



Mukəddəs Kitab

Təwrat 2-ķisim

«Misirdin qikix»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 2-ķisim

«Misirdin qikix»

Kirix səz

Məzkur kitab xəksiz Musa pəyəqəmbərning ez yazmisdur. Kitabta Hudanıng İbrahim oqa etykan: «**Sən arkılık yər yüzdiki barlıq, ailə-ķabililər bəht-bərikət tapıdul!**» degən wədisining əməlgə axuruluxning dawami hatirləngən. Muxu wədə awwal Yəhədiy həlkining «tuquluxi», andin əng ahirida Məsihning Yəhədiy həlkilik dunyaqə kelxi bilən əməlgə axurulən. «Yəhədiy həlkining tuquluxi» məzkur kitabning muhüm bir temisidur.

İsrail həlkə nemixə «tət dəwr» Misirda musapir bolojan?

«Yaritiliy»tiki «köxumqə səz»imizdiki, 38-bab toopruluq bayanlardın nəkıl kəltürsək: —

«Huda Əz həlkining Qanaaniylarnı Pələstindin həydiwətküdak küqkə igə boluxioğıqə, (xundakla Əzi Yəhədiy həlkigə wədə kiloqan zeminni igilətküqə) həlkini ularning xu yaman təsiridin wə ərp-adətliridin ayrip turuxka bir tədbir tepixi kerək idi. Huda tallıqan tədbir bolsa həlkini baxxə bir yərgə wakıtlıq yətkəxtin ibarət idi. Xu yər dəl Misir idi; Misirliklər qarwiqi həlkni mənsitməydioqlanlıq üçün ular Israillaroja ayrim bir rayonni bələp bərdi».

«Misirdin qikix» degən kitabta hatirləngən tarih Israillar Misirda musapir bolup turojan ahirki wakıtlardın baxlinidu. Bu waqtta Israillar helila kəpiyip, qong bir kowm bolup əhalisinə — təhminən ikki milyonqə yətkənidi. Misirliklər ularqə zulum kılıp, ularni kul kılıp ixlitixə baxlıqanidi. Bu zulumning məlum bir səwəbi: «**İsraillar bizdin kəp, xundakla ular küqlük bolup ketixi mumkin**» degən korkunqıtnı bolqanidi. Misir padixaşı Pirəwn iibraniylarning bowaklarını tuquluxi bilənla oltürüngərlər, dəp yarlıq qüxürgənidi. Musanıng ata-anisi uningdin körkməy, yarlıkkə pisənt kılmay Musanı ez eyidə yoxurun bağıdu. Üq aydın keyin ular kəmək sewətni «kemə» kılıp yasap, uni Nil dəryasidiki komuxlukka yoxurup koyıdu. Pirəwnning kizi uni tasadipiy uqrıtıp, uni bekjivalidu. Musanıng tarixi, xundakla Israilning Misirdin kutulup qikix tarixi mana xuningdin baxlinidu.

Bu wakıt təhminən miladiyədin ilgiriki 1525-yili idi. Misirning xu qəqdiki Pirəwni Tutmos I idi (1526-1512); Musanı dəryada ləyləp turojan sewəttin tapşan Pirəwnning kizi dəl Tutmos I-ning kizi Hutxəpsut bolsa kerək. Muxu dəwrəndəki keprək tarixiy təpsilatlar toopruluq «köxumqə səz»imizni kerüng.

Musa padixaşı ordisida xalzadə süpitidə qong kılınip tərbiyə kəridü («Ros.» 7:22). Lekin u əz həlkini untup əhalidən kalmayıdu. AHIRIDA U: Huda əzümni wasitə kılıp Əz həlkini kəllükətin kütkuzup, ularqə wədə kiloqan zeminoğa baxlap kirgüzidü, degəndən həwərdar boldi. Uning xu həwərdin əməlgə axuruluxning dawami hatirləngən. Muxu wədə awwal Yəhədiy həlkining «tuquluxi», andin əng ahirida Məsihning Yəhədiy həlkilik dunyaqə kelxi bilən əməlgə axurulən. «Yəhədiy həlkining tuquluxi» məzkur kitabning muhüm bir temisidur.

«Misirdin qikix »

Hudaning қандак yol bilən əz niyətlirini əməlgə axuroqanlığını zehin köyup okux hərkəqan intayın kəngüllük ix bolidu, uningdin kəp həkmətlərni bilgili bolidu. Huda Israilni կutkuzux yolidə Musa wə Hərunni, Israil həlkı wə Misir həlkini, Pirəvn wə uning əməldarlarını sinaydu, xundakla ularning hərbirigə Əzigə ixinixi wə tayinixioja kımmətlik pursətlər bilən təminləydi. Bular bizning hərkəysi dəwrlərdə paydiliniximiz üçün məzkur kitabta hatırıləngən. Bularning bəziliri üstidə «köxumqə səz»imizdə tohtılımız.

Xuning bilən Musa pəyoqəmbərnin wasitisi arkılık Israillar «həlk boluxka» tuqulidu; ular Misirdin կutkuzulidu, «Kızıl Dengiz»oja qüxüp birhil «qəmüldürülük»ni կobul kılıp, Hudaning mukəddəs kanun-bəlgilimilirini tapxuruwalidu; ular Hudaning Əzining ularning otturisida, yəni «mukəddəs qedir»da turuxioja tuyassər bolidu; qəl-bayawanda Hudaning sinaxlirioja uqrayıdu (ahiridə Yəxua pəyoqəmbərnin yetəkqılıkida Huda əzlirigə wədə կilojan Qanaan zeminoja baxlap kelinidu). Məzkur «Misirdin qikix» degən kitab Hudaning bu uluq ixining hatırısidur.

Məzmun: —

1. Israillarning Misirda küllükta boluxi (1-bab)
2. Musa pəyoqəmbərning tuquluxi wə qakirilixi (2-4-bablar)
3. Musaning Misiroja käytixi; Misir padixahı Pirəvnning jahillik kılıp Hudaning əmrini rət kılıxi; Huda Misirliliklərə qüxtürgən apətlər (5-11-bablar)
4. Ətüp ketix həyeti wə Misirdin qikix (12-babtin 15-bab 21-ayətkiqə)
5. Kızıl Dengizdin Sinay teoqioja səpər kılıx (22:15tin 18-babkığə)
6. Muğəddəs kanunning qüxtürlüyü wə əhdining tüzülxü (19-24-bablar)
7. İbadət qedirining yasilixi, kuruluxning kurulmisi wə bəlgilimiliri (25-31-bablar)
8. Israillarning butlaroja berilip asiylik kılıxi; Musaning ular üçün կilojan dua-tilawətləri (32-34-bablar)
9. İbadət qedirining yasilixi (35-40-bablar)



Misirdin qikix

Israillarning Misirda tartkan azabli

1 ¹Wə tewendikilər Israil bilən billə Misiroqa baroqan oqullirining isimliri (ular hərkəsisini bala-qakılırını elip, Yakup bilən billə Misiroqa baroqanidi): — ²Rubən, Ximeon, Lawiy, Yəhudə, ³Issakar, Zəbulun, Binyamin, ⁴Dan, Naftali, Gad wə Axir. ⁵Əmdı Yakupning puxtidin booloqanlar jomiy bolup yətmix adəm idi. Bu wakıttı Yusüp Misirda idi.

6 Keyin Yusüp, uning barlıq kərindaxliri həmdə barlık zamandaxlari elüp tündü. ⁷Xundaktimu, Israillar kəp tuqulup, tez awup, intayın küqəydi; ular zeminoqa bir kəldi. ⁸U waqtılarda Yusüpni bilməydioqan yengi bir padixaḥ Misirda təhtkə qıktı. ⁹U həlkigə: Mana, Israillarning həlkə bizdin ziyadə awup həmdə bizdimmü kūqlınıp kətti. ¹⁰Əmdı biz ularoja nisbətən akılanə ix tutayı; bolmisa, ular tehimu awup ketidü, mubada urux partlap kalsı, xundak boliduki, ular düxmənlirimiz tərəpkə etüp, bizgə hujum kılıp, yurttin qıkıp ketixi mumkin, — dedi.

11 Xuning bilən ular ularnı kattik əmgəklər bilən harlax üçün ix baxlirini təyinləp nazaratqılıkka köydi. Xuning bilən Israillar Pirəwn üçün Pitom bilən Raamsəs degən maddiyəxya saklaydioqan xəhərlərni yasap bərdi. ¹²Lekin ularnı կanqə əzgənsəri, bular xunqə kəpiyip həmmə yərni kaplıdi; buning bilən misirliliklər Israillarоja eəq bolup kətti.. ¹³Xuning bilən misirliliklər Israillarоja zulum kılıp, ularnı tehimu kattik ixlitip eojir ixlarоja saldı. ¹⁴Misirliliklər ularnı layqılık, hix-kesək կuyux wə etizlarning hərhil əmgəklirigə selip, ixning kattikliklə bilən ularning turmuxioqa kattik eojirqılık saldı; ularnı nemə əmgəkkə salmisun, intayın japalıq idi.

15 Misir padixaḥı ikki ibraniy tuqut anisioqa söz kılıp (ularning birining ismi Xifrah, yənə birining ismi Puaḥ idi):

16 — silər qaşanlıkı ibraniy hotunlarnı tuqdursanglar, tuqkanda obdan կaranglar; bowak oqul bolsa, oltürüwetinglar; kız bolsa, tirik կoyunglar, — dedi.

17 Lekin tuqut anilirli Hudadin körküp, Misirning padixaḥı ularoja eytəndək kilmay, bəlki oqul bowaklarnı tirik կoydi.

18 Xunga Misirning padixaḥı tuqut anilirini qakırtıp ulardin: — Bu nemə կilojininglar?! Oqul balilarnı nemixkə tirik կoydunglar? — dəp soridi.

19 Tuqut anilirli Pirəwngə jawab berip: — Ibraniy ayallar misirlilik ayallarоja ohximaydu. Ular küqlük, saqlam-timən boloquentı üçün tuqut anilirli ularning kəxiqə yetip baroqə, əzliri tuqut bolidu, — dedi.

20 Nətijidə, Huda tuqut anilirioqa iltipat kərsətti; Israil həlkə dawamlıq kəpiyip, tehimu küqəydi.

1:1 «Wə» — «wə» degən bu söz «Misirdin qikix» degən kitabning «yaritiliх» degən kitab bilən ziq baqlinixlik ikənlilikini kərsitidü. «Yar.» 50:26ni kerüng. «Israil» — okurkmənlərning esidə barkı, Huda Yakupning isimini «Israil»ə əzgərtkənidü («Yar.» 32:28, 35:10ni kerüng).

1:1 Yar. 46:8; Mis. 6:14.

1:5 Yar. 46:27; Kən. 10:22; Ros. 7:14.

1:7 Kən. 26:5; Ros. 7:17

1:8 «Yüsüpnı bilməydioqan yengi bir padixaḥ» — bəlkim «Hıksos Pirəwnlər» sulalısını aqdurojan kixi «Akmos» (miladiyədən ilgiri 1570-1546-yillar) boluxi mumkin.

1:8 Ros. 7:18

1:10 Ros. 7:19

1:11 «Raamsəs» — baxka yərlərdə «Ramsəs» dəp atılıdu.

1:12 «Israillarоja eəq bolup kətti» — yəki «Israillar tūpəylidin azar yedi».

1:12 Zəb. 105:24-25


1:15 «Ibraniyalar» — yəhudiylarını, yəni Israillarnı kərsitidü.

1:16 «tuqkanda obdan կaranglar» — Ibraniy tilida «tooqut orundukida səpselip կaranglar».

«Misirdin qikix »

²¹ Xundak boldiki, tuqut aniliri Hudadin körkidiqjan iħlasmən bołoġanlıki üçün Huda ularni aililik boluxka tuyassər kıldı.

²² Buning bilən Pirəwn barlıq puhralirioqa: — Israillardin yengi tuquloqan oóqul balilarnergy həmmisini dəryaçşa taxlanglar, lekin kız balilarnergy həmmisini tırık kıldurunglar, dəp əmr kıldı.



Musaning dunyaçşa kelixi

2 ¹ Lawiynning jəmetidin bołoġan bir kixi berip, Lawiynning nəslidin bołoġan bir kızni hotunlukka aldi. ² Bu ayal һamildar bolup, bir oóqul tuqdi. Ana uning qiraylıq ikənlilikini kərüp, uni üq ay yoxurup saklıdi. ³ Uni yənə yoxuruxka amalsız қaloğanda, komuxtin bir sewət yasap, uningoja yaryelim wə mom suwap, balini iqığa selip, dəryanıng kirojılıklı komuxluk arisioja koyup kəydi. ⁴ Andin balining hədisi uningoja nemə bolarkin dəp yiraqtın karap turdi. ⁵ U waqtitta Pirəwnnning kizi suça qəməlgili dərya tərəpkə kəldi; uning qəriliri dərya boyida aylınip yürdü. Pirəwnnning kizi komuxlukning arısında turoqan sewətni kərüp, has qərisini uni elip qikixka

^{1:22} «dərya» — məzkr kitabta «dərya» pəkət Nil dəryasını kərsitidü. Misirdə heqkandak baxka qong dərya yok. Bügündə kədər Misirlilər «dərya» desə, pəkət Nil dəryasınınilə kərsitidü.

— Muxu wəkələr yüz bərgən zamanlıarda Misirlilər yənə Nil dəryasını «ez ilahlırimizdən biri» dəp hesablaş uningoja qoşunattı.

^{1:22} Ros. 7:19

^{2:1} Mis. 6:20; Qel. 26:59

^{2:2} 1Tar. 23:13; Ros. 7:20; Ibr. 11:23

^{2:3} «sewət» — İbraniy tilida «sanduk» — bu sez «Yar.» 6:14də Nuh pəyojəmbər yasiojan «kemə»nimü bildürüdü. «dəryanıng kirojılıklı komuxluk arisioja koyup kəydi» — misirlilər Nil dəryasını ilah dəp kərijaqka, misirlilik ayallarning Nil dəryasında daim yuyunux aditi bar idi. Xübhəsizlik, Musanıng anisining xundak kılıxi misirlilik bir ayalning uni tepiwelip, uningoja rəhəm kılıp bekıwalsun, degənni makşət kıləjanıdi.

«Misirdin qıqxı »

əwətti.⁶ U sewətni eqip қariwidi, mana, bir oqul balini kərdi wə u bala yiçlap kətti. Məlikə uningoja iq aqritip: — Bu xübhisizkibraniylarning baliliridin biri ikən, dedi.

⁷ U qaođda balining hədisi Pirəwnning kızidin: — Mən berip, sili üçün balini emitip bakidiojan biribraniy inik'anə tepip keləymə? — dəp soridi.

⁸ Pirəwnning kizi uningoja: — Barođin, dedi. Kız berip bowakning anisini qakirip kəldi.

⁹ Pirəwnning kizi uningoja: — Bu balini elip ketip mən üçün emitip bekip bər; həkkinqni berimən, dedi. Xuning bilən ayal balini elip ketip, uni emitip baktı.

¹⁰ Bala qong bolqanda uni Pirəwnning kızining kəxiqə elip bardı; u uningoja oqul boldi. U: «Mən uni sudin qıkırıwalıqan» dəp uningoja Musa degen isimni koydi.

Musaning Israilni kütkuzmakçı boluxi wə Midian dəlitigə կeqip ketixkə məjbur boluxi

¹¹ Musa qong bolqandan keyinkı künnlərdə xundak boldiki, u eż kerindaxlirining yenioja bardı wə ularning eojir əmgəkkə seliniwatqanlığını eż kezi bilən kərdi. Arida, bir misirlıknıgibraniy kerindaxliridin birini uruwatqanlığını kərdi.¹² U tət ətrapişa karap, adam yoklukını kerüp, həlikı misirlıknı urup oltürüp, kumoja kəmüp yoxurup koydi.¹³ Ətisi u yənə qikip қariwidi, mana ikkiibraniy bir-biri bilən sokuxuwatatti; u yolsızlıq, kiliwatqan kixigə: — Əz kerindixingni nemixka urisən? — dedi.

¹⁴ Həlikı kixi jawab berip: — Kim seni bizgə həkim wə sorakçı kılıp koydi? Həlikı misirlıknı oltürginindək menimə oltürməkqimusən? — dedi.

Musa bu gəpni anglap körkup eż iqidə: «Mən kıləjan ix jəzmən axkara bolup kaptu!» dəp oylidi.

¹⁵ Pirəwn həm bu ixtin həwər tepip, Musani oltürməkçı boldi; lekin Musa Pirəwnning aliddin կeqip, Midian zeminoja berip olturaqlaxtı. Bir kуни, u kuduqning yenioja kelip olturdı.

¹⁶ Midianning kaḥinining yəttə kizi bar idi; ular kelip, atisining koylirini suqırırixka su tartıp okurlarqa kuyup tolduruxka baxlıdı.¹⁷ U wakıttı yərlik padıqilar kelip, ularnı həydidi, Musa kopup kizlarqa yardım berip, koylirini suqırıxip bərdi.

¹⁸ Ular atisi Reuəlnıng kəxiqə yenip kəlgəndə, ulardin: — Nemixka bugün xunqə tez yenip kəldinglər? — dəp soridi.

¹⁹ Ular jawab berip: — Bir misirlıq adəm bizni padıqılarning kolidin kütkuzdi həmdə biz üçün su tartıp, koy padimizni suoqırıpmı bərdi! — dedi.

²⁰ U kızılırioja: — Undakta u kixi hazır nədə?! Uni nemixka sırtta taxlap kəldinglər? Uni tamakşa qakiringlar, — dedi.

²¹ Musa u kixi bilən billə turuxka makul boldi. U kizi Zipporahı uningoja hotunlukka bərdi.

²² U ayal uningoja bir oqul tuoçup bərdi; Musa «Mən yakə yurttı musapirdurmən» dəp, uningo ismini Gərxom dəp koydi.

²³ Nuroqun kün'lər etüp, Misirning padixahı oldu. Israillar eż kulluk əhati tüpəylidin ah-zar urup, nalə-pəryad ketürdü; kulluktın bolovan pəryadi Hudanıng həzuriqə berip yətti.²⁴ Huda

^{2:5} «sewətni» —ibraniy tilida «sanduqنى». 3-ayəttiki izahatnı kərung.

^{2:5} Ros. 7:21; Ibr. 11:23

^{2:10} «Musa» —ibraniy tilida «Musa» degən söz «tartip qikirix» degən söz bilən ahəngdaxtur; əqdimki Misir tilida «suning balısı» degən mənəndə boluxı mumkin. Ahirida Musanıg xəraplık burqı Israilni «su (yəni, Kızıl Dengiz)»dən yaki su arqlik kütkuzup qikirixtin ibarət bolidu.

-Okurmanın dikkət kilsə, Pirəwnlərning isimlirinə kəpinqə «mos» yəki «mosis» degən əkoxumqə bilən ahirlaxığını baykışyalayıdu.

^{2:11} Ros. 7:23; Ibr. 11:24,25

^{2:14} Ros. 7:27

^{2:15} Ros. 7:29

^{2:22} «Gərxom» — muxu isim «yakə yurtluk» degən söz bilən ahəngdax. Musanıg tunji balisioja bu isimni koyuxi bəlkim Huda uningoja tapxurmakçı bolovan himzət ornining xu yərdə əməslikini bildürük üçün boluxı mumkin.

^{2:22} Mis. 18:2, 3

«Misirdin qikix »

ularning ah-zarlrini anglap, Өзining İbrahim bilən, Ishak bilən wə Yakup bilən tüzgən əhdisini esiga aldı.²⁵ Xuning bilən Huda Israillarning ھال-əhwalini kərdi wə Huda ularoja köngül bəldi.

Hudanıng Musani qakirixi

3¹ Musa bolsa keynatısi Midyanning kağını Yətroning koy padisini bağıttı. U köylarnı baxlap qelning əng qetigə Hudanıng teoji, yəni Hərəb teojining baqriqə kəldi.² Xu yerdə bir azoqanlıktın ərləp qikicatkan ot yalkunu iqidin Pərvərdigarning Pərixtisi uningoja kəründi. Mana, azoqanlıq otta kəyüwatkan bolsimu, lekin azoqan ezi kəyüp kətmigəndi.³ Musa: — Mən berip, bu ajayıp mənzirini kərüp bakay; azoqanlıq nemixka kəyüp kətməydiqəndu? — dəp oylidi.

⁴ Pərvərdigar uning buni kərgili yoldın qətnəp azoqanlıqka kəlgini kərdi; Huda azoqanlıq iqidin uni: — Musa! Musa! — dəp qakırıdi. U: Mana mən! — dəp jawab bərdi.

⁵ U uningoja: — Bu yərgə yekin kəlmə; putliringdin kəxinqni salojin; qunki sən turojan bu yər mukəddəs jaydur.⁶ Mən atangning Hudasi, İbrahimning Hudasi, Ishakning Hudasi wə Yakupning Hudasidurmən, — dedi.

Buni anglap Musa Hudaşa karaxtin körkup, yüzini etiwaldi.

⁷ Pərvərdigar uningoja mundak dedi: — Bərhək, Mən Misirda turuwatkan kowmimning tartiwaṭkan azab-okübatlırını kerdum, nazaratqılerning ularni harlawatkanlıqidin kılıqan pəryadını anglıdim; qunki Mən ularning dərdlərini bilimən.⁸ Xunga Mən ularni misirliliklarning kolidin kutkuzup, xu zemindin qıkırıp, yahxi həm kəng bir zeminoja, süt bilən həsəl ekip turidiojan bir zeminoja, yəni Қanaaniy, Hittiy, Amoriy, Pərizziy, Hiyiyalar wə Yəbusiyllarning yurtioja elip berixka qüxtüm.⁹ Mana əmdi Israillarning nalə-pəryadi Manga yətti, misirliliklarning ularoja kəndək zulum kılıqanlıkinim kərdüm.¹⁰ Əmdi sən kəl, Mən seni həlkim Israillarnı Misirdin elip qikirix üçün Pirəwnnning aldioja əwətimən, — dedi.

¹¹ Lekin Musa Hudaşa: — Mən kim idim, Pirəwnnning aldioja berip Israillarnı Misirdin qikiraliqdak? — dedi.

¹² U jawab berip: — Bərhək, Mən sən bilən billə bolımən; sən kowmni Misirdin elip qikkəndin keyin bu taşda Hudaşa ibadət kılısilər; bu ix mana əzüngə Mening seni əwətkinimning ispat-balığı bolidu, — dedi..

¹³ Xuning bilən Musa Hudaşa: — Mən Israillarning kəxioja berip ularoja: «Ata-bowliringlarning Hudasi meni kəxinqlaroja əwtəti» desəm, ular məndin: «Uning nami nemə?» — dəp sorisa, ularoja nemə dəp jawab berimən? — dedi.

¹⁴ Huda Musaşa: — Mən «Əzəldin bar Bolojuqi»durmən — dedi.

2:24 Yar. 15:14

3:1 «Yətro» — Reuəlning yənə bir ismi. Bəzidə «Yətər» dəpmu yezilidü. «U köylarnı baxlap...» — Ottura Xərkətə padıqlar adətə köylərini baxlap ularning alıldı mangidü. «Hərəb» — Sinay teojining yənə bir nami.

3:2 «Pərvərdigarning Pərixtisi» — Təwarət dəwrində intayin alahidə bir xəhs idi. Bəzi ixlarda u Hudanıng ornda kərünətti. «Təbərlər» həm «Koxumqə sez» imizimini kerüng.

3:4 «Musa, Musas» — adamning ismini ikki kətimp qakirix — Hudanıng uningoja bolojan qongkur mehîr-muhəbbitini wə eziqə tolımı aziz ikənlilikini kərsitidü.

3:5 «Mukəddəs jay» — «Mukəddəs Kitab»ta, «mukəddəs» deqən söz «Hudaşa mahsus atalojan», «Hudanıng ixlitixığa mahsus ayrılojan», «Hudaşa ilə mənsup» deqəndək mənidə ixlitiliidü.

3:5 Ya. 5:15

3:6 Mat. 22:32; Mar. 12:26; Luğa 20:37; Ros. 7:32

3:7 Ros. 7:34

3:10 Zəb. 105:26; Hox. 12:14; Mik. 6:4; Ros. 7:35

3:12 «sən kowmni Misirdin elip qikkəndin keyin bu taşda Hudaşa ibadət kılısilər; bu ix mana əzüngə Mening seni əwətkinimning ispat-balığı bolidu» — kızılk ix xuki, Huda Musaşa kərsətməkqi bolojan ispat-bəlgə u Hudanıng əmrigə itaat kılıp, uzun wakıt etkəndin keyin andın korülidü; demək, Musanıng iman-etikədi xuning bilən sinilidü.

3:12 Ya. 1:5

«Misirdin qıqxı »

Andin U: — Berip, Israillaroja: ««Əzəldin bar Bolqırıq» meni kęxinglaroja əwətti» dəp eytkin, dedi.

¹⁵ Huda Musaoja yənə: — Israillaroja: — «Ata-bowliringlarning Hudasi, İbrahimning Hudasi, İshakning Hudasi wə Yakupning Hudasi bolqan «Yahwəh» meni ęxinglaroja əwətti; U: Yahwəh degən bu nam əbədgıqə Mening namim bolidu, dəwrdin-dəwrgıqə Mən xu nam bilən əşkə elinimən, dəydu» — degin.

¹⁶ — Berip, Israilning aksakallırını yioqip ularoja: — «Ata-bowliringlarning Hudasi, yəni İbrahim, İshak, wə Yakupning Hudasi bolqan Pərvərdigar manga kərünüp: — Mən silərni yoklap kəldim, Misirdə silərgə kəndək muamila əlini katlınlıqını kərdüm; ¹⁷ xuning üçün sezüm xudurki, Mən silərni Misirning zulumidin qıkırıp, Qanaaniylar, Hittiylar, Amoriylar, Parizziyalar, Hiwiylar wə Yəbusiyalarning zemini, yəni süt bilən həsal ekip turidiqan zeminə qəlib barımən, dedi, — degin.

¹⁸ — Xuning bilən ular sening səzüngə կulaқ salidiojan bolidu. U wağıttı sən, əzüng wə Israilning aksakallırı bilən birgə Misir padixahining aldioja berip, uningoja: «İbraniylarning Hudasi Pərvərdigar biz bilən kərüxti. Əmdi sizdən etünimizki, bizgə üq künlük yolni besip, qelgə berip, Hudayımız Pərvərdigaroja kurbanlık kılıxka ijazət bərgəysiz» — dənglər.

¹⁹ Lekin Misir padixahining hətta կudrətlik bir կolning astida turupmu, silərni yənilə koyup bərməydiqinini bilimən. ²⁰ Xunga կolumni uzitip, misirliklarnı Mən eż zemini iqidə kersətməkqı bolqan hər hil karamət-məjizilirim bilən urımən; andin Pirəwn silərni koyup bəridu.

²¹ Bu կowmni misirliklarning aldida iltipat tapturimən wə xuning bilən xundak boliduki, silər xu yərdin qıkkinqılarda, kuruq kol qıkmayıslər. ²² Bəlkı hərbir ayal kixi eż կoxnisidin wə eż eyidə olturuxluk yat ayaldın kümüx zinnət buyumlari, altun zinnət buyumlari wə kiyim-keqəklərni tələp kıldı. Bu nərsilərni oqluq-kızlıringlaroja takəysilər, kiydürisilər; xu tərikidə misirliklardin olja aloqan bolisilər, — dedi..

Hudanıng Musaoja alahidə iktidar ata կilixi

4 ¹ Musa jawab berip: — Mana, ular manga ixənməy turup, səzümgə կulaқ salmaydu, bəlkı: «Pərvərdigar sanga kərümmidi», deyixi mumkin, dedi.

² Pərvərdigar uningoja: — Կolungdiki bu nemə? — dəp soridi.

U: — Bu bir հasa, dəp jawab bərdi.

³ U: — Uni yərgə taxla, dedi. Uni yərgə taxliwidi, u bir yılançıq aylandı; Musa uning aliddin kəqtı. ⁴ Andin Pərvərdigar Musaoja: — Կolungni uzitip, uni կuyrukidin tut, dewidi, u կolini uzitip, uni tutti. U yənə uning կolida հəsiçəq aylandı.

⁵ Pərvərdigar yənə: — Buning bilən ular ata-bowlirining Hudasi, yəni İbrahimning Hudasi, İshakning Hudasi wə Yakupning Hudasi bolqan Pərvərdigarning sanga kərünginigə ixinidü, — dedi.

⁶ Pərvərdigar uningoja yənə: — Կolungni կoynungoja saloqin, dewidi, u կolini կoyniqə selip qıkıriwidi, mana, կoli pesə-mahaw kesiligə giriqtar bolup kardək akırıq kətti.

⁷ Andin uningoja: — Կolungni yənə կoynungoja saloqin, dewidi, կolini կoyniqə saldı. Uni yənə

^{3:14} «Mən «Əzəldin bar Bolqırıq»durmən» — yaki «Mən əslı Əzümdurmən» yaki «Həmixə barning Əzi Məndurmən». Bu nam (ibraniy tilida, «Yahwəh»), xübhisizki, Hudanıng həq əzgərməydiqənlilik, uming hərdaim «waķittin sirt»ta turuwatqənlilik, etmür, hazır yakı kəlgüsü waqtılar bilən qəqlənməydiqənlilikini kərsitip takitləydi. Adətə tərjimimizdə bu nam «Pərvərdigar» dəp tərjima kılınidü.

^{3:15} «Yahwəh» — daim tərjimimizdə «Pərvərdigar» degen nam bilən tiləq elinidü. U tooqrluk 3:14tiki izahatı kərüng.

^{3:16} «Yoklax» — bu peil Huda bilən munasiwbılık ixlitilgən bolsa, əqməhərlük կiliç, insanning əhalidin həwər elixni eż iqiqə aliud.

^{3:22} Mis. 11:2; 12:35; Əz. 39:10

«Misirdin qıqxıx »

koynidin qıqırıwidi, mana, eż əksigə kelip etlirining baxka yərliridək boldi.

⁸ Pərwərdigar yənə: — Xundak boliduki, əgər ular sanga ixənməy, aldinkı möjizilik alamətgə kəngülximisə, ular ikkinqi möjizilik alamətgə ixinidü. ⁹ Həlbuki, ular bu ikki möjizigə yənilə ixənmisə wə ya səzünggə կulak salmışa, undakta sən Nil dəryasining süyidin elip, kuruk yərgə təkkin. Xuning bilən sən dəryadin alojan su kuruk yər üstidə қanoşa aylinidü, dedi.

¹⁰ Andin Musa Pərwərdigaroja: — Əy Igəm, mən əslidinlən gəpkə usta əməstim, sən kulgungoşa səz kiliqandın keyinmu yənilə xundak; qünki mən aqzım kalwa wə tilim eojir adəmmən, — dedi.

¹¹ Parwərdigar uningoşa: — Kim insanqa eojiz bərgən? Kim adəmni gaqa yaki gas, kergüqi yaki kor kılıqan? Xundak kılıquçı Mən Pərwərdigar əməsmü? ¹² Əmdi sən baroqin, Mən Əzüm sening aqzing bilən billə bolimən, nemə səzləydiojininingni sanga əgitip turıma, — dedi.

¹³ Lekin u: — Əy Igəm! Səndin etünüp կalay, Sən bu ixka haliqan baxka birsini əwətip, xuning կoli bilən kılıqin! — dedi.

¹⁴ Buni anglap Pərwərdigarning ojəzipi Musaqa tutixip: — Lawiylardın bolojan akang Hərun bar əməsmü? Uning gəpni obdan kılalaydiojinini bilimən. Mana, u əmdi sening aldingoşa qıqxıka allıqاقan yoloja qıktı; u seni kersə, kengli tolımı hux bolidü. ¹⁵ Əmdi dəydiojan gəplərnini uningoşa eyt; Mən Əzüm sening aqzing bilən billə wə uning aqzi bilən billə bolimən, nemə kılıx kerəkliklərni silərgə əgitimən. ¹⁶ Hərun sening ornungda həlkə sezləydu; xundak boliduki, u sanga eojiz bolidü, sən uningoşa Hudadək bolisən. ¹⁷ Bu həsini kulgungoşa elip, uning bilən xu möjizilik alamətlərni kərsitüsən, — dedi.

Musaning Misiroqa kaytixi

¹⁸ Xuning bilən Musa կeynatisi Yətroning կexioja yenip berip, uningoşa: — Manga ijazət bərgəyla, Misirdiki կerindaxlirimning կexioja baray, ular həyatmu, əməsmu kərüp keləy, dedi. Yətro Musaqa: — Aman-esən berip kəlgin, — dedi.

¹⁹ Musa tehi Midiyandiki waqtida, Pərwərdigar uningoşa yənə: — Misiroqa yenip baroqin! Qünki sening jeninqni istigən kixilər olüp kətti, — dedi.

²⁰ Xuning bilən Musa ayalı wə oqullirini elip, ularni bir exəkkə mindürüp, Misir zeminoqa berixka yoloja qıktı. Mangçanda Musa Hudanıng həsisiñi aloqaq kətti.

²¹ Parwərdigar Musaqa: — Misiroqa yenip baroqiningda sən agah bol, Mən kulgungoşa tapxuroqan barlıq karamətlərni Pirəwnning aldida kərsətkin. Lekin Mən uning kenglini həlkni koyup bərmigüdək kəttik kılımın.

²² Sən Pirəwnga: — «Pərwərdigar mundağ dəydu: — Israil Mening oqlum, Mening tunji oqlum bolidü. ²³ Xuning üçün Mən sanga: Oqlumni Əzümgə ibadət kılıxka koyup bər, dedim. Uningoşa yol koyuxni rət kılıdiqan bolsang, sening tunji oqlungni eltürimən» — degin, — dedi.

²⁴ Əmma Musa səpər kılıp bir konalıqoşa kəlgəndə, Pərwərdigar uningoşa uqrəp, uni eltürübətməkqi boldi. ²⁵ Xuning bilən Zipporah, bir qakmak, texini elip, oqlining hətnililikini kesip, uni erining ayiojoqa taxlap: — Sən dərwəkə aldimda kan tekər ər ikənsən! — dedi.

²⁶ Xuning bilən Pərwərdigar uni koyup bərdi (bu qəoşa Zipporah uningoşa: «Sən dərwəkə al-

^{4:8} «Aldinkı möjizilik alamətgə kəngülximisə, ular ikkinqi möjizilik alamətgə ixinidü» —ibraniy tilida «aldinkı möjizilik alamətning gepigə կulak salmışa, ular ikkinqi möjizilik alamətning gepigə ixinidü».

^{4:9} Mis. 7:19

^{4:12} Mat. 10:19; Mar. 13:11; Luká 12:21

^{4:15} «Əmdi dəydiojan gəplərnini uningoşa eyt» —ibraniy tilida «uningoşa gəp kılıp aqzioja dəydiojan sezlərni salojin».

^{4:15} Mis. 7:2

^{4:23} «Oqlumni Əzümgə ibadət kılıxka koyup bər, dedim. Uningoşa yol koyuxni rət kılıdiqan bolsang, sening tunji oqlungni eltürimən» — yaki «Oqlumni Əzümgə ibadət kılıxka koyup bərgin degen bolsammu, sən uni koyup bərmidinq. Bu səwəbtin Mən əmdi sening tunji oqlungni eltürimən».

^{4:25} «hətnilikini.. ayiojoqa taxlap» — yaki «hətnilikini.. ayiojoqa tagküzüp». «Sən dərwəkə aldimda kan tekər ər ikənsən!» — Zipporahning bu sezi wə bu sırlıq wəkə toopluluk «kökumqə sez»imizdə azraq tohtilimiz.

«Misirdin qıqxı»

dimda kan təkər bir ər ikənsən!» — dedi. Bu sözini u hətnə tüpəylidin eytti).

²⁷ Pərwərdigar Hərunoğa: — Sən qəl-bayawanoğa berip, Musa bilən körüxkin, dewidi, u berip Hudanıng teojıda uning bilən uqrixıp, uni səydi.

²⁸ Musa əzini əwətkən Pərwərdigarning həmmə səzliri bilən kilişkə buyruqan barlıq mejizilik alamətlərni Hərunoğa dəp bərdi. ²⁹ Andin Musa bilən Hərun berip, Israillarning barlıq akşakallırını yioğdı. ³⁰ Hərun Pərwərdigarning Musa oqa eytən həmmə səzlirini bayan kıldı wə həlkning kəz aldida xu mejizilik alamətlərni kərsətti. ³¹ Buni kərüp, həlk ixəndi; Pərwərdigarning Israillarnı yoklap, ular uqrioqan harlıklarnı kərgənlikini anglioqan haman, baxlırını ekip səjdə kilixti.

Musa wə Hərunning Pirəwn bilən körüxüxi

5 ¹ Andin Musa bilən Hərun Pirəwnning aldioja berip, uningoşa: — Israelning Hudasi Pərwərdigar sanga: — «Ularning berip qəldə Manga ibadət kılıp, həyt ətküzüxicə əzəmiməmə yol koysun» dəydi, — dedi.

² Lekin Pirəwn jawab berip: — Uning səzığə kulaq selip, meni Israiloşa yol koyoquzidioqan kəndak Pərwərdigar ikən u? Mən u Pərwərdigarnı tonumaymən həm Israiloşumu yol koymaymən, dedi.

³ Ular sez kılıp: — İbraniylarning Hudasi biz bilən körüxti. Xunga etünimizki, bizgə Pərwərdigar Hudayiməzoqa kurbanlıq sunux üçün bizgə qelgə berixkə üç künülük yoloja ruhsət bərgəysiz. Bolmisa, U bizni waba yaki kiliq bilən uruxi mumkin, — dedi..

⁴ Lekin Misirning padixahı ularoşa jawab berip: — Əy Musa wə Hərun, nemixkə ikkinglər həlkni ixliridin tohititip əzəməkçisi bolisilər? Berip əz əpkixingləri kətürünglər! — dedi.

⁵ Pirəwn yənə: — Mana, həlk yurtta ziyadə awup kətti. Silər bolsanglar, ularni əpkəxliridin həlas kilmakçısırlar, dedi.

⁶ Xu künü Pirəwn nazarətqılərgə wə nazarətqılerning kol astidiki ix baxlırioşa buyruk qüxürüp: —

⁷ Həzirdin baxlap həlkə ilgirikidək kesək kuyuxkə saman bərmənglər! Ular samanni əzəlir yioğsun. ⁸ Lekin ilgiri kənqılık kesək kuyup kəlgən bolsa, həlihəm kəm kilmay xunqılık kesək kuydurunglar; qünki ular hərurulixip: «Hudayiməzoqa kurbanlıq ətküzükə bizni baroqılı koy» dəp oğəlwə kilixiwatidu. ⁹ Əmdi ularni əz ixioşa toluk bənd bolup, yaloqan-yawidak gəplərgə kulaq salmaslıq üçün, bu adamların üstüne tehimə eñir əmgəklərinə yüklənglər, — dedi.

¹⁰ Xuning bilən həlkning üstidiki nazarətqılər bilən ix baxlıri qıkip həlkə: Pirəwn xundak dediki, mən əmdi silərgə saman bərməydiqan boldum. ¹¹ Əzünglar beringlər, əzünglər üçün kəyərdin saman tapalısanlar, xu yərdin elip kelinglər; lekin kılıdıcıqan ixliringlər bolsa kılıqlılıkmu keməytildiydu, — dedi.

¹² Buning bilən həlk pütükəl Misir zeminoşa tarilip, samanning ornioşa pahal yioğxkə baxlıdi.

¹³ Nazarətqılər bolsa ularni kıştap: Silərgə saman berilgən qaqdıkidək hazırlanma hər künülük ixni xu künü kiliqlınlardı, dedi.

¹⁴ Israillarning üstüne Pirəwnning nazarətqılıri təripidin köyuloqan Israilliş ix baxlıri tayağ yedi wə: — Tünüğün wə bugün nemixkə kesək kuyux wəzipsini burunkidək toxkuzup orunlimidinglər?! — dəp til ixitti.

¹⁵ Andin Israilliş ix baxlıri Pirəwnning aldioja berip: Nemixkə əz kullırıqə mundak muamilə kılıdılıb? ¹⁶ Əz kullırıqə həq saman berilmidi. Lekin nazarətqılər yənilə «kesək kuydurunglar» dəp bizni buyruydular. Mana, əz kullırıqə tayağ yəwati, əmma əyib bolsa əzəlirinən adəmliridə, dəp pəryad kıldı.

^{4:26} «hətnə tüpəylidin» — muxu yərdə İbraniy tilida «hətnə» keplük xəklidə — «hətnilər».

^{5:2} Mis. 3:19; Ayup 21:15

^{5:3} Mis. 3:18

«Misirdin qikix »

¹⁷ Lekin u yənə: — Silər hərun ikənsilər! Hərun ikənsilər! Xunga silər: «Berip Pərvərdigar oqar qurbanlıq ətküzüximizgə ijazət bər dəwatisilər. ¹⁸ Kaytip berip ixingni kılıx! Silərgə saman berilməydi, birək kesəklərni bəlgiləngən san boyiqə awwallıdək toluk tapxuruxışan, dedi. ¹⁹ Israəllik ix baxlıri Pirəvnning: «Siler hərkənlük wəzipənglarnı, yəni tələp kılən kesəklərni bəlgiləngən sandın keməytsənglər kət'iy bolmayıdu» deñinigə karap, bəxiqə balakazanıq qüxidioqlanlığını bilixti. ²⁰ Ular Pirəvnning aliddin qıkıp keliwatkinidə, ular bilən kərübüxkə kelip xu yərdə saklap turoqan Musa wə Hərən bilən uqrıxip kaldi. ²¹ Ular Musa bilən Hərənə: — Bizni Pirəvnning nəziridə wə uning əməldarlırinin nəziridə sesitip, bizni əltürükə ularning kolioq kılıq tutkuzojininglər üçün, Pərvərdigar silərnin üstüngləroq heküm kilsən! — dedi.

Hudanıng Israillarnı azad kılıxka wədə kılıxi

²² Xuning bilən Musa Pərvərdigarning aldioqa yenip berip uningoşa: — Əy Igəm, nemixkə bu həlkni baloşa tikting? Sən nema üçün meni əwetting? ²³ Qünkü mən Pirəwnning aldioqa kirip Sening naming bilən səz kılqınimdin tartıp, u bu həlkinqən üstigə tehimu ziyan azab kılqılı turdi. Əmma Sən tehiqə kowmingni heq kutkuzmiding, — dedi.

6 ¹Lekin Pərvərdigar Musaqa: — Əmdi sən Mening Pirəwngə kılidloqanlırimni kərisən; qünkü u kudrətlik bir qoldin məjburluinip, ularni köyup beridu, kudrətlik bir əolning səwəbidin əzininig zeminidin ularni koçlap qikiriyetidü, — dedi.

² Andin Huda Musaqa yənə sez kılıp mundak dedi: — Mən Pərvərdigardurmən. ³ Mən İbrahimə, İshakka wə Yakupka Kadir-mutlək Təngri süpitidə keründüm; lekin «Yahwəh» degən namim bilən ularça axkara tonulmisdim. ⁴ Mən ular bilən: — «Silər musapir bolup olturoqan zeminni, yəni Əvanaan zeminini silərgə berimən» dəp, ular bilən əhdə baqlıxip wədə kiloqanmən. ⁵ Əmdı Mən misirliliklər kül kılıp zulum salışan Israillarning ah-zarlırını anglap, kiloqan xu əhdəmnı eşimgə aldım.

⁶ Xunga Israillaroqa mundak degin: — «Mən Pərvərdigardurmən; Mən Əzüm silərni misirliklarning eqir yükləri astidin qıkirip, ularning kullukdılın azad kılıp, kolumni uzitip ularoqa qong balayı»⁶ apətlərni qüxürüp, silərgə həmjəmat bolup hərlükə erixtürimən.

⁷ Silərni Əz kowmim boluxka қobul қılımən wə Əzüm Hudayinglar bolimən; xuning bilən silər eezünglarnı misirliliklarning yüklirining astidin kutkuzup qıkarraquqining Mən Hudayinglar Pərvərdigar ikənlilikini bilsilər. ⁸ Mən xuning bilən silərni kol kətürüp İbrahimımo, Ishakıqə wa Yakupka berixkə kəsəm kıləjan zeminoja elip barımən; Mən u yərni silərgə miras kılıp zeminlikka berimən; Mən Pərvərdigardurmən».

⁹ Bularning hämmisini Musa Israillaroqa dəp bərdi; lekin ular eojir küllük azabidin pioqanoqa qüxkən bolup, uningənə kulağ saldı.

¹⁰ Andin Pərvərdigar Musaqa yənə: — ¹¹ Berip Misirning padixahı Pirəwngə: «İsraillarning zeminingdin ketixigə yol kov», dəp eytkin, dedi.

¹² Lekin Musa Pərvərdigarning aliddə: Mana, Israillar manga kulaq salmioğan yərdə, Pirəwn kandakmu məndək kalpuki hətna kılınmıqan bir adəmgə kulak salsun? — dedi.

5:21 «Әмәлдарлары» — iibraniy tilida «hizmetkarlısı» yaki «kulları». Gərgə muxu kixılər Pirəwnnning ordisida əməldarlık, orunda turańı bolsimu, lekin ular vanıla Pirəwnnning «kulları» dəp hesablananı bolsa kerək.

63 «Yaḥwah» – muxu namni adatqa «Pərvardigar» dəp tərjima kılımımız. «Yaḥwəḥ» degən namim bilən ularoqa axkara tonulmidim» deyən sezlər tooruluk «köxumqəsəz» imizini kerüng.

^{6.6} «silarga həmjəmat bolup hərlükə erixtürimən» –ibranyi tilida «gaal» degan bir peil bilənla ipadilinidu. Bu peil toorluk «Tabirlər» wə «Ayup» 19:25 wə izahatınımu kerüng.

6:9 «pijanqa qüxkən bolup,...» — yəki «səwrsizliktin qidimay,...»

6:12 «kalpuki hətnə kılınmıqan» — bu sezlər bilən Musa əzining aqzı kalwa bolupla kalmay, yənə (əzining 4:10-17də

«Misirdin qıqxı »

¹³ Əmma Pərwərdigar Musa wə Hərunoqa sözləp, ularning Israillar oqulları — Misirning padixahı Pirəwngə Israillar toopluluk; — «Ular Misir zeminidin elip qıqırılsun» deyən əmr yətküzüxini buyrudi.

Musa bilən Hərunning əjdadlırı, nəsəbnamısı

¹⁴ Təwəndikilər jəmət baxlıklılı: — Israilning tunji oqlı bolovan Rubənning oqulları Hənuk, Pallu, Həzron wə Karmi. Bular bolsa Rubənning nəsilləri idi.

¹⁵ Ximeonning oqulları: — Yəmual, Yamin, Ohad, Yakın, Zohar wə əkanaanlıq ayaldın bolovan Saullar idi; bular Ximeonning nəsilləri idi.

¹⁶ Lawiyning oqullırının isimləri, nəsəbnamilarigə asasən: Gərxon, Kohat wə Mərari; Lawiyning əmrinə yilləri bir yüz ottuz yətə yil boldı.

¹⁷ Gərxonning oqulları aililəri boyiqə: — Libni wə Ximəy.

¹⁸ Kohatning oqulları: — Amram, Yizħar, Həbron bilən Uzziel. Kohat bir yüz ottuz üç yil əmür kərdi.

¹⁹ Mərarining oqulları: — Mahli wə Muxi. Bular nəsəbnamılırları boyiqə Lawiyning nəsilləri idi.

²⁰ Amram eż hammisi Yokəbədni hotunlukka aldı, Yokəbəd uningoja Hərun wə Musani tuşup bərdi. Amram bir yüz ottuz yətə yil əmür kərdi.

²¹ Yizħarning oqulları: — Korah, Nafəg wə Zikri idi.

²² Uzzielning oqulları: — Mixaəl, Əlzafan wə Sitrı idi.

²³ Hərun bolsa Nahxonning singlisini, yəni Amminadabning kizi Elixebani hotunlukka aldı. U uningoja Nadab bilən Abiħuni, wə Əliazar bilən Itamarni tuşup bərdi.

²⁴ Korahning oqulları: — Assir, Əlkanaħ wə Abiasaf; bular Korahlarning nəsilləri idi.

²⁵ Hərunning oqlı Əliazar Putiəlning kızılınını hotunlukka aldı; u uningoja Finiħasni tuşup bərdi; bular bolsa eż nəsəbi boyiqə hammisi Lawiyarning jəmət baxlıkları idi.

²⁶ Pərwərdigarning: — Israillarnı koxunlardak top-topı bilən Misir zeminidin elip qıqinglər, deyən əmrini tapxuruwaloquqlar dəl muxu Hərun bilən Musa idi. ²⁷ Israillar Misirdin qıqırılsun, dəp Misirning padixahı Pirəwngə söz kıləşənlər dəl bu kixilər, yəni muxu Musa bilən Hərun idi.

Hərunning Musaqa wakalitən sözlixi

²⁸ Pərwərdigar Misirning zemində Musaqa söz kıləşən waktida ²⁹ Musaqa: «Mən Pərwərdigardurmən. Sanga eytkinimning hammisini Misirning padixahı Pirəwngə degin», dəp əmr kıldı.

³⁰ Lekin Musa Pərwərdigarning aldida: — Məndək kalpuki hətnə kılınmıqən bir kixigə Pirəwñ kəndakmu kulak salsun?» — dəp jawap bərgənidir.

hatırılışın Hudaşa bolovan əkənşələrinə asılış) əzining Hudanıng alidda heli nalayıq ixlarnı kıləşənlilikini, gəp-səzə gunahı bar adəm ikənlikinimə kərsətməkçii.

^{6:14} Yar. 46:9; Qəl. 26:5; 1Tar. 5:3

^{6:15} Yar. 46:10; Qəl. 26:12; 1Tar. 4:24

^{6:16} Yar. 46:11; Qəl. 3:17; 26:57; 1Tar. 6:1-30

^{6:17} 1Tar. 6:2; 23:7

^{6:18} 1Tar. 6:3; 23:12

^{6:19} 1Tar. 6:4; 23:21

^{6:20} «Amram eż hammisi Yokəbədni hotunlukka aldı» — xu qaçıda eż hammisini hotunlukka elix mən'i kılınoğan əmr («Law» 18:12-23) tehi Israillər berimligənidi.

^{6:20} Mis. 2:1; Qəl. 26:59

^{6:23} Qəl. 3:2; 26:60; 1Tar. 5:29; 24:1

^{6:30} Mis. 6:12; Mis. 4:10

«Misirdin qıkıx »

⁷ ¹Xuning bilən Pərwərdigar Musaqa: — Mana, Mən Pirəwnning aldida seni Hudanıng ornıda kıldı. Akang Hərun bolsa sening pəyoqbırıng bolidu. ² Mən sanga buyruqınımning həmmisini uning oja dəysən; andin akang Hərun Pirəwngə uning əz zeminidin Israillarnı koyup berixi kerəklikli tooprısında söz kıldı. ³ Lekin Mən Pirəwnning kənglini kattik kılımən; buning bilən Mən Misir zeminida mejizilik alamətlər wə karamətlirimni kepləp kərsitimən. ⁴ Xundaktimu, Pirəwn silərgə kulağ salmaydu. Əmma Mən Misirning üstiga həküm qıkırıp kolumni uzitip, qong balayı apətlərni qüxtürüp, əksunlirim bolovan Əz կowmim Israillarnı Misir zeminidin qıkırımda. ⁵ Əz kolumni Misirning üstiga sozojinimdə, Israillarnı ularning arisidin qıçarqınımnda misirliklər Mening Pərwərdigar ikənlilikimni tonup yetidi, — dedi. ⁶ Musa bilən Hərun xundak kıldı; Pərwərdigar ularoja kəndak tapiliojan bolsa, ularmu xundak kıldı.

⁷ Ular Pirəwngə söz kilojan wağıtta Musa səksən yaxka, Hərun səksən üq yaxka kirgənidi.

Harunning həsisi

⁸ Pərwərdigar Musa bilən Hərunoja söz kılıp: —

⁹ Əmdi Pirəwn silərgə: — Əzünglarnı təstiklap bir mejizə kərsitinglar, desə, sən Hərunoja: — Həsangni elip Pirəwnning aldişa taxlıqın, dəp eytkin. Xundak kilixi bilənla həsa yilanoja aylinidu, dedi.

¹⁰ Xuning bilən, Musa bilən Hərun Pirəwnning aldişa berip, Pərwərdigarning buyruqınındək kıldı; Hərun həsisi Pirəwn bilən uning əməldarlırinin aldişa taxlıwidə, u yilanoja aylandı..

¹¹ U wağıtta Pirəwn danıxmənliyi wə sehriyərini qakırtıp kıldı; Misirning jadugərlirimə əz jadusi bilən ohxax ixni kıldı. ¹² Ularning hərbiri əz həsisi taxlıdi; ularmu yilanoja aylandı. Lekin Hərunning həsisi ularning həsilirini yutup kətti. ¹³ Birək Pərwərdigar eytkandək Pirəwnning kəngli kattiklik bilən Pərwərdigar eytkandək ularoja kulağ salmadi.

Birinqi apət — əkan apiti

¹⁴ Andin Pərwərdigar Musaqa mundak dedi: — Pirəwnning kəngli kattik; u կowmni koyup berixni rət kıldı. ¹⁵ Əmdi sən atə səhərdə Pirəwnning kəxişa baroqin (xu wağıtta u su boyioja qıkıldı) — Sən uning bilən kerübüxkə dəryanıng boyida saklap turqın; yilanoja aylanojan həsini kolungoja eliwal. ¹⁶ Sən uning oja mundak, degin: — «İbraniylarning Hudasi Pərwərdigar meni aldingoja: «Qəldə Manga ibadət kilixi üçün կowmimini koyup bər» deyixkə əwətkənidə; lekin mana, bu waqıtkıqə həq anglimidinq. ¹⁷ Xunga Pərwərdigar sanga: — «Sən xu alamat bilən Mening Pərwərdigarın ikənlilikimni bilişən», dəydü — Mana, mən kolumniki həsa bilən dəryanıng süyini ursam, su əcanoja aylinidu, ¹⁸ dəryanıng belikləri olup, dəryanıng süyi sesip ketidü; misirliklər sudin səskinip, iqəlməydiyan bolup kəlidü».

¹⁹ Pərwərdigar Musaqa yənə: — Sən Hərunoja: — Həsangni elip misirliklarning suliri əcanoja aylansun dəp ularning üstigə, yəni ekinləri, estəngləri, kəlləri wə su ambarlırı üstigə kolungni uzatıq. Xuning bilən pütkü'l Misir zeminida, hətta yaqəq wə tax əqəmlardıki sularmu əcanoja aylinidu, degin, dedi.

²⁰ Musa bilən Hərun Pərwərdigarning buyruqınındək kıldı; Hərun Pirəwn wə əməldarlırinin kəz alıda həsini kətürüp, dəryanıng süyini uruwidi, pütün dəryanıng süyi əcanoja aylinip kətti.

²¹ Dəryadiki beliklər olup, dəryanıng süyi sesip kətti. Misirliklər dəryanıng süyini iqəlməydiyan

^{7:2} «Hərun bolsa sening pəyoqbırıng bolidu» — demək, Hərun ezi Musanıng sözlerini Pirəwngə yaki həlkə yətküzidü.

^{7:2} Mis. 4:14

^{7:10} «Pirəwnning əməldarlırı» — məzkur kitabta «Pirəwnning əməldarlırı» iibraniy tilidə «hizmətkarlırı» degən söz bilən ipadılındı.

^{7:20} Mis. 17:5; Zəb. 78:44; 105:29

«Misirdin qıqxı »

bolup kaldi, pütkül Misir zemini қanoşa toldı. ²² Lekin Misirning jadugərlirim u ez jaduliri bilen həm xundak kıldı. Bu səwəbtin Pərvərdigar eytqandək Pirəwnning kengli kattıq bolup, ularqa қulak saldı. ²³ əksiqə Pirəwn əyigə kayıtip ketip, bu ixşa həq pisənt kılındı. ²⁴ Dəryanıng süyi-ni iqəlmigini üçün barlıq misirliklər iqtidək su tepix üçün dəryanıng ətraplarını kolidi.

²⁵ Pərvərdigar dəryani urup, yənə yəttə kün etti.

Ikkinqi apət – paşa apiti

8 ¹ Andin Pərvərdigar Musaşa: — Pirəwnning aldiqa berip uningoşa: — Pərvərdigar mundak dəydu: — «Manga ibadət қilixşa Əz կowmimni կoyup bər. ² Lekin ularnı կoyup berixni rət kilsang, mana, Mən delitingning həmma yerini pakılar bilən basturup urımən. ³ Dəryada top-top pakılar pəyda bolup, dəryadin qıkıp ordangoşa, hujrangoşa, orun-kərpənggə, əməldarlıringning əylirigə kiriwalidu, xuningdək həlkıngning uqısıoşa, tonur wə təngnilirrigə yamixip qikjivalidu. ⁴ Pakılar əzüngning üstibexioşa, həlkıngning üstibexioşa wə həmmə əməldarlıringning üstibexioşa yamixip qikjivalidu» — degin, — dedi. ⁵ Pərvərdigar Musaşa: — Sən Hərunşa: Pakılarning Misir zeminining üstigə qikjixi üçün kolungni uzitip, həsangni ekinlar, əstənglər wə kəllərning üstigə xiltiojin, degin — dedi. ⁶ Xuning bilən Hərun қolını Misirning suluri üstigə uzatti; xundak kiliwidı, pakılar qıkıp Misir zeminini կaplidi. ⁷ Lekin jadugərlərmə u ez jaduliri bilen ohxax ixni kılıp, Misir zemini üstigə pakılarnı pəyda kıldı. ⁸ Pirəwn Musa bilən Hərunni qakırtıp: — Pakılarnı məndin wə həlkımdın nerı kılıx üçün Pərvərdigardin etününglər. Xundak bolsa, mən həlkıngni Pərvərdigarə qurbanlıq қilsun dəp կoyup berimən, dedi.

⁹ Musa Pirəwngə: — Boptu, mən izzitingni kılıy, pəkət dəryadiki pakılarla kəlip, baxkılıri əzüngdin wə əyliringdin ayrılsun dəp, sən, əməldarlıring wə həlkıng üçün mening dua kılıdiojan waktimni bekitkin, dedi.

¹⁰ U jawab berip: — Ətə bolsun, dedi.

Musa uningoşa: — Hudayımız Pərvərdigarə ohxax һəqbirining yoklukını bilixing üçün sening degingindək bolsun. ¹¹ Pakılar səndin, əyliringdin, əməldarlıring wə həlkıngdin qıkıp ketidü; pəkət dəryadila կalidu, dedi.

¹² Xuning bilən Musa wə Hərun Pirəwnning aldidin qıkıp kətti. Andin Musa Pirəwnning üstigə əwətilgən pakılar tooprisida Pərvərdigarə nida kıldı.

¹³ Pərvərdigar Musanıng tiliginidək kıldı. Buning bilən əylərdiki, həylillardiki wə etizlardiki pakılar əldi.

¹⁴ Həlk ularnı yioşip dəwə-dəwə kıldı, pütkül yurt-zemin sesikqılıkka toldı. ¹⁵ Lekin Pirəwn apəttin halas bolojinini kərgəndə, kenglini kattıq kılıp, Pərvərdigar eytqinidək ularqa қulak saldı. ¹⁶

Üqinqi apət – paxa apiti

¹⁶ Andin Pərvərdigar Musaşa: — San Hərunşa: — Həsangni uzitip, yərning topisini urojin. Buning bilən u paxioşa aylınip, pütkül Misir zeminini կaplaydu, degin, — dedi..

¹⁷ Ular xundak kıldı; Hərun қolını uzitip həsisi bilən yərning topisini uruwidi, adəmlər wə haywanlarning üstibexini paxa bastı; pütkül Misir zeminidiki topa-qanglar paxioşa aylandı.

¹⁸ Jadugərlərmə u ez jaduliri bilən xundak kılıp paxa pəyda қilixşa urunojan bolsimu, pəyda կilalmidi. Paxilar bolsa həm adəmlərning həm haywanlarning üstibexini կaplap kətti. ¹⁹ Andin

^{8:3} «ordangoşa» — yaki «əyünggə».

^{8:9} «mən izzitingni kılıy» — ibranıj tilida «məndin izzətkə tuyəssər bolojin».

^{8:15} Mis. 7:14

^{8:16} «paxioşa» — baxka hil tərjimisi: «pitlarqa». Baxka hil həxarətlərnimə kərsitxi mumkin.

^{8:17} Zəb. 105:31

«Misirdin qıkıx »

jadugərlər Pirəwngə: — Bu ix Hudanıng barmikining kılqını! — deyixti. Lekin Pirəvn kənglini kattık kılıp, Pərvərdigar eytqinidək ularqa կulaқ salmıldı.

Tetinqi apət — keküyünlər apiti

²⁰ Pərvərdigar Musaçşa: — Ətə səhər կopup Pirəwnning aldioğa berip turojin — (xu wağitta u su boyioğa qıkıdu) uningoşa: «Pərvərdigar mundak dəydu: — Manga ibadət kılıxi üçün Өz կowmimni կoyup bər!

²¹ Qünki əgər կowmimni կoyup bərmisəng, mana Mən sening wə əməldarlıring, həlkinq üstigə, eyliringgə keküyünlərni əwətimən; xuning bilən misirliklarning eyliri wə hətta ular turuwatkan tupräkmü keküyünlər bilən tolidu.

²² Lekin xu kündə Өz կowmim turuwatkan Goxən yurtini baxkıqə kılımən; xundak boliduki, u yərda keküyünlər tepilmaydu. Xuning bilən sən Mən Pərvərdigarning bu zeminda bolqanlıqimni bilisən.

²³ Xundak kılıp Mən Өz կowmimni sening həlkinqdin pərkələndürimən; bu mejizilik alamət ətə yüz beridu», dəp eytqin, dedi.

²⁴ Pərvərdigar deginini kıldı. Pirəwnning eylirigə, əməldarlırinin eylirigə keküyünlər top-top bolup kirdi; pütkül Misir zeminining həmmə yeri keküyünlər təripidin harab boluxka baxlıdi. ²⁵ Pirəvn Musa bilən Hərunni qakırtıp kelip ularqa: Berip muxu zemində Hudayinglarqa kurbanlıq etküzunglər, — dedi. ²⁶ Lekin Musa jawab berip: — Bundaq kılıx bizgə taza muwapik bolmayıdu; qünki biz Pərvərdigar Hudayimizoşa sunmakçı bolqan kurbanlıq mal misirliklərə nisbətən yirginqliktur. Əmdi əgər biz misirliklarning kəz aldida yaman körüngən nərsini kurbanlıq kılısaq ular bizni qalma-kesək kılıwətməndu? ²⁷ Biz üq künlük yolni besip, qəldə Pərvərdigar Hudayımız bizgə buyruqinidək uningoşa kurbanlıq sunuxımız kerək, dedi.

²⁸ Pirəvn: — Silərni Pərvərdigar Hudayinglarqa qəldə kurbanlıq etküzüxkə baroqlı կoyımən; pəkət bək yiraq ketip կalmanglar, mening üçün dua կilinglar, dedi. ²⁹ Musa jawab berip: — Mana, mən sening aldingin qıkıp Pərvərdigaroşa iltija kılımən wə keküyünlər sən Pirəwndin, əməldarlıringdin wə həlkinqdin ətə qıkıp ketidu; lekin Pirəvn yənə hıyal ixilitip, həlkni Pərvərdigaroşa kurbanlıq kılıxka berixtin toskuqi bolmisun, dedi.

³⁰ Musa Pirəwnning aldidin qıkıp, Pərvərdigaroşa xundak iltija kıldı. ³¹ Pərvərdigar Musa tiliginiidək kıldı; u keküyünlərni Pirəvn, əməldarlıri wə həlkidin qıkırıwətti; hətta bir tal keküyünmu կalmidi.

³² Lekin Pirəvn bu kətimmu kənglini kattık kılıp, կowmni կoyup bərmidi..

Bəxinqi apət — waba apiti

9 ¹ Andin Pərvərdigar Musaçşa: — Pirəwnning aldioğa berip uningoşa: — «Ibraniylarning Hudası Pərvərdigar mundak dəydu: — Manga ibadət kılıxiqa Өz կowmimni կoyup bər. ² Əgər

^{8:21} «keküyünlər» — bularning käysi həxarət ikənləki hazır bizgə namalum. «Zəb.» 78:45da bu həxarətlər adamları qakıdıcılanlıq ettilidü, xunga bu həxarət keküyün yaki xuningça ohxap ketidiqən bir hil qiwın bolsa kerək.

^{8:22} «...sən Mən Pərvərdigarning bu zemində bolqanlıqimni bilisən» — Yəki «...sən Mən Pərvərdigarning yər yüzidə mawjut ikənlilikimi bilisən».

^{8:24} Zəb. 78:45; 105:31

^{8:26} «Hudayimizoşa sunmakçı bolqan kurbanlıq mal misirliklərə nisbətən yirginqliktur» — misirliklərə nisbətən «yirginqlik bolonju» koylardın ibarət idi. Ular կoylarını, xundakla կoyqılırnımı yirginqlik dəp kəriqən; lekin paydını kezləp Misirdiki bəzi yərlərdə kəy bekilişti («Yar.» 46:34ni körüng).

— Müxü ayətninq baxka birhil qıxəndürülüxi boyığa, misirliklər bəzi mallarqa (məsilən, kalilarning bəzi hillirioqa) qoşunattı. Əgər Israillar ular qoşunqan birhil malını kurbanlıq kilsə, ular oğzəplinətti, əlwəttə.

^{8:26} Yar. 43:32; 46:34

^{8:32} Mis. 8:11

«Misirdin qıqxı »

ularnı koyup berixni rət kılıp, yənilə tutup turuwalıdıcıqan bolsang,³ mana, Pərwərdigarning kolı etizlikaltıki qarpayliringning üstigə, at-exəklər, tegilər, wə koy-kaliliringning üstigə qüxüp intayın eçir bir waba kəltüridi.⁴ Lekin Pərwərdigar Israilning qarpaylirini misirliliklarning qarpayliridin pərkəndüridi. Nətijidə, Israilning qarpayliridin həqbırı əlməydi» — degin, dedi.⁵ Pərwərdigar wakıtnı bekitip: — Ətə Pərwərdigar zemində bu ixni kılıdu, dedi.⁶ Ətisi Pərwərdigar xundak kıldı; misirliliklarning barlıq qarpayliri oldu; lekin Israillarning qarpayliridin birimu əlmidi.⁷ Pirəwn adəm əwətip təkxüriwidi, mana, Israillarning qarpayliridin birimi elmigənidi. Lekin Pirəwnning kengli kattık kılınip, u kowmni koyup bərmidi.

Altinqı apət — qaqa apiti

⁸ Andin Pərwərdigar Musa wə Hərunoşa: — Humdanning külüdin qanggilinglarnı toxkuzup elinglar, andin Musa uni Pirəwnning kəz aldida asmanoşa karitip qaqsun. ⁹ Xundak kılıxi bilən kül pütkül Misir zeminini kaplayadiojan qang-tozan bolidu wə Misir zeminidiki həmmə yərdə adəmlər wə haywanlarning bədinigə qüxüxi bilən hürrək-hürrək qaqa qılkıridu, — dedi.¹⁰ Xuning bilən ular humdandin kül elip, Pirəwnning aldioja berip turid wə Musa uni asmanoşa karitip qaqtı; u adəmlər wə haywanlarning bədinigə qüxüxi bilən hürrək-hürrək qaqa qılqardı.¹¹ Jadugərlər qakırlar dəstidin Musanıng aldida turalmay kıldı; qünki jadugərlərinə bədinimim, baxka barlıq misirliliklərimi ohxax qaqa besip kətkənidi.¹² Lekin Pərwərdigar Pirəwnning kenglini kattık kıldı; xunga Pərwərdigar dəl Musaçıq eytキンidək u ularqa kulaq salmidi.

Yəttinqı apət — məldür apiti

¹³ Andin Pərwərdigar Musaçıq: — Ətə tang səhər kəopup, Pirəwnning aldida turup uningoşa: «İbraniylarning Hudasi Pərwərdigar mundak dəydi: — Kowmimni Manga ibadət kılıixa koyup bər; ¹⁴ qünki Mən bu kətim həmmə balayı'apətlirimni yürüikingə, əməldarlıring wə puğraliringning üstigə əwətimən. Buning bilən sən pütkül yər yüzidə Məndək baxka birining yok ikənlikini bilisən. ¹⁵ Qünki Mən kolumni uxitip, eziung wə kowmingni waba bilən urojan bolsam'idi, bu wakıtkıqə sən yər yüzidin yokılıp ketətting. ¹⁶ Həlbuki, Mening seni ornungoşa tikliximdiki maksitım xu idiki, dəl Əz կudritimni sanga kərsitix, xundakla namimning pütkül yər yüzidə jakarlinixi üçün idi.

¹⁷ Sən yəna kowmimoşa qongqlik kılıp, ularnı koyup berixni rət kiliwerəmsən?¹⁸ Mana, ətə muxu wakıtlarda Misir dəliti bina bolqandan buyan həq kərəlüp bakmiojan kattık məldürni yaqdurimən. ¹⁹ Xuning üçün adəm əwətip, haywan wə etizda bar-yokungni yiojip iqliki soliojin; qünki eygə käyturulmay sirtta қalojan adəm wə haywanlarning həmmisi məldürning astida kəlip elüp ketidil! — degin, dedi.

²⁰ Buni anglap Pirəwnning əməldarlırinin arisidin Pərwərdigarning sezinin korkkan hərbir adəm ez külliri wə qarpaylirini yügürtüp eylirigə elip kəldi. ²¹ Lekin Pərwərdigarning sezinin etibarəqə almiqənlar ez kül wə mallirini taxkirida қaldurup koydi.

²² Pərwərdigar Musaçıq: — Misir zeminidiki hər yərdə, adəmlər üstigə, mallarning üstigə, xundakla Misir zeminidiki dalalarning həmmə ot-qəplirining üstigə məldür yaqsun dəp, asmanoşa karap қolungni kətürəq, dedi.²³ Musa xuning bilən həsisini asmanoşa karitip kətərəwidi, Pərwərdigar güldürməməni güldürlitip, məldür yaqdurdı, yər yüzidə qaşmak qekindiliri qepip yürətti. Xundak kılıp Pərwərdigar Misir zemini üstigə məldür yaqdurdı.

²⁴ Məldür yeojip, məldür bilən ot arilax qüxti; məldür xunqə eçir boldiki, Misir dəliti bina bolqandan tartip undak kattık məldür yeojip bakmiojanidi.²⁵ Məldür pütkül Misir zeminining hər yeridə qüxüp, insan bolsun, haywan bolsun, həmmisini urdi; məldür etizdiki həmmə ot-

^{9:16} Rim. 9:17

^{9:23} «yər yüzidə qaşmak qekindiliri qepip yürətti» — yaki «ot yər yüzigə tohtawisiz qüxti».

«Misirdin qikix »

qepni urup, yerdiki hemmə dəl-dərəhlərnimu sunduruwətti. ²⁶ Pəkət Israillar olturuxluk Goxən zeminidila məldür yaqmidi.

²⁷ Pırəwn adəm əwətip Musa bilən Hərunni qakırtip ularoja: — Mən bu ketim gunah kildim! Pərwərdigar həkkaniydur; Səwənlək bolsa mən wə həlkimdin etti. ²⁸ Yənə berip Pərwərdigardin etünüp iltija kilinglar! Hudadin qikkan bu kattik güldürmamilar wə məldür yetip axti! Silərni koyup berəy; silər əmdi muxu yərdə turuwərsənglər bolmayıdu, — dedi.

²⁹ Musa uningoja jawab berip: — Mən xəhərdin qikqanda, Pərwərdigar tərəpkə karap kollirimni yeyip kətürimən; güldürmamilar xu haman besikip məldür yənə yaqmayıdu. Yər yüzü Pərwərdigarningkidur, dəp bilixing üçün xundak boludu. ³⁰ Lekin sən wə sening əməldarlıring, silərning Pərwərdigar Hudadin tehiqə korkmaywatkinglarni bilimən, dedi.

³¹ Xu qaçda arpa bax qikripli, ziçir oqunqliqan boloqaqka, ziçir wə arpa meldürdin wəyran kılındı. ³² Lekin buoqday bilən kara buoqday keyinrək bih qikarəqaqka, wəyran kılınmidi.

³³ Musa Pirəwnning alddin ketip, xəhərdin qikip Pərwərdigar tərəpkə karap kollirimni yeyip ketürdi. Xuning bilən güldürmama wə məldür tohtap, yamoqur yərgə yənə tekülmidi. ³⁴ Əmma Pirəwn yamoqur, məldür wə güldürmamilarning tohtiojinini kərgəndə, yənə gunah sadir kildi; umu, əməldarlırimu kənglini kattik kilixti. ³⁵ Bu tərikidə Pirəwnning kəngli kattik turuwerip, Pərwərdigar Musanıg wasitisi bilən eytkandək, Israillarni koyup berixni rət kıldı..

Səkkizinqi apət – qekətkə apiti

10 ¹ Andin Pərwərdigar Musaşa: — Pirəwnning aldioja barojin; qunki ularning arisida bu məjizilik alamatlərni kərsitixim üçün Pirəwnning kənglini wə əməldarlırinining kənglini kattik kiliq koydum. ² Bu ix bilən Mening misirliliklərni kəndak rəswa kıləjanlıkim wə ularning arisida kərsətkən məjizilik alamatlırimni sən oqlungning andin nəwrəngning külükioja yətküzsən. Buning bilən Mening Pərwərdigar ikənlikimni bilisilər, dedi. ³ Xuning bilən Musa bilən Hərun Pirəwnning aldioja berip, uningoja: — Ibraniylarning Hudasi Pərwərdigar mundak dəydu: «Əzüngni aldimda təwən tutuxni қaqqanoqıqə rət kilişən? Manga ibadət kılıx üçün kowmimmi koyup bər.

⁴ Qunki əgər sən kowmimmi koyup berixni rət kilsang, mana, Mən ətə sening yurtungoja qekətkə əwtimanın. ⁵ Ular silər zemin yüzünü kərmigüdək kiliq yepiwtidü, silərning meldürdin aman kaloqan nərsiliringlərnimu, dalalarda əskən hemmə dəl-dərəhləringlərnimu yəp ketidü. ⁶ Ular orda-sarayliringoja, əməldarlıringning sarayliri, xundakla barlıq misirliliklərning əylirigə tolup ketidü; bundak apətni ata-bowangliring wə ata-bowliringning ata-bowlırimu yər yüzidə apirida boloqandin tartip kərüp bakmioqan» — dedi-də, burulup Pirəwnning alddin qikip kətti. ⁷ Pirəwnning əməldarlıri uningoja: — Bu adəm bizgə қaqqanoqıqə tuzak bolar? Əz Hudasi Pərwərdigar ola ibadət kilişək bu adamlərni koyup bərgəylə! Misirning harab bolojimini tehiqə kərməywətamdila? — dedi.

⁸ Xuning bilən Musa bilən Hərun Pirəwnning aldioja yənə qakırtip kelindi. U ularoja: — Pərwərdigar ola ibadət kılıx üçün berinqalar; lekin baridioqanlar zadi kimlər? — dedi.

⁹ Musa jawab berip: — Yaxlirimiz wə kəri-qürilər bilən, oqullirimiz wə kızlirimiz bilən, koy wə kala padilirimizni elip hemmimiz barımız; qunki biz Pərwərdigar üçün həyt ətküzüximiz kerək, dedi.

¹⁰ U ularoja: — Silərni bala-qakanglar bilən қoxup koyup bərginimdə, Pərwərdigar silər bilən billə boloqay! Mana, aldinglarda balayı'apət turuptu! ¹¹ Yoksu, bundak kilixingləroja bolmayıdu!

^{9:27} «Səwənlək bolsa mən wə həlkimdin etti» — yaki «mən ezym wə həlkim razıldur».

^{9:35} Mis. 4:21; 7:3

^{10:1} Mis. 4:21; 9:4

^{10:2} «kəndak rəswa jazaliojanlıkim» — yaki «kattik jazaliojanlıkim».

^{10:10} «Pərwərdigar silər bilən billə boloqay!» — bu təhdit salidiojan, nahayiti kinayilik, həjwiy gəp, əlwattə.

«Misirdin qıqxı»

Pərvərdigar oja ibadət kılıxka pəkət aranglardın ər kixilərlə barsun! Qünki silərning təlipinglər dəl xu əməsmidi! — dedi-də, ular Pirəvnning aldidin kəqəlap qıkırıldı.

¹² Andin Pərvərdigar Musa oja: — Misir zeminining üstigə əkolungni uzatkin. Xundak kılsang, qekətkilər Misir zeminini besip, zemindiki hərhil otyaxlarnı, yəni məldürdin aman əkoləjanning həmmisini yəp ketidü, dedi.

¹³ Musa həsisini Misir zeminining üstigə uzattı; Pərvərdigar xu küni wə keqisi zemin üstigə xərk xamili qıçırdı. Səhərdə, xərk xamili qekətkilərni uqurup kəldi. ¹⁴ Qekətkilər Misirning pütkülmə zemini qıçıştı, Misirning pütün qebrisinimə bastı. Apət intayın eçir boldi; ilgiri bundak qekətkə apiti bolup bəkməqən, mundin keyinmu uningdək bolmayıdu.

¹⁵ Ular pütkülmə zeminning yüzini kaplıdı, yər karangoçulixip kətti; ular məldürdin aman əkoləjan zemindiki həmma otyaxlarnı wə dəl-dərəhlərinin barlıq mewilirini yəp kətti. Xuning bilən pütkülmə Misir zemini təwəsidi dəl-dərəhlərdə yaki daladiki gül-giyahılarda həq yexillik kalmadi. ¹⁶ Andin Pirəvn aldirap-tenəp Musa bilən Hərunni qakırtıp ular oja: — Mən həm Hudayinglar Pərvərdigar aldida həm silərning aldinglarda gunah kıldı. ¹⁷ Əmdi muxu bir kətim gunahımdın etüp Pərvərdigar Hudayinglardın bu elümnri məndin elip ketixini iltija kılıxinglarnı etünimən, — dedi.

¹⁸ Xuning bilən Musa Pirəvnning aldidin qıçıp Pərvərdigar oja iltija kıldı. ¹⁹ Xuning bilən Pərvərdigar xamalnı burap oqrəb tərəptin intayın küqlük boran qıkırıp, qekətkilərni uqurup, Kızıl Dengiz oja xərk kıldı; Misirning pütkülmə təwəsidi bir talmu qekətkə kalmadi. ²⁰ Lekin Pərvərdigar Pirəvnning kənglini kəttik kılıp koyojını üçün Israillarnı koyup bərmədi.

Toğuzinqı apət — karangoçuluk apiti

²¹ Andin Pərvərdigar Musa oja: — Əkolungni asmanoja karitip uzatkin; xuning bilən kəttik bir karangoçuluk bolidu, hətta adəm silisa əkolioja tuyulqudək koyuk karangoçuluk Misir zeminini kaplaydu, — dedi.

²² Andin Musa əkolini asmanoja karitip uzitiwidi, koyuk bir karangoçuluk Misir zeminini üq küngiqə kaplap turdi. ²³ Üq küngiqə biri yənə birini kərəlməs wə ya heqkim əz jayidin kəzənləlməs boldi; lekin barlıq Israillar oltuqan jaylarda yorukluk bar idi. ²⁴ Pirəvn Musanı qakırtıp uningoja: — Berip, Pərvərdigar oja ibadət kılıngılar. Pəkət koy wə kala padiliringlər kəlsun; bala-qakırlınlımu elip barsanglar bolidu, dedi. ²⁵ Musa jawabən: — Undakta Hudayımız Pərvərdigar oja kurbanlıq kılıxka inaklıq kurbanlılığı wə keydürma kurbanlıqıza lazımlıq qarpaylarnı sən bizgə berəmsən?

²⁶ Əzimizning qarpaylırımız biz bilən birgə ketixi kerək, bir tuyikimu kəynidə kəlsa bolmayıdu; qünki Hudayımız Pərvərdigar oja ibadət kılıxka kurbanlıq kılıdıcıjinimizni bulardın talliximiz lazıim. U yərgə yetip barmiょqə, Pərvərdigar oja kəysi kurbanlıqlar bilən ibadət kılıdıcıjinimizni bilməymiz, — dedi.

²⁷ Lekin Pərvərdigar Pirəvnning kənglini kəttik kıldı; u ularnı yənilə koyup bərmədi. ²⁸ Pirəvn Musa oja: — Aldimdin yokal! Həzi bol, ikkinqi manga kerüngüqi bolmal! Qünki yüzümni yənə kərgən kününə jenindən ayrılmən, — dedi.

²⁹ Musa uningoja: — Rast eyttig! Mən sening yüzüngni ikkinqi kərgüqi bolmaymən, — dedi..

—Baxıq birhil tərjimi «Pərvərdigarnı silər bilən bolsun dəp, silərnı bala-qakanglar bilən koxup koyup berəmdim?». «Mana, aldinglarda balayı! apət turuptul» — iibraniy tilida «yamanlık», «apət» yaki «balayı! apət» «ra» deyən sez bilən ipadilinidü. Lekin misirliklarning mühim ilahi — «küyax ilahi»nın namımu «Ra» boloqaqşa, Pirəvnning sezi ikki bislik boluxımı mumkin; undak bolqanda ikkinqi mənisi: «Mening ilahım «Ra» silərni jazalaydu!» deyənlik bolidu («aldinglarda «ra» turuptul»).

—Muxu ibarə baxıq tərjimilərdə «Mana, silərdə yaman niyat bar!» dəpmu tərjima kılınidü.

^{10:13 Zəb. 78:46; 105:34,35}

^{10:22 Zəb. 105:27,28}

^{10:25 «bizgə» — iibraniy tilida «kölimizə». «bizgə berəmsən?» — yaki «bizgə berixing kerək!».}

^{10:29 Ibr. 11:27}

«Misirdin qikix »

**Oninqi apət – pütün Misirdiki tunji balilarning əlüxi.
Musaning Pirəwngə eytən ahirkı sözleri**

11¹ Xuning bilən Pərvərdigar Musaqa: — Yənə bir apətni Pirəwnning üstigə wə Misirning üstigə qüxürimən. Andin u silərni bu yərdin ketixkə yol köyidü wə u silərni həmmə nərsiliringlar bilən koxup կoyup berip, bu yərdin mutlək kooşlap qikiridü. ² Əmdı sən həlkə tapıləp: — Hər biringlar, ər kixilərnin hərbiri eż koxnisidin, ayal kixilərnin hərbiri eż koxnisidin kümüx buyumlarnı, altun buyumlarnı sorap alsun, degin, — dedi. ³ (Pərvərdigar həlkini misirliklarning aldida iltipat tapkuzdi. Xuningdək Musa degen bu adam Misir zeminida Pirəwnning əməldarlırinin nəziridə bolsun, pukralarning nəziridə bolsun, naşayiti uluoq zat boldi). ⁴ Andin Musa yənə: — Pərvərdigar mundaq dəydu: — «Mən yerim keqida qikip Misirni kezip qikimən. ⁵ Xu wakıttə təhtə olturuwatqan Pirəwnning tunji oqlidin tartıp yarоqunqak tartidioğan dedəkninq tunji oqlıqıq, xundakla barlıq qarpaylarning tunjılıri, yəni Misirdiki barlıq tunji jan igiliri əlidü. ⁶ Bu səwəbtin pütkül Misir zeminida kattik bir pəryad ketürülidü; uningdin ilgiri xundak pəryad bolup bəkmioğanidi, mundin keyinmü bundak pəryad anglanmaydu. ⁷ Lekin Israillarə, maylı adamları, maylı həyanatlırija bolsun, hətta bir tal itmu kəwəp koymaydu. Buningdin Pərvərdigarning misirliklər bilən Israillni pərkəndüradioğanlığını bilisilər».

⁸ — Xuning bilən bu əməldarlıringning həmmisi aldiməq kelip, manga təzim kilip: «Sili əzləri wə siligə əgaxkən barlıq kowmliri qikip ketixkəylə!» dəp eytidü, andin qikip ketimən — dedidə, kattik qəzəp bilən Pirəwnning aldidin qikip kətti..

⁹ Pərvərdigar Musaqa: — Misir zeminida Mening karamət möjizilirimning kepləp kərsitilixi üçün Pirəwn silərgə kulaq salmaydu, — degenidi.

¹⁰ Musa bilən Hərun bu karamət möjizilərning həmmisini Pirəwnning aldida kərsitip boldi; lekin Pərvərdigar Pirəwnning kənglini kattik kəlip koyojını üçün u Israillarnı uning zeminidin kətkili koymidi..

Ətüp Ketix həyeti

12¹ Pərvərdigar Misir yurtida Musa wə Harunoja mundaq dedi: —

² Bu ay silərgə aylarning iqida bexi, yilning tunji eyi bolidü. ³ Silər pütün Israill jamaitiga söz kəlip: — Bu aynı oninqi künü həmminglar atilirlarning ailisi boyiqə bir kozını elinglar; hərbir ailigə bardin kəza elinglar. ⁴ Əgər məlum bir ailə bir kozını yəp bolalmioqudək bolsa, undakta ey igisi yenidiki koxnisi bilən birləşip adam sanıja kərap bir kəza elinglar; hərbir kixining ixtihəsi ja kərap hesablaşp muwapıl bir kəza hazırlanılgalar. ⁵ Hərbiringlar tallayıdionan

11:1 «Yənə bir apətni Pirəwnning üstigə wə Misirning üstigə qüxürimən...» — bu sözərni Musa tehi Pirəwnning aldidin qikmay turup Pərvərdigar uningcə eytən bolsa kerak (8-ayətni kerüng).

11:2 «həlkə tapıləp...» — ibranı tilidə «həlkəning kulaklärija söz kəlip...».

11:2 Mis. 3:22; 12:35

11:3 Mis. 12:36

11:4 Mis. 12:29

11:5 Mis. 12:12

11:8 «Xuning bilən bu əməldarlıringning həmmisi aldiməq kelip, manga təzim kəlip: .. andin qikip ketimən — dedidə, kattik qəzəp bilən Pirəwnning aldidin qikip kətti» — 1-8 ayatta hatırıləngənlər Musa bilən Pirəwnning otturısında bolğan jedəl (10-babta hatırılğan)ning dawamı bolsa kerək.

11:8 Mis. 12:30

11:10 Mis. 9:16; Rim. 9:17

12:2 «Bu ay silərgə ... yilning tunji eyi bolidü» — bu wakıttın ilgiri Hudanıng həlkə üçün yilning bexi küzdə (Sentərdə) baxlinatti (Mukəddəs Kitabta buningdin ilgiriki barlıq wakıtlar xundak hesablinatti). Ottura xərkətki əllərning həmmisining xundak kalendari bar idi.

12:3 «koza» — ibranı tilidə «koza» degen söz oqlaknimu kərsitidü.

«Misirdin qıqxı »

közanglar bejirim, bir yaxlıq ərkək bolsun; köy yaki eıkə padiliridin tallansimu bolidu.⁶ Közini bu ayning on tətinqi künigiqə yeninglarda turozungular, — degin.

— Xu künü Israilning pütkül jamaiti tallıqan melini gugumda soysun.⁷ Andin ular uning kenidin elip gəx yeyilgən eyning ixikning bax təripiga həm ikki yan kexikigə sürkəp koysun.⁸ Ular xu keqisi gəxini otta kawap kılıp yesun; uni petir nan wə aqqıl-qüqük kəktat bilən əkoxup yesun.⁹ Kət'iy ham yuda pixurup yemənglər, bəlkı uni bax, put wə iq-karinliri bilən otta kawap kılıp yənglər.¹⁰ Uning heqnemisini ətiga əkaldurmangalar. Əgər ətiga exip əkaloqlarlı bolşa, uni otka selip keydürüwetinglar.

¹¹ Silər uni mundaq əhaləttə yənglər: — Uni yegəndə bəlliringlarnı qing baqlap, ayaqliringlar oqa kəx kiyip, kolliringlarda əhasa tutkan əhəldə tez yənglər. U bolsa Pərvərdigarning «etüp ketix» közisidur.¹² Qünki Mən u keqisi Misir zeminini kezip etiman; Mən Misir zeminida məyli insan bolsun, məyli həyvan bolsun ularning tunji tuqulqan ərkikining həmmisini əltürimən; xuning bilən Mən Misirning barlık but-ilahlırinin üstidin həküm qıqırıman; Mən Pərvərd igardurmən.¹³ Xu ərbədlikning ənənəsi silər olturoqan eylərdə silərgə nijat bəlgisi bolidu; bu ənənələri kərginiimdə silərgə etüp turimən. Xuning bilən Misir zeminini uroqinimdə əhalakət elip kelidioqan waba-apot silərgə təqməydu.

Petir nan həyti

¹⁴ Bu kün silərgə hatırə kün bolsun; uni Pərvərdigarning həyti süpitidə etküzüp təbriklənglər; əbədiy bəlgilimə süpitidə nəsildin-nəsilgə mənggü etküzüngərlər.¹⁵ Yətə kün petir nan yənglər; birləşmiş kün əyünglərdən barlık hemirturuqları yok kılıngalar; qünki kimki birləşmiş kündin tartip yəttinqi künigiqə boldurulqan nan yesə, xu kixi Israil ətaridin üzüp taxlinidu.¹⁶ Birləşmiş kün ənənəsi silər mukəddəs ibadət sorunu tütüngərlər; yəttinqi künimə həm xundak bir mukəddəs ibadət sorunu etküzülsün. Bu ikki kün iqidə heqkandak ix-aməgək kılınlımsın; pəkət hər kixinin yəydiqinini təyyar laxka munasiyatlı ixlarnıa kılışangalar bolidu.¹⁷ Mən dəl xu kün silərni koxun-koxun boyiqə Misir zeminidin qıqaroqinim üçün silər petir nan həytini etküzüngərlər; xu künəni nəsildin-nəsilgə əbədiy bəlgilimə süpitidə həyt kün kılıp bekitinglər.¹⁸ Birləşmiş kün ayning on tətinqi kün, kəqkərundan tartip xu ayning yigirmə birləşmiş kün kəqkərunoqıqə, petir nan yənglər.¹⁹ Yətə kün iqidə eylərlərdə heq hemirturuq bolmısın; qünki musapir bolsun, zemində tuqulqan bolsun, kimki boldurulqan nərsilərni

^{12:5} Law. 1:3; 22:21; Mal. 1:8; 1Pet. 1:19

^{12:6} «gugum» — ibranıylı tilida «ikki kəq arılıkida» deyən söz bilən ipadilinidu — demək, kün petiwatqan qaodın karangoğlu qükkükə boylan arılıktiki waktit. «Birləşmiş kün» kəqkərundan yaxşı kün petix, «İkkinçi kəq» keqini kərsətsə kerək.

— Israildə ixtılilgən kalendər boyiqə yengi kün kəq kirixi bilən baxlinidu. Xunga xu keqə bilən birləşmiş kün ayning on bəxinqi kün baxlinidu.

^{12:8} Qəl. 9:11; 1Kor. 5:8

^{12:11} «Bu bolsa Pərvərdigarning «etüp ketix» közisidur» — ibranıylı tilida «Bu Pərvərdigarning «pasha»sidur». İbraniy tilida «pasha» yaki «pesah» «etüp ketix» deyən ukumni bildiridu. «Etüp ketix» deyənning muxu yərdə nemini kərsətkini tövqrisidə 13-ayət wə izahatını korüng.

^{12:12} «Misirning barlık ilahlırinin üstidin həküm kilişən» — bu muhim ix töoruluk «koxumqə söz»imizni korüng. Misirliklərinin 80-din kəp ilahlıları bar idi.

^{12:13} «silərgə etüp turimən» — yaxşı «silərdin etüp ketimən» deyən sözlər töoruluk ikki hil pikir bar: — (1) Pərvərdigarning «etüp ketix» uning İsaillarnı jazalımay eyigə kirməy «etüp ketix», (2) Pərvərdigar əwətkən «halak pərrixisi» (23-ayət wə «Zəb.» 78:49n) kerüng İsaillarning eyliriga yetip kəlgəndə Pərvərdigar Əziz ularning eylirininq ixtixininq adlıqı «etüp turux» bilən halak pərrixisining yolini tosus, mühabizət kılıp sak əkalduruxını kərsitixi mumkin. Bizi ikkinçi pikirə käyil bolduk («Yəx.» 31:5n) wə izahatınımu kerüng).

^{12:14} Mısl. 5:1

^{12:16} «ibadət sorunu» — muxu yərdiki «sorun» deyən «sorunoqa qakırılıx» deyənni bildiridu. Nəqə qakırılılı? Müqəddəs Kitabta adəttə təkitlinidioqan ix həlkinqing jəm boluxi əməs, bəlkı «Hudanıng yenioja yioqılıxka qakırılıx»ının ibarət bolidu. Lekin muxu yərdə, bolupmu qel-bayawandın etüp səpar kılıqan waktida, pütkül jamaat «mukəddəs qədir»ning adlıqı yioqılıxi mumkin, wə keyin Paləstin zeminidə turoqanda, ərkəklər bu əmr boyiqə hər yili «mukəddəs qədir»əqə, andin müqəddəs ibadəthəniqə yioqılıqdan bolidu («Qan.» 16:16).

^{12:18} Law. 23:5; Qəl. 28:16

«Misirdin qıkıx »

yesə xu kixi Israil jamaitidin üzüp taxlinidu...²⁰ Silər həqkandaq boldurulqan nərsini yeməy, kəyərdila tursanglar, petir nan yənglər...²¹

Tunji «etüp ketix heyti», yəni «pasha heyti»

²¹ Musa Israilning barlıq akşakallırını qağırip ularoja: — Berip hərbiringlarning ailisi boyiqə əzüngalaroja bir kozını tartıp qıçırip pasha əzüngalaroja soyungalar.²² Andin bir tutam zupa elip uni əqədikli kənoja qılıp, əqədikli kənni ixikning bexi wə ikki kexikigə sürkənglər. Silərdin ətigəngiqə heqkim əyining ixikidin kət'iy qıkmışın.²³ Qünki Pərvərdigar misirliklarnı urup halak ələk üzün, zeminni kezip etidü; U ixikning bexi wə ikki kexikidiki kənni kərgəndə, Pərvərdigar halak kılouquning əyliringləroja kirip silərni uruxidin tosux üzün muhəpizət kılıp ixikning aldiqa etüp turidu...²⁴

²⁴ Bu rəsim-kaidini əzüngalar wə baliliringlar üzün əbədiy bir bəlgilimə süpitidə tutunglar.²⁵

²⁵ Silər Pərvərdigar Əz wədisi boyiqə silergə beridiqan zeminoja kirgininglarda bu heytlük ibadətni tutunglar.²⁶ Baliliringlar silərdin: «bu ibaditinglarning mənisi nemə?» — dəp sorisa,²⁷

²⁷ silər: «Bu misirliklarnı urojınida, Misirda Israillarning əylirining aldiqa etüp turup, bizning əydikilirimizni kutkuzojan Pərvərdigaroja bołożan «etüp ketix» kurbanlıkı bolidu» — dəngərlər. Xuni angloqanda, həlk engixip Hudaşa səjdə kıldı.

²⁸ Andin Israillar käytip berip, Pərvərdigar dal Musa bilən Hərunoja əmr kılqandək ix kərdi.²⁹

Tunji tuqulqan ərkəklərning əltürülüxi

²⁹ Wə xundak boldiki, yerim keqə bołojanda, Pərvərdigar Pirəvnning təhtidə olturuwatkan tunjisidin tartıp zindanda yetiwaṭkan məhbusning tunjisiojqə, Misir zeminidiki tunji oçullarning həmmisini urup əltürdü, xundakla u haywanatlarning tunji tuqulqanlırininingmu həmmisini əltürdü.³⁰ Adəm əlmigən birmu əy kalmıqəqkə, xu keqisi Pirəvnning əzi, uning barlıq əməldarları wə barlıq misirliklər keqidə ornidin koptı; Misir zeminida intayın kattik pəryad ketürüldi.³¹ Pirəvn keqida Musa bilən Hərunni qağırtıp: — Turunglar, silər wə Israillar bilən billa mening həlkimning arisidin qıkip ketinglar; eytkininglardək berip, Pərvərdigaroja ibadət kilinglar!³² Silərning degininglər boyiqə koy, eąka, kala padilirinimu elip ketinglar; mən üzünümə bəht-bərikət tiləngər, — dedi.³³ Misirlik pukralarmu «həmmimiz əlüp katküdəkmiz» deyixip, həlkni zemindin tez qıkırwetix üzün ularnı ketixkə aldiratti.³⁴ Həlk tehi bolmıqan hemirlirini elip, uni təngniliğə selip, kiyim-keqəkliri bilən yəgəp, mürilirigə elip ketürüp mengixti.³⁵ Israillar Musanıng tapiliojını boyiqə kılıp, misirliklardin kümüx buyumlar, altun

^{12:19} «Israil jamaitidin üzüp taxlinidu» — «ez həlkidin üzüp taxlinidu» yaxı «jamaətin üzüp taxlinidu» degənning mundaq birnəqqə qüxənqisi bolux mumkin: (1) Pərvərdigar Əzi uni əltürüxi kerək; (2) jamaət uni əltürüxi kerək; (3) jamaət uni ibadət suronurlarından həydiwetxi pütük jəmiyyət uni paliwetixi kerək; (4) uningdin həq nəsil kälđurulmaydu. Bizningqə baxka ayotta enik buyruk kərsitilməqəqkə, birinqi qüxənqə (Huda Əzi xu adəmni dunyadın kətküzidü) toqra bolux mumkin, dəp karayız.

^{12:20} Kən. 16:3

^{12:21} «pasha» — yəni «etüp ketix heyti».

^{12:21} Ibr. 11:28

^{12:22} «zupa» — zupa birhil əsümlük; baxka bir ismi «lepəkgül».

^{12:23} «halak kılouqi» — bəlkim birhil parıxtını kersətsə kerək («Zəb.» 78:49ni körüng). «etüp turux» — «etüp turux» yaxı «etüp ketix» degənning manisi toorfuluk 12:13tiki izahatni körüng.

^{12:23} Ibr. 11:28

^{12:24} «bu rəsim-kaidə» — Hudanıng keyinkı əmərliri boyiqə, «etüp ketix heyti»da (1) hərbir ailininq bir kozını kurbanlıq kılıxi; (2) uning gəxni keqidə yeyixi; (3) bu gəxni petir nan wə aqqıq kəktatlar bilən billə yeyixi ətarlıklär tələp kılınlıdu («Qəl.» 9:1-14, «Kən.» 16:1-8ni körüng).

^{12:26} Yə. 4:6

^{12:28} Ibr. 11:28

^{12:29} Zəb. 78:51; 105:36; 135:8; 136:10

^{12:30} Zəb. 105:36,38

«Misirdin qıqxı »

buyumlar wə kiyim-keqəklərni sorap elixti.³⁶ Pərvərdigar həlkni misirliklarning kəz aldida iltipat tapkəzəjini üçün misirliliklər ularning əzliridin soriojanlarını bərdi; xundak kılıp Israillar misirliliklardin oqəniymətlərni elip kətti.

Israillarning Misirdin qıkip ketixi

³⁷ Xuning bilən Israillar balılları hesabka almıqanda altə yüz mingqə ərkək bolup, Ramsəstin qıkip, Sukkot xəhərigiqə piyadə mangdi.³⁸ Ular bilən billə qong bir top xalqut həlkəmu ularoğa köxulup mangdi, yənə nuroqun qarwilar, köpligən kala-koy padiliri bilən billə qıktı.

³⁹ Misirdin alqəq qıkqan hemirdin ular petir nan-toqəqlərni ətti; qünki ular Misirdə birdəm-yerim dəm turquzulmay həydəlgini üçün hemir bolmiojanidi; ular əzliri üçün yeməklik təyyarlıwelikmü ülgürəlməgənidi.

⁴⁰ Israillarning Misirdə turqan waqtı jəmiy tət yüz ottuz yil boldı.⁴¹ Xundak boldiki, xu tət yüz ottuz yil toxķında, dəl xu künidə Pərvərdigarning barlıq əxunluları Misir zeminidin qıkip kətti.

⁴² Xu künü keqidə ular Misir zeminidin qıkırilojını üçün, xu keqini ular Pərvərdigarning keqisi dəp tutuxi kerək; xu keqini barlıq Israillar əwlədətin əwlədkiqə Pərvərdigaroja atap tutup, tünixi kerək.

Ətüp ketix həytining қaidə-tüzümləri

⁴³ Pərvərdigar Musa bilən Hərunoqa mundaq degənidi: — Pasha əkozisi tooprısidiki bəlgilimə xu bolsunki: — Həqkandak yat əllik adəm uningdin yemisin.⁴⁴ Lekin hərkimning pulça setiwalojan külü bolsa, u hətnə kılinsun, andin uningdin yesun.

⁴⁵ Əmma eyünglarda wəkiliq turuwatkan musapir yaki mədikar buningdin yesə bolmayıdu.

⁴⁶ Gəxni baxka bir eygə elip qıkmıqın; birlə eydə yeyilsun; əkozining həqbir səngiki sundurulmisun.⁴⁷

⁴⁷ Pütkül Israil jamaiti bu həytini etküzsən.

⁴⁸ Əgər sening bilən birgə turqan musapir bolsa, Pərvərdigaroja atap pasha həytini etküzməkqi bolsa, undakta aldi bilən barlıq ərkəkləri hətnə kılinsun; andin kelip həyt etküzsən. U zemində tuquluojan kixidək sanalsun. Lekin həqbir hətnisiz adəm uningdin yemisin.⁴⁹ Zemində tuquluojan kixi həm aranglarda turqan musapir üçün ohxax əkanun-bəlgilimə bolsun.

⁵⁰ Xuning bilən Israillarning həmmisi dəl Pərvərdigar Musa bilən Hərunoqa buyruqandək xu ixlarnı ada kıldı.⁵¹ Xu künning əzidə Pərvərdigar Israillarnı əxun-əxun boyiqə Misir zeminidin qıvardı.

Tunji tuquluojannı Hudaşa atax

13¹ Pərvərdigar Musaşa:² — Israillar arısida balyatkuning barlıq tunji ərkək mewisini, məyli u insanning yaki əhaywanning bolsun, Manga atap mukəddəs kılɔjin; u Manga mənsuptur, degənidi.

³ Musa həlkə mundaq dedi: — Silər Misirdin ibarət «küllük makani»din qıkqan bu künni yad etinglər; qünki Pərvərdigar silərnı bu yərdin əkərətlək koli bilən qıvardı. Buning üçün həq bolduruluojan nərsə yeyilmisun.

^{12:35} Mis. 3:21; 11:2; Zəb. 105:37

^{12:38} «xalqut həlk» — keyinkı wəkələrdin (məsilən, «Qəl.» 11:4 əkərətlər) əkərətəndə, Israillardin baxka birnəqqə millətlərdən bolğan bir türküm kixilərnı kərsətsə kerək.

^{12:40} Yar. 15:13; Ros. 7:6; Gal. 3:17

^{12:46} Qəl. 9:12; Yh. 19:36

^{13:2} Mis. 22:29; 34:19; Law. 27:26; Qəl. 3:13; 8:17; Luq. 2:23

«Misirdin qıkıx »

⁴ Abib eyining bugünkü künü yoloqa qıkkan kün... ⁵ Əmdi Pərvərdigar sanga berixkə ata-bowiliringoja қasəm kılajan, süt bilən həsəl ekip turidiojan zeminoja, yəni Қанаани, Hıttiy, Amoriy, Hıwiy wə Yəbusiyarning zeminoja seni elip barojinida muxu Abib eyida xu ibadətni tutkin. ⁶ Yətə küngiqə petir nan yənglar; yəttinqi künidə Pərvərdigaroja alahidə atiojan həyt etküzülsün. ⁷ Yətə kün iqidə petir nan yeyilsun; silərning aranglarda heqkandak boldurulojan nan teplimisun wə ya qegriliring iqidə heq hemirturuqmu körünmisun. ⁸ Xu künü sən ez oqlungoja: «Misirdin qıkkinimdə Pərvərdigarning manga kərsətkən iltipatini yad kılıp təxəkkur bildürük üçün, bu heytni etküzimən», dəp qüxəndürgin.

⁹ Pərvərdigarning қanun-təlimining həmixə aqzingdin qüxməslikli üçün, bu bəlgilimini қolungoja bəlgə kılıp seliwal, pexananggə kaxkidak əslətmə kılıp ornitival; qünki Pərvərdigar seni կudratlık қoli bilən Misirdin qıkardı. ¹⁰ Əmdi bu bəlgilimini yilmu-yıl bekitilgən waktida tutkin.

¹¹ Pərvərdigar sən bilən ata-bowiliringoja kılajan қasımı boyiqə seni Қanaaniylarning zeminoja elip berip, uni sanga təkdim kılolandın keyin, xundak kılıxing kerək: — ¹² barlıq baliyatkuning tunji mewisini Pərvərdigaroja atap sunisən; xundakla qarpay melingning həmmə tunji ərkəklirimi Pərvərdigaroja mənsup bolsun. ¹³ Əmma exəklərning həmmə tunjilirining orniqə birdin koza bərgin. Əger uning orniqə birnərsə bərmisəng, uning boynını sunduruwətkin. Oqulliringlar arısida barlıq tunjilirining orniqə hərlük bədili telüxüng kerək.

¹⁴ Keyinkı künlərdə oqlung səndin: «buning mənisi nemidur», dəp sorısa, sən uningoja jawab berip: «Pərvərdigar կudratlık қoli bilən bizni Misirdin qıkırıp, «kulluk makani»din azad կildi.

¹⁵ Xundak boldiki, Pirəvn boynı qattıklıq kılıp bizni қoyup berixni rət kılɔjinida, Pərvərdigar Misir zeminidiki barlıq tunji tuquluoqlarını, insanning bolsun, malning bolsun, həmmisini urup əltürdi; buning üçün mən malning baliyatqusining tunji mewisini, yəni həmmə tunji tuquluojan ərkəklirini Pərvərdigaroja atap kurbanlık kılıp sunımən wə oqullirimning hərbir tunjiliri üçün hərlük bədili tələp berimən», dəp eytkin. ¹⁶ Bu bəlgilimini қolungoja əslətmə-bəlgə kılıp seliwal, pexanənggə kaxkidak əslətmə kılıp ornitival, qünki Pərvərdigar կudratlık қoli bilən bizni Misirdin qıkardı» — degin..

Bulut tüvrüki wə ot tüvrüki

¹⁷ Əmma Pirəvn həlkəni ketixkə қoyqandın keyin, Filistylarning zeminidiki yol yekin bolsimu, Huda ularni xu yol bilən baxlimidi; qünki u: «həlkim jənggə uqrəp kalsa, qorkup puxayman kılıp, Misiroja yenip ketixi mumkin» dəp oylioqanidi. ¹⁸ Xu səwəbtin Huda həlkəni aylandrup, Kızıl Dengiz tərəptiki qelning yoli bilən baxlap mangdi. Xundak kılıp Israillar Misirdin qıkkinidə, kərallinip jənggə təyyar bolup tərtip bilən mangdi.

¹⁹ Musa Yüsüpning səngəklirinimu billə eliwaldi; qünki Yüsüp əslidə Israilning oqulliri bolоjan kərindaxlirini: «Huda qoşum silərni yoklap halinglardın həwər alidu; xu qaçda silə mening səngəklirimni muxu yərdin billə elip ketinglar» dəp қasəm kıldıroqanidi..

^{13:4} «Abib eyi» — Israilning kalendari boyiqə yilning birinci eyidur, ibraniylar ixlətkən kalendar boyiqə, bəzi yillırda Mart eyida, bəzi yillırda Aprılda baxlinidi (12:2ni kərtəng). «Abib» deyənninq mənisi: «bih urux», «esüp qıkıx»tur.

^{13:4} Mis. 23:15

^{13:12} ... Həmmə tunji ərkəklirimi Pərvərdigaroja mənsup bolsun — Pərvərdigar Misirdə barlıq tunjilarnı elümdin kutkuzojan bolup, ularning həmmisi «əlümđin tirligəndək» uningoja mənsup idi. Əmma (insan bolsun, mal bolsun) tunji tuquluoqların bolsa pütkül aılıq wəkillik kılatti.

^{13:12} Mis. 22:30; 34:19; Law. 27:26; Qəl. 8:17; Əz. 44:20

^{13:13} «exəklərning həmmə tunjilirinin orniqə birdin koza bərgin...» — omumən eytkanda, ulaqlarnı kurbanlık kılılxıq bolmayıttı; pəkət koy, kala, oqlak wə kəptər katarlıqlarla bolətti. Yəna kılıp, ulaqlarning orniqə koylarnı kurbanlık kılılxıq ruhsət berilixidə ulaqlarning iqtisadiy kimmitininq yüksərilikli nəzərgə elinəqan.

^{13:16} Mis. 13:9; Қan. 6:8; Pənd. 3:3

^{13:19} «...yoklap halinglardın həwər alidu» — bu ibraniy tilida pəkət «yoklap» deyən birlə səz bilən ipadilinidu.

^{13:19} Yar. 50:25; Yə. 24:32

«Misirdin qıqxı »

²⁰ Andin ular Sukkottin qıkip, qelning qetidiki Etam degən yerdə qedirlirini tiki. ²¹ Əmdi Pərvərdigar ularoğa yol kərsitixkə kündüzi bir bulut tüwrükidə, keqisi yorukluk berixkə ot tüwrükidə bolup ularning aldida yürətti. Xuning bilən ular keqə-kündüz yol yürələyti. ²² Bulut tüwrüki kündüzi, ot tüwrüki keqisi həlkətin ayrılmay, aldida yürətti.

Israillarning Kızıl Dengizdən etüxi

14 ¹Pərvərdigar Musaoqa: ² — Sən Israillarqa: «Silər burulup Migdol bilən dengizning arılıkiddiki Pi-Hähirotning aldoja berip qedir tikinglar; Baal-Zefonning udulidili dengizning boyida qedir tikinglar», degin... ³Xuning bilən Pirəwn: «Israillar zemində ezip kəldi, qelning iqida kamılıp kəldi» dəp oylayıdu; ⁴ Israillarnı koqlisun dəp Mən Pirəwnning kenglini kəttik kılımən; xundak kılıp, Mən Pirəwn wə uning pütkül köxunliri arkılık Əz uluəlukumni ayan kılımən; wə misirliliklər Mening Pərvərdigar ikənlilikimi bilidu, — dedi. Israillar Hudanıng səzi boyiqə kıldı.

⁵ «U həlk keqip kətti» dəp Misirning padixahıja həwər beriliwidi, Pirəwn bilən əməldarlırları həlk toqrisidiki kararidin yenip: «Israillarnı kəllükətin köyuwətkinimiz, bu zadi nemə kılıqinimiz?!» — deyixti.

⁶ Pirəwn dərhal jəng hərwisini köxturup, əz həlkini baxlap yoloqa qıktı. ⁷ U yənə alta yüz hillanıjan jəng hərwisi, xundakla Misirdiki barlık jəng hərwilirini yioğdurup, ularning hərbirigə ləxkər baxlıklarını olturoquzup elip mangdi. ⁸ Pərvərdigar Misirning padixahı Pirəwnning kenglini kəttik kılıqını üqün, u Israillarnı koqlıdı. Bu qəoşa Israillar kəllirini egiz kətürükən halda Misirdin qıkip boloğanıdi.

⁹ Misirliliklarning həmmisi yəni Pirəwnning barlık atlırı bilən jəng hərwilir, atlık ləxkərları bilən pütkül köxunu ularnı koqlap, Israillar dengiz boyioja qedir tikkən jayda, yəni Pi-Hähirotning yənidə, Baal-Zefonning udulida ularoğa yetixti. ¹⁰ Pirəwn yekin laxkanda, Israillar bexini kətürüp kariwidi, mana, misirliliklər ularning arkısından yürüx kılıp koqlap keliwatattı! Xuni kərgənda Israillar tolimu kərkuxup, Pərvərdigarqa nida-pəryad kətürdü. ¹¹ Ular Musaoqa: — Misirdə geristən tepilməsmidi, sən bizni qəldə əlsün dəp muxu yərgə elip kəldingən?! Bizni Misirdin elip qıkip, bizə mundak kılıqining nemisi?! ¹² Misirdə turojan waktimizda biz sanga: «Bizni misirliliklarning kəllükədə boluximizoja köyojin, biz bilən karing bolmisun» dəp eytməqanmiduk? Misirliliklarning kəllükədə bolojinimiz qelgə kelip elginihimizdən əwzəl bolatti! — dedi...

¹³ Buning bilən Musa həlkə: — Korkmay, tik turunglar, Pərvərdigarning bugün silərgə yürgüzidiojan nijatini kərisilər; qünki silər bugün kərgən misirliliklarnı ikkinçi kərməysilər.

¹⁴ Pərvərdigar silər üçün jəng kılıdu, lekin silər bolsanglar jım tursanglarla boldı, dedi.

¹⁵ Andin Pərvərdigar Musaoqa: — Nemixka sən Manga pəryad kətürisən? Israillarqa: «Aldioja menginglar» dəp buyruqın. ¹⁶ Lekin sən əsəngni kətürüp kolungni dengizoja uzitip, uni ikkigə bəlgin; xundakta, Israillar dengizning otturisidin kərük yər bilən etüp ketidu.

¹⁷ Mana, Mən ularnı koqlisun dəp misirliliklarning kəngüllərini kəttik kılımən, xuning bilən Mən Pirəwn wə uning pütkül köxuni, jəng hərwiliri wə atlıkları arkılık Əz uluəlukimni ayan kılımən.

¹⁸ Xundak kılıp, Mən Pirəwn wə uning jəng hərwiliri wə atlıkları arkılık Əz uluəlukimni ayan kılıqinimda, misirliliklər Mening Pərvərdigar ikənlilikimi bilidu, dedi.

^{14:2} «dengiz» — «Kızıl Dengiz»nın kərsitudu. Həritini kəräng.

^{14:2} Qəl. 33:7

^{14:4} Mis. 4:21; 10:20

^{14:8} «köllərinini egiz kətürükən halda» — huxallik, mərdanılık bilən, demək.

^{14:9} Ya. 24:6

^{14:12} Mis. 6:9

^{14:16} «etüp ketidu» — bu ikkinçi «etüp ketix»tur. «etüp ketix heyti»da aldinkı wə bu «etüp ketix» əslinidu (12:13, 23nimü kəräng).

«Misirdin qıqxı »

¹⁹ Israilning қохунинг алдиди ўрнанын Hudanining Pərixtisi əmdi ularning кәynigə etti; xuningdək ularning алдиди mangojan bulut tüwrükimu ularning кәynigə yətkilip, ²⁰ misirlıklärning qedirgahı bilən Israilning qedirgahının arılıkda tohtidi; bu bulut bir tərəptə қarangoçuluq qüxürüp, yənə bir tərəptə keqini yoruntu. Buning bilən pütün bir keqə bir қохун yənə bir қохunoja yekin keləmidi.

²¹ Musa қолını dengizning üstigə uzattı; Pərvərdigar pütün keqə xərkətin küqlük bir xamal qırkıp, dengizning süyini kәynigə yandurdu; U suni yandurup dengizni kuruq yər kıldı, sular ikkigə belündi. ²² Xu tərikidə Israillar dengizning otturisidiki kuruq yərdin mengip, ətüp kətti; sular bolsa ularning ong wə sol yenida kətərülüp tamdak turatti. ²³ Əmma misirlıklär ularnı қooqlap keliwatatti — Pirəvnning barlıq atlari, jəng hərwiliri wə atlik ləxkərləri ularning kəynidin dengizning otturisojqa kəldi. ²⁴ Tang atkanda xundak boldiki, Pərvərdigar ot bilən bulut tüwrükidə turup misirlıklärning қoxunioja karidi wə misirlıklärning қoxunioja parakəndiqilik qüxürdü. ²⁵ U ularning hərwilirininq qaklırini patkuzup, həydəp mengixini müxkül kıldı. Misirlıklär: — Yürüngələr, Israilning aldidin қaqaylı, qünki Pərvərdigar ular üçün misirlıklär oja karxi jəng kiliwatidu, — deyixti.

²⁶ Pərvərdigar Musaçı: — Sular yenip misirlıklärning üstigə, ularning jəng hərwilirininq üstigə wə atliklirininq üstigə ekip berip, ularnı qəktürüwətsun dəp қolungni dengizning üstigə uzatkin, — dedi.

²⁷ Musa қolını dengizning üstigə uzitiwidı, tang atkanda dengizning süyi yənə əsliy һalitigə yenip kəldi. Kəqiwatkan misirlıklär ekinoja karxi yüksürüxti, Pərvərdigar ularnı dengizning otturisida mollak atkuzdi. ²⁸ Su əsligə yenip kelip, jəng hərwiliri bilən atliklarnı, yəni Israillarning arkıdin қooqlap dengizoja kirğan Pirəvnning pütkül қoxununu oqərk kiliwətti; ulardın birimü sak қalmıdı. ²⁹ Lekin Israillar dengizning otturisidiki kuruq yər bilən mengip ətüp kətti; sular ularning ong wə sol yenida kətərülüp tamdak turatti. ³⁰ Xu tərikidə Pərvərdigar u künü Israillarnı misirlıklärning қolidin kutkuzdi; Israillar misirlıklärning dengizning boyida əlük yatkinini kərdi. ³¹ Israil həlkə Pərvərdigarning misirlıklär oja ixlətkən zor կudritini kərüp, Pərvərdigardin körkəti; ular Pərvərdigar oja wə uning կuli Musaçı ixəndi.

Musaning Hudaşa mədhəyiə okuxı

15 ¹Xu qəođda Musa bilən Israillar Pərvərdigar oja mədhəyiə okup munu küyni eytti: — «Mən Pərvərdigarnı mədhəyiələp kūy eytay,

Qünki U karamət uluqlukını kərsətti;

U at wə mingüqini dengizoja taxliwətti.

²Mening kücküm həm meninq kücküm Yah Əzidur;

U manga nijat boldi;

U meninq Təngrimdur, mən Uni uluqlaymən;

^{14:19} «Hudanıñ Parıxtısı» — bu zat toqıruluk 3:2 wə uning izahatını körüng.

^{14:20} «Bu bulut bir tərəpta қarangoçuluq qüxürüp...» — xu wakit ayning otturisi bolqazqa, adəttə ayding bolatti.

^{14:21} Yə. 4:23; Zəb. 78:13; 106:9; 114:1-7

^{14:22} «Etüp kətti» — Yəhudiylər «etüp ketix» heytini tabrikligənda, muxu Kızıl Dengizdən «etüp ketix»nimə əsləp tabrikləydi.

^{14:22} 1Kor. 10:1; Ibr. 11:29

^{14:25} «U ularning hərwilirininq qaklırini patkuzup,...» — baxka birnəqqə hil tərjimilirim uqrıxi mumkin.

^{14:28} Zəb. 78:53; 106:11

^{14:29} Zəb. 77:19

^{15:1} «U karamət uluqlukını kərsətti» — yaki «U xanlıq oqelibe kəqtı».

^{15:1} Zəb. 106:12

«Misirdin qıqxı »

U mening atamning Hudasidur, mən Uni aliy dəp mədhiyiləymən...¹

³ Pərwərdigar jəngqidur,

Yaḥwəh Uning namidur.

⁴ Pirəwnning jəng hərwilirini həm koxunlirini dengizoja taxliwətti;

Uning aliy ləxkər baxlıkları Kızıl Dengizda oqırk ətildi.

⁵ Qongkür suları ularnı kəmūwətti,

Ular huddi taxtək dengiz tegigə qəküp kətti.

⁶ Sening ong əkolung, ay Pərwərdigar,

Kudriti bilən xan-xərəp taptı;

Sening ong əkolung, ay Parwərdigar,

Düxmənni kukum-talkan kiliwətti..

⁷ Əz uluqluklungning həywisi bilən əzüngə karxi qıqanlarnı nabut kıldıng,

Sən otluk oqəzipingni əwətting,

U samanni kəydürgən ottək ularnı yutuwətti.

⁸ Dimiojningning nəpisi bilən sular dəng bolup ərlidi,

Juxkunlıqan dolğunlar dəng kəbi tik turdi,

Dengizning otturisidiki qongkür sular katurup koyuldi..

⁹ Düxmən dedi: «Mən ularnı қoşplaymən, yetiximən, olja elip üləxtürimən,

Ulardin dərdimni qılırimən,

Kılıqimni suoqurup, eż kolumn bilən ularnı nabut kılımən».

¹⁰ Lekin Sən nəpising bilən püwliding,

Dengiz ularnı kəmūwətti;

Ular juxkunluq sularda қoşuxundək qəküp kətti..

¹¹ Ilahıarning arısida, ay Pərwərdigar,

Kim Sening təngdixing bolsun?

Pak-muğaddəslilik iqida Əz həywitingni kərsitidloqan,

Həmd-mədhiyilər arısida dəhəxətlik turidloqan,

Məjizə-karamət yaritidloqan,

Səndək kim bolsun?

¹² Sən ong əkolungni uzitixing bilən,

Yər-zemin ularnı yutuwətti.

¹³ Lekin Əzüngə həmjəmət kılıp kütkuzoqan қowmni rəhimdillikinq bilən baxlap qıkting;

Sən ularnı Əz muğaddəs makaniñqoja kudriting bilən hidayət kılıp yetəkliding..

¹⁴ Yat həlkələr buni anglap, titrixip kətti;

Filistiyədə turuwatkanınları tolojaktaq azab tutti.

¹⁵ Andin Edomning əmriləri dəkkə-dükkigə qüxti;

Moabning palwanınlını bolsa, rasa titrək bastı;

^{15:2} «Yaḥ» — Muxu tərjimədə biz Hudanıng «Yaḥwəh» yaki «Yaḥowah» degən namını «Pərwərdigar» dəp tərjimə kıldıq, «Yaḥ» bolsa «Yaḥwəh» degən bu isminin kışkərtiloqan xaklidur.

^{15:2} Zəb. 18:2; Zəb. 118:14; Yəx. 12:2

^{15:3} «Yaḥwəh» — Muxu tərjimədə biz Hudanıng «Yaḥwəh» yaki «jəhōwah» degən namını adəttə «Pərwərdigar» dəp tərjimə kıldıq. Mənisi «Əzəldin Boloquqı». 3:13-14 wə izahatını korüng.

^{15:5} Nəh. 9:11

^{15:6} Zəb. 118:15,16

^{15:8} «Dimiojningning nəpisi bilən» — yaki «kəhiringning rohı bilən».

^{15:8} Yəx. 63:12,13; Həb. 3:10

^{15:10} Zəb. 74:13; 106:11

^{15:13} «həmjəmət kılıp kütkuzoqan» — muxu ibarə ibranıy tilida «daal» degən bir peil bilənlə ipadilinidu. Bu peil toqqruluq «Tabirler» wə «Ayup» 19:25 wə izahatınımu korüng. «Əz muğaddəs makaniñqoja» — ibranıy tilida «Əz muğaddəslikingning makaniñoja».

«Misirdin qıkıx »

Қанаан земинidikilərning yürüki su bolup aktı;

¹⁶ Qorkunq wə dəlxət ularni bastı;

Bilikinqning həywiti bilən ular huddi taxtək midirliyalmay kaldi;

Həlkinq etüp kətküqə, i Pərvərdigar,

Əzüng rənə tələp hər kılıqan həlkinq etüp bolouqə..

¹⁷ Ularnı baxlap kirip,

Əz mirasing bolouqan taoğda keqəttək tikisən,

Əz makaning kılıqan jayoqa, i Pərvərdigar,

Əz kolliring təyyarlıqan mukəddəs jayqa, i Rəb, ularni elip barisən.

¹⁸ Pərvərdigar əbədil'əbədgıqə padixah bolup həküm süridü!

¹⁹ Qünki Pirawning atliri,

Jəng hərwiliri atlıkları bilən billə dengizəja kirip boldı;

Pərvərdigar dengizning sulirini ularning üstigə yandurdi,

Lekin Israillar bolsa dengizning otturisidin kuruk yərdin mengip etüp kətti»..

²⁰ Andin Hərurning hədisi pəyoğombər Məryəm қolioja dapni aldı, barlıq kız-ayallarmu қolioja dap elip, ussul oynixip uningəja əgəxti..

²¹ Məryəm ularqa jawabən mundak kүyni okudu: —

«Pərvərdigarnı mədhayılləp kүy eytinglar,

Qünki U zor uluqlukını kərsətti;

U at wə mingüqini dengizəja taxliwəttil»..

Huda həlkəni sinaydu — Marahətiki aqqık su

²² Andin Musa Israillarnı Kızıl Dengizdən baxlap, Xur qələgə elip bardı. Ular uda üq kün qəldə yürüp, su tapalmidi. ²³ Andin ular Marahə yetip kəldi; lekin u yərning süyi aqqık bolup, süyini iqliki bolmayıtti; xunga u jayning nami «Marah» dəp koyulouqə. ²⁴ U wakıttá halayık: — Biz nema iqimiz? — dəp Musadin aqrınip oqtuldaxkılı turdi.

²⁵ U Pərvərdigaroqa pəryad kətürdü; Pərvərdigar uningoqa bir dərəhnı kərsətti; u dərəh yaqılıqını elip, suqə taxliwidı, su tatlıq suqə aylandı. U yərdə Pərvərdigar ularqa həküm-bəlgilimə bekitip, ularnı sinap, mundak dedi: — ²⁶ «Əgar silər kəngül koyup Hudayinglar Pərvərdigarning sezinə anglap, Uning nəziridə durus bolqanni kılıp, əmrlirigə kulağ selip, barlıq həkümlərini tutsanglar, undakta, Mən misirliliklarning üstigə saloqan kesəllərdin həqbirini üstüngə salmamən; qünki Mənki silərgə xipalıq bərgüqi Pərvərdigardurmən»..

²⁷ Andin ular Elimə ja yetip kəldi. Xu yərdə on ikki bulak bilən yətmix horma dərihi bar idi; ular xu yərdə sularning boyida qedir tiktı.

^{15:15} Kan. 2:4

^{15:16} «Əzüng rənə tələp hər kılıqan həlkinq» — bu ukum yukiriki 13-ayəttiki «Sən həmjəmat kılıp kutkuzaqan... həlkinq» degən ukumoşa yekindur. «... Əzüng rənə tələp hər kılıqan həlkinq etüp bolouqə» — bu ayat bexarət bolup: (1) Kanaandıki həlk wə Moabtılı aħħalilər Hudanıng həlkinqin Misirdin qikkini anglap ulardin intayin körküdü («Yə.» 2:8-11ni körüng); (2) keyinkı künlərdə Isrlai Kanaan zeminini iglaxkə İordan dəryasidin «etidü». Bu ix bolouqə heqkandaq baxxa əl-millet ularning yolinis tosuwalalmaydu (17-ayətni körüng).

^{15:16} Kan. 2:25; 11:25; Yə. 2:9

^{15:19} «...kuruk yərdin mengip etüp kətti» — bəzi tərjimilərdə Musanıng bu xeiri 18-ayət bilən tohtaydu.

^{15:20} 1Sam. 18:6

^{15:21} «U zor uluqlukını kərsətti» — yaki «U xanlıq qəlibə kуqtı».


^{15:23} «Marah» — «aqqık» degən mənidə.

^{15:23} Qəl. 33:8

^{15:26} «Pərvərdigarning sezinə» — ibranıy tilida «Pərvərdigarning awazını».

«Misirdin qikix»

Israillarning «Misirdin qikix»tiki səpəri — Misirdin Kanaanqıqə bolqan səpər



Manna bilən bədünə

16¹ Andin Israillarning pütkül jamaiti Elimdin yolo atlandı; Misir zeminidin qıkıp, ikkinqi eyining on bəxinqi künidə Elim bilən Sinayning otturisidiki Sin qelgə yetip kəldi. ² Əmma Israillarning pütkül jamaiti qəlda Musa bilən Hərunning yaman gepini kılıp oqtuldaxkılı tirdi. ³ Israillar ularoja: — Pərvərdigarning əqli bizni Misir yurtidila eltürüwətkən bolsa bolmasmidi! Xu yərdə biz gəx əşyaların kazanıları qəridəp olтурup, toyqudək nan yemigənmiduk? Lekin silər bu jamaətning həmmisini aqlıq bilən eltürməkqı bolup bizni bu qelgə elip kəldinglər! — deyixti.

⁴ Buning bilən Pərvərdigar Musaşa: — Mana, Mən asmandın silərgə nan yaqdırırmən; xuning bilən həlk hər kün qıkıp, bir künlük lazımlığını yioqıwalsun. Bu tərikidə Mən ularning Mening ənənə-əmərlirimdə mangidioqan-mangmaydiqanlığını sinaymən. ⁵ Hər həptining altınçı künə xundak boliduki, ular yioqıwaloqanlırını təyyarlisun; u baxka künlərdə erixidioqinidin bir həssə kəp bolidu, — dedi. ⁶ Andin Musa bilən Hərən barlıq Israilları: — Bugün ahxam silərni Misir zeminidin elip qıkkuqininqən Pərvərdigar ikənlilikini bilisilər wə ⁷ ətə silər Pərvərdigarning xanxəripiyi kərisilər; qünki U silərning Uning yaman gepini kılıp oqtuldaxkininglərni anglıdi; bizgə kəlsək, silər yaman gepimizni kılıp oqtuldioqudək biz kim idük? — dedi.

16:1 Qəl. 33:5-49

16:3 «Pərvərdigarning əqli bizni Misir yurtidila eltürüwətkən bolsa bolmasmidi!...» — ularning əkəmələrini tolimu orunsız idi, olwatta. Qünki birləşdiridin, Israillarning Misirdin elip kalğan qarwa malları az əməs idi (12:38ni kərüng). İkkinqidən, ular Misirdə kullukta bolovan qaoqlarıridim ular erixidioqan yeməkliliklər anqə kəp bolovan əməs idi («Qan.» 3:7, 8:1-3ni kərüng).

16:3 Qəl. 11:4; 1Kor. 10:10

16:4 Zəb. 78:24; 105:40

16:5 «altınçı kün» — bu jümə künidur. Xu künü Yəhudiylar yioqan «manna»din ikki künlük tamaknı təyyarliwelixi kerək idi. Qünki ətisi, yəni yəttinqi künü xabat künü («dəm elix künü») idi.

«Misirdin qıqx »

⁸ Musa yənə: Pərwərdigar bugün ahxam silərgə yegili gəx berip, ətə ətigəndə toyqudak nan bərgəndə buni bilisilər; qünki Pərwərdigar silər Uning yaman gepini kılıp oqtuldiqininqarnı anglidi. Əmdi biz nemə idük? Silərninq oqtuldaxqıninglar bizlərgə karitilojan əməs, bəlkı Pərwərdigaroja karitilojandur, — dedi.

⁹ Andin Musa Hərunoşa: — Sən Israillarning pütkül jamaitigo: «Pərwərdigarning aldioja kelinglar; qünki U yaman gəp bilən oqtuldaxqıninglarnı anglidi», dəp eytkin, — dedi.¹⁰ Xundak boldiki, Hərun Israillarning pütkül jamaitigə səzləp turojinida, ular qel tərəpkə karividi, mana, Pərwərdigarning julası bulutta ayan boldı. ¹¹ Xuning bilən Pərwərdigar Musaşa mundak dedi: —
¹² — Mən Israillarning yaman gəp kılıp oqtuldaxqınnı anglidim; əmdi ularoqa: «Gugumda silər gəx yəysilər wə ətigəndə nandin toyunisilər, xuning bilən silər Mening Pərwərdigar Hudayinglar ikənlikimni bilip yetisişər» — dəp eytkin, dedi...

¹³ Kəqkərunda xundak boldiki, bədünilər uqup kelip, qedirgahını kaplap kətti; ətisi ətigəndə, qedirgahning ətrapidiki yərlərgə xəbnəm qıxkənidi. ¹⁴ Ətrapta yatkan xəbnəm kətürülüp kətkəndin keyin, mana, qəllükning yər yüzidə kırawdək nepiz, kiqik-kiqik yumilək nərsilər turattı. ¹⁵ Israillar uni kərgəndə, uning nemə ikənlikini bilməcini üçün: — Bu nemidu? — dəp soraxtı. Musa ularoqa jawabən: — Bu Pərwərdigar silərgə ata kılıqan ozuk-tülüktür. ¹⁶ Pərwərdigar xu ixni əmr kılıp dediki, «Hərbiringlər yəydiqininqaroja karap uningdin yioqiwelinglər; hərbiringlər ailidiki adəm saniqa karap, hərbir adəmgə bir omər mikdarda yioqinglər; hər adəm eż qədiridiki kixılər üçün yioqinglər» — dedi.

¹⁷ Israillar xundak kılıp, bəzisi kəprək, bəzisi azraq yioqiwaldi. ¹⁸ Ular uni omər mikdari bilən elqiwidə, kəp yioqanlarningkidin exip kətmidi, az yioqanlarningmu kəmlik kılmidi; hərbir kixi eż yəydiqinioja karap yioqkanidi. ¹⁹ Musa ularoqa: — Həeqkəndək adəm bulardin həqnemini ətigə kəldurmisin, dedi.

²⁰ Xundak bolsimu, ular Musanıng səzığa kulak salmidi; bəzilər uningdin bir kismini ətigə saklap koydu. Əmma saklap koyonu kurtlap sesip kətti. Bu ix üçün Musa ularoqa hapa bolup aqqiklandı. ²¹ Xu səwəbtin ularning hərbiri hər ətigini qıkıp eż yəydiqinioja karap yioqiwalatlı; kaloqanlırı bolsa aptap qıkkanda erip ketətti.

²² Lekin altinqı künü xundak boldiki, ular künliklək ozukuning ikki həssisini yioqdi; demək, hərbir kixi üçün ikki omər mikdarda yioqiwaldi; andin jamaət əmirləri həmmisi kəlip buni Musaşa eytti.

²³ Musa ularoqa: — Mana Pərwərdigarning degini: — Ətə aram künü, Pərwərdigaroja atalojan mukəddəs xabat künü bolidu; pixuridioqininqarnı pixurup, kaynitidioqininqarnı kayinitip, exip kaloqanning həmmisini ətigə saklap koyungalar, — dedi.

^{16:10} Mis. 13:21

^{16:12} «gugum» — ibraniy tilida «ikki kəq arılıkida» degən söz bilən ipadilinidu. 12:6 wə izahatni kərüng.

^{16:12} Yh. 6:49,58

^{16:13} Qəl. 11:31; Zəb. 105:40

^{16:14} Qəl. 11:7; Nəh. 9:15; Zəb. 78:24; 105:40

^{16:15} Yh. 6:31; 1Kor. 10:3

^{16:16} «bir omər» — «əfəhəning ondin bir kismı, yəni ikki litrə idi.

^{16:18} «hərbir kixi eż yəydiqinioja karap yioqkanidi» — yənə bir tərjimi: «həmməylənninq yioqiwalojını eż ehətiyajıqə dəlmudəl idi».

—Bu ayətni ikki hil qüixinix mumkin: — (1) Hudanıng bəlgilimisi boyığa bir kixi üçün dəl bir omər mikdarda yeməklik tekdim klininati. Xuning bilən həmmaylañ yioqkəndin keyin, omər mikdari bilən elqiğində, ozuk-tülüük («manna»)ni artuk yioqiwalojan kixi az yioqkan kixiga kəm bolqanlı toldurup berətti. Ahir həmmə kixığa kerək bolqan yeməklik təmən etilətti. Bu mejizə əməs, təbiyi ix idi.

—(2) həlli maylı kəp manna yioqkan bolsun, yaki azraq yioqkan bolsun, Hudanıng karamiti bilən yioqiwalojını dəl eż ailisining ehətiyajıqə mas boldı. Bu ixning ezi mejizə idi, əlwəttə. «manna»ning hər künə asmandın qüxüxi mejizə bolupla kalmayı, mannanıng mikdərimu dəl həmmaylañça kərsək bolqanojanı bararər idi.

—Biziñinqə, «2Kor.» 8:15 boyığa, birinqi qüxənqə toqra bolsa kerək; qünki xu ayəttə rosul Pawlus «manna yioqix» degən ixni misal kılıp, Hudanıng bəndilirinə bir-biriga berixkə riçbətləndüridü.

^{16:18} 2Kor. 8:15

«Misirdin qıqxı»

²⁴ Ular Musa buyruqandık, exip қalojanni ətisigə saklap қoyuwidi, ular sesip қalmidi, kurutlapmu kətmidi. ²⁵ Musa ularoja: — Buni bugün yənglər; qünki bugün Pərwərdigar oja atalojan xabat künü bolojını üçün bugün daladın tapalmaysılər. ²⁶ Altə kün silər yioqsanglar bolıdu; lekin yəttinqi künü xabat bolojını üçün u künidə həqnemə tepilmaydu, — dedi.

²⁷ Həlbuki, yəttinqi künü həlkətin birnəqqisi ozuk-tüllük yioqkılı qıkıwidı, həqnemə tapalmidi.

²⁸ Pərwərdigar Musaoja: «Silər қaqañoqıqə Mening əmrlirim wə əkanun-bəlgilimilirimni tutux-nı rət kılısilər? ²⁹ Mana, Pərwərdigar silərgə xabat künini bekitip bərdi; xunga yəttinqi künü hərbiringləri ez ornda turup, sırtlaroja qıkımsısun dəp, altinqi künü ikki künlük ozuk beridu», — dedi. ³⁰ Xuning bilən həlk yəttinqi künü aram aldı.

³¹ Israillar bu ozuknı «manna» dəp atidi; uning xəkli yumoqaksüt urukidək, rənggi ak bolup, təmi həsəlgə miləngən kotorurmaqqa ohxayıttı..

³² Musa ularoja: — Pərwərdigarning əmri xuki, — Keyinkı əwlədliringlaroja Mən silərnı Misirdin elip qıkkanda, Mən silərgə qəldə yeyixkə ata kilojan nanni kərsitix üçün, uningdin komzəkkə bir omər toxkuzup, ular üçün saklap köyunglar, — dedi.

³³ Musa Hərunoja: — Kəlgüsü əwlədliringlaroja kərsitixkə saklax üçün bir komzəknı elip, uningoja bir omər mikdarda manna selip, Pərwərdigarning huzurida köyup köyojin, — dedi..

³⁴ Keyin, Hərun Pərwərdigar Musaoja buyruqandık komzəknı saklax üçün uni həküm-guwahlıq sandukining aldida köyup köydi..

³⁵ Xu tərikidə Israillar adəm oltaraklaxkan bir zeminə yetip kəlgüqə kırıq yil «manna» yedi; ular Əvanaan zeminininq qegrəliriroja yətküqə manna yedi..

³⁶ Əyni qəoşda bir «omər» «əfah»ning ondin birigə barawər idi.

Қoram taxtin qıkkən su

17¹ Andin pütkül Israil jamaiti kopup, Sin qəlidin qıkıp, Pərwərdigarning əmri boyiqə səpər kilip, Rəfidim degən yərgə kelip qedirlirini tikti. Əmma u yərdə həlkə ipkili su yok idi.

² Xuning bilən həlk Musa bilən jedallixip: — Bizga ipkili su bərgin! — dedi. Lekin Musa ularoja: — Nemixkə menin bilən jedallixisilər? Nemixkə Pərwərdigarnı sinaysilər? — dedi..

³ Lekin həlk qangkap, su tələp kilip, Musadin aqorpinip oqotuldixip: — Sən nemixkə bizni, balilirimizi wə melimizni ussuzluq bilən eltürükə Misirdin elip kəlding? — dedi. ⁴ Xuning bilən Musa Pərwərdigaroja pəryad kətürüp: — Bu həlkni kəndak kılısam bolar?! Ular həlila meni qalma-kesək kılıxi mumkin! — dedi.

⁵ Pərwərdigar Musaoja jawabən: — Sən Israilning akşakallırıdin birnəqqisini ezung bilən billə elip qıkıp, Nil dəryasının süyini urojiningda ixlətlən həsangni kolungoja elip həlkning aldiqə baroqin; ⁶ Mana, Mən xu yərdə, Hərəb teoqidiki қoram taxning üstidə sening aldingda turimən; sən қoram taxni uroqin. Buning bilən uningdin həlkə ipkili su qıkıdu, — dedi.

^{16:31} «manna» — «nemə bu?» degən mənidə (15-ayətni körüng).

^{16:31} Qəl. 11:7

^{16:33} Ibr. 9:4

^{16:34} «həküm-guwahlıq» — muxu yərdə «həküm-guwahlıq» Hudanıng Israiloja bərməkqi bolojan tüp əmrlirini, xundakla uning Israil bilən bolidiojan olğusunu kərsitidü (20-babni körüng). Hudanıng mukəddəs mahiyəti wə Harakteri xu əmrlərdə ayan klinəqka, «həküm-guwahlıq» dəpmu atılıdu. Xu əmrlər «əhdə sanduçı» iqdə saklaklıq tax tahtaylor üstigə pütülgən (40:20ni körüng). ... Uni həküm-guwahlıq sandukining aldida köyup köydi — əhdə sandukining təswirini bilix üçün 25-bab, 10-22-ayətlərgə kərabsun. «Ibr.» 9:4tin kəriqəndə, «manna» komzikli keyinkı wakıttı əhdə sanduçı iğiqə, mukəddəs əkanun taxlıri aldiqə köyülən.

^{16:35} Yə. 5:12; Nəh. 9:15

^{17:2} Qəl. 20:3, 4

^{17:5} Mis. 7:20

«Misirdin qıqxıx »

Musa Israilning aksakallirining kəz aldida xundak қıldı.⁷ Musa Israillarning jedəlləxkini wə ularning «Pərvərdigar zadi arımızda barmu-yokmu?» deyixip Pərvərdigarnı siniojını üçün, u yərni «Massah» wə «Məribah» dəp atidi.

Amaləklər bilən jəng ķılıx

⁸ Xu qaojda Amaləklər kelip Rəfidimdə Israiloja hujum қıldı.⁹ Musa Yəxua oja: Sən əzimizdin Amalək bilən jəng ķılıxka adəm talliojin. Mən ətə Hudanıng həsisini kolumna elip dəngning qoqqisida turup turimən, dedi.¹⁰ Yəxua Musa buyruqınidak ķılıp, Amaləklər bilən jəng қıldı. Musa, Hərun wə Hur dəngning qoqqisıqa qıktı.¹¹ Xundak boldiki, Musa əolini kətürüp tursa, Israil əqalib kelətti, lekin u əollurını pəskə qüxürüp tursa, Amalək əqalib kelətti.¹² Musanıng əolları eojirlixip kətti; ular bir taxni elip kelip uning astioja կöydü; u uning üstidə olturdı; andin Hərun bilən Hur biri bir təripidə, biri yənə bir təripidə uning əollurını yələp turdi; bu tərikdirə uning əollurunu taki kün patkuqə məzmut turdi.¹³ Xundak ķılıp, Yəxua Amalək wə uning həlkini əqliqlap nabut қıldı..

¹⁴ Pərvərdigar Musaoja: — Bir əslime bolsun dəp bu ixlarnı bir kitabka yezip kəldurojin, xundakla xularnı Yəxuanıng əqliqlirioqa okup bər; qunki Mən Amaləknıng namini asmanlarning astidin, hətta adəmlərning esidinmu mutlək eqrüwetimən, dedi..

¹⁵ Andin Musa bir ərbəngahı yasap, namini «Pərvərdigar tuqumdur» dəp atidi.¹⁶ wə Musa: — Yəhning təhti aldida bir kol kətürülüp: — «Pərvərdigar əwladın əvladkiqə Amaləkkə əarxi jəng əlidü» deyilgənidi, — dedi..

Yətroning Musani Ziyarət ķılıxi wə uningoja nəsihət ķılıxi

18¹ Musanıng keynatisi, yəni Midiyanning kahjini Yətro Hudanıng Musa üçün həmdə əzəliyət həlkı Israil üçün barlıq əqliqlərini tövrlərək anglılı, yəni Pərvərdigarning Israileni Misirdin qıraqanlığından həwəraptı.²⁻³ Xuning bilən Musanıng keynatisi Yətro Musanıng əslidə əz yenioja əwətiwətkən ayalı Zipporah wə uning ikki oqlını elip yoloja qıktı (birinci oqlıning ismi Gərxom dəp əqliqlərini; qunki Musa: «mən yaka yurtta musapir bolup turuwatımən» deyənidi).⁴ Yənə birinə ismi Əliezər dəp əqliqlərini; qunki Musa: «Atamning Hudasi manga yardımədə bolup, meni Pirəvnıng əqliqidən kütkəzdi», deyənidi).⁵ Xundak ķılıp Musanıng keynatisi Yətro Musanıng oqlulları bilən ayalını elip, Musanıng qəldə, Hudanıng teoqining yenida qədir tikgən yerigə yetip kəldi.

⁶ U əslidə Musaoja: — «Mana, mənki keynatang Yətro sening ayalingni wə uning ikki oqlını elip yeningoja ketiwatımən» dəp həwər əwətkənidir. ⁷ Xuning bilən Musa əz keynatisinin

17:6 «Hərəb teoji» — Sinay teoqining baxka bir ismi.

17:6 Qəl. 20:9; Zəb. 78:15-16; 114:8; 1Kor. 10:4

17:7 «Massah» — «sinax» deyən mənində, «Məribah» — «jedəl-majra» deyən mənində.

17:8 Kan. 25:17,18

17:9 «Sən əzimizdin Amalək bilən jəng əqlixka adəm talliojin» — yaki «Sən əzimizgə adəmlərni tallap, Amalək bilən səkuxkili əqlikkin».

17:13 «əqliqlap,...» — ibranıy tilida «əqliq bisi bilən urup,...».

17:14 Qəl. 24:20; Kan. 25:17, 18, 19; 1Sam. 15:2, 3

17:15 «Pərvərdigar tuqumdur» — ibranıy tilida «Yahwəh-nissi».

17:16 «Yah» — «Yahwəh» (Pərvərdigar)ning kışkartılma xəklidur. «Yahning təhti aldida bir kol kətürülüp:» — kimmeling əqlining Hudanıng təhti aldida kətürülənlikli enik eytilməydi; bizning qə bu sırlıq ix ərxta Hudanıng aldida yüz bərgən bolup, əsəm əqliq «kətürülən kol» bolsa «Pərvərdigarning əqli» («Yəx.» 25:10, 41:20, 53:1, 66:14, «Yh.» 12:38), yəni «Parvardigarning əqli» bolən Məsih («Yəx.» 42:1, 19, 49:6, 52:13)ni kərsətsə kerək.

17:16 1Sam. 15:2

18:1 Mis. 2:16; 3:1

18:2-3 «Gərxom» — «yaka yurtluq» deyən söz bilən ahəngdax.

18:2-3 Mis. 2:22

18:4 «Əliezər» — «Hudayim yardıməndur» deyən mənində.

«Misirdin qıqxı»

aldoja qıkıp, təzim kılıp, uni seydi. Ular bir-biridin һal-әһwal sorixip qediroja kirdi;⁸ Andin Musa kıynatısıqa Israilning wajidin Pərwərdigarning Pirəwn wə misirliklərə qılıqan həmmə əməllirini sezləp, ularning yol boyi bexioja qüxkən jəbir-japalarını bayan kılıp, Pərwərdigarning kəndak kılıp ularını kutkuzojinini eytip bərdi.

⁹ Buni anglap Yətro Pərwərdigarning Israiloja kərsətkən barlıq yahxilikidin, ularni misirliklarning kolidin kutkuzojanlıigidin xadlandı.¹⁰ Yətro xadlinip: — Silərnı misirliklarning wə Pirəwnning kolidin kutkuzojan Pərwərdigaroja təxəkkurlaroloj! U bu կօմնи misirliklarning kolidin kutkuzdi!¹¹ Mən Pərwərdigarning barlıq ilahlardın üstün turidiqanlığını əmdi bildim; qünki U dəl ular yooqanqılık qılıqan ixta Əzining ulardin üstün turidiqanlığını namayan kıldı — dedi.¹²

¹² Andin Musanıng keynatısı Yətro Hudaçşa atap bir keydürmə қurbanlıq wə birnəqqə təxəkkur қurbanlıklarını elip kəldi; Hərun bilən Israilning hərbir aksaklı Musanıng keynatısı bilən billə Hudanıng həzurında taam yeyixkə kəldi.

Yətroning akilanə məslihəti

¹³ Ətisi Musa həlkning ix-dəwələri üstidin həküm qıkırıxka olturdu; həlk ətigəndin tartip kəqkiqə Musanıng qərisidə turuxtı.¹⁴ Musanıng keynatısı uning həlkə üçün qılıqan ixlini kərgəndə uningdin: — Sening həlkə kiliwatqan bu ixing zadi nemə ix? Nemixka sən bu ixta yaloquz olturisən, barlıq həlk nemə üçün ətigəndin kəqkiqə sening qərəngdə turidu? — dedi.

¹⁵ Musa keynatısıqa jawab berip: — Həlk Hudadin yol izdəxkə menin kəximoja kelidi.¹⁶ Qaçankı ularning bir ix-dəwəsi qıksa ular yenimoja kelidi; xuning bilən mən ularning otturisida həküm qıkırımən wə xundakla Hudanıng kanun-balgilimilirini ularqa bildürimən, — dedi.

¹⁷ Musanıng keynatısı uningoja: — Bu qılıqining yahxi bolmaptu.¹⁸ Sən jəzmən əzüngni həmdə qərəngdə turojan həlkənim qarqıtıp koyışən; qünki bu ix sanga bək eoqır kelidi. Sən uni yaloquz kılıp yetixəlməysən.¹⁹ Əmdi menin səzümgə kulaq salojin, mən sanga bir məslihət berəy wə xundak kılsang, Huda sening bilən billə bolidu: — Sən əzüng Hudanıng aldida həlkning wəkili bolup, ularning ixlini Hudaçşa malum kılıqin;²⁰ sən həlkə kanun-balgilimilərni eğitip, mangidiojan yolda kərsitip, ularning kəndak burqı barlığını ukturojin.²¹ Xuning bilən bir wakıttı sən pütkü'l həlkning arisidin Hudadin kərkidiojan, nəpsaniyatqılıknı yaman kəridiojan həm əkbiliyyətlək həm diyanətlik adəmlərni tepip, ularni həlkning üstügə bax kılıp, bəzisini mingbexi, bəzisini yüzbexi, bəzisini əllikbexi, bəzisini onbexi kılıp təyinligin.²² Xuning bilən bular hərkəndək wakıttı həlkning ix-dəwələrini soraydu. Əgər qong bir ix-dəwa qıkıp kalsa, buni sanga tapxursun; lekin həmmə kiçik ix-dəwələrni ular əzliyi bejirisun. Xundak kılıp, ular sening wəzipəngni yeniklətip, yüksəngni kətürüxüp beridu.²³ Əgor xundak kılsang wə Huda sanga xundak buyrusu, əzüng wəzipəngdə put tırəp turalıysən wə həlkinqmu hatırjəmlik bilən eż jayıqə kaytip ketidu, dedi.

²⁴ Musa keynatısının səzığə kulaq selip deginining həmmisini kıldı.²⁵ Musa pütkü'l Israil arisidin əkbiliyyətlək adəmlərni tallap, ularni həlkning üstügə bax kılıp, bəzisini mingbexi, bəzisini yüzbexi, bəzisini əllikbexi, bəzisini onbexi kılıp koydi.²⁶ Bular hərkəndək wakıttı həlkning ix-dəwələrini sorap turdu; təsrək ix-dəwələrni bolsa, Musaçıya yollaytti, kiçik ix-dəwələrni bolsa əzliyi soraydı.

²⁷ Andin Musa keynatısını yoloja selip koydi, u eż yurtioja kaytip kətti.

18:11 «ular yooqanqılık qılıqan ixta» — muxı yərdə «ular» sahta ilahılar, butlarnı kərsitidu (12:12, 15:11ni kərəng). Bəzi alımlar bu söz misirliklərinə kərsitidu, dəp karaydu.

18:11 Mis. 1:10,16,22; 5:7; 14:18

18:12 «təxəkkur қurbanlıkları» — ibranıy tilida «zəbak» deyili. Hərun wə aksakallarning Yətro bilən billə xu қurbanlıklärəndən yeganəlikli uların taxəkkur қurbanlığı icənlərini ispatlayıdı. Qünki «taxəkkur қurbanlıkları»nın sunonuqı kiximu yesə bolatti.

18:21 «diyanətlik adəmlər» — ibranıy tilida «həkikətkə təwə adəmlər».

18:24 Kan. 1:9

«Misirdin qikix »

Israillar Sinay teoja

19¹ Israillar Misir zeminidin qikip, dəl üqinqi eyining baxlanojan künü Sinay qəligə yetip kəldi. **2** Ular Rəfidimdin qikip, Sinay qəligə yetip kelip, qəldə qedir tiki; Israil xu yerdə, taqning udulida tohtap qedir tiki. **3** Musa Hudaning aldişa qikivi, Pərvərdigar taqdin uningoja hitab kılıp mundak dedi: — Sən Yakupning jəmətigə söz kılıp, Israillar oja munu həwərni yətküzgin: — **4** «Mening misirlilər oja nemə kılqinimni, xundakla Mən silərni huddi bürküt balilirini ənatlırioja mindürüp elip yürgəndək, Əz kəximoja elip kəlginimni əzünglar kerdüngular. **5** Əmdı silər dərhəkikət Mening sezümni anglap, əhdəmni tutsanglar, undakta barlıq əllərning arisida Manga has bir gehər bolisilər — qünki pütkül yər Meningkidur. **6** wə silər Manga kahınlardın tərkib tapkan has bir padixaqlik wə mukəddəs bir köwm bolisilər». Mana bu san Israillar oja deyixing kerak bolqan sezlərdur, — dedi..

7 Xuning bilən Musa yenip kelip, həlkning aksakallırını qakırtıp, Pərvərdigar uningoja buyruqan xu sezlərning həmmisini ular oja yətküzdi.

8 Həlkning həmmisi bir eojizdin: — Pərvərdigar buyruqanning həmmisigə qoşum əmal kilişimiz! — dəp jawab bərdi. Andin Musa həlkning jawab sezlərini Pərvərdigarning kəxi oja berip yətküzdi..

9 Pərvərdigar Musa oja: — Mana, Mən sanga söz kılqinimda həlk awazimni anglisun, həmixə sanga ixənsun dəp, yeningoja kara bulutning karangoşuluk iqidə kelimən, dəp etti. Musamu həlkning degənlərini Pərvərdigar oja anglatlı.

10 Pərvərdigar Musa oja yənə: — Sən həlkning kəxi oja berip, bugün wə ətə ularni pak-mukəddəs kılıp, kiyim-keqəklərini yuduroqın. **11** Ular üqinqi künigə təyyar tursun; qünki üqinqi künü barlıq həlkning kəz aldida Pərvərdigar Sinay teojoja qüxicid. **12** Sən həlk üçün taqning ətrapioja bir pasil kılıp, ular oja: «Silər ehtiyat kilinglar, taqka qıqmangalar yaki uning etikigə tegip kətməngələr. Kimki taqka təgsə əltürülməy kalmayıdu; **13** Uningoja hətta birər koli tegip kətsimə, qalma-kesək kılıp əltürülsün yaki ok etip əltürülsün. Məyli haywan yaki insan bolsun, xundak kilsə, tirik qaldurulmusun» — dəp eytkin. Lekin Kanay uzun qelinsə, ular taqning tüwigə qıqsun, dedi.

14 Musa taqdin qüçüp həlkning kəxi oja berip, həlkni Huda oja atap mukəddəs kıldı; ular kiyim-keqəklərini yudi. **15** Andin Musa həlkə: — Üqinqi künigə təyyar turunglar; heqkim ayali bilən yekinqılıq kilmisun, dedi..

16 Üqinqi künü bolqanda, tang yoruxi bilən xundak boldiki, güldürməmilar güldürüləp, qakmak qeqip, taq üstidə koyuk bir parqə bulut pəyda boldi, zor kattik qelinojan kanayning awa-

19:1 «üqinqi eyining baxlanojan künü» — baxka birhil tərjimisi boyiqə «üqinqi ay» yılning (kalendarning) üqinqi eyini kərsitidü.

19:3 Ros. 7:38

19:4 «huddi bürküt balilirini ənatlırioja mindürüp elip yürgəndək,...» — bəzidə ana bürküt balilirioja uquxnı əgətkəndə ularni dümbrisigə mindürüp uqidı.

19:4 Kan. 29:1; 32:11

19:5 Kan. 7:6; 10:14,15; 14:2; 26:18; Zəb. 135:4; Yəx. 41:8; Tit. 2:14

19:6 «silər manga kahınlardın tərkib tapkan has bir padixaqlik ... bolisilər» — baxka birhil tərjimisi: «silər manga padixaqlar wə kahınlar ...bolisilər».

19:6 1Pet. 2:9

19:8 Mis. 24:3

19:12 «həlk üçün taqning ətrapioja» — yaki «həlk ətrapioja».

19:12 İbr. 12:18

19:13 «Uningoja... tegip kətsimə» — demək, taqka tegix. Baxka birhil tərjimisi «uningoja (taqka təgən kixiga) adəmning koli təqmisnəm...». «qalma-kesək kilsənsün yaki ok etip əltürülsün» — demək, taqka təgən kixini əltürüxi kerək; birək hilalıq kılıqan undak bir kixini taq etikidə (kət'iy qəklangan yaşova kırğınlıki səwəblik) əltürük üçün hərkəndək kixi uningoja təgsə yaki uningoja yekin barsa bolmayıttı; xunga unı qalma-kesək kılıx yaki ok bilən əltürüx kerək idi. Baxka birhil tərjimisi «(Huda taripidin) əltürülidü».

19:15 1Sam. 21:4; 1Kor. 7:5

«Misirdin qıqxı»

zi anglandı. Buni kərüp qedirgahdiki pütkül həlk қorkunqıdin titrəp kətti.¹⁷ Musa həlkni Hudanıng aldida hazır boluxka qedirgahdın elip qıktı. Ular kelip taoqning tüwidə əra turdi.¹⁸ Pərwərdigar Sinay teojoqa otta qüxüp kəlgini üçün is-tütək pütkül taoqni kəplidi; is-tütək humdandin ərligən is-tütəktək üstigə ərləp qıktı. Pütkül taoq kəttik təwrinixkə baxlıdı.¹⁹ Kanay awazi barojanseri küçiyip intayın kəttik qıktı. Musa söz kiliwidi, Huda anglap ünlük awaz bilən jawab bərdi.²⁰ Pərwərdigar Əzi Sinay teojoqa, taoqning qoqqisioqa qüxti; andin Pərwərdigar Musani taoqning qoqqisioqa qakırıwidi, Musa taoqka qıktı.

²¹ Pərwərdigar Musaqası: — Sən qüxüp halayıñki agaḥlandurup: Ular «Pərwərdigarnı kərimiz» dəp pasıldın bəsüp ətmisin; undak kilsa, ulardin kəp adəm əhalak bolidu, dəp eytkin.

²² Pərwərdigar oqa yekin kelələydiqan kahinlarmu ezlərini manga atap mukəddəs kilsun; bolmisa, Parwardigar sepilni bəskəndək ularça əhalakət yetküzidü, — dedi.

²³ Musa Pərwərdigar oqa: — Halayıñking Sinay teojoqa qıqxi mumkin əməs; qunki Sən Əzung bizgə kəttik agaḥlandurdung: taojni «mukəddəs» dəp ərap, uning ətrapioqa pasillarnı bekitinglər, dəp əmr kıldıng, — dedi.

²⁴ Pərwərdigar Musaqası: — Mang, sən qüxüp kətkin. Andin sən Hərunni elip, billə qıkkın; lekin kahinlər wə həlk bolsa Pərwərdigarning kexioqa baraylı dəp pasıldın bəsüp ətmisin; bolmisa, Pərwərdigar sepilni bəskəndək ularning üstiga qüxitidü, — dedi.

²⁵ Xuning bilən Musa həlkning kexioqa qüxüp, ularça bu sözni yətküzdi.

On pərz

20¹ Huda munu barlıq sözlərni bayan kılıp mundak dedi: —

20² Mən seni «küllük makani» bolğan Misir zeminidin qıkırıp kəlgən Pərwərdigar Hudayingdurmən.²⁶

³ Sening Məndin baxka həqkandaq ilahinq bolmayıdu.

⁴ Sən əzung üçün məyli yukiridiki asmando bolsun, məyli təwəndiki zemində bolsun, yaki yər astidiki sularda bolsun, hərkandaq nərsining kiyapitidiki həqkandaq oyma xəkilni yasına.²⁷

⁵ Sən bundaq nərsilərgə bax urma yaki ularning kullukioqa kirmə. Qunki Mənki Pərwərdigar Hudaying wapasızlıqka həsət kılouqı Təngridurmən. Məndin nəprətləngənlərning kəbihliklərini ezlirigə, oqullurioqa, hətta nəwra-qəwrilirigiqə qüxürimən,²⁸ əmma Meni səyidioqan wə əmrlirimini tutidioqanlaroqa ming əwladioqıqə eżgərməs mehribanlıq kərsitimən.²⁹

^{19:16} «güldürmamilər» — ibraniy tilida «awazlar». «kanayning awazi» — yaki «büroja awazi».

^{19:16} Ibr. 12:18

^{19:17} Kan. 4:10,11

^{19:18} Hək. 5:4; Zəb. 68:8; 77:18; 114:4; 144:5; Həb. 3:10

^{19:19} «Musa söz kiliwidi, Huda anglap ünlük awaz bilən jawab bərdi» — baxka birhil tərjimisi: «Musa söz kiliwatatti, Huda anglap ünlük awaz bilən jawab beriwtattdı».

^{20:2} Mis. 13:3; Kan. 5:6; Zəb. 8:10

^{20:4} «Sən əzung üçün ... hərkandaq nərsining kiyapitidiki həqkandaq oyma xəkilni yasına» — 5-ayştın enik kərənidiki, 4-ayətə hatırıləngən: «əzung üçün ... xəkildə ... yasına» deyən bu əmrnin kezdə tutkını adamlar qoğunux məksitidə yasiyan hərkandaq xəkildərdir. Demək, bu yazmılarda sən'ətning ezi yaki bədiyyi ijdaiyat, məsilən rəssamlıq yaki həyəkəltiraxılıq mən'i kılınoqan əməs. Məsilən, «mukəddəs qədir» wə keyinkı «mukəddəs ibadəthanə»da birnəqqəs sürətlər (herublər, gülər, horma dərhəd kətarlıklärning stürətləri) kərənidü. Bular butlar əməs, pəkət bezax məksitidə ixləngən.

^{20:4} Law. 26:1; Zəb. 97:7

^{20:5} «wapasızlıqka həsət kılouqı Təngri» — bu ibarə tooruluk «təbirlər» wə «kanun xərhi»diki «köxumqə söz»imizni kərəng.

— Məndin nəprətləngənlərning kəbihliklərini ezlirigə, oqullurioqa, hətta nəwra-qəwrilirigiqə qüxürimən — bu muhim söz tooruluk «köxumqə söz»imizni, xundakla «əzakiyal»diki «köxumqə söz»imizni (18-, 33-bablar tooruluk) kərəng.

^{20:6} «əmrlirimni tutidioqanlaroqa mingliqən əwladioqıq» — baxka birhil tərjimisi: «əmrlirimni tutidioqan mingliqənlaroqa...». Bırak «Kan.» 7:9 tərjimimizgə mas kelidü. «eżgərməs mehribanlıq» — muxu yərdə «eżgərməs mehribanlıq» ibraniy tilida «hasad» deyən söz bilən ipadilindü. Bu sezinən mənisi bək qonguktur bolup, kəp yarılardə «eżgərməs muhəbbət» yaki «eżgərməs mehribanlıq» dəp tərjima kılınidü. Kəp yarılardə bir hil əhdə bilən başlıq bolidü;

«Misirdin qikix »

⁷ Pərwərdigar Hudayingning namini қalaymıkan tiloja alma; qünki kimdəkim namini қalaymıkan tiloja alsa, Pərwərdigar uni gunahkar həsablimay kalmayıdu..

⁸ Xabat künini mukəddəs dəp bilip tutkılı yadingda saklıqın. ⁹ Altə kün ixləp barlıq ixliringni tütgətkin; ¹⁰ lekin yəttinqi künü Pərwərdigar Hudayingoja atalojan xabat künidur; sən xu künü həqkandak ix kilməsən; məyli sən yaki oqlung bolsun, məyli kizing, məyli kulung, məyli dediking, məyli bukang yaki sən bilən bir yerdə turuwatkən musapir bolsun, həqkandak ix kilmisun. ¹¹ Qünki alta kün iqida Pərwərdigar asman bilən zeminni, dengiz bilən uning iqidiki barını yarattı andın yəttinqi künidə aram aldı. Buning üçün Pərwərdigar xabat künini bəhtbərikətlək kün kılıp, uni mukəddəs kün dəp bekitti..

¹² Ata-anangni hərmət kıl. Xundak kilsang Pərwərdigar Hudaying sanga ata kılmakqi bolojan zemində uzun əmür kerisən..

¹³ Katillik kılma..

¹⁴ Zina kılma..

¹⁵ Oqrılık kılma.

¹⁶ Koxnang toozruluk yalojan guwahlılıq bərmə..

¹⁷ Sən koxnangning ey-imaritigə kez kiringni salma, nə koxnangning ayali, nə uning kulioja, nə uning dediki, nə uning kalisi, nə uning ixiki yaki koxnangning hərkəndək baxka nərsisiga kez kiringni salma..

Həlkning wəhimisi

¹⁸ Pütkül həlk güldürmamilarnı, qekin-yalqunlarnı, kanayning awazi wə taoğdin ərləp qıkkən is-tütəklərni kərdi wə anglıdi; ular bularnı körüp, titrixip yırak turuxtı ¹⁹ wə Musaqa: — Bizgə sənla səz kılqaysən, biz anglaymız; lekin Huda bizgə Əzi səz kilmisun; qünki undak kilsə olüp ketimiz, dedi..

²⁰ Musa halayıkkə jawabən: — Korkmanglar; qünki Hudanıng bu yərgə kelixi silərnı sinax üçün, yəni silərning Uning dəhəxətləkini kez aldinglaroja kəltürüp, gunah kılmaslikinqlar üzündür, — dedi.. ²¹ Xuning bilən halayık nerida turdi; lekin Musa Huda iqidə turojan koyuk bulutning kəxioqa yekin bardı..

Ķurbangah toorisidiki nizam

²² Pərwərdigar Musaqa: — Sən berip Israillaroja munu səzlərinə yətküzgin: «Silərgə ərxtin səz kılqınımni kərdüngər». ²³ Silər Mening ornumda ilah dəp kümüxtin butlar yasimanglar, yaki əzüngər üçün altundın butlarnı yasimanglar.

xunga sezning uzunraq birhil tarjimisi: «mehir-muḥabbat tüpsiylidin əhdidə daim turidiojanlılıq» degili boldu. Məsilən, bu səz «Yar.» 21:23, 24:12, 32:10, «Mis.» 15:13, 34:6, 7lərdə ixlitilən.

^{20:7} Law. 9:12; Mat. 5:33

^{20:8} Əz. 20:12

^{20:9} Mis. 23:12; 34:21; Luk. 13:14

^{20:10} «yəttinqi küni....xabat künidur» — ibranıy tilida «xabat» wə «yəttinqi» deqənlər ahəngdax səz. «sən bilən bir yerdə turuwatkən» — ibranıy tilida «dərwazilirinq iqidə turuwatkən» deqən səz bilən ipadilinidu.

^{20:11} Yar. 2:2; Ibr. 4

^{20:12} Mat. 15:4; Əf. 6:2

^{20:13} Mat. 5:21

^{20:14} Mat. 5:27

^{20:16} «Koxnang toozruluk yalojan guwahlılıq bərmə» — Təwrat-injil boyiąq «koxnang» Huda bizning yenimizoja yekin kılqan hərbir adəmni kərsitudu, əlwətta.

^{20:17} «koxnang» — bu səz toozruluk yüksirikə izahatnı kerüng.

^{20:17} Rim. 7:7

^{20:19} Kan. 5:25; Ibr. 12:19

^{20:20} «silərning Uning dəhəxətləkini kez aldinglaroja kəltürüp, gunah kılmaslikinqlar üzündür» — yaki «Uningdin bolojan korkunç sening kez allıda bolup, bu gunah kılmaslikinqlar üzündür».

^{20:21} Mis. 19:17; Ibr. 12:18

«Misirdin qıqxı»

²⁴ — Sən Mən üçün tuprakṭın bir կurbangah yasap, xu yerdə kəydürmə կurbanlıq wə inaklıq կurbanlıqliringni, koy-eqkə bilən kaliliringni sunojin. Omumən Mən həlkə namimni hərmət bilən əslitidiojan barlıq jaylarda, yeningoja kelip sanga bəht-bərikət ata kılımən..

²⁵ — Əgər Manga atap taxlardın կurbangah yasimakçı bolsang, yonulojan taxlardın yasimiojin; qunki taxlar oja əswabingni təgküzsəng, ular napak bolup կalidu.²⁶ Kurbangahimoja qıkıldiojan pələmpəy bolmisun; undakə bolqanda, pələmpəyin qıkıqə əwriting kərənəp kəlexi mumkin», — dedi.

Kullaroja muamilə կilixtiki həküm-bəlgilimilər

21¹ — Sən ularning aldiqə qoyidiojan həküm-bəlgilimilər munulardur: —

² Əgər sən bir ibraniy կulni setiwalojan bolsang, u altə yilojqə hizmitingdə bolup, yəttinqi yili tələmsiz hər kətsunsun.³ U կul կilinixkə tənha haləttə elip kelingən bolsa, tənha haləttə kətsun. Ayali bilən birgə elip kelingən bolsa, ayalimu uning bilən billə kətsun.

⁴ Əgər hojisi uningoja hotur elip bərgən bolsa, xundakla ayali uningoja oozul-kızılarni tuojud bərgən bolsa, ayal baliliri bilən hojisiqə kelip, ər yaloquz kətsun.⁵ Lekin əgər կul elan կilip: «Mən hojam, ayalim wə balilirim oja mühabbitim bolqını üçün hər bolup kətməymən» desə,⁶ undakə uning hojisi uni Hudanıng ibadət sorunining aldiqə elip berip, uni ixikning aldiada yaki ixikning kexikining alddıa turquzsun; andin hojisi bigiz bilən uning կulikini təksusun. Xundak կilip, u mənggügə hojisining կuli bolup կalidu..⁷

⁷ Əgər birkim կızını dedəklikkə setiwətkən bolsa, u ər կullar hər կilinəndək hər կilinmisun.

⁸ Əgər eziqə has setiwalojan կız hojisiqə yakmisa, undakə u կız tərəpning հək tələp uni hər կilixtiqə yol կoyuxi kerək. Lekin hojisinining uni yat həlkə setix հokukı bolmayıdu; qunki hojisi uningoja wapasızlıq kələqəndur.⁹ Əgər u կızni oozulqə has bekitkən bolsa, undakə u bəlgilimilər boyiqə uningoja eż kəzidək muamilə kəlsunsun.

¹⁰ Əgər hojisi yəna hotun alsa, əslidə əmrigə alojan dedikining yemək-iqmikini, kiyim-keqikini wə ər-hotunqılıq burqını keməytmisun.¹¹ Əgər u xu üq ixni ada kəlmisa, undakə u bədəl təliməy hər bolsun.

Urux-talax həkkidə

¹² Kimki bir adəmni urup əltürüp կoysa, umu qoçum əltürülsün.¹³ Lekin əgər u kixi əlgüqininq jenini paylap turup կəstən əltürmigən, bəlki mən Huda uning կoli arkılıq xu kixining əlüxigə yol կoyojan bolsam, undakə əhwalda Mən uningoja կaqidiojan bir jayni orunlaxturımən.¹⁴ Lekin əgər birsə eż կoxnisini hıylə bilən əltürimən dəp, uningoja կəstən hujum kilsə, u gərqə panah izdəp կurbangahimoja keqip kəlsimə, u xu yerdə tutulsun wə əlüməgə məhkum kətsunsun.

¹⁵ Kimki eż atisi yaki anisioqa կol təgküzsə, qoçum əltürülsün..

^{20:24} Mis. 27:1; 38:1

^{20:25} «taxlar oja əswabingni təgküzsəng, ular napak bolup կalidu» — 4-ayəttiki əmr boyiqə, Hudanı bildüridiojan heqkandak sürat yaki xəkil bolmayıdu. Bu ayəttiki əmr կurbangah taxlirining üstidə heqkandak xəkil-sürətlərinin bolmasılığı (napak) bolmisun dəp), butpərəslik gunahının aldını elix üçün berilgən.

^{20:25} Qan. 27:5; Yə. 8:30, 31

^{21:2} Qan. 15:12; Yər. 34:14

^{21:5} Qan. 15:16

^{21:6} «Hudanıng ibadət sorunining aldiqə» — yaki «Hudanıng aldiqə» yaki «həkimlarning aldiqə». «andin hojisi bigiz bilən uning կulikini təksusun» — demək, կulning կulikini ixik қanitoqə yaki ixik kexikigə yekip turup, կulikining yumxikini ixikkə yaki ixikning kexikigə mihlaydu.

^{21:8} «hojisi uningoja wapasızlıq kələqəndur» — adətə ər kixi dedək setiwalojan bolsa, uni eż keniziki yaki tokili կilip əmrigə alojan hesablinatti. Xunga dedəkning kəm degəndimə tokallıq հokukı bar idi.

^{21:12} Law. 24:17

^{21:15} Mat. 15:4

«Misirdin qikix »

¹⁶ Kimki bir adəmni bulap satqan bolsa yaki uning қолida barlıki məlum bolsa, jəzmən əltürülüxi kerək.

¹⁷ Kimki eż atisi yaki anisioja lənət kılıp қarоjоjan bolsa, jəzmən əltürülüxi kerək.

Baxķılarnı zəhimləndürűx həkkidə

¹⁸ Əgər ikki kixi uruxup kəlip, biri yənə birini tax ya moxti bilən ursa, urulqan kixi əlməy, orun tutup yetip қalojan bolsa, ¹⁹ u kixi kopup hasioja tayinip taxķirioja qikqudək bolsa, undakta uni uroqan kixi jazadin halas қilinsun; pəkət zəhimləngüqining yetip ixtin қalojan wakti üçün tələm berip, uni dawalitip söllimaza sakaytsun.

²⁰ Əgər biri қuli yaki dedikini tayaqta ursa, xundakla қul yaki dedək nək məydanda əlüp kətsə, uning üçün igisi qoқum jazaqja tartilsun.. ²¹ Lekin əgər tayak yegüqi bir-ikki kün tirik tursa, undakta қul hojayinining xəhsı mal-mülki bolojını üçün, қulning jazasioja tartilmisin.

²² Əgər kixılər bir-biri bilən uruxup kəlip, һamildar bir ayalni urup salsa, һamildar ayalda balisi baldur tuquluxidin baxka zəhimlinix bolmisa, ayalning erining tələm təlipi boyiqə häkimlarning təstikidin etküzülpər jərimanə telisun.. ²³ Əgər ayal yaki bala ziyan-zəhətkə uqriojan bolsa, undakta jenioja jan, ²⁴ kezığə kəz, qixioja qix, kolioja kol, putioja put, ²⁵ keyükka keyük, zəhimgə zəhim, kəkkə kək tələnsun. ²⁶ Əgər biri eż қul ya dedikining kezini urup nakar kılıp қoysa, kezi wəjidin uni azad kilsun. ²⁷ Xuningdək biri eż қuli ya dedikining qixini urup qikiriwətkən bolsa, qixi wəjidin uni azad kilsun».

Mal-ulaojlar toopruluk bəlgilimilər

²⁸ Əgər bir kala bir ər yaki ayal kixini üsüp əltürüp қoysa, xu kala qoқum qalma-kesək қilinixi kerək, uning gəxi yeyilmisin. Lekin kalining igisigə gunah kəlmisin.. ²⁹ Lekin bu uyning il-giridin üstüx aditi bolup, igisigə bu həkətə agha berilgən bolsa, lekin yənilə uni baqlılimiojinı üçün ər-ayal kixılerni üsüp əltürüp қoyojan bolsa, undakta kala qalma-kesək қilinsun, igisi-mu əlüməgə məhkum қilinsun. ³⁰ Lekin uningdin hun həkki tələp қilinsa, eż jenining ornida uningoja қanqılık tələm koyulojan bolsa xuni bərsun. ³¹ Kalidin üsülgüqü oqul yaki kız bala bolsa, kalining igisi ohxaxla yukirik häkümdidikə bir tərəp қilinsun. ³² Kala қul yaki dedəknı üskən bolsa, kalining igisi üsülgüqining hojisiqə ottuz xəkəl kümüx bərsun; andin kala qalma-kesək қilinsun.

³³ Əgər borsi bir orining aqızını oquk қoyp yaki kolawatqan orining aqızını yapmay, kala yaki exək uningoja qüxüp kətsə, ³⁴ Undakta orining igisi mal igisining ziyinini toluk tələp bərsun; əlgən mal uningki bolidu.

³⁵ Əgər birsining kalisi yənə birsining kalisini üsüp əltürüp қoyojan bolsa, undakta ular tirik қalojan kalini setip, pulni barawər bəlüxsun həm əltük kalinimu xundak bəlüxsun. ³⁶ Lekin kalining ilgiridin üsidiqən aditi barlıki enik turup, igisi uni baqlılimay қoyuwətkən bolsa, undakta üsküqı kalining igisi kaliaqə kala tələp bərsun, əltük kala uning bolsun.

^{21:17} Law. 20:9; Pənd. 20:20; Mat. 15:4; Mar. 7:10

^{21:20} «uning üçün igisi qoқum jazaqja tartilsun» — ibraniy tilida «uning intikami qoқum eliniidu».

^{21:22} «balisi baldur tuquluxidin baxka» — yaki «balisi qüxüp ketixtin baxka». Aldı-kayni sezlergə қarioqanda, muxu yərdə pakət «baldur tuqulsu» deyən tərjimisi tooprəq bolsa kerək.

^{21:23} «əgər ayal yaki bala ziyan-zəhətkə uqriojan bolsa,...» — ibraniy tilida pəkət «əgər zərər-zəhəmat bolup qıksa,...» deyilidu.

^{21:24} Law. 24:20; Kan. 19:21; Mat. 5:38

^{21:28} Yar. 9:5

^{21:33} «bir orining aqızını» — yaki «bir kuduqning aqızını».

«Misirdin qıqxı »

Teləm tələx həkkidiki nizam

22¹ Əgər birsi bir kala yaki köyni oqrılap, uni soysa ya setiwətsə, u bir kalining orniqə bəx kala, bir köyning orniqə tət köy təlisun.

² Oqrı tam təxkəndə tutulup kelip, tayaq yəp elüp կalsə, oltürgüqigə hun jazasi kəlmisun. ³ Ləkin xu wəkə boləjan pəyttə kün qıkıp կalojan bolsa, undakta oltürgüqi hun jazasioja tartilsun. Oqrı oqrılıqinini tələp ziyanni toluklap berixi kerək; uningda bir nemə bolmisa, kullukka setilip, oqrılıqan nərsini təlix kerək.

⁴ Oqrı tutulqanda oqrılıqan nərsə, kala bolsun, exək bolsun, köy bolsun uning կolida tirik haləttə tepilsə, u ikki həssə կimməttə tələp bərsun..

⁵ Əgər birsi əz mal-qarwilirini etizlikə yaki üzümzarlıqka ot laxka köyu wetip, baxkilar ning baqjetizlikdə ot laxka yol köysə, undakta u ezining əng esil məhsulatliridin yaki üzümzarlıqinining əng esil mewisidin ziyanni tələp bərsun.

⁶ Əgər ot ketip, tikənlikkə tutixip ketip, andin ənqılerni, bax tartip pixkan ziraətni kəydürüp, pütkül etizlikni kül kiliwətsə, undakta ot köyoquqi barlıq ziyanni tələp bərsun..

⁷ Əgər birsi қoxnisioja pul yaki mal-dunyясını amanət kilojan bolsa, bular eyidin oqrılınip kətsə, xundakla oqrı keyin tutulsə, u oqrılıqinini ikki həssə կimməttə tələp bərsun. ⁸ Ləkin oqrı tepilmisa, ey igisining қoxnisining meliqa kol təgküzgən ya təgküzmigənlikli məlum bolsun dəp, һakimlarning aldiqə kəltürülsün. ⁹ Hərhil hiyanət, u məyli kala, exək, köy, kiyim-keçək bolsun, yittürüp կoyojan nərsə bolsun, ular toqruşuk, bir қoxnisi: «əməliyəttə mundaq idi» dəp talaxkan bolsa, hər ikkisining dəwəsi һakimlarning aldiqə kəltürülsün; һakimlar kaysioja gunah bekitsə, xu қoxnisioja ikki həssə կimməttə tələp bərsun..

¹⁰ Əgər birsi қoxnisioja exək, kala, köy yaki baxka bir qarpayni amanət kilsə, bu amanət meli kixi kerməy elüp kətsə, yaki zəhimlənsə, yaki həydəp əkitilsə, ¹¹ undakta қoxnisining meliqa kol təgküzgən ya təgküzmigənlikli məlum bolsun dəp, Pərvərdigarning alidda ularning otturısında bir қəsəm iqrürlüsün. Mal igisi bu қəsəmni kobul kilsən; қoxnisi uningoja tələm tələp bərmisun. ¹² Ləkin mal oqrılanqan bolsa, u igisigə tələp bərsun. ¹³ Əgər uni wəhxiy һaywan boqup կoyojan bolsa, u malning կaldukini guwahlıq üçün kərsitip, uni tələp bərmisimu bolidu.

¹⁴ Əgər birsi қoxnisidin bir ulaqni etnə elip, ulaq igisi yok yərdə zəhimlənsə yaki elüp կalsə, etnə aloquqi toluk tələp bərsun. ¹⁵ Ləkin igisi nak məydanda bolsa, etnə aloquqi tələp bərmisun; ulaq ijarigə elinojan bolsa, aloquqi tələm təlimisun; qünki uni ijarə tələp əkəlgən.

Ijtimaliy məs'uliyət

¹⁶ Əgər bir adəm tehi yatlıq bolmiojan bir kızni azdurup, uning bilən billə yatsa, undakta u uning toyulkını berixi kerək, andin uni hotunlukça alsun. ¹⁷ Ləkin kızning atisi uni uningoja

^{22:1} ... u bir kalining orniqə bəx kala, bir köyning orniqə tət köy təlisun» — nemixka kalini bəx həssə, köyni tət həssiləp toluklaş kerək? Kala-köy hər ikkisi gex, yung-terə wə süt berələydu, kala yənə əmgək kılalaydu; xunga kalining kəmlik keprək ziyanni kəltürüdu.

^{22:2} 2Sam. 12:6

^{22:4} «Oqrı tutulqanda oqrılıqan nərsə, ... uning կolida tirik haləttə tepilsə, u ikki həssə կimməttə tələp bərsun» — nemixka bu ayatda kərsitilən jaza 1-ayattiki jazişa oxhımaydır? Bəzi alımlarning pikriq: (a) oqrılanqan mal tehi oqrınring կolida bolojaqka, igisining ziymi 1-ayattikidin az boluxi mumkin; (b) u oqrı tehi 1-ayattiki oqrıdaq yamanlılığı egəngən əməs; (p) 4-ayattiki oqrınring kala-köyni oqrıraq gunahını ezlükidin ləkrə kilojan boluxumu mumkin. Biz bu üq pikrigə կayılmız.

^{22:6} «tikənlik» — etizlər arisidiki qıtlar yaki kaxalar adətə tikanlərdin kılınlıdu.

^{22:9} «həkimlarning aldiqə...» — yaki «Hudanıng aldiqə...». «həkimlər kaysioja...» — yaki «Huda kaysioja...».

^{22:10} «həydəp əkitilsə» — ibranı tilida bu söz adətə «bulinix» deyən söz bilən ipadilinidu; lekin muxu yərdə bəlkim tasadıpyi bir ixni, masilən qeqüp ketip, qeqilip ketixinii kərsitili mumkin; oqrılınxın məslisi 12-ayattə kərsitilidu.

^{22:11} «Pərvərdigarning alidda ularning otturısında bir қəsəm iqrürlüsün» — bu қəsəmni bəlkim, igisi: «Mən həkikətən xu nərsini palançı kixığa tapxurup amanat kıldıım» deyəndək, amanətni kobul kiliqouqi kixi: «Mən xu amanətni həkikətən yittürüp koydum, uni oqrılımidim, baxkilaroja satmidim» deyəndək kilixi mumkin.

«Misirdin qikix »

bərgili unimisa, zina kiloqı pak kızlarning toylukıqa barawər kelidiojan kümüx pulni tarazida əlqəp bərsun.

¹⁸Jadugər hotunni tirik koymiojin..

¹⁹Həywan bilən jinsiy munasiwət ətküzgən hərbiri jəzmən əlümğə məhkum kılinsun..

²⁰Kimdəkim birdinbir Pərvərdigardin baxka hərkəndək ilahıqa қurbanlıq sunsa, haram dəp mutlak əhalakətə məhkum kılinsun..

²¹Silərmü Misirda musapir bolup turqanıkənsilər, musapir bolovan kixini həq harlimanglar wə yaki uningoja həq zulum kilmanglar..

²²Hərkəndək tul hotun yaki yetim balini horlimanglar. ²³Sən ularni hərkəndək tərəptə horlisang, ular manga pəryad kətürsə, Mən ularning awazını qoquq anglaymən; ²⁴xuning bilən oqəzipim tutixip, silərni kiliqlap eltürimən, silərning hotunliringlar tul kılınip, baliliringlar yetim bolup əhalidü.

²⁵Əgər sən Mening həlkimning iqidin sanga koxna bolovan kəmbəoqalgə kərz bərgən bolsang, uningoja jazanıhorlardək muamilə kilmiojin; uningdin əsüm almanglar..

²⁶Əgər sən koxnangning qapinini görüğə alojan bolsang, kün olturmasta uningoja yandurup bər. ²⁷Qünki qapini uning birdinbir yepinqisi bolup, bədinini yapıdiqan kiyim xudur. U bolmisa, u nemini yepinip yatidu? Bu səwəbtin Manga pəryad kilsa, pəryadını anglaymən; qünki Mən xəpkətlikturmən.

²⁸Hudaqa kupurluk kılma, wə həlkinqning əmirlirinimu karəqap tillima..

²⁹Haminining həsulining axkjınidin wə xarab-zəytun meyi kəlqikingdin taxkjınidin Manga hədiyə sunuxni əhəyal kilmiojin.

Sən oqulliringning tunjisini Manga atiojin..

³⁰Kala bilən əyvəliringning tunji balilirinimu həm xundak atiojin; tunji bala yəttə küngiqə anisi bilən billə tursun; əmma səkkizinqi künini uni Manga atap sunojin..

³¹Silər Manga atalojan mukəddəs kixilər bolisilər; xunga dalada yırtkuq həywan təripidin boozulqan həywanning gəxini yemənglər, bəlkı uni itlaroja taxlap beringlər..

Həkəkənliyət wə adillik

23¹Yalojan gəpni yaymiojin wə ya yalojan guwahlıq berip rəzil adəmgə yan basmiojin.

²Topka əgixip rəzil ixta bolma yaki dəwa-dəsturlarda guwahlıq bərgəndə topka əgixip həkikətni burmilima. ³Kəmbəoqəl dəwa kilsa, uningoja yan basma..

^{22:18} Qan. 18:10,11

^{22:19} Law. 18:23; 20:15

^{22:20} «mutlak əhalakətə məhkum kılinsun» — ibraniy tilida ««haram» kılinsun»; «haram» — «mutlak əhalak kılınış kerək» degənni bildüründü.

^{22:20} Qan. 17:2, 3, 4, 5

^{22:21} Law. 19:34

^{22:22} Zək. 7:10

^{22:25} Law. 25:36,37; Qan. 23:18,19; Zəb. 15:5; Pənd. 28:8; Əz. 18:8

^{22:26} Qan. 24:12,13

^{22:28} «Hudaqa» — ibraniy tilida «Əlohim»(əq). Bu söz bəzidə Hudanıng wəkilleri bolovan «həkimlər»ni bildürudu («Zəb.» 82-kuy wə izahatlini körung). Xunga bəzi tərjimilərdə «həkimlər» deyildi.

^{22:28} Mis. 21:6, 8; Ros. 23:3, 4, 5

^{22:29} «Haminining həsuli ...din taxkjınidin Manga hədiyə sunuxni əhəyal kilmiojin» — bu ayəttə kəzdə tutulujını (baxka yərləri bilən selixturuqluqanda) tunji həsulni kərsitidü, lekin bu ayətnin əzidə undak biwasitə eytilməydi. Ayətnin ikkinçi kismi «tunji oqullarning Hudaqa atılıxi» toopruluk həm 30-ayat «qarpayning tunjılırı» toopruluk bolovaqka, 29-ayətnin birinci kismi bəlkim «tunji həsul» toopruluk boluxi mümkün.

^{22:29} Mis. 13:2,12

^{22:30} Mis. 23:19; Law. 22:27; Əz. 44:30

^{22:31} Law. 22:8; Əz. 44:31

^{23:3} Law. 19:15

«Misirdin qıqxı »

⁴ Düxmining kala ya exiki ezip ketip, sanga uqraptıqalsa, uni elip kelip, igitigə qokum tapxurup bər.⁵ Əgər sanga eç bolğanın exiki yükni kətürəlməy yüksək astida yatkınıni kərsəng, uni yardəmsiz taxlimay, bəlkı uning oja yardımoxip exikini կopuruxup berixing zərür.

⁶ Arangdiki kəmbəqələning dəwasıda adalətni burmilima.

⁷ Hərkəndək sahta ixtin ezungni neri tart; bigunaq adəm bilən həkkaniy adəmni əltürmigin; qünki Mən rəzil adəmni hərgiz adıl dəp aklimaymən.⁸ Xuningdək heqkəndək para yemə; qünki para kəzi oquqlarını kor kılıp, həkkaniylarının səzlərini burmilaydu.

⁹ Musapir kixilərgə zulum kılma; qünki ezunglar Misir zeminidə musapir bolup turoğan boloqqa, musapirning rohiyə halını bilisilər.

«Xabat yili» wə xabat künü

¹⁰ Altə yil eç yeringni terip, həsullerini al.¹¹ Lekin yəttinqi yili yərgə aram berip uni box koy; həlkəngning namratlırı uningdin yioqip yesun, ulardın axıkinini jangaldıki hayvanlar yesun; xundakla üzümzarlığında bilən zəytunzarlığının xundak kılıqın.

¹² Altə kün işqidə eç ixingni ada kılıp, yəttinqi künü aram elixing zərür. Buning bilən kala-exəkliring aram tapıdu, dedikingning oqlı bilən musapir kiximu hərdükini qıkırıdu.

¹³ Mən sanga eytkinimning həmmisini kengül belüp ada kıl; baxqa ilahıların namını tilingoja alma; bular hətta aqzingoju qıkımisun.

Üq muhım həyt-bayram

¹⁴ Hər yilda üq kətim mening üqün həyt etküzgın.¹⁵ Aldı bilən «petir nan həyti»ni etküz; sanga əmr kılıqınımdək Abib eyidiki bekitilgən künlərdə yəttə kün petir nan yegin; qünki xu ayda sən Misirdin qıqəniding. Xu həytta heqkixi aldimoja kuruq kələmisun.

¹⁶ Sən ajir kılıp teriojan etizdiki ziraitingning tunji həsulunu orojanda «orma həyti»ni etküz; xundakla sən ajir singdürüp yərdin ahirkı həsul-məhsulatliringni yil ahirida yioqkanda «həsul yioqix həyti»ni etküz.

¹⁷ Yilda üq kətim ərkəkliringning həmmisi Rəb Pərvərdigarning həzuriqə hazırlıq bolsun.

¹⁸ Sən manga atalojan kurbanlığının qənini hemirturuq selinojan nan bilən sunmioqın; həyt kurbanlığının yeqinini bolsa keqiqə kondurup ətigiqigə saklıma.

¹⁹ Zeminingdiki daslapki həsulning əng yahxsini Pərvərdigar Hudayingning eyiga elip kəl. Oqlaknı anisining sütidə կaynitip pixurma.

^{23:4} Kan. 22:1; Luk. 6:27; Fil. 2:4

^{23:5} Kan. 22:4

^{23:6} Kan. 27:19

^{23:8} Kan. 16:19; 1Sam. 8:3; Pənd. 19:6; Top. 7:7

^{23:9} Mis. 22:21; Law. 19:33; Kan. 24:17

^{23:11} «Lekin yəttinqi yili yərgə aram berip uni box koy...» — Huda Əz həlkigə xundak əmr bərgənikən, əlwəttə ulardın həvar alıdu. Bu əmrəga baoqlik wədilər tooprısında «Law.» 25:1-7, 11, 12ni, bolupmu 20-22-aytlərni körüng.

^{23:11} Law. 25:4, 5

^{23:12} Mis. 20:8; 31:13-17.

^{23:13} «Mən sanga eytkinimning həmmisini kengül belüp ada kıl» — ibraniy tilida «Mən silərgə eytkinim... ada kilinglar» deyildi.

^{23:13} Qəl. 32:38; Yə. 23:7; Zəb. 16:4; Hox. 2:19; Zək. 13:2

^{23:15} Mis. 12:14,15; 13:3; 34:20; Kan. 16:16

^{23:16} «orma həyti» — muxu həyt yənə «kəptilər həyti» həm «dəsləpki orma həyti» dəpmu atılıdu. «həsul-məhsulatliring» — muxu «həsul-məhsulatliring» axılıklarını həm hərhil mewə-qıwə məhsulatlınızı eç iqığa alıdu. «həsul yioqix həyti» — muxu həyt yənə «kəpilər həyti» dəpmu atılıdu.

^{23:18} «Oqlaknı anisining sütidə կaynitip pixurma» — bu əmr bəlkim ətrapılık butpərəs həlkəlarning məlum ərp-aditigə əgəxəməlik kerəklikini kərsitxi mümkün. Bu toopruluk yənə «Lawiyalar»diki «kökoxumqə söz»imizni körüng.

^{23:19} Mis. 34:26

«Misirdin qıkıx »

Pərvərdigarning Pərixtisining yollarnı təyyarlıxi

²⁰ Mana, Mən bir Pərixtini yolda seni qoşdap, Mən sanga təyyarlıqan yərgə elip barsun dəp, aldingda yürüxkə əwətimən. ²¹ Sən uning aldida əzüngə aqah bol, uning awazioja kulak sal. Uning zitioja təqmə; bolmisa, u itaətsizlikliringni kəqürməydu; qünki Mening namim uningdidur. ²² Lekin əgər sən uning awazioja kulak selip, Mening barlık buyruqanlırimə əməl kılısgang, Mən düxmənliringga düxmən, kükəndiliringga kükəndə bolimən. ²³ Qünki Mening Pərixtəm aldingda yürüp, seni Amoriy, Hittiy, Pərizziy, Kanaaniy, Hiyiw wə Yəbusiylarning zeminoja baxlap kiridu; Mən ularni yokitmən.

²⁴ Sən ularning iləhlirioja bax urup ibadət kilma wə yaki ular kılqdandak kılma; bəlkı ularning butlirini üzül-kesil qekiwət, but tüwrüklirini üzül-kesil kukum-talojan kiliwət; ²⁵ Lekin Hudayinglar Pərvərdigarning ibaditidə bolunglar. Xundak kılısgang U nan bilən siyünglarnı bərikətləydi; Mən barlık kesəllikni aranglardın qıkırıp taxlaymən. ²⁶ Buning bilən zeminingda boyidin ajrap ketidiqan yaki tuoqmas həqbir ayal yaki qarpay bolmayıdu; əmrüngning künlirini toluk kılımən.

²⁷ Mən sening aldingda vəhimimni əwətimən, kəysi taipigə yekinlaxsang xularni parakəndə kılımən; xuning bilən həmmə düxmənliringga kəyniqə yandurup kəquriman. ²⁸ Hiyiylar, Kanaaniylar wə Hittiyarnı aldingdin kooşlap qıkırıwetixkə serik hərilərni aldingda yürüxkə əwətimən. ²⁹ Əmma zeminning Harabilixip, dalada wəhxiy haywanlar awup sanga həwp bolup kalmaslıki üçün, xu əllərni aldingdin bir yilətiqə həydiwətməymən, ³⁰ Bəlkı sən awup, zeminni pütünəy miras kılıp bolouqə, az-azdin həydəp turimən.

³¹ Sening zeminingning qegrilirini Kızıl Dengizdən tartip Filistiyərning dengiziojqə, xuningdək qeldin tartip əfrat dəryasiojqə bekitimən; qünki zemində turuwtənlərni həydiwətip yerini igilixing üçün, ularni kəlungsioja tapxuriman. ³² Sən ular bilən wə yaki iləhlirli bilən həqkəndək bir əhdə tüzəmə. ³³ Ularning seni aldimda gunahqə patkuzmaslıki üçün ularni zeminingda kət'iy turoquzma. Qünki mubada sən ularning iləhlirinə ibaditidə bolsang, bu ix sanga tuzak bolidu..

Hudanıng Musanıng wasitisi bilən Israil həlkə bilən mukəddəs əhədini tüzüxi

24 ¹ U Musaqa yənə: — «Sən berip, əzüng bilən billə Hərun, Nadab, Abihuni wə Israillarning akşakalları arisidin yətmix adəmni elip, Pərvərdigarning həzurioja qıkıp, yırakta turup səjdə kilinglar. ² Pəkət Musala Pərvərdigarning aldiqə yekin kəlsun; baxkilar yekin kəlmisun, həlk uning bilən billə üstigə qıkmışun, — dedi.

³ Musa kelip Pərvərdigarning barlık səzləri bilən həkümərini halayıkkə dəp bərdi; pütküllə halayıkkə bir awazda: — Pərvərdigarning eytən səzlərinin həmmisigə əməl kılımımız! — dəp ja-wab berixti..

^{23:20} Mis. 33:2

^{23:21} «əzüngə aqah bol» — ibranıy tilida «əzüngə kara» («xamar») deyən peil bilən ipadlinidu. 20-ayəttə Pərixtinə ularnı «koşqdaydiyoqlanlılıq» (ibranıy tilida «kərəydiyoqlanlılıq») «hamar» deyən ohxax peil bilən ipadlinidu.

^{23:22} Yar. 12:3

^{23:24} «ularning butlirini üzül-kesil qekiwət,...» — yaki «ularını (Kanaaniylarning) yokitip,...».

^{23:25} Mis. 15:26; Kan. 7:15

^{23:26} Kan. 7:14

^{23:27} Mis. 14:24; Yə. 10:10

^{23:28} «serik hərə» — bu isim ibranıy tilida adəttiki həridin qong wə tehimu qakqak birhil hərini kərsətsə kerək.

^{23:28} Kan. 7:20; Yə. 24:12

^{23:31} «Filistiyərlərning dengizi» — «Ottura Dengiz»ni kərsitidu.

^{23:31} Qəl. 34:3, 4

^{23:32} Mis. 34:12,15; Kan. 7:2

^{23:33} Yə. 23:13; Hək. 2:3

^{24:3} Mis. 19:8; 24:7; Kan. 5:27

«Misirdin qıqxı »

⁴ Andin Musa Pərwərdigarning həmmə səzini hatiriliwelib, ətisi sahər kəpopup təqning tüwidə bir kurbangahı yasap, xu yərdə Israilning on ikki əqibisining sanı boyiqə on ikki tax türəkni tiklidi. ⁵ Yənə Israillarning birnəqqə yigitlərini əwətti, ular berip Pərwərdigar oja kəydürmə kurbanlıqlar sundı, inaqlıq kurbanlıq süpitidə birnəqqə torpaqnimə soyup sundı. ⁶ Andin Musa ənning yerimini əqilər oja əqilədi, yənə yerimini kurbangah üstigə qaqtı. ⁷ Andin u əhdinamini kəlioja elip, həlkəkə okup bərdi. Ular jawabən: — Pərwərdigarning eytkinining həmmisigə kulak selip, itətə qılımız! — deyixti.

⁸ Xuning bilən Musa əqilərdiki ənni elip, həlkəkə sepi: — Mana, bu Pərwərdigar muxu sezlərning həmmisigə asasən silər bilən bacılıqlan əhdininqənəndur, dedi.

⁹ Andin keyin Musa wə Hərun, Nadab wə Abiəl Israillarning aksakallırıdin yətmix adəm bilən billə təq üstigə qıqxıti. ¹⁰ Ular xu yərdə Israilning Hudasını kerdilər; uning ayiojininqən astida huddi kək yakuttın yasalojan nəpis payandazdək, asman gümbəzidək süpsüzük bir jisim bar idi. ¹¹ Lakin ul Israillarning mötiwərlirigə kol təqküzmidi; ular Hudanı kərəp turdi həmdə yəp-iqixti.

Musaning yənə Sinay teoqıqa qıqxı

¹² Pərwərdigar Musaçı: — Taq üstigə, kəximəqə qıkip xu yərdə turojin. Sanga ular oja əgitixkə tax tahtayları, yəni Mən yezip köyojan ənan-əmrni berimən, dedi.

¹³ Xuning bilən Musa kəpopup, Yardəmqisi Yəxuanı elip mangdi. Musa Hudanıng teoqıqa qıktı.

¹⁴ U awwal aksakallar oja: Biz yenip kəlgüqə muxu yərdə bizni saklap turungular. Mana, Hərun bilən hur silərning yeninglarda əkalidü; əgər birsining ix-dəwəsi qıksa, ularning aldiqə barsun, — dedi.

¹⁵ Xuning bilən Musa təqning üstigə qıktı wə təqni bulut əkəplidi. ¹⁶ Pərwərdigarning julasi Sinay teoqıning üstidə tohtidi; bulut uni altə küngiqə əkəpləp turdu; yəttinqi küni, Pərwərdigar bulut iqidin Musani qakıldı; ¹⁷ Pərwərdigarning julasının kiyapiti Israillarning kəz aldida təqning qoşkısında həmmimini yutkuqı ottək kərtündü. ¹⁸ Musa bulutning iqigə kirip, təqning üstigə qıkip kətti. Musa kırıq keqə-kündüz təqda turdu.

Ibadət qediri üçün sunulidiojan hədiyələr

25¹ Pərwərdigar Musaçı mundak dedi: —

² Sən Israillar oja eytkin, ular Manga bir «kötürmə hədiyə»ni kəltürsün; kimning kəngli hədiyəsunuxka hux bolsa, uning din Manga sunulidiojan «kötürmə hədiyə»ni tapxuruwelinglar.

³ Silər ulardin tapxuruwalidiojan kötürmə hədiyə: — Altun, kümüx, mis, ⁴ kək, səsün wə kizil rənglik yip, kanap rəht, tiwit, ⁵ kizil boyalojan əqəmkarnıng teriliri, delfinning teriliri, akatsiya yaqıqi, ⁶ qiraq üçün zəytun meyi, «məsihəlxəm meyi» wə huxbuy üçün huxbuy dora-dərməklər,

⁷ əfod bilən «köxən»qa ornitlidiojan ak həkik wə baxka esil taxlar bolsun. ⁸ Mening ezləri ari-

^{24:7} «həllkəkə okup bərdi» — ibraniy tilida «həllkning kulaklırioja okup bərdi».

^{24:8} Ibr. 9:20; 1Pet. 1:2

^{24:10} «ular xu yərdə Israilning Hudasını kerdilər» — yəni, Hudanıng Əzini ayan kəloşanlığını kerdilər.

^{24:10} Wəh. 4:6

^{24:17} Ibr. 12:29

^{25:2} «kötürmə hədiyə» — kahin yaki hədiyəni sunuqı Pərwərdigarning aldiqə ikki əkələp egiz kətürüp apirlidiojan alahidə hədiyə. Muxu ayattā deyilən «kötürmə hədiyə» kepligan həlkələp kəlidiojan, qong kələmlək hədiyə boludur. Xübhisizki, məzκur «kötürmə hədiyə»ning hərbir əkəmini sunuqı kixi əzzi Huda aldida ikki əkələp kətürüp uningoja ataydu (35:22, 24).

^{25:2} Mis. 35:5; 1Tər. 29:3,5,9,14; Əzra 2:68; 3:5; Nəh. 11:2

^{25:5} «delfinning teriliri» — yəki «dengiz eyikininqən teriliri» yəki «borsunkininqən teriliri».

^{25:7} «əfod» wə «köxən» — Bular tooqrukuluk 6-14-ayətlərgə karalsun. U jılıtkidek birhil alahidə kiyim bolup, iqidə Hudanıng kerək boluojan ixlar tooqrukuluk yolunu yaki iradisini kərsitidiojan «Urim» wə «Tummim» deyən alahidə ikki tax saklaqlıq idi.

^{25:7} Mis. 28:4-14

«Misirdin qıkıx »

sida makan kılıxim üçün xulardin Manga bir muğaddəs turaloqunu yasisun.⁹ Uni Mən sanga barlıq kərsətməkqı boloninimoja asasən, yəni ibadət qədirining nushisi wə barlıq əswab-saymanınrining nushisişa op'ohxax kılıp yasanglar.

Əhdə sandukı

¹⁰ Ular akatsiyə yaqılıqidin bir sanduk yasisun. Uning uzunluqı ikki yerim gəz, kənglikli bir yerim gəz, egizlikli bir yerim gəz bolsun.¹¹ Sən uni sap altun bilən kaplıqin; iqı wə sırtını altun bilən kaplap, uning üstünki kışmining qərisigə altundın girwək qıçar.¹² Uningoqa altundın tət həlkə kuydurup, tət qetikləqə bekitkin. Bir təripiga ikki həlkə, yənə bir təripigə ikki həlkə bolsun.

¹³ Sən həm akatsiyə yaqılıqidin ikki baldak yasap, hər ikkisini altun bilən kaplıqin;¹⁴ andin sanduk ular arkılıq kətürülsün dəp, baldakları sandukning ikki yenidiki həlkiliridin etküzüp koyojin.¹⁵ Baldaklar həmixin sandukaltı həlkədə tursun; ular uningdin qırılmışun.

¹⁶ Mən sanga beridioqan həküm-guwahlıknı sandukka koyojin.¹⁷ Sandukning yapkuqi süpitidə sən altundın uzunluqı ikki yerim gəz, kənglikli bir yerim gəz bolovan bir «kafarət təhti» yasiqin.

¹⁸ İkki kerubni altundın sokup yasiqin. Ularnı kafarət tahtining ikki təripigə ornatıkin.¹⁹ Bir kerubni bir təripigə, yənə bir kerubni yənə bir təripigə ornitix üçün yasiqin. İki təripidiki kerublarnı kafarət təhti bilən bir gəwdə kilinglar.²⁰ Kerublar bir-birigə yüzlənsün, ənatlarını kafarət tahtining üstigə kerip, ənatlıri bilən uni yapsun; kerublarning yüzü kafarət təhtiga karitilsun..

²¹ Sən kafarət təhtini sandukning üstigə koyup, Mən sanga beridioqan həküm-guwahlıknı sandukning iqiqə koyojin.²² Mən xu yerdə sən bilən kərəximən; kafarət təhti üstidə, yəni həküm-guwahlık sandukning üstidiki ikki kerubning otturısında turup sanga Israillaroja yətküzükə tapxuridioqan barlıq əmrlirim tooprısında söz kılımən..

Xirə

²³ Həm akatsiyə yaqılıqidin uzunluqı ikki gəz, kənglikli bir gəz, egizlikli bir yerim gəz bolovan bir xırə yasiqin.²⁴ Uni sap altun bilən kaplap, uning üstünki kışmining qərisigə altundın girwək qıçar.²⁵ Sən xirəning qərisigə tət ilik egizlikta bir ləw yasiqin; bu ləwning qərisigimu altun-

^{25:10} «akatsiyə yaqılıqı» — intayın kattik, uzunoqə qırımaydiqan birhil yaqaqtur. «gəz» — Muğaddəs Kitabta ixlitilgən «gəz» — adamning jaynikidin barmikining uqıçıqə bolovan arılıqliqə (təhminən 45 santimetr) barawər kelidü.

^{25:10} Mis. 37:1; Ibr. 9:1

^{25:12} «tət qetikləqə» — yaki «tət putiqə».

^{25:15} 1Pad. 8:8

^{25:16} «sanga beridioqan həküm-guwahlık» — Huda Musaqa tapxuridioqan «on pərz» yaki «on əmr» pütüldiqliqan ikki tax tahtayı kərsitidü (31:18ni kərung). Nemixkə «guwahlık» deyildi? Qünki «on pərz» Hudanıg həkkaniy təbiitiqə guwahlıq beridü.

^{25:16} Ibr. 9:4

^{25:17} «kafarət» — (ibraniy tilida «kafar» yaki «kippur») degənning tüp mənisi «yepix»tin ibarət. Gunahlaroja «kafarət kəltürü» degənliklə «gunahları yepix» deyənlilik. Təwrat dəwrında Huda gunahlarıni wəkiliq «yappati» wə xuningdək xu gunahlardın towa kılıp kurbanlıq kəltürgən bəndilirini kəqürüm kılatti. Injil dəwri kalğandə u Məsihning kurbanlıq wasitisi bilən insanlarning gunahlarını «elip taxlaydu» («Y.H.» 1:29, 36ni kərung).

—Muxu yerdə sandukning yapkuqını «kafarət təhti» dəp tarjima kılduk, qünki 22-ayəttə: «Mən xu yerdə sən bilən kərəximən; kafarət təhti üstidə... turup sanga ... söz kılımən» deyildi. Demək, bu jay Hudanıg olturoqan bir tahtığa oxhaxtur.

^{25:17} Mis. 37:6

^{25:18} «Kerublar» — bəlkim aləmdiki əng kütlük wə əng yüksək dəriyilik pərixtilər yaki məhluklar boluxi mumkin. «Təbirlər»ni wə munasıvətlik sehmini kərung.

^{25:18} Ibr. 9:5

^{25:19} «ikki təripidiki kerublarnı kafarət təhti bilən bir gəwdə kilinglar» — yaki «ikki təripidiki kerublar bilən kafarət təhti bir pütün altundın yasalsun».

^{25:20} Ibr. 9:5

^{25:21} Ibr. 9:4, 5

^{25:22} Qel. 7:89

«Misirdin qıqxı»

din bir girwək qıçar..²⁶ Sən u xırəgə altundın tət həlkə yasap, bu həlkilarnı xırəning tət burjikidiki qetikkə ornatıkin.²⁷ Xırəni kətürüxkə baldaklar etküzülsün dəp, həlkilar xırə lewigə yekin bekitilsun.²⁸ Baldaklarnı akatsiyə yaqıqidin yasap, altun bilən kaplıqın; xırə ular arkılık kətürilidu.

25:25 «egizlikta» – yaki «kənglikta». Munasiwətlik shemini kərtüng. «ləw» wə «ləwning qərisigə qıkırilojan girwək» – bularning roli bəlkim xırəning üstidiki nanlarnı qüxüp ketixtin saklaxtur.

Ibadət qedirining əswablırı



«mis kurbangağı»



«yoqan das»



«təkdim nan»
köyulidiqan xirə



altun qiraqdan



huxbuygağı



əhdə sanduçı

əhdə sanduğının içi



«Misirdin qikix »

²⁹ Xirəgə yandap legən, ķaqa-təhsə, piyalə wə «xarab hədiyeliri»ni qaqidiojan kədəhlərni yasiojin; ularni sap altundin yasiojin. ³⁰ Mening huzurumda turuxka sən xirəgə həmixin «təkdim nan»ni կոյοjin..

Qiraqdan

³¹ Sən həm sap altundin bir qiraqdan yasiojin. U qiraqdan sokup yasalsun; qiraqdanning puti, ojoli, kədəhləri, oqunqə wə qeqəkləri pütün bir altundin sokulsun. ³² Qiraqdanning oqlining ikki yenidin altə xahqə qikirilsun – qiraqdanın bir yenidin üç xahqə, qiraqdanın yənə bir yenidin üç xahqə qikirilsun; ³³ bir yenidiki hərbir xahqıdə badam güli xəklidə oqunqisi wə qeqiki bolovan üç kədəh qikirilsun, yənə bir yenidiki hərbir xahqıdə badam güli xəklidə oqunqisi wə qeqiki bolovan üç kədəh qikirilsun. Qiraqdanoja qikirilojan altə xahqining həmmisi xundak yasalsun. ³⁴ Qiraqdanning oqlidin badam güli xəklidə oqunqisi wə qeqiki bolovan tət kədəh qikirilsun.. ³⁵ Bulardın baxka birinqi ikki xahqining astida bir oqunqə, ikkinqi ikki xahqining astida bir oqunqə, üçinqi ikki xahqining astida bir oqunqə bolsun; qiraqdanoja qikirilojan altə xahqining asti həmmisi xundak bolsun. ³⁶ Uning xu oqunqılıri həm xahqılıri qiraqdan bilən bir gəwdə kılinsun – bir pütün sap altundin sokup yasalsun.

³⁷ Sən qiraqdanning yettə qiriojini yasiojin; qiraqlar uduloja yoruk qüxürəlxı üçün üsti tərəpkə ornitilsun. ³⁸ Uning pilik kəyqılıri bilən küldənləri sap altundin yasalsun. ³⁹ Qiraqdan wə uning barlıq əswablıri bir talant sap altundin yasalsun.. ⁴⁰ Sanga tağda ayan kılinojan nusha boyiqə bularni ehtiyat bilən yasiojin..

Ibadət qediri – yopukları

26 ¹Mukəddəs qedirni on parqə yopukṭın yasatkın; yopuklar nepiz tokülojan ak kanap rəhtkə kək, səsün wə kizil yiplar arilaxturulup ixlənsun; uningoja kerublarning süritini qewər ķollaroja nəpis kılıp kəxtiləp qıkarozuzojin. ² Hərbir yopukning uzunluKİ yigirmə səkkiz gəz, kənglikli tət gaz bolup, hərbir yopuk ohxax qong-kiqiklikə bolsun. ³ Yopuklarning bəxi bir-birigə ulansun, kalojan bəx yopukmu həm bir-birigə ulansun. ⁴ Sən ulap qikilojan birinqi qong parqining əng qetidiki kismiqa bir təripigə rənggi kək izmə kədəqin, xuningdək ulap qikilojan ikkinqi qong parqining əng qetidikisining bir təripigimə həm xundak kılıojin. ⁵ Birinqi qong parqining əng qetidiki kismiqa əllik izmə kədəqin, ikkinqi qong parqining əng qetidikisigimə əllik izmə kədəqin. Izmilər bir-birigə udulmuudul bolsun. ⁶ Mukəddəs qedir bir pütün bolsun üçün altundin əllik iloju yasap, ikki qong parqə yopuknu xu iloqlular bilən bir-birigə tutaxturojin. ⁷ Mukəddəs qedirni yepix üçün eçkə tiwitudin yopuklarnı yasiojin; yopukṭın on bir parqə yasiojin.. ⁸ Yopuklarning hərbirinin uzunluKİ ottuñ gəz, kənglikli tət gəz bolup, on bir yopukning həmmisi ohxax qong-kiqiklikə bolsun. ⁹ Yopuklarning bəxini ulap bir kılıp, kalojan altə yopuknunu ulap bir kılıp, altinqi yopuknu ikki kat kılıp, qedirning aldi təripigə sanggilitip կոյοjin..

25:30 «təkdim nanlar» — ibraniy tilida «huzuri nanlar» («Hudanıng huzuridiki nanlar»). Adəttə jəmīy on ikki parqə nan koyulatti. Bu İsraillarning on ikki əkbilisiğə wəkillik kılatti. Israel kañınları nanları tiziş koyux arkılık, əzlirinən əmək mewilirini Pərvərdigarçı ataxnı halaydiqanlığını, bu arkılık əzləri erikən mol həsulning Pərvərdigarning ata kılıqlanlığıni etirap kılıxni bildürük idi («Law.» 24:5-6).

25:31 «qiraqdanning... kədəhləri, oqunqə wə qeqəkləri» — bular qiraqdanoja qikirilojan xu hil nushilarını kersitidu. 32-40-ayətlər wə munasiwətlik shemini körüng.

25:31 Mis. 37:17

25:34 «oqlidin» — yəni oqlining üstündə kismidin. 35-ayətni körüng.

25:39 «bir talant altun» — bəlkim 4.4 kilogramqə boluxi mümkün.

25:40 Ros. 7:44; Ibr. 8:5

26:1 Mis. 36:8

26:7 Mis. 36:14

26:9 «qedirning aldi təripigə sanggilitip կոյοjin» — yaki «qedirning kəynigə kəyrip կոյοjin». Munasiwətlik shemini körüng.

«Misirdin qıqxı»

¹⁰ Sən birinqi ulap qıkılıqan qong parqining əng qetidiki kısmıqa əllik izmə, ikkinqi ulap qıkılıqan qong parqining əng qetidiki kısmıqa əllik izmə kədijoqın. ¹¹ Sən həm mistin əllik ilqu yasap, qedir bir pütün bolsun üçün ularni izmılərgə etküzüp ikki qong parqini ulap koyojın. ¹² Lekin yopukning qedirning kəynidin exip kalojan kismi, yəni exip kalojan yerim parqisi qedirning kəyni təripidə sanggilap tursun. ¹³ Qedir yopuklirining qedirning boyidin artuk kismi, yəni u təripidin bir gəz, bu təripidin bir gəz, qedirning ikki təripidin sanggilap, uni toluk yapsun..

¹⁴ Buningdin baxka, qediroqa kızıl boyalojan koqkar terisidin yopuk yasap yapkın, andin uning üstdinmə delfin terisidin yasalojan yəna bir yopuknı kəpliqin.

¹⁵ Mükəddəs qedirning tik tahtaylirini akatsiyə yaqılıqının yasap tikligin. ¹⁶ Hərbir tahtayning uzunlukı on gəz, kənglikli bir yerim gəz bolsun. ¹⁷ Hərbir tahtayning ikkidin turumi bolsun, hər ikki tahtay xular bilən bir-birigə qetilsun; qedirning barlık tahtaylirini xundak yasiojin.

¹⁸ Qedirning tahtaylirini xundak yasiojin; yigirmisini jənub tərəpkə tikligin; ¹⁹ bu yigirmə tahtayning tegiga kümüxtin kırıq təqlik yasiojin; bir tahtayning astidiki ikki turumi üçün ikkidin təqlik, yəna bir tahtayning ikki turumi üçün ikkidin təqlik yasiojin. ²⁰ Xuningdək qedirning udul təripidə, yəni ximal təripidə yigirmə tahtay bolsun; ²¹ bularning kırıq təqliki kümüxtin bolsun; bir tahtayning tegiga ikkidin təqlik, yəna bir tahtayning tegiga ikkidin təqlik orunlaxturulsun.

²² Qedirning kəyni təripigə, yəni oqrəb tərəpkə altə tahtay yasap tikligin. ²³ Qedirning kəyni təripidiki ikki bulungoja ikki tahtay yasap ornatqın. ²⁴ Bu bulung tahtayliri astidin üstiqiqə ikki kat kılınip tahtaylarnı əzara qetixtursun, üstü bir həlkəjə bekitilsun. Hər ikkisi xundak kılınip, ikki bulungoja tiklənsun. ²⁵ Arka tərəptə səkkiz tahtay bolidu, ularning kümüxtin yasalojan on altə təqliki bolidu; bir tahtayning tegidə ikki təqlik, yəna bir tahtayning tegidə ikki təqlik bolidu.

²⁶ Buningdin baxka sən akatsiyə yaqılıqının baldak yasiojin; qedirning bu təripidiki tahtaylaroja bəx baldaknı, ²⁷ qedirning u təripidiki tahtaylaroja bəx baldaknı, qedirning arkə təripidiki tahtaylaroja, yəni oqrəb təripidiki tahtaylaroja bəx baldaknı yasiojin. ²⁸ Tahtaylarning otturisidiki ottura baldak bu tərəptin u tərəpkə yetidiqan bolsun.

²⁹ Tahtaylarnı altun bilən kəpləp, baldaklar etküzüldidən həlkəlarnı altundın yasap, baldaklarnı altun bilən kəpliqin. ³⁰ Qedirni sanga taoqda ayan kiliqan nusha boyiqə yasap tikligin.

³¹ Sən nepiz tokülojan ak kanap rəhətkə kək, səsün wə kizil yiqlar arılasturulup ixləngən bir parda yasiojin; uni qewer kollar kerublarning sürütini nəpis kilip qüxürüp kaxtiləp qıçışın.

³² Uni akatsiyə yaqılıqının yasalojan tət hadioja esip koyojın. Bu hadilar altun bilən kəplənsun, hərbirining altun ilmiki bolsun; hadilar kümüxtin yasalojan tət təqlikgə ornitilsun. ³³ Pərdə qedir yopukjdiki ilməklərgə esilip sanggilitip koyulsun; andin həküm-guawahlıq sandukını xu yergə kəltürüp, pərdininq iqiğə elip kirgin. Xuning bilən pərdə silər üçün mukəddəs jay bilən əng mukəddəs jayning otturisidiki bir ayrima pərdə bolsun. ³⁴ Andin sən «kafarət təhti»ni əng mukəddəs jaydiki həküm-guawahlıq sandukının üstiqə koyojin.

³⁵ Xirə bolsa pərdininq texioja orunlaxturulsun; qıraqdannı xırəning udulioqa, qedirning jənub təripigə koyojin; xirəni ximal təripigə koyojin.

26:13 «qedirning ikki təripidin sanggilap, uni toluk yapsun» — kanap rəhəttin (kəndir rəhəttin) kiliqan işidiki yopukning uzunlukı yigirmə səkkiz gəz boləqəkə, qedirning ikki təripigə toluk yətməyti; yopuk bilən yərnin arılıkda bir gəz arılık kalatti. Əqək tiwitudin kiliqan yopukning uzunlukı ottuz gəz boləqəkə, qedirni toluk yapatti. Qedirning şemilirini kerüng (wə munasiyatlı şemini kerüng).

26:24 «...tahtaylari ... ikki kat kılınip tahtaylarnı əzara qetixtursun» — bulung tahtaylirinin kəysi xəkildə ikənlilikə birləşmə deyix təs. Həq bolməjəndən ular kaynidiki tahtalar həm yandığı tahtaylarnı bir-birigə tutaxturux rolini oynixi kerək; bizninqə bulung tahtaylari yenidiki tahtaylaroja turumları bilən qətılıxi kerək (17-ayatni kerüng). Bəzi alımların pikriqə bulung tahtaylari otturisidin egilip, «üç burjaklik sızoq xaklıda (yəni «L» xaklıda) kiliqan boluxi mümkün. Munasiyatlı şemini kerüng.

26:30 Mis. 25:9,40; Ros. 7:44; Ibr. 8:5


26:31 Mis. 36:35

«Misirdin qıkıx »

³⁶ Buningdin baxka sən qedirning kirix eojizoja nepiz tokulojan ak kanap rəhtkə kək, səsün wə kızıl yipler arilaxturulup ixləngən bir pərdə yaslıqın; u kəxtiqi təripidin kəxtilənsün. ³⁷ Bu pərdə üçün akatsiyə yaçıqidin bəx hada yasap, ularni altun bilən kaplıqın; hərbirining altun ilmiki bolsun; ularning tegigə bəx danə təglilikni mistin kuyup təyyarlatkın.

26:36 Mis. 36:37

MUKİDDƏS İBADƏT QEDİRİ — QEDIRNING ƏZİ WƏ SIRTKİ HÖYLISI



KURBANLIKLARNI SUNUX



«Misirdin qıqxı »

Kurbangah

27¹ Sən kurbangahını akatsiya yaçıqidin yasiojin. Kurbangah tət qasa bolsun; uzunluğu bəx gəz, kənglikli bəx gəz, egizlikli üq gəz kılınsun. ² Uning tət burjikigə köyulidiojan münggüzlərini yasiojin; münggüzləri kurbangah bilən bir gəwdə kılınsun. Kurbangahını mis bilən kaplıqin. ³ Kurbangahning yaq wə küləni elixka daslarnı yasiojin; uning oja has bolovan gürjəklərni, korılları, lahxigirlarını wə otdanlarnımu yasiojin; uning barlıq əswabılırını yasaxka mis ixlətkin. ⁴ Kurbangah üçün mistin bir xala yasiojin; xalananın tət burjikigə tət mis halka yasap bekitip köyqin. ⁵ Xalani kurbangahning kap belining astidiki girwəktin təwənrək turidiojan kiloqin, xundakta xala kurbangahning dəl otturisida bolidu. ⁶ Kurbangahka ikki baldak yasiojin; ular akatsiya yaçıqidin bolsun, ularnı mis bilən kaplıqin. ⁷ Kurbangahını kətürgəndə, baldaklar uning ikki yenida boluxi üçün, ularnı halklarıqa etküzüp köyqin. ⁸ Kurbangahını tahtaylardın yasiojin, iqı box bolsun; u taqda sanga ayan kılınojan nusha boyıqə hünərwənlər təyyar kilsun.

Ibadət qedirining höylisi

⁹ Mükəddəs qedirning höylisinim yasiojin. Höylinin jənubiqa, yəni jənubka yüzləngən təripigə nepiz tokulojan ak kanap rəhəttin pərdilərni tokuojin; xu təripining uzunluğu yüz gəz bolsun. ¹⁰ Pərdilərni esixka yigirmə hada yasalsun; ularning tegigə köyuxka yigirmə mis təglilik yasalsun; hadilarning ilmiki bilən baldaklar bolsa kümüxtin yasalsun.

¹¹ Xuning oja ohxax ximal təripidimə uzunluğu yüz gəz kelidiqan pərdə bolsun. Pərdilərni esixka yigirmə hada yasalsun; ularning tegigə köyuxka yigirmə mis təglilik yasalsun; hadilarning ilmiki bilən baldaklar bolsa kümüxtin yasalsun.

¹² Höylinin əşerbə təripidə uzunluğu əllik gəz kelidiqan pərdə bolsun; uning on hadisi wə on təglilikli bolsun.

¹³ Höylinin xərk təripi, yəni kün qıqxıka yüzləngən təripining kənglikli əllik gəz bolsun. ¹⁴ Bir təripidə on bəx gəz kelidiqan pərdə bolsun; uning üq hadisi bilən üq təglilikli bolsun. ¹⁵ Yənəbər təripidə on bəx gəz kelidiqan pərdə bolsun; uning üq hadisi bilən üq təglilikli bolsun. ¹⁶ Höylinin kirix eçiqiçə yigirmə gəz kelidiqan bir pərdə köyulsun; pərdə nepiz tokulojan ak kanap rəhətkə kek, sesün wə kızıl yiplar arılasturulup, kəxtiqi təripidin kəxtilənsun. Uning tət hadisi bilən tət təglilikli bolsun.

¹⁷ Höylinin qərisidiki həmmə hadilar kümüxtin yasalojan baldaklar bilən bir-birigə qetilsun; ularning ilməkləri kümüxtin, təglilikləri mistin yasalsun. ¹⁸ Höylinin uzunluğu yüz gəz, kənglikli hər ikki təripi əllik gəz bolsun; nepiz tokulojan ak kanap rəhəttin ixləngən pərdining egizlikli bəx gəz kılınsun; hadilarning təglilikləri mistin yasalsun.

¹⁹ Mükəddəs qedirning ix-hizmitidə ixlitlidiojan barlıq əswab-saymanlırı həmdə barlıq mik-kozukluları, xundakla höylinin barlıq mik-kozukluları mistin bolsun.

Yenik turidiojan qıraq həkkidiki bəlgilimə

²⁰ — Qıraqın həmixin yenik turuxi üçün, qıraqka ixlitixkə zəytundin sokup qıkırılojan sap mayni kəxingoja kəltürüxkə Israillarnı buyruqın. ²¹ Jamaət qedirining iqidə, həküm-

^{27:1} Mis. 38:1

^{27:5} «xalax» — barlıq ayətlərində karıojanda, xalanan funksiyası mundak; (1) kurbangahning othanisidiki otni ketürüx; (2) xalani ketürgəndə kurbangahmu təng ketürülük; xala kurbangahning astı təripigə, yənə girwəknin astıqə köyüləşqə, xalani ketürgəndə girwəkkə terlip kurbangahmu təng ketürülətti. «Koxumqə səz»ımız həm qedirning shemilirini körüng (munasivatlık shemini körüng).

^{27:9} Mis. 38:9

^{27:10} «baldaklar» — ular hadilarnı ezara qetip turidiojan tayaqqlar bolup, hadilarnı mükimləxturux wə pərdilərnimə ketürüx rolini oynaydu (38:17ni körüng).


— «Baldaklar»ının baxka tərjimiləri: «halkılar» yaxşı «qəmbərlər».

^{27:20} Law. 24:2

«Misirdin qikix »

guwahlıq sandukining udulidiki pərdining taxkırıda Ərən wə oqulları hər keqisi ətigəngiqə Pərvərdigarning aldida qiraqların yenik turozux ixida bolsun. Bu ix dəwrdin-dəwrgiqə Israillarqa əbdəyi bir ən-nəmə bəlgilimə bolsun..

IBADƏT QEDIRI (MUKƏDDƏS QEDİR) «Misirdin qikix» 25-31, 35-40-bab)



27:21 «Jamaət qediri» — bu ibadət qedirioğa berilgən baxşa bir nam.

«Misirdin qıqxı »

Kahınlarning muqəddəs kiyimləri

28¹ Sən Israillarning iqidin akang Hərun wə uning oqullirini əz kexingoja kəltürgin; ularni, yəni Hərun wə oqulliri Nadab, Abiḥu, Eliazar wə Itamarlarning Mening kahinlik hizmitimdə boluxi üçün yeningoja kəltürgin.² Akang Hərunoja həm xərəp həm güzəllik üçün mukəddəs kiyimlərni təyyarliojin.³ Hərunning Manga mukəddəs kılınip, Mening kahinlik hizmitimdə boluxi üçün, Mən əkil-parasətninq rohı bilən kəlblirini tolduroqan qewər kixilərning hərbirigə söz kılıp, ularni alahidə kiyimlərni tikixkə buyruqin.⁴ Ular tikidiojan kiyimlər munulardın ibarət: — bir қoxen, bir əfod, bir ton, kəxtiləngən bir halta kenglək, bir səlla wə bir bəlwaq. Mening kahinlik hizmitimdə boluxi üçün, ular akang Hərunoja wə oqullirioja mukəddəs kiyimlərni tiksun.

Əfodning layihəlinixi

⁵ Uningoja altun wə kek, səsün, kızıl yiplar bilən nepiz tokulojan ak kanap rəht ixlitilsun; ⁶ əfodni ular altun wə kek, səsün, kızıl yiplar bilən nepiz tokulojan ak kanap rəhtlərni təyyarlap, qewər kollaroja nəpis kılıp kəxtilitip ixlətsun.⁷ Əfodning ikki bexini bir-birgə tutaxturux üçün ikki dolisida mürililik tasma bolsun.⁸ Əfodning üstidin baqlaydiojan, kəxtiləngən bəlwaq əfod bilən bir pütün kılinsun wə uningoja ohxax sipta ixlinip, altun wə kek, səsün, kızıl yiplar wə nepiz tokulojan ak kanap rəhttin yasalsun.⁹ İkki ak hekikni tepip, ularning üstigə Israilning oqullirinining namlırını oyduroqin;¹⁰ ularning namlırının altısı bir yakutka oyulsun, kalojan altısı bolsa yənə bir yakutka oyulsun, həmmisi tuqulux tərtipi boyiqə pütiülsun.¹¹ Huddi yakut nəkixqılırı ixligəndək, məhür oyulqandək Israilning oqullirinining namlırını ikki yakutka oyduroqin; ular altundin yasalojan kezlükke bekitilsun.¹² Israilning oqullirioja əslətmə tax bolsun üçün, ikki yakutni əfodning ikki mürililik tasmisioja қədioxuzoin; xundak boləzanda, Hərun Pərvərdigarning aldida ularning namlırını əslətmə süpitidə müriliridə kətürüp yürüdu.¹³⁻¹⁴ Buningdin baxxa, sən altundin yənə ikki kezlük wə sap altundin xoynidək exip etilgən ikki zənjir yasatkin; andin exilmə zənjirlər kezlüklerə bekitilsun..

Қoxenning yasılıxi

¹⁵ «Həküm қoxeni»ni qewər kollaroja nəpis kılıp kəxtilitip yasatkin; uni həm əfodni ixligən usulda yasiaojan, altun wə kek, səsün, kızıl yiplar bilən nepiz tokulojan ak kanap rəhttin yasiqin.¹⁶ U ikki kat, tət qasa kılinsun; uzunluğ bir oqeriq, kənglikimu bir oqeriq bolsun.¹⁷ Uning üstigə tət katar kılıp gəhərlərni ornatkin: — birinqi kataroja kızıl yakut, serik gəhər wə zumrat ornitilsun;¹⁸ ikkinqi kataroja kək қaxtexi, kək yakut wə almas ornitilsun;¹⁹ üçinqi kataroja səsün yakut, piroza wə səsün kwarts ornitilsun;²⁰ tətinqi kataroja beril yakut, ak hekik wə anartax ornitilsun; bularning həmmisi altun kezlük iqiğə ornitilsun.²¹ Bu gəhərlər Israilning oqullirinining namlıriqə wakil kılınip, ularning sanidək on ikki bolup, məhür oyqandək hərbir gəhərgə on ikki қəbilining nami birdin-birdin pütiülsun.

^{28:1} Ibr. 5:4

^{28:4} «Əfod» wə «қoxen» — bular wə қatarlıklar toopruluk «Təbirlər»ni wə munasiyatlık shemilarnı kərung. «Əfod» jilitkigə oxhaydiōjan birhil kiyim, «қoxen» kahinning məydisigə takılıdiong məydə yanquq bolup, üstigə on ikki қəbiligə wakillik əlidiojan on ikki kimmetlik tax bekitilgən.

^{28:6} Mis. 39:2

^{28:7} «...ikki dolisida mürililik tasma bolsun» — munasiyatlık shemini kərung.

^{28:8} «Əfodning bəlweoji» — 5-ayətə tiloja elinojan bəlwaq əməs. «Law.» 8:7ni kərung.

^{28:13-14} «Yənə ikki kezlük» — muxu ikki kezlük əfodning ikki mürisiga bekitilgən, 9-12-ayətlərdə tiloja elinojan ikki ak hekik orunluxturulajan kezlüklərdür.

^{28:15} «Həküm қoxeni» — iqidiki «urim wə tummim» debyn taxlar arkılık Hudanıng malum ix toqrisidiki iradisini yaki həkümüni sorax üçün ixlitilgən (30-ayətni kərung).

^{28:15} Mis. 39:8

^{28:16} «U ikki kat, tət qasa kılinsun» — demək, yanquq xəklidə.

«Misirdin qıqxıx »

²² Koxenoqa xoynidək exilgən sap altundın ikki exilmə zənjir yasıojın. ²³ Koxenoqa altundın ikki ھالقا etip, ikki ھالкынı koxenning yukirikı ikki burjikigə bekitkin; ²⁴ andın altundın exiliq yasaloqan ikki zənjirni koxenning yukirikı ikki burjikidiki ھالқıdin өtküzüp, ²⁵ exilgən xu zənjirlərning ikki uqını ikki көзлүккә bekitip, көзлүklərni əfodning ikki mürilik tasmisining aldi kışmioja ornatkin. ²⁶ Buningdin baxka sən altundın ikki ھалقا yasap, ularni koxenning asti təripidiki ikki burjikigə bekitkin; ular əfodka tegixip turidioqan kılınip iqiga қadalsun. ²⁷ Mundın baxka sən altundın yənə ikki ھалقا yasap, ularni əfodning ikki mürilik tasmisining aldi təwənki kışmioja, yəni əfodka ulinidioqan jayqa yekin kılıp, kəxitiləngən bəlwəoqıdnı egizrək kılıp bekitkin. ²⁸ Koxenning əfodning kəxitiləngən bəlwəoqıdin yukirirək turuxi, koxenning əfodtin ajrap kətməsliki üçün koxenning ھalqısını kək xoyna bilən əfodning ھalqıoja qetip koyojin.

²⁹ Xundak kılıqanda, ھarun mukəddəs jayqa kirgəndə, həküm koxenini taqıqaqka, Israilning oqullırining namlırını əslətmə süpitidə yürükining üstidə Pərwərdigarning aldida daim kətürüp yürgən bolidu. ³⁰ ھarun Pərwərdigarning aldioqa kirgəndə, urim bilən tummim uning yürüki üstidə boluxi üçün, bularni həküm koxeniniring iqiga alojin; muxundak kılıqanda, ھarun Israillarşa bağılıq həkümlərni həmixə Pərwərdigarning həzurida ez yürüki üstidə kətürüp yürgən bolidu.

Bax kahin kiyildioqan baxka kiyimlər; bax kahinning oqullırining kiyimləri

³¹ Əfodning iqidiki tonni pütünley kek rənglik kiloqin. ³² Tonning baxka kiyildioqan texüki dəl otturisida bolsun; uning yirtilip kətməsliki üçün huddi bapkar toküqandək, sawutning yakısişa ohxax qərisigə pəwaz qıkırılsun. ³³⁻³⁴ Uning etikining qərisigə kek, səsün wə kızıl yiptin anarlarnı tokup aşkın həmdə altun kəngəjuraklıarnı yasap, qərisidiki anarlarning arılıkioja birdin esip koyojin; tonning etikining pütkül qərisigə bir altun kəngəjurak, bir anar, yənə bir altun kəngəjurak, bir anar... bekitilsun. ³⁵ ھarun hizmat kılıqan waqtida xu tonni kiysun; buning bilən ھarun Pərwərdigarning aldioqa baroqanda, yəni mukəddəs jayoja, Pərwərdigarning aldioja kirip-qıkkanda uning awazi anglinip turidu-də, u əlümdin aman қalidu.

³⁶ Andın keyin sən sap altundın nəpis bir otuqatnı yasap, uning üstigə mehürgə nəkixləngəndək: «Pərwərdigarşa mukəddəs kılındı» dəp oyojin; ³⁷ uni kek ranglik yip bilən səllisigə qıgkin; u səllining aldi təripiga takalsun; ³⁸ u ھarunning pexanisidə tursun. Buning bilən ھarun Israillarning mukəddəs kılıp kəltürgən barlıq mukəddəs hədiyəlirigə qaplaxkan gunahlarnı ez üstigə elip kətüridi; hədiyələrnəng Pərwərdigarning aldida kobul kılınıxi üçün otuqat həmixə uning pexanisiga takaklık tursun..

^{28:23} «koxenning yukirikı ikki burjikigə» – ibranıy tilida «қохенning ikki bexiqə».

^{28:26} «koxenning asti təripidiki ikki burjikigə» – ibranıy tilida «қохenning ikki bexiqə».

^{28:29} «koxen» – koxen wə uning munasiwətlük tapsılatlarını kerüx üçün munasiwətlük shemini kerüng.

^{28:30} «urim wə tummim» – alähidə birhil taxlar. Bu taxlar arkılıq Israil ھalqı Hudadin yol sorisa bolatti. Həmdə ulardın ھərəhil jawab qıktı; misalın, «xundak», «yak» degəndək. Bəzi əhwallarda heqkandaq jawab bərməslimə mumkin (məsələn, «Hək.» 20:23, «1Sam.» 14:37, 23:2-4, 28:6, «2Sam.» 2:1 qatarlıqlarını kerüng). «Urim»ning mənisi «nurlar», «Tummim»ning manisi «mukəmməllik» yəki «mukəmməl ixlar» deyənlər; lakin ularning tapsılatları hazır bizə naməlum.

^{28:31} «Əfodning iqidiki ton» – ton əfodning iqiga kiyiliđı (munasiwətlük shemini kerüng).

^{28:31} Mis. 39:22

^{28:32} «sawut» – jəngqining alähidə kiyimi.

^{28:33-34} «anarlar» – muxu «amarlar» marjandak qonglukta tokuloqan boluxi kerək.

^{28:35} «Harun ... Pərwərdigarning aldioja kirip-qıkkanda kəngəjuraklıarning awazi anglinip turidu-də, u əlümdin aman қalidu» – kəngəjuraklıarning awazlırı Hudaşa bax kahinning Israileşə wəkillik kılıdılqanlığını əslitidu.

^{28:36} «otuqat» – bax kiyimiga takılıdioqan kiqiq tahta yaki mənsəp bəlgisidin ibarət.

^{28:36} Mis. 39:30

^{28:38} «Israillarning mukəddəs kılıp kəltürgən barlıq mukəddəs hədiyəlirigə qaplaxkan gunahlar» – buning mənisi: (1) Israillarning muxu hədiyə-kurbanlıqlarını kəltürüxtin məksəti (Hudanın səzığə asasən) gunahını yepixtin ibarəttur, xunga hədiyələr gunah bilən munasiwətlükdir; (2) Israillər hədiyə-kurbanlıqlarını kəltürünidə kəltürük usulida dikkətsizlikdən hədiyələr gunahka qetilip kəlexi mumkin yaki hədiyə kəltürgüqininq niyətlirigə malum yaman oğrəz qetilişlik boluxi

**Bax kadın hizməttə kiyidiqan
«güzəl həm xərəplik» mukəddəs kiyimlər**
(«Misirdin qıkıx» 28:4-43)



«Misirdin qıqxı »

³⁹ Buningdin baxka ak kanap rəhttin bir kənglək toküqin, xuningdək kanap rəhttin toküloğan bir səllə təyyarlıqın; kəxtıləngən bir bəlwəq yasıqın..

⁴⁰ Hərunning oqullirioja halta kəngləklərni tikkin; ularoju bəlwəqlərni təyyarla, ularoja egiz bəklərnimə tikkin; bular ularoja həm xərəp həm güzəllik bolsun. ⁴¹ Bularning həmmisini sən akang Hərun wə uning oqullirioja kiydürgin; andin ularning Mening aldimda kahinlik hizmitimdə boluxi üçün ularni məsihləp, Manga mukəddəs kılıp ayriqin..

⁴² Ularning əvrətlirining yepik turuxi üçün ularoja kanap rəhttin tambal əttürgin; u belidin yotisiqıq yepip tursun. ⁴³ Hərun wə oqulliri jamaət qedirioja kirgəndə yaki mukəddəs jayda hizməttə bolux üçün kurbangahka yekinlaxkanda, ular gunahkar bolup elüp kətməsliki üçün tambalni kiyiwalsun. Bu uningoja wə uningdin keyinkı nəsilliri üçün əbədiy bir bəlgilimə bolsun..

Əharun wə uning oqullirinining kahinlikça ayrılxı

29¹ Ularning Manga mukəddəs kılınilip, kahinlik hizmitimdə boluxi üçün mundak ixni ada kılıxing kerək: – sən bir yax ərkək torpak bilən ikki қoqkarnı talla (həmmisi bejirim bolsun)..

² həmdə petir nan, zəytun meyi iləxtürülən petir tokaq wə zəytun meyi sürülüp məsihləngən petir həmək nanlarnı təyyarla, bularning həmmisini buqday unidin kılıqin; ³ nanlarning həmmisini bir sewətkə selip, sewətni, torpaqni wə ikki қoqkarnı billə hədiyə kılıp kəltürgin.

⁴ Sən Hərun wə uning oqullirini jamaət qedirining kirix eojiziqa yekin elip kelip, ularni su bilən yuqin; ⁵ andin kiyimlirini elip kelip, Hərunoja halta kənglək, əfad toni wə əfodni kiydürgin, қoxenni takiojin; andin beligə əfodning kəxtıləngən bəlweqini baqlıqin.. ⁶ Bexioja səllini yeqəp, səlligə mukəddəs otuqatni takəp қoyojin. ⁷ Andin məsihləx meyini elip, bexioja kuyup uni məsihləgin..

⁸ Andin sən uning oqullirini elip kelip, ularoja halta kəngləklərni kiydürgin; ⁹ ularoja, yəni Hərun wə uning oqullirioja bəlwəqlərni baqılap, egiz bəklərni kiydürgin. Xuning bilən əbədiy bəlgilimə boyiqə, kahinlik hizmiti ularningki bolidu; xundak kılıp, sən Hərun bilən uning oqullirini Hudaqa mukəddəs kılıp ayrip təyinligin.

¹⁰ — Sən torpaqni jamaət qedirining aldiqa elip kəlgin; elip kəlginingdə Hərun bilən uning oqullirini kollirini torpaqning bexioja կoysun.. ¹¹ Andin sən bu torpaqni Pərvərdigarning alidda, jamaət qedirining kirix eojizining yenida boozuzlioqin; ¹² torpaqning kənidin elip barmiking bilən uni kurbangahning münggüzlirigə sürüp, қalojan қanning həmmisini kurbangahning tüwigə teküp կuojojin. ¹³ Iq կarnini yeqəp turojan barlıq mayni, xundakla jigərninq üstidi-ki qawa may, ikki bərək wə ularning üstidiki mayni ajritip bularnı kurbangahta kəydürgin. ¹⁴ Torpaqning gəxi, terisi wə tezikini bolsa qedirgahning sırtıqa elip qılıq, otta kəydürüwətkin; bu gunah kurbanlıqliki bolidu..

mumkin. Biz ikkinqi qıxınqıga mayıl.

^{28:39} «kanap rəhttin bir kənglək toküqin» – yaki «kanap rəhttin aliqipar bir halta kənglək tikkin». «kəxtıləngən bir bəlwəq yasıqın» – bu bəlwəq əfodningki əməs. «Law.» 8:7 ni korüng.

^{28:41} «Mening aldimda kahinlik hizmitimdə bolux» – bu ayəttiki «aldımda kahinlik hizmitimdə bolux» ibraniy tilida «kolqa tutkuzzu» yaki «kolqa berix» deyən sez bilən ipadılırinu. Kahinlik wəzipisi asasən Hudanıng kurbanlıqlarını ezi kolqa elix bilən baxlinati; xunga ular kolqa heqkandaq baxka ixlarnı elixioqa bolmayıttı.

^{28:43} «jamaət qedirioja kirgəndə» – muxu yərdə qedirining höylisiqa kirixini kersitidu.

^{29:1} Law. 8:2; 9:2

^{29:2} «toqaq» – ibraniy tilida bu sez yaki əhəkisişan yaki qakkläq bilən texilgən birhil nanlarnı kersitidu.

^{29:5} «əfad toni» – tonning əfad bilən ziq munasiweti boləsaqka, bəzi yərlərdə «əfad toni» deyilidu.

^{29:7} Mis. 30:25

^{29:10} «kollarını torpaqning bexioja կoysun – Təwrat wə Injil dəwridimu «kollarını baxka koyux» kəl koyluqıllarıning kəl koyluqı bilən bir tərəftə turidənlik yaki uning ornında bolidənlikini bildiridü. Muxu yərdə Hərun wə oqullirinining «kollarını baxka koyux»i «biz muxu kurbanlıqlika ohxax Hudaoqa mutlək atalojanımız» deyənni bildirməkqi bolidu.

^{29:10} Law. 1:3

^{29:14} Law. 4:12; Ibr. 13:11

«Misirdin qıqxı »

¹⁵ Andin sən қоқарлarning birini elip kəlgin; Hərun bilən uning oqulları қollırını қoqkarning bexioqa қoysun; ¹⁶ andin sən bu қoqkarnı boozuzlap, uning kənidin kurbangaһning üsti kışmining ətrapıoqa səpkin. ¹⁷ Қoqkarnı parqılap, uning iq қarnı bilən paqaklırını yuyup, ularnı gəx parqılırı wə baxning üstigə қoyp, ¹⁸ pütün қoqkarnı kurbangaһta kəydürgin. Bu Pərwərdigarоja atalojan kəydürmə kurbanlıq – ot arkılık sunulidiojan, Pərwərdigarоja huxbuу yətküzidiojan hədiyə bolidu. ¹⁹ Keyin sən ikkinqi қoqkarnı elip kəlgin; Hərun wə uning oqulları қollırını қoqkarning bexioqa қoysun. ²⁰ Andin bu қoqkarnı boozuzlap kənidin elip, Hərunning ong külükining yumxikioqa, uning oqullirining ong külükining yumxikioqa, ularning ong қollırining qong barmikı bilən ong putlirininq qong barmikioqa sürkəp қoyoqın, kalojan қanni kurbangaһning üsti kışmining ətrapıoqa səpkin. ²¹ Andin kurbangaһ üstidiki կandın wə məsihəlx meyidin elip, Hərunning üstigə, uning kiyimlirigə, xuningdək uning oqullirining üstigə wə ularning kiyimlirimu səpkin. Xundak қilip u wə uning kiyimliri, uning oqulları wə ularning kiyimlirimu uning bilən təng Hudaqə atap mukəddəs қilinojan bolidu.

²² Andin sən қoqkarning meyi, kuyruk meyi, iq қarnını yəgəp turojan barlıq may, jigərning üstidiki qawa may, ikki berək wə ularning üstidiki mayni qıkar həmdə ong arkə putini alojın – (qünki bu қoqkar kahinlikka tikləx kurbanlıkioqa atalojan қoqkardur) – ²³ – buningdin baxka sən Pərwərdigarning aldida қoyulojan petir nan sevitidin bir girdini, zəytun meyi iləxtürülən petir toqaqṭın birni wə petir həmək nandin birni elip, ²⁴ bularning həmmisini Hərunning қollırıoqa wə uning oqullirining қollırıoqa қoyp, ularnı «pulanglatma hədiyə» süpitidə Pərwərdigarning aldida pulanglatkuzojin. ²⁵ Andin sən bularnı ularning қollırıdin tapxurup elip, Pərwərdigarning aldida huxbuу qıkarsun dəp, kurbangahtiki kəydürmə kurbanlıqning üstida қoyp kəydürgin. Bu ot arkılık Pərwərdigarоja sunulojan hədiyə bolidu.

²⁶ Sən Hərunni kahinlikka tikləx kurbanlıkioqa atalojan қoqkarning təxini elip «pulanglatma hədiyə» süpitidə Pərwərdigarning həzurida pulanglatkın; bu sening ülüxüng bolidu.

²⁷ Xuningdək, sən kahinlikka tikləx kurbanlıkioqa atalojan қoqkarning «pulanglatma hədiyə» süpitidə pulanglitilojan təxi bilən «ketürmə hədiyə» süpitidə egiz ketürüp pulanglitilojan arkə putini, yəni Hərun wə uning oqullirioqa beqixlanojan xu ülüxlərni «mukəddəs» dəp ayriq bekitkin. ²⁸ Xuning bilən bu nərsilər əbədiy bəlgilimə boyiqə Israillar təripidin Hərun wə oqullirioqa beqixlanojan nesiwə bolidu; qünki u ketürmə hədiyədər. Bular Israillar təripidin sunulidiojan inaklık kurbanlıklıridin ayriq qıkılıp, ularning Pərwərdigarоja atap «egiz ketürğən hədiyə»si hesablinip, «ketürmə hədiyə» bolidu..

²⁹ Hərunning mukəddəs kiyimlirigə keyin oqulları warislik қilidu. Ular məsihlinip, kahinlikka təyinləngəndə xu kiyimlərni kiysun. ³⁰ Oqullirining կaysisi uning ornini besip kahin bolsa, jamaət qedirioja kirip mukəddəs jayning iqida hizmatkə kirixkəndə, bu kiyimlərni uda yəttə kün kiyip yürsun.

³¹ Sən kahinlikka tikləx kurbanlıkioqa atalojan қoqkarnı elip, uning gəxini mukəddəs jayda pixuroqın; ³² andin Hərun wə oqulları қoqkarning gəxi bilən sewəttiki nanlarnı jamaət qedirining kirix eojızida yesun; ³³ ular ezlirining kahinlikka təyinlinixinidə Hudaqə atap mukəddəs қilinoğanda kafarətkə ixlitilgən nərsilərni yesun, lekin bular mukəddəs bolşaqlıq,

^{29:16} Ibr. 9:12,19

^{29:20} «külükining yumxikioqa» – yaki «külükining uqioqa».

^{29:26} «pulanglatma hədiyə» – Pərwərdigarning aldida egiz ketürüp alahidə pulanglatkən hədiyadur. «Pulanglatma hədiyə» adətə barlık kahinlaroji təwə bolidu.

^{29:27} «ketürmə hədiyə» – kahin yaki hədiyəni sunoqan kixi Pərwərdigarning aldiqə ikki қollap alahidə egiz ketürüp atiqojan hədiyə. «ketürmə hədiyə» adətə kurbanlıkka mə'sul kahinoja təwə bolidu.

^{29:28} Law. 7:31,34; 10:14

^{29:31} «mukəddəs jay» – muxu yərdə ibadət qedirning höylisini kərsitidu («Law.» 8:31ni kərung). «pixuroqın» – yaki «kəynatqın».

^{29:32} Law. 8:31; 24:9

«Misirdin qıkıx »

yat kixi buningdin həqnemini yemisun...³⁴ Əgər kahinlikka tıkləx қurbanlıq gəxidin yaki nadin ətigə azraq exip կalsa, exip կaloğanni otta keydürüwət; bular mukəddəs boloqaqka, həqkim uningdin yesə bolmaydu.

³⁵ Sən xu tərkidə Hərun wə uning oqulları toqrisida buyruqjinimning həmmisini bəja kəltürüp, uda yəttə küngiqə ularnı kahinlikka tıkləx wəzipisini ada kılqın.³⁶ Hər künü kafarət kılıniçka gunah қurbanlıq süpitidə bir torpaqnı sunoqın. Kurbangahning əzini gunahtin pak kılıxka uning üçünmu kafarət kəltürgin, mukəddəs kılınsun dəp, uni zəytun meyi bilən məsihligin.³⁷ Yəttə küngiqə sən kurbangah üçün kafarət kəltürüp, uni mukəddəs kılqın. Buning bilən u «əng mukəddəs nərsilərning biri» hesablinidu; uningoja təgkən həmmə nərsə mukəddəs hesablinidu.

Kündilik қurbanlıq toqrisida

³⁸ Mana, kurbangahı həmixin sunidiojanliring munular: — hər künü bir yaxlıq ikki қoza қurbanlıq kılınsun...³⁹ Birini ətigəndə, yənə birini gugumda қurbanlıq kılıp sunoqın.⁴⁰ Birinqi қoza bilən birgə zəytun meyidin bir hırrning təttin biri iləxtürülgən buğday unidin əfahning ondin biri wə yənə xarab hədiyəsi süpitidə təttin bir hın xarab kuxup sunulsun...⁴¹ İkkinqi қozını gugumda sunoqın; uni ətigənlilik қurbanlıqningkidək, huxbuy boluxi üçün ot arkılık Pərvərdigar olaqan қurbanlıq süpitidə axlıq hədiya wə xarab hədiyə bilən koxup sunoqın.⁴² Xu tərkidə bu keydürmə қurbanlıq nəsildin-nəsilgə jamaət qədirining kirix eçizidə Pərvərdigarning həzurında ətküzülüp daimlik қurbanlıq bolsun; Mən Pərvərdigar xu yərdə silər bilən kərəxüp, sən bilən səzliximən.⁴³ Xuningdək Mən xu yərdə Israillar bilən uqrıxiyimən, xuning bilən u jay Mening xan-xəripi bilən mukəddəs kılınidu.⁴⁴ Mən jamaət qədiri bilən kurbangahı Əzümgə atap mukəddəs kılımən; Hərun wə uning oqullarını Əzümgə kahinlik hizməttə boluxka ayrip mukəddəs kılımən.⁴⁵ Xundak kılıp Mən Israillarning arısida makan kılıp, ularning Hudasi bolimən...⁴⁶ U wakitta ular Mening ularning arısida makan kılıxim üçün ularnı Misir zeminidin qıkırıp kəlgən Hudasi Pərvərdigar ikənlilikmi bilidu; Mən ularning Hudasi Pərvərdigardurmən.

Huxbuygah

30¹ Sən yənə huxbuy yandurux üçün bir huxbuygahını yasatkin; uni akatsiyə yaqıqidin təyyarlioqin...² U tət qasa, uzunluq bir gəz, kənglikli bir gəz, egezlikli ikki gəz bolsun. Uning tət burjikidiki münggüzlər uning bilən bir pütün kılıp yasalsun.³ Sən uni, yəni uning üstini, tət ətrapını həm münggüzlərini sap altun bilən kaplatkin; uning üstü kışmining qərisigə altundin girwək qıçaroqın.⁴ Uningoja altundin ikki һalqa yasap, uning girwikining astioja bekitkin; ularnı ikki yenoşa udulmu'udul bekitkin. Huxbuygahını kətüridiqan ikki baldaknı selix üçün

^{29:33} «yat kixi» — muxu yərdə kahin bolmioqan kixini kərsitidu.

^{29:33} Law. 10:14; Mat. 12:4

^{29:37} «Buning biləl u «əng mukəddəs nərsilərning biri» hesablinidu; uningoja təgkən həmmə nərsə mukəddəs hesablinidu» — mukəddəs qədiridək barlıq jabduklar «əng mukəddəs» wə «mukəddəs» dəp bəlinidu. «Əng mukəddəs» bolqanlarlaqa təgkənlər xu munasiwət bilən alahıda «Hudanıngki» dəp hesablinatti (30:29, «Law.» 6:18, 27, «Əz.» 46:20nimü karüng). Adətə xundak kılıjan kixilar elüməgə məhkum kılınixi kerək idi; lekin panah izdiganlər kurbangahning münggüzlərini tutsa bolallı (*«1Pad.»* 1:50ni karüng).

^{29:38} Qel. 28:3

^{29:39} «gugumda» — ibrani tilida «ikki kəq arılıkida» deyən sez bilən ipadilinidu — demək, kün petiwatkan qaoğın karangojo qükkükə bolovan arılıktiki wəkit.

^{29:40} «bir əfəh» — təhminən 2 kürə yaxşı 22 litr. Bir hın təhminən 3.6 litr.

^{29:45} Mis. 25:8; Law. 26:12; Zəb. 78:60; Zək. 2:14; 2Kor. 6:16; Wəh. 21:3

^{30:1} «Huxbuygah» — munasiwətlik shemini karüng.

^{30:1} Mis. 37:25

«Misirdin qıqxı»

bularni huxbuygahning ikki təripigə orunlaxturoqın.⁵ Baldaklırını akatsiyə yaşıqıdin yasap, altun bilən қaplıojın.

⁶ Huxbuygahni həküm-guwahlıq sandukining udulidiki pərdining sirtioqa, yəni Mən sən bilən kərixidiojan jay bolovan həküm-guwahlıq sandukining üstidiki kafarət təhtining udulioja kojoqın.

⁷ Hərun xuning üstidə esil huxbuy ətirni yandursun; hər künü ətigənlikli qıraqqlarnı pərligili kəlgəndə, huxbuylarnı yandursun..⁸ Xuningdək Hərun gugumda qıraqqlarnı tizip yakğanda, huxbuy yandursun. Xundak kılıp Pərvərdigarning aliddə nəsildin-nəsilgə huxbuy həmixə eqürülməy yenik bolidu..

⁹ Silər uning üstidə nə həqkəndək oqayıri huxbuy yandurmanglar, nə kəydürmə կurbanlıq nə axlıq hədiya sunmanglar, xundakla uning üstigə həqkəndək xarab hədiyanı tek manglar.

¹⁰ Hər yilda Hərun bir ketim huxbuygahning münggüzlirigə kafarət kəltürüsün; hər ketim kafarət kəltüradiojan gunah կurbanlıqining kəni bilən uning üçün kafarət kəltürüsün. Nəsildin-nəsilgə xundak kılıngalar; bu huxbuygah Pərvərdigarə «əng mukəddəs» hesablinidiojan nərsilərninq kataridindur.

Sanaktin etküzülgəndə tapxurulidiojan kafarət puli

¹¹ Pərvərdigar Musaqa mundaq dedi: —

¹² Sən Israillarning sanini eniklax üçün ularni saniojiningda, ularning sanilixi wəjidiñ arisiqə balayı'apət kəlməsləki üçün, ularni saniojiningda hərbir adəm eż jeni üçün Pərvərdigarə qəfərət puli tapxursun..¹³ Royhətkə elinip, sanaktin etkənlərning həmmisi berixi kerək bolovini xuki, hərbiri mukəddəs jaydiki xəkəlninq əlqəm birliki boyiqə yerim xəkəl bərsun (bir xəkəl yigirmə gərahka barawər kelidu). Bu yerim xəkəl Pərvərdigarə «kötürmə hədiyə» bolidu..¹⁴ Royhətkə elinip, sanaktin etkənlər, yəni yigirmə yax yaki uningdin qonglarning hərbiri Pərvərdigarə xu «kötürmə hədiyə»ni bərsun. ¹⁵ Əz jeninqlarə qəfərət kəltürük üçün Pərvərdigarə kötürmə hədiyə bərgininqlarda bay kixi yerim xəkəldin artuk bərmisun, kəmbəqəl kiximu yerim xəkəldin kəm bərmisun. ¹⁶ Sən Israillardin xu qəfərət pulini tapxurup elip, jamaət qedirining hizmitigə beqixlap ixlətkin; u pul Israillarə Pərvərdigarning həzurida əslətmə süpitidə jeninqlarə qəfərət kəltüradiojan bolidu..

Yuyunux desı, yəni «paklinix desı»

¹⁷ Pərvərdigar Musaqa mundaq dedi: —

¹⁸ Sən yuyunuxka ixlitixkə mistin yoqan bir das wə uningoja mistin bir təqlik yasatkin; uni

30:4 «ikki yenioja» — yaki «ikki burjikigə». Munasiwətlək shemini kerüng.

30:7 1Sam. 3:3

30:8 «gugumda» — 12:7diki izahatni kerüng. «qıraqqlarnı tizip yakğanda» — qıraqqlar daim yenik turidu, asasən eqürülməydu (27:20, «Law.» 24:2ni kerüng). Muxu sez bəlkim qıraqdanıng üstidiki yəttə kədəhni bir-birləp qüsürüp, zayıtn meyini kuyup andın kəytidin yanduruxni bildürüxi mumkin.

30:12 «ularni saniojiningda hərbir adəm eż jeni üçün Pərvərdigarə qəfərət puli tapxursun» — Nemixka sanaktin etküzültü wəjidiñ kafarət kəltürük kerək? Həlking sanini eniklaxtnı ikki hil gunah pəyda boluxi mumkin: (1) Israıl halkı əzliniring keplikini bilip, takəbburlixip ketixi mumkin; (2) kiyinqılıkka duq kəlgəndə, ular Hudaqa tayanmay, bəlki eż küq-kudritiga tayinixi mumkin idi. Israillardin bu pulni elix ularəqə əzliniring gunahlıq təbii ti toçruluk agahlanduruxtin ibrat idti; dərəkə bu pul mukəddəs qedirdə ularəqə kafarət kəltürükə kahinlər tərəpidin etküzüldiojan hizməttə ixtililəti (16-ayat).

-Hudanıg buyruki bolmisa həlkəni sanaktin etküzükə kət'iy bolmayıttı (məsilən, «1Tar.» 21:1-5ni kerüng).

30:12 Qəl. 1:2

30:13 «mukəddəs jaydiki xəkəlninq əlqəm birliki boyiqə» — «xəkəl» kümünxning əlqimi bolup, adətt 11.4 gramıqə barawər boluxi mumkin. «Mukəddəs jaydiki xəkəlninq əlqəm birliki» xübhisizki, pütükül eż üçün eżgərməs əlqəm bolusun dəp, mukəddəs jayda saklanıjan mukim bekitilgən birnəqqə hil əlqəm birliki bolsa kerək.

30:13 Law. 27:25; Qəl. 3:47; Əz. 45:12

30:16 Mis. 38:25

«Misirdin qıkıx »

jamaət qediri bilən kurbangahning otturisişa orunlaxturup, iqigə su toxturup koyojin.
¹⁹ Əharun bilən uning oçulları uningdiki su bilən put-köllirini yusun. ²⁰ Ular jamaət qedirioşa kirkəndə əlməsliki üçün su bilən əzini yuyuxi kerək; ular hizmət kılıx üçün, kurbangahka yekin berip Pərvərdigarə şəhərə arkılık atılıdişan kurbanlıq sunmakçı bolojinidimu, xundak kılısun. ²¹ Ular əlməsliki üçün put-köllirini yusun; bu ix ularoşa, yəni əzi wə uning nəsilliri üçün əwlədtin əwlədkiqə əbədiy bir bəlgilimə bolidu.

Ibadət qedirinинг əswablırı



«mis kurbangah»



«yoqlan das»



altun qiraqdan




«təkdim nan»
köyulidiqan xirə



huxbuygah



əhdə sandukı



əhdə sandükining iqı

«Misirdin qıqxı»

Mukəddəs may təyyar lax yoli

²² Pərvərdigar Musaqa mundak dedi: —

²³ Sən həmmidin esil huxbuy dora-dərməklərin təyyarla, yəni murməkki suyuqlukidin bəx yüz xəkəl, darqindin ikki yüz əllik xəkəl, egirdin ikki yüz əllik xəkəl, ²⁴ kowzaqdərqindin bəx yüz xəkəl elip (bu əlgəmlər mukəddəs jaydiki xəkəlning əlgəm birlikli boyiqə bolsun) wə zəytun meyidinmu bir hın təyyarla; ²⁵ bu dora-dərməklər bilən məsih kılıx üçün bir mukəddəs may — ətirqi qıqarojandək bir huxbuy may qıqaroquzoin. Bu «mukəddəs məsihləx meyi» bolidu.

²⁶ Sən uning bilən jamaət qedirini, höküm-guwahlıq sandukını, ²⁷ xırə wə uning barlık qaqa-kuqılırını, qiraqdan wə uning əswablırını, huxbuygahını, ²⁸ keydürmə kurbanlıq kurbangahı wə uning əswablırını, yuyunux desi wə uning təglikini məsihligin; ²⁹ sən xu tərzdə ularnı «əng mukəddəs nərsilər» qatarida mukəddəs kılıqin. Ularqa təgkən hərkəndək narsimu «mukəddəs» hesablinidu.

³⁰ Hərun bilən uning oğullarını bolsa Manga kahinlik hizməttə boluxi üçün məsihləp mukəddəs kılıqin. ³¹ Israillarqa söz kılıp mundak eytkin: — Bu may əwlədtin əwlədkiqə Manga atalojan mukəddəs məsihləx meyi bolidu.

³² Uni adəmning bədinigə կuya bolmaydu; xuningdək uningoja ohxaydiojan yaki tərkibi ohxixidiojan hərkəndək maylarnı yasimanglar. U mukəddəs bolojını üçün silərgimu mukəddəs boluxi kerək. ³³ Kimki tərkibi xuningqoja ohxaydiojan may təngxisə, yaki uni elip yat birsigə sürsə, u eż həlkə arisidin üzüp taxlinidu.

Huxbuy yasax usuli

³⁴ Pərvərdigar Musaqa mundak dedi: —

Sən huxbuy dora-dərməklər, yəni huxbuy yelim, dengiz կululisi meyi, ak dewirkay wə sap məstiki təyyarliojin. Bularning həmmisi ohxax mlkdarda bolsun; ³⁵ Huddi ətirqi may qıqarojanoja ohxax, ularnı təngxəp huxbuy yasiojin; u tuzlanojan, sap wə mukəddəs puraklıq ətir bolidu. ³⁶ Sən uningdin azrak elip, talkəndək obdan ezip, jamaət qedirdikdi höküm-guwahlıq sandukining udulioja, yəni Mən silər bilən kərūxidiojan jayning aldioqa կoyqın. Bu silərgə Pərvərdigaroja atalojan «əng mukəddəs nərsilər» qatarida hesablanınsun.

³⁷ Silər yasiojan bu huxbuynıg retsepi bilən ezunglarojumu ohxax bir huxbuynı yasiwalsanglar bolmaydu. U sanga nisbətan eytkanda Pərvərdigaroja has kılınojan mukəddəs bolidu. ³⁸ Kimiki uning purikini purap huzurlinx üçün uningoja ohxap ketidiojan hərkəndək bir huxbuynı yasisa, u eż həlkə arisidin üzüp taxlansun.

^{30:23} «500 xəkəl» — təhminan 6 kilogram.

^{30:24} «bir hın» — təhminan 3,6 litr.

^{30:29} «əng mukəddəs nərsilər» wə «mukəddəs» — mukəddəs qedirdikdi barlik jabduklar «əng mukəddəs» wə «mukəddəs» dəp belinidu. «əng mukəddəs» bolojanlarqa təgkənlər xu munasiyat bilən alahidə «Hudanıngki» dəp hesablinatti (30:29, «Law.» 6:18, 27, «Əz.» 46:20nimü kerüng).

^{30:32} «adəmning bədinigə» — ibranı tilida «adəmning ətlirigə». «mukəddəs məsihləx meyi adəmning bədinigə կuya bolmaydu» — bəzi alimlar buni «kahinlardin baxkilaroja կuya bolmaydu» dəp qüixinidu. Lekin «Zəbur» 132:2gə կariojanda, məsihləx meyi kahinlarnı məsihləp kuyulوında ularning bədinigə təgməy, bəlkı bax kiyimidin ekip sakaldın etüp kiyim-keçkilrigi qüxi.

^{30:33} «Kimki... yat birsigə sürsə,...» — demək, kahinlardin baxkilararning üstigə. «u eż həlkə arisidin üzüp taxlinidu» — 19:12dikli izahatnır kerüng.

^{30:34} «dengiz կululisi meyix» — yaki «oniqa» yaki naməlum birhil əsümlükning yelimi. «ak dewirkay» — yaki «galbanum». Buning puriki aqqik bolsimu, dorilaroja iləxtürulgəndə ularning keyüx waktini uzartıdu wə ularnı tehimu hux puraklıq kildi.

«Misirdin qikix »

Ibadət jayini yasoquqi ustilar ning tallinixi

31 ¹Pərvərdigar Huda Musaqa mundaq dedi: —

² Mana, Mən Əzüm Yəhūda қabilisidin bolğan Hurning nəwrisi, urining oqlı Bəzaləlni ismini atap qakirdim; ³ uni Hudanıng Rohı bilən toldurup, uningoşa danalıq, əkil-parasət, ilim-həkmət igiltilip, uni hərtürlük ixni kılıxka қabiliyətlük kılıp, ⁴ türlik-türlik hünərlərni kılalaydioqan, yəni altun, kümük wə mis ixlirini kılalaydioqan, ⁵ yaqutlarnı kesip-oyalaydioqan, ularnı zinnət buyumlarioqa ornitalaydioqan, yaqoqlarоja nəkix qıkıralaydioqan, hərhil hünər ixlirini կamlaxturalaydioqan kıldı.

⁶ Xuningdək mana, Mən yənə Dan қabilisidin Aħisamaqning oqlı Oholiyabni uningoşa yardımçıllıkkə təyinlidim, xundakla Mən sanga buyruqan həmmə nərsilərni yasisun dəp, barlıq pəm-parasətlik kixikarning kəngliga tehimu əkil-parasət ata kıldı; ⁷ xuning bilən ular jamaat qedirini, həküm-guwahlıq sandukını, uning üstdikə kafarət təhtini, qedirining həmmə əswablirini, ⁸ xırə bilən uning qaqa-kuqılırını, sap altundın yasilidioqan qiraqdən bilən uning barlıq əswablirini, huxbuygahını, ⁹ keydürmə kurbanlıq kurbangahı bilən uning barlıq əswablirini, yuyux desi bilən uning təqlikini yasiyalaydioqan, ¹⁰ hizmət kiyimliri, yəni kahinlik hizmitidə kiyildioqan, Hərun kahinning mukəddəs kiyimliri wə uning oqqullırının kahinlik kiyimlirini tokuyalaydioqan, ¹¹ məsihləx meyi wə mukəddəs jayoqa təyyarlinidioqan esil dora-dərməklərdin huxbuynı yasiyalaydioqan boldi. Mən sanga əmr kılqınım boyiqə ular barlıq ixni bəja kəltüridu.

Xabat künü, yəni «dəm elix künü»ni tutux kerək

¹² Pərvərdigar Musaqa əmr kılıp mundaq dedi: —

¹³ Sən Israillaroja əmr kılıp ularoğa: — «Silər Mening xabat künlimni qokum tutunglar; qünki bular silərning əzüngərini pak-mukəddəs kılıqıqining Mən Pərvərdigar ikənlikini bilixinglar üçün Mən bilən silərning otturanglardıki bir nixanə-bəlgə bolidu. ¹⁴ Xabat künü silərgə mukəddəs kılıp bekitilgini üçün, uni tutunglar; kimki uni buzsa, əlüm jazasiqa tartilmisa bolmaydu; bərhək, kimki u künidə hərkəndə ixni kılısa, ez həlkə arisidin üzüp taxlansun.. ¹⁵ Altə kün iqidə ix kılınsun; lekin yəttinqi künü Parwərdigaroqa ataloqan mukəddəs kün bolup, aram alidiqan xabat künü bolidu; kimki xabat künidə birər ix kılısa, əlüm jazasiqa tartilmisa bolmaydu.

¹⁶ Israillar xabat kününü tutuxi kerək; ular əbədiy əhədə süpitida uni əwladın əwladığışa tutsun.

¹⁷ Bu Mən bilən Israillarning otturısında əbədiy bir nixanə-bəlgə bolidu; qünki Pərvərdigar altə kün iqidə asman bilən zeminni yaritip, yəttinqi künidə aram elip rahət tapşanıdi», — degin..

¹⁸ Huda Sinay teojida Musaqa bu sözərni kılıp bolğanın keyin, ikki həküm-guwahlıq tahtiyini uningoşa tapxurdi. Tahtalar taxtin bolup, sözər Hudanıng barmikî bilən ularoqa pütülgənidı..

Altun Mozayəqa qoğunux gunahı

32 ¹Həlk Musanıng təqdin qüxməy həyal bolup kəloqınıni körüp, Hərunning kəxiqə yioqılıp uningoşa: — Sən kəpup, bizə aldimizda yol baxlap mangidioqan bir ilah yasap bərgin! Qünki bizni Misir zeminidin qıkırıp kəlgən Musa degən həlikə kixığə nemə bolup kətkənlilikini

^{31:2} «ismini atap qakirdim» — muxu sözər Hudanıng məlum bir kixini məlum mühüm bir ix üçün alahidə tallap qakıroqanlığını kersitudi. «Yəx.» 45:3, 4ni kerüng.

—«Bəzalal» — mənisi «Hudanıng sayısında» yaki «Hudanıng baxpanahıda».

^{31:2} Mis. 35:30; 1Tar. 2:20

^{31:10} «hizmət kiyimliri» — yaki «kahinlik hizmət kiyimliri».

^{31:14} Mis. 20:8; Kan. 5:12; Əz. 20:12

^{31:17} Yar. 1:31; 2:2, 3; Mis. 20:11

^{31:18} Mis. 32:16

«Misirdin qıqxı »

bilməymiz, — deyixti.

² Hərun ularoja: — Hotunliringlar bilən oqul-kızliringlarning կulaklıridiki altun zirə һalkılarnı qıkırıp, menin kəximəqə elip kelinglar, dedi.

³ Xuning bilən pütkül həlk өz կulaklıridiki altun zirə һalkılarnı qıkırıp Hərunning kəximəqə elip kəldi. ⁴ U bularnı ularning կolidin elip, iskinə bilən կuyma bir mozayni yasatkuzdi. Xuning bilən ular: — Әy Israil, seni Misir zeminidin qıkırıp kəlgən Hudayinglar mana budur! — deyixti.

⁵ Hərun uni kərüp uning aldida bir կurbangañni yasatip andin: «Əta Pərvərdigar üçün bir həyt etküzülidü», dəp elan kıldı.

⁶ Ətisi ular səhər kopup, kəydürmə կurbanlıqlarnı sunup, inaklıq կurbanlıqlarınımı kəltürdi; andin halayıq olturup yəp-iqxıti, kopup əyx-ixrat kılıxtı.

⁷ Xu qaođda Pərvərdigar Musaqa: — Ornungdin tur, tezdir pəskə qüixin! Qünki sən Misir zeminidin qıkırıp kəlgən həlkinqing buzukqılıkka berilip kətti. ⁸ Mən ularoja buyruqan yoldın xunqə tezla qətnəp, əzliri üçün bir կuyma mozayni yasap, uningoja qoqunup կurbanlıq kəltürüxti həmdə: «Әy Israil, seni Misir zeminidin qıkırıp kəlgən Hudaying mana xudur!», deyixti, — dedi.

⁹ Andin Pərvərdigar Musaqa: — Mana, bu həlkni kərüp kəydim; mana, ular dərwəkə boyını kattik bir həlkətər. ¹⁰ Əmdi Meni tosma, Mən oqəzəp otumni ularning üstigə qüxürüp, ularını yutuwetimən; andin seni uluq bir el kılımən, — dedi.

¹¹ Lekin Musa Hudasi Pərvərdigardin etünüp iltija kılıp mundaq dedi: — Әy Pərvərdigar, nemixkə sən oqəzəp otungni Өzüng zor kədər wə küqlük kol bilən Misir zeminidin qıkırıp kəlgən həlkinqing üstigə qüxürisən? ¹² Misirliklər mazak kılıp: — Ularning beximə bala qüxürük üçün, ularını təqəllarning üstidə eltürüp yər yüzidin yoqitix üçün, ularning Hudasi ularını elip kətti, — deyixsunmu? Өz otluk oqəzipindin yenip, Өz həlkinqəgə balayı'apət kəltürüx niyitingdin yanqışsən!. ¹³ Өz külliring İbrahim, İshak wə Israilni yad kələjin; Sən ularoja kəsəm bilən wədə kılıp: «Nəslinqlarnı asmandiki yultuzlardək awutimən, Өzüm uning tooprısında səzligən muxu zeminning həmmisini nəslinqlara berimən, ular uningoja mənggü igidərqılıq kılıdiojan bolidu» degənidindoğu, — dedi.

¹⁴ Xuning bilən Pərvərdigar Өz həlkining üstige: «Balayı'apət qüxürimən» degən niyitidin yandı.

¹⁵ Musa kəyniga burulup, ikki həküm-guwaqliq tahtiyini կoliqə elip təqədən qüxti. Tahtaylarning ikki təripiga sezler pütülgənidi; u yüzigimu, bu yüzigimu pütüklük idi. ¹⁶ Bu tahtaylor bolsa Hudanıng Өzining yasığını, pütülgənləri bolsa Hudanıng Өzining pütkini idi, u tahtayloroja oyalıjanıdi..

¹⁷ Yəxua həlkning kətürəq qukan-sürənlərini, warkırxalrını anglap Musaqa: — Qedirgahdin jəngning hitabi qıkıwatidu, dedi.

¹⁸ Lekin u jawab berip: — Angliniwatkən awaz nə nusrət təntənisi əməs, nə məoşlubiyətning pəryadi əməs, bəlkı nahxa-küy sadası! — dedi.

¹⁹ Musa qedirgahqa yekin kelip, mozayni wə jamaətning ussuloja qüxüp kətkənlilikini kərüp xundak dərəqəzəp boldiki, tahtaylorı կolidin taxlap təqəning tūwidə qekiwətti. ²⁰ Andin ular

^{32:1} Ros. 7:40

^{32:6} «kopup əyx-ixrat kılıxtı» — yaki «kopup ussul oyniąjılı turdi».

^{32:6} 1Kor. 10:7

^{32:7} Kan. 32:5

^{32:8} 1Pad. 12:28

^{32:9} Mis. 33:3; Kan. 9:6;13; Yəx. 48:4; Yər. 5:3; Hox. 4:16

^{32:10} «Meni tosma» — yaki «meni koyup bər».

^{32:11} Zəb. 106:19-23

^{32:12} Qel. 14:13-19.

^{32:13} «... İbrahim, İshak wə Israilni yad kələjin» — okurmənlərning esidə bolsunki, Yakupning ikkinqi ismi «Israil» idi.

^{32:13} Yar. 12:7; 13:15; 15:18; 26:4; 28:13; Kan. 34:4

^{32:16} Mis. 31:18; Kan. 9:10

^{32:19} Kan. 9:17

«Misirdin qıkıx »

yasiojan mozayni otka selip koydürüp, uni yanjip kukum-talkan kılıp, su üstigə qeqip Israillarni iqxıxə məjburlidi.

²¹ Andin Musa Hərunoja: Sən ularni xunqə eojir gunahka patkuzojudək, muxu həlk sanga nemə kıldı? — dedi.

²² Hərun jawab berip: — Hojamning oğezəp-aqqıqı tutaxmioqay! Bu həlkning kandaq ikənlikini, ularning zəzillikkə mayıl ikənlikini obdan bilisən.. ²³ Ular manga: — «Bizgə aldimizda yol baxlap mangidioqan bir ilahnı yasap bərgin; qünki bizni Misir zeminidin qıkırıp kəlgən Musa degən xu adəmə nemə bolqinini bilməymiz», dedi. ²⁴ Mən ularoja: «Kimdə altun bolsa xuni qıkırıp bərsun» desəm, ular manga tapxurup bərdi; mən uni otka taxliwidim, mana, bu mozay qıktı, — dedi.

²⁵ Musa həlkning kandaksıgə tizginsiz bolup kətkənləkini kərdi; qünki Hərun ularni düxmənlirining aliddə məshirə obyekti boluxka eż məyligə kojuwətkəndi. ²⁶ Musa qedirgahnıng kirix eoijizoja berip, xu yərdə turup: — Kimki Pərvərdigarning təripidə bolsa mening yenimoja kəlsun! — dedi. Xuni dewidi, Lawiyarlarning həmmisi uning kəxiqə yioqıldı.

²⁷ U ularoja: — Israilning Hudasi Pərvərdigar mundak dəydu: — «Hərbir kixi eż kılıqını yanpixioqa esip, qedirgahnıng iqiqə kirip, bu qetidin u qetiqiqə kezip yürüp, hərbiri eż kerindixini, eż dost-buradırını, eż koxnısını eltürsün!» — dedi.

²⁸ Xuning bilən Lawiyalar Musanıng buyruqını boyiqə ix kərdi; xu küni həlkning iqidin üç ming kixi eltürüldi.

²⁹ Andin Musa: — Hərbiringlar bugün eżünglarnı Pərvərdigaroja has boluxka atidinglar; qünki hərbiringlar hətta eż oölunglar həm kərindixlərinimə ayimdinglar; xuning bilən bugün bəht-bərikətni üstünglərə qüxürdunglar, dedi.

³⁰ Ətisi Musa həlkə səz kılıp: — Silər dərwəkə nahayiti eojir bir gunah sadir kıldinglar. Əmdi mana, mən Pərvərdigarning aldiqə qıkımən; gunahınglar üçün kafarət kəltürələymənməkin, — dedi.

³¹ Xuning bilən Musa Pərvərdigarning aldiqə yenip berip: — Həy...! Bu həlk dərwəkə eojir bir gunah sadir kılıp, ezlirigə altundın ilahıları yasaptı! ³² Lakin əmdi Sən ularning gunahını əpu kiliçkə unioqaysən..., unimisang, ismimni Əzüng yazoqan dəptirindən eqürüwətkin! — dedi.

³³ Pərvərdigar Musaçıja jawab berip: — Kimki Mening aldimda gunah kılıqan bolsa, uning etini Əz dəptirimdin eqürüwətimən.

³⁴ Əmdi sən berip, Mən sanga eytikan jayoja həlkni baxlap barojın. Mana, Mening Pərixtəm aldingda mangidu. Lakin ularoja jaza beridioqan künüm kəlgəndə, ularoja gunahı üçün jaza berimən, dedi.

³⁵ Bu səzdirin keyin Pərvərdigar həlkning Hərunning koli bilən mozayni kuydurup yasatkını üçün ularni waba bilən jazalidi.

^{32:20} Kan. 9:21

^{32:22} 1Yuh. 5:19

^{32:24} «qıkırıp bərsun» — ibraniy tilida «üzüp bərsun».

^{32:27} «bu qetidin u qetiqiqə» — ibraniy tilida «bu kirix eoijizidin u kirix eoijizoja».

^{32:29} «Pərvərdigaroja has boluxka atidinglar» — ibraniy tilida «Pərvərdigar üçün kolliringlarnı toldurunglar» — demək, ular ezlirini uning hizmitigə beoçixlidi.

^{32:34} «ularoja jaza beridioqan künüm» — ibraniy tilida «Mən ularni yoklıqan künidə». «Hudanıng yoklıxi» — U yekin kelip jazasını qüxüridü yaki bolmisa bəht-bərikətini kəltürdü. «Təbirlər»nimü kərung.

«Misirdin qıqxı »

Pərwərdigarning Israillarnı Sinay teojudın ketixkə buyruxı

33¹ Pərwərdigar Musa oja mundaq dedi: — Sən ornungdin turup, əzüng Misir zeminidin elip kəlgən həlk bilən billə muxu yərdin ketip: «Mən sening nəslingga uni berimən» dəp kəsəm kılıp İbrahim oja, İshakka wə Yakupka wədə kıləjan zeminoja baroqin.² Xuning bilən sening aldingda bir Pərixtə əwətip, Qanaaniy, Amoriy, Hittiy, Pərizziylərnı, Hiyiy bilən Yəbusiylərnı həydəp qıqxırıp,³ seni süt bilən həsəl ekip turidiojan zeminoja kəltürimən. Qünki silər boyını kəttik bir həlk boləqəkə, yolda silərni əhalak kiliwətməslikim üçün, Əzüm silərning aranglarda bolup, xu zeminoja billə qıkmaymən, — dedi.

⁴ Halayıq bu kəttik səzni anglap, kəyoquqa qəmüp həqkaysisi əz zibu-zinnətlirini takımıdı.

⁵ Qünki Pərwərdigar Musa oja səz kılıp: — Sən berip Israillar oja: «Pərwərdigar: — Silər boyını kəttik bir həlk ikənsilər; əgər Mən Pərwərdigar aranglar oja qıkip bir dəkikilə tursam, silərni yokitiwətkən bolattım. Əmdi silər əzünglardiki zibu-zinnətlərni eliwetinglər; xu qəoşa Mən silərgə nema kəlidiojinimni bilmən, dedi», dəp eytkin, — degənidi.

⁶ Xunga Israillar Hərəb teojudın ayrılipla zibu-zinnətlirini ezliridin eliwətti..

«Kərüxüq qediri»

⁷ Xuning bilən Musa əz qedirini elip, uni qedirgahning sırtida, qedirgahdın nerirək bir jayqa tikip, uni «kərüxüq qediri» dəp atidi. Kimki Pərwərdigarnı izdəp, yol sorımaqçı bolsa qedirgahning sırtidiki «kərüxüq qediri» oja baratti.⁸ Xundaq bolattiki, hər ketim Musa qediroja qıksa, pütükə halayıq, kopup, hərbiri əz qedirining ixikidə əra turup, Musa qediroja kırıp bolouqə uning kəynidin karixip turattı.⁹ Andin Musa hər ketim qediroja kirip kətsə xundak bolattiki, bulut tüwrüki qüxüp, qedirning kirix eojizida tohtaytti; xuning bilən Pərwərdigar Musa bilən səzlixtətti.¹⁰ Pütükə halayıq bulut tüwrükining jamaət qedirining kirix eojizida tohtiqinini kərətti; uni kərginidə həlkning həmmisi kopup, hərbiri əz qedirining ixikidə turup səjdə kəlixətti.

¹¹ Xu qəoşlarda Pərwərdigar Musa bilən kixilər əz dost-buradırı bilən səzləxkəndək, yüzmüyüz səzlixtətti. Andin Musa qedirgahqa yenip kelətti; lekin uning hizmətkarı boləjan nunning oqlı Yəxua degən yax yigit qedirning iqidin qıkmayıttı.

Musaning Pərwərdigarning xan-xəripini kərüxi

¹² Musa Pərwərdigarnı mundaq dedi: — Mana, Sən daim manga: «Bu həlkni elip qıkkın» dəp kəlding; lekin Əzüng manga: «Mən seni ismingni bilip tonuymən», wə xuningdək «Nəzirim allidə iltipat tapting» degən bolsangmu, Sən mening bilən birgə kimni əwətidiojinin mangı

^{33:1} Yar. 12:7; 26:4; 28:13

^{33:2} «sening aldingda bir Pərixtə əwətip, ...» — xübhisizki, 32:34də tilən elinojan pərixtə.

^{33:3} «Əzüm silərning aranglarda bolup, xu zeminoja billə qıkmaymən» — demək, Huda Əzzi «mukəddəs qedir» ni makan kılıp ularıñıñ arasıda turmay, ular bilən bills barmaydu, Əz ornoqular bilən bills berikka «Əz Pərixtəm» ni əwətidü. Əmaliyyətte «Pərwərdigarning Parixtisi» Pərwərdigarning Əz huzuriqa barawı idı; lekin Musa pəyoğəmbər wə həlk bu nukştıñ tehi qüxənmeytti (4-ayatni kerüng). 3:2-3, izahat wə «Təbirlər» ni kerüng.

^{33:3} Mis. 32:9; Kan. 9:13

^{33:6} «Xunga Israillar ... zibu-zinnətlirini ezliridin eliwətti» — yaki «Xuning bilən, Israillar Hərəb (Sinay) teojudın ayrılojandın tartıp, zinnət buyumlarnı zadi takımıdi».

^{33:7} «Musa əz qedirini elip, ...» — yaki «Musa qedirini elip, ...». Bizningqə «mukəddəs qedir» tehi yasalıqanıdır. «kərüxüq qediri» — qong mukəddəs qedir yasaloqandin keyin umu «kərüxüq qediri» yaki «jamaət qediri» dəp atılıdu. «Kimki Pərwərdigarnı izdəp, yol sorımaqçı bolsa qedirgahning sırtidiki «kərüxüq qediri» oja baratti» — Hudanıñ 3- wə 5-ayattiki səzığın karioqanda, Musa: «Huda əmdi arızmızda, yəni qedirgah otturisidiki «mukəddəs qedir» da turmakçı əməs; xunga qedirini yasiqojinimiz bikar bolıdu, Huda unında biribir turdaydu» — dəp oylıqan bolsa kerək. Xunga Huda bilən səzlixtix üçün u qedirning ornida qedirgahning sırtida əz qedirini tikkən.

^{33:9} «bulut tüwrüki qüxüp, ... tohtaytti; xuning bilən Pərwərdigar Musa bilən səzlixtətti» — demək, Hudanıñ huzuri bulut tüwrükida turattı.

«Misirdin qikix »

ayan kilmiding..¹³ Өгөр мән rasttinla nəziringdə iltipat tapkan bolsam, ezymning Seni tonuxum üçün, nəziringdə iltipat tepiwerixim üçün manga Θz yolungni ayan kılqaysan; mana, bu həlkinqing Θz həlkinq bolojinini nəziringdə tutkaysan! — dedi.

¹⁴ U jawab berip: Mən Θzüm sən billə billə berip, sanga aram ata kılımən, — dedi..

¹⁵ Musa uningoja jawabən: — Өгөр Sən Θzüng biz bilən billə mangmisang, bizni bu yerdin qıkarminojsan; ¹⁶ qünki, mən wə həlkinq nəziringdə iltipat tapkinimiz nemidin bilinidu? Əjəba, Θzüngning biz bilən billə mangojiningdin bilinməndu? Xu səwəbtin mən wə həlkinq yər yüzidiki hərbir taipilərdin alahidə pərkənməndük?! — dedi..

¹⁷ Pərwərdigar Musaqa: — Muxu iltijayingnimu ijabət kılımən; qünki sən nəzirimdə iltipat tapting wə Mən seni ismingni bilip tonuymən, dedi..

¹⁸ Xuning bilən Musa: — Θz xan-xərpinqni manga kərsatkəysən, — dedi.

¹⁹ Pərwərdigar: — Θzümining pütkül mehribanlıqimni sening kəz aldingdin etküzimən wə aldingda «Yahwəh» degən namni jakarlaymən. Kimgə xapaət kilməkqi bolsam xuningoja xapaət kərsitimən, kimgə rəhim-xəpkət kərsətməkqi bolsam, xuningoja rəhim-xəpkət kərsitimən, dedi..

²⁰ Pərwərdigar uningoja: — Sən yüzümnı kərəlməysən; qünki həq adəmzat Meni kərsə tirik kalmaydu, dedi.

²¹ Andin Pərwərdigar: — Mana, yenimda bir jay bardur; sən xu yərdiki կoram taxning üstida turojin. ²² Mening xan-xəripim etdiqan wakıttı, xundak boliduki, Mən seni xu կoram taxning yerikida turozup, Mən etüp bolouqə seni կolum bilən yepip turimən. ²³ Andin կolumni tartiwalımən; xuning bilən sən Mening arkə təripimni kərisən, lekin yüzüm kərünməydu, — dedi..

Həküm-guwahlıq tahtaylirinining kayta berilixi

34¹ Pərwərdigar Musaqa: — Sən awwalkıqa ohxax əzung üçün taxtin ikki tahtayni yonup kal; Mən bu tahtalarqa sən ilgiri qekiwatkən tahtaylardiki səzlərni yezip կoyımən..

² Sən atə ətigəngiqə təyyar bolup, səhərdə Sinay teojoja qıkıp, xu yərdə taqning qokkisida Mening aldimda hazır bolöjin. ³ Lekin həq kixi sən bilən billə qikmisun wə yaki taqning həq yeridə baxka adam kərümvisun, կoy-kalilarmu taqning tüwidə otlimisun, — dedi..

⁴ Musa awwalkıqa ohxax taxtin ikki tahtayni yonup, ətisi tang səhər kopup, bu ikki tax tahtayni կolidə elip, Pərwərdigarning buyruqını boyiqə Sinay teojoja qıkçı.

⁵ Xuning bilən Pərwərdigar bulutta qüxüp, xu yərdə Musanıg kəxida turup, «Yahwəh» degən namini jakarlıdı. ⁶ Pərwərdigar uning kez aldiin etüp: — «Pərwərdigar, Pərwərdigar, rəhimdil

^{33:12} «Mən seni ismingni bilip tonuymən» — bu sözər Hudanıng məlum bir kixini (muxu yərdə Musanı) alahidə seyidiojinini yaki tallıqanlığını kərsitidi.

^{33:14} «...Mən sanga aram ata kılımən» — yukirida, 32:10də Huda Musaqa: «Meni tosma» (ibraniy tilida «Manga aram bərgin») yaki «Meni կոյօյին») deyənidə; lekin u hazır Musaqa «Mən sanga aram ata kılımən» dəydi.

^{33:16} Kan. 4:7

^{33:17} «...Mən seni ismingni bilip tonuymən» — 12-ayet wə izahatini kərüng.

^{33:19} «Yahwəh» — okurmərlərinin esidə boluxi mumkinki, «Yahwəh» Hudanıng alahidə namidur, mənisi «Mənggü Bar Boloquqı» deyəndək. Biz bu namını adətə «Pərwərdigar» dəp tərjimə kılımız.

^{33:19} Rim. 9:15

^{33:23} «... sən Mening arkə təripimni kərisən» — «... sən Mening kəynimdə կalojan iznalırımnı kərisən» deyəndək tərjimilirimi ugrixı mumkin. «Lekin yüzüm kərünməydu» — yaki «Lekin yüzümning kərülüxi bolmayıdu».

^{34:1} Kan. 10:1

^{34:3} Mis. 19:12,13

^{34:5} «Yahwəh» — 33:19 wə izahatni kərüng.

«Misirdin qıqxı»

wə mehîr-xəpkətliktur, asan oqəzaplənməydiqan, xapaət bilən wapasi kəng Təngridur,⁷ mingliojan-on mingliojanlaroja rəhim-xapaət kərsitip, kəbihlik, asiyilik wə gunahni kəqürgüqidur; lekin u gunahkarlarnı hərgiz gunahsız dəp karimaydiqan, bəlki atilarning kəbihlikining jazasını balılırı wə nəwrlirigiqə, xundakla üçinqi wə tətinqi əwladiqıqə yükləydiqan Təngridur — dəp jakarlıdı.

⁸ Xuning bilən Musa dərhal yərgə bax kişiup sajdə kılıp: —

⁹ — Əy Rəb, əgər mən rasttinla nəziringdə iltipat tapkan bolsam, undakta i Rəb, arimizda biz bilən mangoğaysən; qünki bu həlk dərvəzə boyını kattik bir həlkət; bizning kəbihlikimizni wə gunahımızni kəqürgəyəsən, bizni Əz mirasing boluxka köbul kiloqaysən! — dedi.

Yengiwaxtin əhdə tüzük

¹⁰ Xuning bilən u Musaçı: — Mana, Mən bir əhdə tüzimən; sening barlık həlkinqing aldida püt-kül yər yüzining həqbir jayida yaki həqbir əl arısında kılınıp bakmiojan möjizilərni yaritimən. Xuning bilən sən arısında boローン həlkinqing həmmisi Pərwərdigarning karamət əməlini keridü; qünki Mening silərgə kılıdiqan əməlim dərvəzə dəhəxətlik ix bolidu.¹¹ Mən bugün sanga tapılıydiqan əmrələrimni tutkin; mana, Mən silərnin aldinglardın Amoriy, Kanaaniy, Hittiyy, Pərizziy, Hiyiwy wa Yəbusiyaları həydəp qıkırıman.¹² Əmdı hezi bolqinki, sən baridiqan zemində turuwatçanlar bilən heq əhdə baoqlaxmioqın; bolmisa, bu ix silərgə tuzak bolidu;¹³ bəlki silər ularning kurbangahlırını qəwüp, but tüvrüklləri sundurup, «axərah» butlınıni kesip taxlanglar.¹⁴ Qünki sən həqkandaq baxka ilahqa ibadət kılmaslikinq kerək — qünki Mənki Pərwərdigarning nami «Wapasızlıkkə Həsət Kiloquqi» bolup, həsət kiloquqi bir ilahdurmən.¹⁵ Bolmisa, xu zemində turuwatçanlar bilən əhdə tüzübüng mumkin; andin ular ilahlırinin kəynidin yürüp buzukqılık kılıp, ilahlıriqə kurbanlıklar etküzginidə, silərni qakırsa ularning kurbanlıklar idin yap ketixinglar mumkin;¹⁶ sən xundakla yənə ularning kızlirini oqulliringoja hotunlukka elip berixing mumkin; u kızlar eż ilahlırinin kəynidin yürüp buzukqılık kilojinidə, ular oqulliringnimu eż ilahlırinining arkışidin mangoğuzup, buzukqılık kilduruxi mumkin..

¹⁷ Əzüng üçün həqkandaq kuyuma butlarnı yasatmioqın.

¹⁸ Petir nan həytini tutunlar; Mening əmr kiloqinimdək Abib eyida, bekitilgən wakıttı yəttə kün petir nan yənglər. Qünki silər Abib eyida Misirdin qılkənsilər.

¹⁹ Balyatquning tunji mewisi Meningki bolidu; qarpay malliriringning iqidin dəsləp tuqulojan ərkəklər, kala bolsun, koy bolsun ularning tunjilirining həmmisi Meningki bolsun..

²⁰ Lekin exəklərning tunji təhəylirining orniqə қoza bilən bədəl təlixing lazim bolidu. Əgər orniqə қoza bərmisəng, təhəyning boynini sunduruwətkin. Tunji oqulliringni bolsa, ularıq

^{34:6} «Pərwərdigar, Pərwərdigar» — ibraniy tilida «Yaḥwəh, Yaḥwəh». ^{«xapaət»} — ibraniy tilida «ḥəsəd» bilən ipadilinidu (20:6 wə izahatni kerüng).

^{34:6} Mis. 33:19

^{34:7} «rəhim-xapaət» — ibraniy tilida «ḥəsəd» degən söz bilən ipadilinidu (20:6 wə izahatni kerüng). ^{«atilarning kəbihlikining jazasını balılırı wə nəwrlirigiqə, xundakla üçinqi wə tətinqi əwladiqıqə yükləydiqan»} — bu muhim söz tooqrluk «köxumqə söz»imizni (20:5, 34:7 tooqrluk), xundakla «əzakiyal»diki «köxumqə söz»imizni (18-, 33-bablar tooqrluk) kerüng.

^{34:7} Mis. 20:6; Qəl. 14:18; Kan. 5:10; Zəb. 86:14; 103:8; 145:8; Yər. 32:18

^{34:9} Law. 25:38; Zəb. 28:9; 33:12; Zək. 2:16

^{34:10} «Mening silərgə kılıdiqan əməlim» — ibraniy tilida «Mening sanga kılıdiqan əməlim».

^{34:10} Kan. 5:2; Yər. 10:12,13

^{34:12} Mis. 23:32; Qəl. 33:51; Kan. 7:2

^{34:13} «axərah butlır» — bəlkim butpərəslikkə beoqıxlanojan dərəhliklərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyulojan yaki nəkjxləngən boluxi mumkin.

^{34:14} Mis. 20:5

^{34:16} 1Pad. 11:2

^{34:18} Mis. 12:15; 23:15

^{34:19} Mis. 13:2; 22:29; Əz. 44:30

«Misirdin qıqx »

bədəl tələp kəyturuwal. Həqkim Mening huzurumoja ķuruk kol kəlmisun...²¹

²¹ Sən altə kün iqidə ix-əməlingni kılıp, yəttinqi künü aram elixing zərür; yər həydəx wakti bolsun, orma wakti bolsun, aram elixing zərür.²²

²² Yengi buojudayning tunji hosulini təbrikəlyədiqan «həptilər heyti»ni etküzüngər; yilning ahirida «hosul yioqx heyti»ni etküzüngər.²³

²³ Sening hərbir ərkək kixiliring yilda üç qətim Israilning Hudasi boləjan Rəb Pərvərdigarning aldiqə hazır bolsun.²⁴ Qünki Mən taipilərni aldingdin həydiwetip, qebraliringni kengəytimən; xuningdək sən yilda üç qətim Pərvərdigar Hudayingning aldiqə hazır boluxka qıkıp barsang, həqkim yeringə kez kırını salmaydu.

²⁵ Manga sunulidiojan kurbanlıqning kənnini boldurulojan nan bilən billə sunmiojin; yaki ətüp ketix həytininq kurbanlıqning gexini atığa kəldurma...²⁶

²⁶ Zeminingning dəsləpki hosulidin tunji məhsulatlarnı Pərvərdigar Hudayingning əyiga kəltürüp ata.

Oqlaknı anisining sütidə ķaynitip pixurma...²⁷

²⁷ Pərvərdigar Musaqa: — Bu sezlərni ezung üçün yeziwalojin; qünki Mən muxu sezlərni asas kılıp sən bilən wə Israil bilən əhədə baoqlıdim, dedi.

²⁸ U wakitta Musa xu yərdə Pərvərdigarning huzurida kırıq keqə-kündüz turdi; u heqnərsə yemidi, heq su iqmidi. U yərdə Pərvərdigar tahtaylarqa əhdininq sezləri boləjan on əmrni pütti...²⁹

Musaning yüzining parkırap turuxi

²⁹ Musa Sinay teoqidin qüzxkəndə xundak boldiki (u taqdın qüzxkəndə ikki həküm-guwaqlik təhiti uning kolida idi), ezzining Pərvərdigar bilən sezləxkini üçün yüzining parkırap kətkinini bilməyyti.³⁰ Əmdı Hərun wə barlıq Israillar Musani kərdi, mana, uning yüz terisi parkırap tutrattı; ular uningoja yekin berixtin körküxti.

³¹ Lekin Musa ularni qakırıwidi, Hərun wə jamaətninq barlıq baxliri yenip, uning kəxioja kəldi; Musa ular bilən sezləxti.

³² Xuningdin keyin, barlıq Israillar uning yenioja kəldi; u wakitta Musa Pərvərdigar ezigə Sinay teoqidə sez kiloqinida tapxuroqan barlıq əmrlərni ularqa tapılıdi.³³ Musa ularqa dəydioqinini dəp tüğətti. U sezlığında yüzigə bir qümpərdə tartıwalojanıdi;³⁴ Қaqqankı Musa Pərvərdigar

^{34:20} ... tunji təhəylirining ornişa koza bilən bədəl təlixing lazımlıq boludu» — demək, koza təhəyninq ornişa kurbanlıq kılınıdu.

^{34:20} Mis. 13:13; 23:15; Kən. 16:16

^{34:21} Mis. 20:9

^{34:22} «yilning ahirida» — ibraniy tilida «yilning eżgirixidə» — yəni küzda. «hosul yioqx heyti» — muxu hosul bolsa mewə-qewilərnəngidur. İbraniylar ixlatkən kalendar boyiąq, həyt yəttinqi ayda, bəzi yillırda Sentəbrda, bəzi yillarda Əktəbrda bolatti.

^{34:22} Mis. 23:16

^{34:23} Mis. 23:17; Kən. 16:16

^{34:25} «Manga sunulidiojan kurbanlıqning...» — ibraniy tilida «Mening kurbanlıqimning...». Muxu yərdə bu sez bəlkim yükrıda tiloq elinojan üç həyttikə kəydürmə kurbanlıqlarını yaki inaklıq kurbanlıqlarını kərsətsə kerək. «Mening kurbanlıqimning kəni» bolsa məzkr həytlarda kurbangah üstigə teküldiojan қanları kərsitidu.

^{34:25} Mis. 23:18

^{34:26} «Oqlaknı anisining sütidə ķaynitip pixurma» — bu əmr bəlkim ətraptiki butpərəs həklərning məlum ərp-aditigə əgəxmaslıq keraklılığını kərsitxi mümkün. Bu tooruluk yənə «Lawiylar»diki «köxumqə sez»imizni kerüng.

^{34:26} Mis. 23:19; Law. 22:27; Kən. 14:21

^{34:28} «heqnərsə yemidi» — ibraniy tilida «heq nanni yemidi». «U yərdə Pərvərdigar tahtaylarqa əhdininq sezləri boləjan on əmrni pütti» — ibraniy tilida «U yərdə u tahtaylarqa əhdininq sezləri boləjan on əmrni pütti». Bəzilər: «U» Musani kərsitidu, dəp karaydu, bıraq «Kən. 10:2-4tin eniķ kerüniduki, bu sezlərni pütküqi Huda Əzidur.

^{34:28} Mis. 24:18; 31:18; 34:1; Kən. 4:13; 9:9,13

^{34:29} 2Kor. 3:7

^{34:33} «U sezlığında yüzigə bir qümpərdə tartıwalojanıdi» — yaki «u (Musa) ularqa sezləp bolojanda yüzigə nikab tartıwaldı».

^{34:33} 2Kor. 3:7,13

«Misirdin qıqxı»

bilən səzlixixkə uning həzurioqa kirsə, qümpərdini eliwetətti, taki u yenip qıkkıqə xundak bollatti; yenip qıkkanda əzigə nemə tapılanıqan bolsa, xuni Israillaroqa eytip berətti.³⁵ Israillar Musanıng yüz terisining parkırıp turojinini kərətti; xunga Musa yənə taki Pərvərdigar bilən səzləxkili uning həzurioqa kırğıqə yüzigə qümpərdə tartıwalatti.

Xabat kün, yəni «aram elix kün»ning bəlgilimiliri

35¹ Musa Israillarning pütkül jamaitini yioqip ularoqa: — Pərvərdigar silərgə kılıxka buyruqan əmrlər munulardur: —

² Altə kün ix-əmgək künə bolsun; lekin yəttinqi künə silərgə nisbətən mukəddəs bir kün bolup, Pərvərdigar oja atalojan aram alidiojan xabat künə bolsun. Hərkim xu künida ix-əmgək kılsa elüməgə məhəkum kılınsun.³ Xabat künidə barlıq turaloqlıuringlarda hərgiz ot kəlimanglar, — dedi..

Ibadət jayı üqün hədiyə sunux

⁴ Musa Israillarning pütkül jamaitigə söz kılıp mundak dedi: — «Pərvərdigar buyruqan əmr mana xuki: —

⁵ Əzünglarning aranglardın Pərvərdigar oja bir «ketürmə hədiyə» kəltürünglər; kəngli halioqlanlarning hərbiri Pərvərdigar oja bir «ketürmə hədiyə»sini kəltürsun: yəni altın, kümük, mis,⁶ kek, səsün wə kızıl yip, ak kanap rəht, eąkə tiwiti,⁷ kızıl boyalojan köqçar terisi, delfin terisi, akatsiyə yaqılıqı,⁸ qıraqdan üçün zəytun meyi, «Məsihəx meyi» bilən huxbuynıq üçün ixtilidiojan esil dora-dərməklər,⁹ əfodka həm қoxenoja ornitidiojan həkik wə baxşa yakutlarnı kəltürünglər..

Ibadət qedirining material-üskünlərini yasax

¹⁰ — «Aranglardiki barlıq mahir ustilar kelip Pərvərdigar buyruqanning həmmisini yasap bərsun: ¹¹ — mukəddəs qedir bilən uning iqliki wə taxki yopuklırını, iloqlırinı, tahtaylırını, baldaklırını, hadilirini wə bularning təgliliklərini, ¹² əhdə sandukı wə uning baldaklırını, «kafarət təhti»ni, «ayrima pərdə-yopuk»ni, ¹³ xırə wə uning baldaklırını, uning barlıq қaqa-ķuqılırını wə «təkdim nanlırı»ni, ¹⁴ yorukluk üçün yasaqlıq qıraqdan wə uning əswablırını, uning qıraqlırı wə qıraq meyini, ¹⁵ huxbuyağ, wə uning baldaklırını, «Məsihəx meyi»ni, dora-dərməklərdin ixləngən huxbuynı, mukəddəs qedirining kirix eoqızidiki «ixik pərdisi»ni, ¹⁶ kəydürmə kurbanlıq kurbangahı wə uning mis xalasını, baldaklırını wə barlıq əswablırını, yuyunux desi wə uning təglikini, ¹⁷ høylining pərdilirini, uning hadiliri wə ularning təgliliklərini, høylining kirix eoqızidiki pərdini, ¹⁸ qedirning mih-kozuklırını, høylining mih-kozuklırını, xundaklıq barlıq tanılırını, ¹⁹ tokulidiojan kiyimlər, yəni mukəddəs jayning hizmitigə kahinlik hizmitidə

35:1 Mis.34:32

35:2 Mis. 20:8; 31:15; Law. 23:3; Kan. 5:12; Luğa 13:14

35:3 Mis. 16:23

35:5 Mis. 25:2

35:6 Mis. 25:4

35:7 Mis. 25:5

35:8 Mis. 25:6

35:9 Mis. 25:7; 28:17,20

35:10 «mahir ustilar» — ibraniy tilida «kəngli danalar».

35:11 Mis. 26:26

35:13 Mis. 25:23, 30

35:15 Mis. 26:36; 30:1; 31:11

35:16 Mis. 27:4; 30:18

35:17 Mis. 27:9,16

35:18 Mis. 27:19

«Misirdin qıqx »

kiyilidioqan, Hərun kahınınning mukəddəs kiyimlirini həm uning oğullırining kiyimlirini təyyar kilsun».

Həlkning «kətürmə hədiyə»si

²⁰ Xuning bilən pütkül Israil jamaiti Musaning yenidin qıkıp ketixti. ²¹ Andin kengli tartkanlarning hərbiri, rohı ezlirigə türtkə bolovanlarning hərbiri kelip, jamaət qedirini yasaxka, xundakla qedirning hizmitidə ixlitildioqan barlıq sərəmjənlarnı yasaxka wə mukəddəs kiyimlərni tikixkə Pərvərdigarоja ataloqan «pullanglatma hədiyə»ni kəltürgili turdi. ²² Ular ərlərmə, ayallarmu kelip, sunuxka kengli hux bolovanlarning hərbiri hədiyə kəltürüp, bulapka, zirə-halka, üzük, zunnar-biləzük qatarlık hərhil altun buyumlarnı elip kəldi; altunni «kətürmə hədiyə» kılıp berəy degənlərning hərbiri uni Pərvərdigarоja sundı. ²³ Kimdə kek, sesün, kızıl yip bilən ak kanap rəht, eqli tiwiti, kızıl boyaloqan koqkar terisi wə delfin terisi bolsa, xularını elip kelixti. ²⁴ Kümük ya mistin kətürmə hədiyə kəltürəy degənlərning hərbiri xuni Pərvərdigarоja hədiyə kılıp sundı. Kimdə qedirning hizmitidə ixlitildioqan hərhil sərəmjənlərə yariojudak akatsiya yaojıqi bolsa, uni elip kəldi.

²⁵ Koli qewər ayallarning hərbiri eż kollırı bilən egirip, xu egirgən yip wə rəhtlərni, yəni kek, sesün wə kızıl yip bilən ak kanap rəhtlərni kəltürdü. ²⁶ Xuningdək kengli kəzələloqan ayallarning həmmisi hünirini ixlitip eqli tiwidin yip egirixti.

²⁷ Əmirlər əfod wə koxenoqa ornitildioqan həkiklər wə yakutlarnı, ²⁸ dora-dərməklərni, qıraqka wə məsihəlx meyiqa ixlitildioqan zəytun meyini, huxbuqqa ixlitildioqan esil dora-dərməklərni kəltürdü. ²⁹ Xu tərkidə Israillar Pərvərdigar Musaning wasitisi bilən buyruqan ixlarning hərkəysiqə bir nərsə berixkə kengli tartkan bolsa, ər bolsun ayal bolsun hərbiri xuni elip kelip, Pərvərdigarоja atap ihtiyariyə hədiyə bərdi.

Ibadət qedirini Yasioquqi hünərwənlər

³⁰ Andin Musa Israillarоja mundak dedi: —

«Man, Pərvərdigar Yəhuda kəbilisidin hurning nəwrisi, Urining oqlı Bəzaləlni ismini atap qakirip, ³¹ uni Hudanıng Rohı bilən toldurup, uningoqa danalıq, əkil-parasət, ilim-həkmət igilətip, uni hərtürlük ixni kılıxka əkbiliyyətlik kılıp, ³² uni türlik-türlik hünərlərni kılalaydioqan — altun, kümük wə mis ixlirini kılalaydioqan, ³³ yakutlarnı kesip-oyalaydioqan, zinnət buyumliroqa ornitalaydioqan, yaqaqlarqa nəkix qıkiraydioqan, hərhil hünər ixlirini qamlaxturalaydioqan kıldı. ³⁴ U yənə uning kengligə, xuningdək həm Dan kəbilisidin bolovan Ahisamakning oqlı Oholiyabning kengligə baxxılarqa hünər əgitix niyat-istikini selip, ³⁵ ularning kəngüllürini danalıq-həkmət bilən toldurup, ularını hərhil nəkkəxlilik-oymiqilik ixlirioqa mahir kılıp, kek, sesün wə kızıl yip bilən ak kanap rəht bilən kəxtiqilik kılıxka həmdə bapkarlıqka iktidarlıq kıldı. Xuning bilən ular hərhil hünər ixlirining wə hərhil layihiləx ixlirining həddisidin qıkalaydioqan boldı.»

^{35:19} «təkəlidioqan kiyimlər» — yaki «kahinlik hizmət kiyimliri».

^{35:19} Mis. 28; 31:10

^{35:22} «Ular ərlərmə, ayallarmu kelip,...» — yaki «Ər kixılər ayal kixilərgə əgixip,...».

^{35:25} «köli qewər» — ibranı tilida «kengli dana».

^{35:25} Pend. 31:19

^{35:28} Mis. 25:6

^{35:30} «ismini atap qakirip,...» — bu sözər Hudanıng məlum bir kixini məlum muhim bir ix üçün alahidə tallap qakıroqanlığını kersitidü. «Yəx.» 45:3, 4ni kerüng.

—«Bəzaləl» — mənisi «Hudanıng sayısında» yaki «Hudanıng baxpanahıda».

^{35:30} Mis. 31:2

^{35:31} Mis. 31:3

^{35:32} Mis. 31:4

^{35:33} Mis. 31:5

^{35:35} Mis. 26:1

«Misirdin qıqxı »

36¹ Xuning bilən Bəzaləl wə Oħoliyablar, xuningdək Pərvərdigar mukəddəs qədir yasaxning hərhil ixliroja kerək bolğan danalıq-həkmət wə əkil-parasətni ata kılɔjan mahir ustilarning hərbiri ularoja koxulup, xu ixni uning əmr kılɔjini boyiqə əməlgə axuridu».

Həlkning hədiyələri

2 Xu wakıttı Musa Bəzaləl wə Oħoliyabni, xundaqla Pərvərdigar danalıq-həkmət bilən kəngüllirini tolduroqan, kəngli əzini xu ixni kılıxka қatnixixka dalalət kılɔjan barlıq hünərwən-kasiplarnı qakırıp yiöldi.³ Ular kelip mukəddəs qədirni yasaxka, xundaqla uning ix-hizmətlirigə kerəklilik sərəmjanlarnı yasaxka Israillar elip kəltürgən barlıq «kötürmə hədiyə»lərni Musa-din tapxuruwaldı. Israıl həlkı yənilə ez məyli bilən hər küni ətigini Musaqa ihiyyariyə hədiyə kaltürüp turattı.⁴ Andin mukəddəs qədirning ixlini kiliwatkan ustilarning həmmisi kəolidiki ixini koyup koyup kelip,⁵ Musaqa: — Həlkning elip kəlgini Pərvərdigar bizgə kılıxka buyruqan ixni pütküzülxə ehtiyaj bolğinidin kəp exip kətti! — deyixti.

6 Andin Musa əmr kılıp, pütkül qedirgah boyiqə: «Mana, ər bolsun, ayal bolsun, heqkim mukəddəs qədirni yasax üçün «kötürmə hədiyə» süpitidə yənə heqkəndək nərsə təyyarlap kəlmisən!» dəp jakarlatti. Buning bilən kəpqılık hədiyələr kəltürüxtin tohitildi.⁷ Qənki ular təyyarlıqan materiyallar pütkül kürulux ixioja yetətti, hətta exip kəlatti.

Ibadət qədirining yasılıxi

8 Mükəddəs qədirning kürulux ixini kiliwatkan ustilarning hərbiri nepiz toküloqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiplar arılasturulup ixləngən on parqə yopuk yasap, kerublarning süritini yopuklaroja qewərlik bilən layihiləp nəpis kılıp kəxtiləp qıktı.⁹ Hərbir yopukning uzunluğunu yığımə səkkiz gəz, kənglikli tət gəz bolup, hərbir yopuk ohxax qong-kiqikliktə kılındı.

10 Bəzaləl yopuklarning bəxini bir-biriga ulidi, kılɔjan bəx yopuknimə həm bir-birigə ulidi.¹¹ U ulap qikilojan birinqi qong parqining əng qetidiki kışmining bir təripigə rənggi kək izmilərni ədədi, xuningdək ulap qikilojan ikkinqi qong parqining əng qetidikisining bir təripigimə xundak kıldı.¹² Birinqi qong parqining əng qetidiki kışmiqa əllik izmə ədədi, ikkinqi qong parqining əng qetidikisigimə əllik izmə ədədi. Izmilər bir-birigə udulmuudul kılındı.

13 Mükəddəs qədir bir pütün bolsun üçün u altundın əllik iloju yasap, ikki parqə yopukni xu iloqlar bilən bir-biriga tutaxturdi.

14 U mukəddəs qədirni yepix üçün əeqkə tiwitidin yopuklarnı yasidi; yopuktın on bir parqə yasidi.¹⁵ Yopuklarning hərbirining uzunluğunu ottuz gəz, kənglikli tət gəz bolup, on bir yopukning həmmisi ohxax qong-kiqikliktə kılındı.¹⁶ Yopuklarning bəxini u ulap bir kılıp, kılɔjan altə yopuknimə ulap bir kıldı.¹⁷ U birinqi ulap qikilojan qong parqining əng qetidiki kışmiqa əllik izmə ədədi. ¹⁸ U qədir bir pütün bolsun üçün həm mistin əllik iloju yasap, ikki qong parqını ulap kəydi.

19 U buningdən baxka qediroqa kızıl boyaloqan kəqçar terisidin yopuk yasap yaptı, andin uning üstdinimə delfin terisidin yasaloqan yənə bir yopukni kəplidi.

20 U mukəddəs qədirning tik tahtaylirini akatsiya yaqıqidin yasap tikliyi.²¹ Hərbir tahtayning uzunluğunu gəz, kənglikli bir yerim gəz kılındı.²² Hərbir tahtayning ikkidin turumi bar idi, hər

^{36:9} Mis. 26:2

^{36:11} Mis. 26:4

^{36:12} Mis. 26:5;¹⁰

^{36:13} Mis. 26:6

^{36:18} Mis. 26:11

^{36:19} Mis. 26:14

^{36:20} Mis. 26:15

^{36:21} Mis. 26:16

«Misirdin qıqx »

ikki tahtay xular bilən bir-birigə qetildi; u qedirning barlıq tahtaylirini xundak yasidi.

²³ U qedirning tahtaylirini xundak yasidi; yiğirmisi jenub tərəpkə ornitildi;²⁴ u bu yiğirmə tahtayning tegigə kümüxtin kırıq təqlik yasidi; bir tahtayning astidiki ikki turumi üçün ikkidin təqlik, yənə bir tahtayning ikki turumi üçün ikkidin təqliknı yasidi.

²⁵ Xuningdək u qedirning udul təripigə, yəni ximal təripigə yiğirmə tahtay yasidi,²⁶ xundakla bularning kırıq təqlikini kümüxtin yasidi; bir tahtayning tegigə ikkidin təqlik, yənə bir tahtayning tegigə ikkidin təqlik orunlaxturuldu.²⁷ Qedirning kəyni təripigə, yəni oşerb tərəpkə altə tahtayni yasap ornattı.²⁸ U qedirning kəyni təripidiki ikki bulungoşa ikki tahtayni yasap ornattı.²⁹ Bu bulung tahtayliri astidin üstüqə ikki kat kılıp tahtaylarnı əzara qetixturdı, üsti bir həlkicə bekitildi. U hər ikkisini xundak yasap, ikki bulungoşa ornattı.³⁰ Xunglaxkımı u təripidə səkkiz tahtay boldı, ularning kümüxtin yasalojan on altə təqliki bar idi; bir tahtayning tegidə ikki təqlik, yənə bir tahtayning tegidə ikki təqlik bar idi.

³¹ Buningdin baxka u akatsiyə yaqıqidin baldak yasidi; qedirning bu təripidiki tahtaylaroja bəx baldaknı,³² qedirning u təripidiki tahtaylaroja bəx baldaknı, qedirning arkə təripidiki tahtaylaroja, yəni oşerb təripidiki tahtaylaroju bəx baldaknı yasidi.³³ U tahtaylarning otturidiki ottura baldaknı bu tərəptin u tərəpkə yatküp yasidi.³⁴ U tahtaylarnı altın bilən kaplap, baldaklar etküzüldidən həlkilarnı altundın yasap, baldaklarnı altın bilən kaplıdi..

³⁵ U nepiz tokulojan ak kanap rəhtkə kək, səsün wə kızıl yiplar arilaxturulup ixləngən bir pərdə yasidi; uni kerublarning sürütini qewərlik bilən layihiləp nəpis kılıp qüxürüp, kəxtiləp qıçırdı.

³⁶ Uni esikka u akatsiyə yaqıqidin tət hada yasap, altın bilən kaplıdi. Ularning ilməkləri altundın yasaldi; hadilaroja u kümüxtin tət təqliknı kuyup yasidi.

³⁷ U qedirning kirix eojizişa nəpis tokulojan ak kanap rəhtkə kək, səsün wə kızıl yiplar arilaxturulup ixləngən bir pərdə yasidi, uni kəxtiqigə kəxtilətti.³⁸ U yənə bu pərdininq bəx hadisini ilməkləri bilən koxup yasidi; ularning baxlirını wə baldaklirini altın bilən kaplıdi; ularning bəx təqliki mistin yasaldi..

Əhdə sandukını yasax

37¹ Andin Bəzaləl əhdə sandukını akatsiyə yaqıqidin yasidi; uning uzunlukj ikki yerim gəz, egizlikli bir yerim gəz, kənglikli bir yerim gəz idi.² U uning iqı wə sırtını sap altın bilən kaplıdi,

^{36:22} Mis. 26:17

^{36:23} Mis. 26:18

^{36:24} Mis. 26:19

^{36:25} Mis. 26:20

^{36:26} Mis. 26:21

^{36:27} Mis. 26:22

^{36:28} Mis. 26:23

^{36:29} Mis. 26:24

^{36:30} Mis. 26:25

^{36:31} Mis. 26:26

^{36:32} Mis. 26:27

^{36:33} Mis. 26:28

^{36:34} Mis. 26:29

^{36:35} Mis. 26:31

^{36:36} Mis. 26:32

^{36:37} Mis. 26:36

^{36:38} « bəx hadining baxlirını wə baldaklirini altın bilən kaplıdi» — 26:37-ayəttiki muxu hadilarını «altun bilən kaplıqın» deyiliidü. Muxu ayəttə kaplının kelümi dairisi eniç köründü — қarioqanda, pütün hadilar əməs, bəlki pəkət «baxlırı» wə «qətiqlik»liri altın bilən kaplinidü.

—«Baldaqlar» — ular hadilarını əzara qetip turididən tayakqlar bolup, hadilarını mukimlaxturux wə pərdilərnimü kətürük rolini oynaydu (38:17ni körüng). «Baldaqlar»ning baxka tərjimiləri: «həlkilər» yaki «qəmbərlər».

^{36:38} Mis. 26:37

^{37:1} Mis. 25:10

«Misirdin qıqxı»

uning üstünki kışmining qərisigə altundın girwək qıqardı.³ U uning üçün altundın tət hälka kuyup, ularnı uning tət qətiqioja bekitti; bir təripiga ikki hälka, yənə bir təripigə ikki hälka bekitti.⁴ U həm akatsiya yaqılıqidan ikki baldak yasap, hər ikkisini altun bilən kaplıdi;⁵ andin sanduk ular arkılıq kətürülsün dəp, baldaklarnı sanduqning ikki yenidiki hälkiləridin etküzüp koydı.

⁶ U sanduqning yapkuqi süpitidə altundın uzunlukı ikki yerim gəz, kənglikli bir yerim gəz bolən bir «kafarət təhti» yasidi.⁷ U ikki kerubni altundın sokup yasidi; ularnı kafarət təhtining ikki təripigə ornattı;⁸ bir kerubni bir təripigə, yənə bir kerubni yənə bir təripigə ornattı. U ikki təripidiki kerublarnı kafarət tahti bilən bir gəwdə kıldı.⁹ Kerublar bir-birigə yüzünlənib, ənatlarını kafarət təhtining üstigə kerip, ənatlıları bilən uni yepip turattı; kerublarning yüzü kafarət təhtiga əratıldı..

Xırə

¹⁰ U həm xırəni akatsiya yaqılıqidan yasidi; uning uzunlukı ikki gəz, kənglikli bir gəz, egizlikli bir yerim gəz idi.¹¹ U uni sap altun bilən kaplap, uning üstünki kışmining qərisigə altundın girwək qıqardı.¹² U xırəning qərisigə tət ilik egizlikə bir ləw yasidi; bu ləwning qərisigimə altundın bir girwək qıqardı.¹³ U xırəgə altundın tət hälka yasap, bu hälkilərni xırəning tət burjikidiki qətiqə ornattı.¹⁴ Xırəni kətürükə baldaklar etküzülsün dəp, hälkilər xırə lewigə yekin bekitildi.¹⁵ Xırə üçün u baldaklıları akatsiya yaqılıqidan yasap, altun bilən kaplıdi; xırə ular bilən kətürülətti.¹⁶ U xırəning üstigə koyulduğan barlık, buyumlarnı, yəni legənlərini, əqa-əqua təhsilirini, «xarab hədiyələri»ni kuyidığan kədəh, wə piyalılerning həmmisini sap altundın yasidi..

Qiraqdanni yasax

¹⁷ U həm qiraqdanni sap altundın yasidi; qiraqdanni sokup yasidi; qiraqdanning puti, ojoli, kədəhlərli, oqunqılıri wə güllərli bir pütün altundın sokuldı.¹⁸ Qiraqdanning ojolining ikki yenidin altə xahqə qıkırıldı — qiraqdanning bir yenidin üç xahqə, uning yənə bir yenidin üç xahqə qıkırıldı;¹⁹ bir yenidiki hərbir xahqıdə badam gülü xəklidə oqunqısı wə qeqiki bolən üç kədəh qıkırıldı, yənə bir yenidiki hərbir xahqıdə badam gülü xəklidə oqunqısı wə qeqiki bolən üç kədəh qıkırıldı. Qiraqdanoja qıkırılıqan altə xahqining həmmisi xundak yasaldı..²⁰

²⁰ Qiraqdanning ojolidin badam gülü xəklidə oqunqısı wə qeqiki bolən tət kədəh qıkırıldı..²¹ Bulardin baxka birinqi ikki xahqining astida bir oqunqə, ikkinqi ikki xahqining astida bir oqunqə, üçinqi ikki xahqining astida bir oqunqə yasaqlanıdı; qiraqdanoja qıkırılıqan altə xahqining astının həmmisi xundak idi.²² Uning xu oqunqılıri həm xahqılıri qiraqdandan bilən bir gəwdə kılındı — bir pütün sap altundın sokup yasaldi.²³ U qiraqdanning yəttə qiriojını,

^{37:3} «tət qətiqioja» — yaki «tət putioja».

^{37:8} «U ikki təripidiki kerublarnı kafarət təhti bilən bir gəwdə kıldı» — yaki «U kerublar bilən kafarət təhtini bir pütün altundın yasidi».

^{37:8} Mis. 25:19

^{37:9} Mis. 25:20

^{37:10} Mis. 25:23

^{37:11} Mis. 25:24

^{37:12} Mis. 25:25

^{37:13} Mis. 25:26

^{37:14} Mis. 25:27

^{37:16} Mis. 25:29

^{37:17} Mis. 25:31

^{37:18} Mis. 25:32

^{37:19} Mis. 25:33

^{37:20} «ojolidin» — yəni ojolining üstünki kışmidin. 35-ayətni körüng.

^{37:20} Mis. 25:34

^{37:22} Mis. 25:36

«Misirdin qikix »

xundakla uning pilik kayqiliri bilen küldanlirini sap altundin yasidi.²⁴ U qiraojdan wə uning barlik əswablirini bir talant sap altundin yasidi...

Huxbuygahni yasax

²⁵ U yənə huxbuygahni akatsiyə yaqıqidin yasidi. Uning uzunlukı bir gəz, kəngliki bir gəz, egi-zlikı ikki gəz bolup, tət qasa kılıp yasaldi; tət burjikidiki münggüzlər uning bilən bir pütün kılıp yasaldi.²⁶ U uni, yəni uning üstini, tət ətrapini həm münggüzlərini sap altun bilən kaplıdi; uning üstü kışmining qərisigə altundin girwək qıkardı.²⁷ Uningoja altundin ikki əhalı ya-sap, uning girwikining astıqə bekitti; ularni ikki yenioja ululmu'udul bekitti. Huxbuygahni ketüridiojan ikki baldaknı selix üçün bularni huxbuygahning ikki təripiga orunlaxturdi.²⁸ U baldaklarni akatsiyə yaqıqidin yasap, altun bilən kaplıdi.

²⁹ U həm mukəddəs Məsihləx meyini yasidi, andin ətirqi qıkarojandək dora-dərməklərni təngxəp sap huxbuyni yasidi.

Kurbangahni yasax

38¹ U kəydürmə kurbanlıq kurbangahını akatsiyə yaqıqidin yasidi. Kurbangah tət qasa bolup, uzunlukı bəx gəz, kəngliki bəx gəz, egi-zlikı üç gəz kılındı.² U uning tət burjikigə əkəyulidiojan münggüzlərini yasidi; münggüzlərini kurbangah bilən bir gəwdə kılındı. Kurbangahni mis bilən kaplıdi.³ U kurbangahning barlik əswablirini — uningoja has bolovan dasları, gürjəklərni, korılarnı, lahxigirları wə otdanlarımı yasidi; uning barlik əswablirini mistin yasidi.⁴ Kurbangah üçün mistin bir xala yasidi; xalani kurbangahning kəp belining astidiki girwəktin təwənrək turidiojan kıldı; xala kurbangahning dəl otturısida idi.⁵ U xalanıng tət burjikigə baldaklar ətküzülidiojan tət mis əhalını kuyup yasidi.⁶ U baldaklarni akatsiyə yaqıqidin yasap, ularni mis bilən kaplıdi.⁷ Andin u kurbangahni ketürük üçün baldaklarni kurbangahning ikki yenidiki əhaliləro ətküzüp koydi. U kurbangahni tahtaylardın, iqnini box kılıp yasidi.

Yuyunux desini yasax

⁸ U yənə yuyunux desini mistin, uning təqlikinimu mistin yasidi; u bularni «kərəvəx qediri»ning kirix eçqizining aldida hizməttə bolovan ayallarning mis əynəkliridin yasidi.

Ibadət jayining höylisi

⁹ Andin u qedirning höylisinim yasidi. Höylinin jənubiqa, yəni jənubka yüzləngən təripiga nezib tokulojan ak kanap rəhəttin pərdilərni yasidi; uning uzunlukı yüz gəz idi.¹⁰ Pərdilərni esixka yığırma hada wə hadilarning yığırma təqlikinini u mistin yasidi. Hadilarning ilməkləri wə baldaklırları kümüxtin yasaloğanıdır.

^{37:23} Mis. 25:37,³⁸

^{37:24} «bir talant altun» — bəlkim 4.4 kilogramqə boluxi mumkin.

^{37:24} Mis. 25:39

^{37:25} Mis. 30:1, 2

^{37:26} Mis. 30:3

^{37:27} «ikki yenioja...» — yaki «ikki burjikigə...».

^{37:27} Mis. 30:4

^{37:28} Mis. 30:5

^{37:29} Mis. 30:22,³⁴

^{38:1} Mis. 27:1

^{38:2} Mis. 27:2

^{38:3} Mis. 27:3

^{38:4} Mis. 27:4, 5

^{38:7} Mis. 27:8

^{38:8} Mis. 30:18

^{38:9} Mis. 27:9

Ibadət qədirining əswablırı



«mis kurbangahı»



«yoqjan das»



altun qirağdan



«təkdim nan»
köyulidiqan xirə



huxbuygah



əhdə sandukı



əhdə sandukıning iqı


¹¹ Xuningoşa ohxax ximal təripidimu uzunlukı yüz gəz kelidiqan pərdə bar idi. Pərdilərni esixka yigirmə hada wə hadilarning yigirmə təglikini u mistin yasidi. Hadilarning ilməkləri wə baldaqları kümüxtin yasaloğanıdi.

¹² Xuningoşa ohxax oğərb təripidə uzunlukı əllik gəz kelidiqan pərdə bar idi; pərdilərni esixka on hada wə hadilarning on təglikini u mistin yasidi. Hadilarning ilməkləri wə baldaqları kümüxtin yasaldi.

¹³ Høylining xərk təripi, yəni kün qıkıxka yüzləngən təripining kənglikli əllik gəz idi. ¹⁴ Bir təripidə on bəx gəz kelidiqan pərdə bolup, uning üç hadisi bilən üç təgliki bar idi. ¹⁵ Yənə bir təripidimu on bəx gəz kelidiqan pərdə bolup, uning üç hadisi bilən üç təgliki bar idi.

«Misirdin qikix »

MUĞƏDDƏS İBADƏT QEDİRİ — QEDIRNING ƏZİ WƏ SIRTKİ HOYLISI



KURBANLIKLARNI SUNUX



¹⁶ Høylining qərisidiki pərdilərning həmmisi nepiz tokulojan ak kanap rəhttin tikilgənidi.

¹⁷ Høylining qərisidiki həmməhadilarning teglikli mistin, ularning ilməkləri wə baldaklı kümüxtin yasaldi; hadilarning baxlırimu kümüxtin kaplanqanidi. Høylining qərisidiki həmməhadilər kümüxtin yasalojan baldaklar bilən bir-biriga qetildi.

¹⁸ Høylining kirix eqizidiki pərdə nepiz tokulojan ak kanap rəhtkə kek, səsün wə kızıl yiplar arılasturulup, kəxtiqilər təripidin kəxtüləndi; uning uzunluğunu yigirmə gəz, egizlikli höylidiki pərdilərning egizliklərə ohxax bolup bəx gəz idi. ¹⁹ Uning tət hadisi bilən mistin yasalojan tət teglikli bar idi; hadilarning ilməkləri kümüxtin yasaldi, ularning baxlırimu kümüxtin yasalojan bilən kaplandı

«Misirdin qıqxı »

wə baldaqlıri kümüxtin yasaldi.

²⁰ Muqəddəs qedirning həm qərisidiki höylining barlıq mik-kozuklular mistin yasaldi.

Ibadat qediri üçün atalojan materiyallar

²¹ Muqəddəs qedir, yəni «həküm-guwaqliki qediri» üçün atalojan materiyallarning sani təwənda hatiriləngən (ular Musaning buyruki bilən, kahin Hərunctiong oqlı Itamarning kol astidiki Lawiyalar məs'ul bolup sanaktin etküzüllü, Hudaoja atalojanidi): —

²² Yəhuda kəbilisidin bolovan Hurning nəvrisi, Urining oqlı Bəzaləl Pərvərdigar Musaqa buyruqanning həmmisini ada kıldı; ²³ Dan kəbilisidin bolovan Ahisamakning oqlı Oholiyab uning yardımçısi idi; u bolsa nəkkaxlıq-oymiqiliq ustisi, layihiliğüqi həmdə kək, səsün, kızıl yiptin ak kanap rəhtkə kəxtə tikələydiqan usta idi.

²⁴ Muqəddəs qedirni yasaxka ixlitiləngən altun, yəni «pulanglatma hədiyə» süpitidə kəltürüləngən altunning həmmisi muqəddəs jaydiki xəkəlning elqəm birlikli boyiqə yigirmə tokkuz talant yəttə yüz ottuz xəkəl idi. ²⁵ Jamaət arisidin sanaktin etküzülgən adəmlər təripidin kəltürüləngən kümüx bolsa muqəddəs jaydiki xəkəlning elqəm birlikli boyiqə bir yüz talant bir ming yəttə yüz yətmix bəx xəkəl idi. ²⁶ Bu kümüx nopusi royhətkə elinojan kixilərdin elinojanidi — demək, kimki yigirmə yax ya uningdin qong, sanaktin etküzülgənlərinən hərbiri bir beka, yəni muqəddəs jaydiki xəkəlning elqəm birlikli boyiqə yerim xəkəl kümüx bərdi. Sanaktin etkən kixi alta yüz üç ming bəx yüz əllik kixi idi.

²⁷ Muqəddəs jayning təgliliklərini həm otturisidiki pərdinən təgliliklərini kuyuxka yüz talant kümüx kətti; yüz talant kümüxtin yüz təglik yasılıp, hərbir təglik üçün bir talant ixlitildi. ²⁸ U əhalojan bir ming yəttə yüz yətmix bəx xəkəl kümüxtin hadilarning ilməklərini yasidi, ularning baxlırını kaplıdı, xuningdək ularni bir-biriga qatidiojan baldaklarnı yasidi.

²⁹ «Pulanglatma hədiyə» süpitidə kəltürüləngən mis bolsa yətmix talant, ikki ming tət yüz xəkəl qıktı. ³⁰ Buningdin u jamaət qedirinən kirix eoqizining təgliliklərini, mis kurbangahını, uning mis xalası wə kurbangahning barlıq əswablırını, ³¹ höylininən qərisidiki hada təgliliklərini, höylininən kirix eoqizidiki təgliliklərni, qedirninən barlıq kozuklularını wə höylininən qərisidiki kozuklarning həmmisini yasidi.

Kahinlarning muqəddəs kiyimlirinə tikişli

39¹ Pərvərdigar Musaqa buyruqinidək kək, səsün wə kəzil yiplar ixlitilip, muqəddəs qedirninən hizmitidə kiyiliq yiplər bilən nepiz tokülojan ak kanap rəhtlərdin əfodni yasap təyyarlıdı. ² Ular altunni sokup nepiz kılıp, uni kesip yip kıldı, andın bularını mahirlik bilən kək yiplar, səsün yiplar wə kəzil yiplardin ak kanap rəhtkə lahayıləngən nushilar üstigə toküdü.

³ Ular əfodning aldi wə kəyni kışminı bir-birgə tutaxturup turidiojan ikki mürilik tasma yasidi;

^{38:24} «yigirmə tokkuz talant yəttə yüz ottuz xəkəl...» — bir «talant» 3000 xəkəl idi. «muqəddəs jaydiki xəkəl»ning birlikli (altun) 224 gram bolovan bolsa, undakta bu altunlarning eoqırılık təhmininən 2 tonna bolovan bolidu.

^{38:25} «jamaət arisidin sanaktin etküzülgən adəmlər...» — bu «adamlar» arkək kixilərni kərsitidü («Qəl.» 1:2-46ni kərung). «bir yüz talant bir ming yəttə yüz yətmix bəx xəkəl...» — kümükkə nisbətən «talant» wə «xəkəl»ning birlikli altunningkiqə ohxax bolsa, bu kümüklərlərin eoqırılık təhmininən 6,7 tonna bolovan bolidu.

^{38:29} «yətmix talant, ikki ming tət yüz xəkəl...» — bir «talant» mis 1500 xəkəl yaki bəzidə 3000 xəkəl hesablinidu; bir xəkəl mis 224 gram yaki 540 gram boluxi mumkin. Undakta bu misning eoqırılık 23-92 tonna otturisida bolsa kerək.

^{39:1} Mis. 31:10; ^{35:19}

^{39:2} Mis. 28:6

^{39:3} «Ular altunni sokup nepiz kılıp, uni kesip yip kıldı, ... kək, səsün, kəzil yiplardin ak kanap rəhtkə lahayıləngən nushilar üstigə toküdü» — öymi ibraniy tekistini qüixinib bir ədərət. Uning birnəqqə hil tərjimisi uqrxi mumkin.

^{39:3} Mis. 28:6

«Misirdin qıkıx »

Bax kadın hizməttə kiyidiqan «güzəl həm xərəplik» mukəddəs kiyimlər («Misirdin qıkıx» 28:4-43)

Bax kadın pexanisigə
baqlaydiqan altın otuqat
(«Misirdin qıkıx» 28:36-38)

Ikki ak həkik; hərbirining üstige
İsrailin on ikki kəbilisidin
altisining nami oyułqan
(«Misirdin qıkıx» 28:9-10)

12 kimmətlik yakut bəkitilgən
«həküm koxeni»
(«Misirdin qıkıx» 28:17-21)

Pərvədigarning iradisini
ayan əldidən «urim wə
tummim» «həküm koxeni» ning
iqiğə saklanıqan
(«Misirdin qıkıx» 28:30)

Əfodning üstidin
baqlınlıdən,
kəxtıləngən
bəlwəq
(«Misirdin
qıkıx» 28:8)

huxbuydan
(«Ləwiylar» 10:1)

kəxtıləngən halta kənglek
(«Misirdin qıkıx» 28:39)

kanap rəhəttin etilgən tambal
(«Misirdin qıkıx» 28:42)

kanap rəhəttin tokulqan səlle
(«Misirdin qıkıx» 28:4,39)

kızıl yakut, serik gehər, zumret
kek kaxtexi, kék yakut, almas
sesen yakut, piroza, sesen kwarts

beril yakut, ak həkik, anartax
altun halkilar bilən qetilqan
koxen («Misirdin qıkıx» 28:28)

Koxenning əfodning bəlviqidin
yükirik turuxi, koxenning əfodin
ajrap kətmeslikü üzün koxenning
halkisi kék xoyna bilən əfodning
halkisi qetip koyulqan
(«Misirdin qıkıx» 28:29)

altun wə kék, sesen,
kızıl yiplər bilən nepiz tokulqan
ak kanap rəht ixtılılgən,
kəxtıləngən əfod
(«Misirdin qıkıx» 28:6)

əfodning iqidiki ton
(«Misirdin qıkıx» 28:31)

Etikining qerisigə kék, sesen wə kızıl
yiptin tokulqan anarlar,
askin altun қongquraklar
(«Misirdin qıkıx» 28:33-35).

Kahin hizmet kılqanda
yalang ayaq boluxi kerək

«Misirdin qikix »

əfodning ikki təripi bir-birigə tutaxturuldi.⁵ Əfodning üstigə bəqlaydıcıqan bəlwaq əfod bilən bir pütün kılıncıqan bolup, uningoşa ohxax sipta ixlinip, altun wə kək, səsün, kızıl yiqlar wə nepiz tokuloqan ak kanap rəhttin yasaldi; həmmisi Pərvərdigarning Musaoşa buyruqınındək kılındı.⁶ Ular ikki ak həkikni ikki altun kəzəllükə ornitip, ularning üstiga huddi məhür oyoqandək Israilning oqullirining namlırini oyup yasidi.⁷ Israilning oqulliriloqa əslətmə tax bolsun üçün, Pərvərdigar Musaoşa buyruqandək ikki yakutnı əfodning ikki mürililik tasmisioqa bekitip koydı..

Əküm əxenini yasax

⁸ U koxenni qewar kollaroqa napis kılıp kəxtilitip yasidi; uni əfodni ixligən usulda altun wə kek, səsün, kızıl yiqlar bilən nepiz tokuloğan ak kanap rəhttin yasidi. ⁹ Ular koxenni ikki kat, tət qasa kılıp yasidi; ikki kat kılınlıqanda uzunlukı bir oqeriq, kənglikimu bir oqeriq kelətti. ¹⁰ Uning üstigə tət qatar kılıp gəhərlərni ornattı: — bir katardikisi kızıl yakut, serik gəhər wə zumratlıları idı; bu birinqi qatar idi. ¹¹ Ikkinqi qataroqa kek qaxtexi, kek yakut wə almas, ¹² üqinqi qataroqa səsün yakut, piroza wə səsün kwarts, ¹³ tətininqi qataroqa beril yakut, ak həqik wə anartax ornitildi; bularning həmmisi altun kəzlükkə bekitildi. ¹⁴ Bu gəhərlər Israilning oqullırining namlırişa wəkil kılınilip, ularning sanidək on ikki bolup, mehür oyqandək hərbir gəhərgə on ikki kəbilinинг nami birdin-birdin püttildi.

¹⁵ Ular қохеноңа хоynıdık exilgın sap altundın ikki exilmə zənjir yasidi; ¹⁶ ular қохеноңa altundın ikki kəzlük wə ikki hälkə etip, ikki hälkini қoxenning yukirikı ikki burjikigə bekitti; ¹⁷ andin xu altundın exilip yasałoŋ ikki zənjirni қoxenning yukirikı ikki burjikidiki hälkidiñ etküzüp, ¹⁸ exilgın xu zənjirlərniŋ ikki uqını ikki kəzlükkə bekitip, kəzlüklərni əfodning ikki mürilik tasmisining aldi kışmioqa ornattı. ¹⁹ Buningdin baxka ular altundın ikki hälkə yasap, ularni қoxenning astı təripidiki ikki burjikigə bekitti; ular əfodka tegxip turidiqan kılınip i iqigə kədaldi. ²⁰ Mundin baxka ular altundın yənə ikki hälkə yasap, ularni əfodning ikki mürilik tasmisining aldi təwənki kışmioja, əfodka ulinidiqan jayqoja yekin, kəxitiləngən bəlwaqdın egizrək kılıp bekitti. ²¹ Ular қoxenning əfodning bəlweçidin yukirirak turuxi, қoxenning əfodtin ajrap kətməsliki üçün kək xoyna bilən қoxenning hälkisini əfodning hälkisiqə qetip koydi. Bularning həmmisi Pərvərdigarning Musaqa buyruqinidək kılındı.

Kahinlar kiyidiqan baxqa kiyimlerning tikilixi

²² Bəzələl əfodning iqidiki tonni pütünləy kək rənglik əldi. ²³ Tonning baxlaş kiyilidioğan təxüki dəl otturisida, huddi sawutning yakısidək ixlangənidi; yirtılıp kətməsliki üçün uning qərisigə pəwaz ixləndi. ²⁴ Ular tonning etikining qərisigə kək, səsün wə kızıl yiptin anarları toküp esip kəydi. ²⁵ Ular həmdə altun kəngərəklərni yasap, kəngərəklərni tonning etikining qərisigə, anarlarla arılıkçıq birdin esip kəydi; hər ikki anarning otturisioqa bir kəngərək, esip kəyuldü. ²⁶ Kəhinlik hizmitigə ait kəngərəklər tonning etikining qərisigə bekitildi; bir altun kəngərək, bir anar, bir altun kəngərək, bir anar kılıp bekitildi; həmmisi Pərvərdigarning Musaqa buyruqınındek kilindi.

39:5 Mis. 28:8

39:6 Mis. 28:9,10,11

39:7 «... ikki yakutنى ئە fodning ikki mürilik tasmisiqa bekitip koydi» — əfod tooğruluk munasiwätlik sehmini kerüng.

39:7 Mis. 28:12

39:9 Mis. 28:16

39:10 Mis. 28:17

39:11 Mis. 28:18

39:16 «ikki burj

39:19 «ikki burj

39:23 «sawut» – jəngqining alahıdə kiyimi.

«Misirdin qikix »

²⁷ Ular Ҳарун bilən uning oqullirioja nepiz tokulojan ak kanap rəhttin halta kenglaklerni tiki;

²⁸ səllini ak kanap rəhttə yasidi, xundakla qiraylıq egiz beklerni ak kanap rəhttə, tamballarni nepiz tokulojan ak kanap rəhttə təyyarlıdi; ²⁹ buningdin baxka ular bəlwaoğnimu kək, səsün wə kizil yip arilaxturulup kəxtıləngən, nepiz tokulojan ak kanap rəhttə təyyarlıdi; bularning həmmisi Pərvərdigarning Musaşa buyruqinidək kılındı.

³⁰ Ular yənə nəpis tahtayıni, yəni mukəddəs otuqatni sap altundin yasap, uning üstigə məhür oyoqandək: «Pərvərdigarqa mukəddəs kılındı» dəp oyup püttி; ³¹ ular otuqatka kek rənglik yipni baqlap, uning bilən otuqatni səlliga takıldı, bular Pərvərdigarning Musaşa buyruqinidək kılındı.

Musaning yasalojan sərəmjanlarni kəzdin kəqürüxi

³² Xu tərikidə jamaətning ibadət qedirining həmmə küruluxi pütküzüldi; Israillar Pərvərdigarning Musaşa buyruqinining həmmisini xu boyiqə kıldı; xu tərikidə həmmisini püttürdü. ³³ Ular qedirni Musaning yenioja elip kəldi — qedir yopuklirini, uning barlık əswablirini, ilməklirini, tahtaylirini, baldaklırini, hadiliri bilən təgliklirini, ³⁴ xuningdək kizil boyalojan koqkar terisidin yasalojan yopuk bilən delfin terisidin yasalojan yopukni, «ayrima pərdə»ni, ³⁵ əhdə sandukı wə uning baldaklırini, «kafarət tahti»ni, ³⁶ xirə wə uning barlık əswablirini, xundakla «təkdir nanlar»ni, ³⁷ sap altundin yasalojan qiraqlarıdan bilən uning qiraqlarını, yəni üstigə tizilojan qiraqlarını, uning barlık əswablirı həm qiraqlı meyini, ³⁸ altun huxbuygah, məsihəlx meyi, dora-dərməklərdin yasalojan huxbuynı, qedirning kirix eoqızining pərdisini, ³⁹ mis kurbangah bilən uning mis xalasını, uning baldaklırını bilən həmmə əswablirini, yuyux desi bilən uning təglikini, ⁴⁰ höylininq qerisidiki pərdilərni, uning hadiliri wə ularning təgliklirini, höylininq kirix eoqızining pərdisi bilən höylininq taniliri wə қozuklirini, mukəddəs qedirning, yəni jamaət qedirioja ait hizmətkə ixlilikdöjan barlık əswablarnı, ⁴¹ mukəddəs jayoja ait hizmət üçün tikilgən kahinlik kiyimini, yəni Ҳarun kahinning mukəddəs kiyimləri bilən uning oqullirinə kahinlik kiyimlərini bolsa, həmmisini elip kıldı..

⁴² Bu ixlarning həmmisini Israillar Pərvərdigarning Musaşa barlık buyruqanlırı boyiqə əna xundak ada kılçanıdi. ⁴³ Musa ixlarning həmmisigə təpsiliy қaridi, mana, ular Pərvərdigarning buyruqını boyiqə bu ixlarnı pütküzənidi; buyrulqandək, dəl xundak kılçanıdi; Musa bularni kerüp, ularqa baht-bərikət tilap dua kıldı.

Ibadət qedirining tiklinixi

40¹ Andin Pərvərdigar Musaşa mundak əmr kıldı: —

² Birinqi ayning bexi, ayning birinqi künü sən jamaət qedirining mukəddəshanisini tikligin.. ³ Həküm-guwałlıq sandukını uming iqigə koyup, iqki pərdə arkılık əhdə sandukunu tosup koyojın; ⁴ xirəni qedirning iqigə əkirip, üstigə tizilidöjan nərsilərni tizoqın; andin qiraqlənni əkirip, üstigə qiraqlarını orunlaxtuqojın.. ⁵ Altun bilən kəplənən huxbuy kəydürgüqi kurbangahı həküm-guwałlıq sandukuning ululioja tikləp koyojın; qedirning kirix eoqızining

^{39:27} Mis. 28:39

^{39:30} Mis. 28:36; 29:6

^{39:31} Mis. 28:37

^{39:33} Mis. 35:11

^{39:36} Mis. 31:8

^{39:38} «altun huxbuygah» —ibraniy tilida «altun kurbangah».

^{39:41} Mis. 31:10

^{40:2} «mukəddəshanisi» — demək, qedirning eozi, yəni «mukəddəs jay» bilən «əng mukəddəs jay».

^{40:4} «qiraqlarını orunlaxtuqojın» — yaki «qiraqlarını yekip koyojın».

^{40:4} Mis. 26:35; 27:20

«Misirdin qıqxı»

pərdisini esip koyojın.⁶

⁶ Keydurmə kurbanlıq kurbangahını mukəddəshanining, yəni jamaət qedirining kirix eoñizining aldioja koyojın; ⁷ andin yuyux desini jamaət qediri bilən kurbangahning otturisioja orunlaxturup, su toxeturup koyojın.

⁸ Høylining qərisigə pərdilərni bekitip, høylining kirix eoñizining pərdisini askin; ⁹ andin «məsihləx meyi»ni elip, ibadət qediri wə uning iqidiki barlıq nərsilərni məsihləp, uni wə barlıq həmmə əswablirini Hudaşa atap mukəddəs kılɔjin. Xundak kılıp pütkül qedir mukəddəs bolidu. ¹⁰ Sən keydurmə kurbanlıq kurbangahını, xundakla uning barlıq əswablirini məsihləp, uni Hudaşa atap mukəddəs kılɔjin; buning bilən kurbangah, «əng mukəddəs nərsilər» qatarida bolidu.¹¹

¹¹ Sən yəna yuyunux desi wə uning təglikini məsihləp mukəddəs kılɔjin. ¹² Andin Hərən bilən uning oqullırını jamaət qedirining kirix eoñizoja yekin əkilip, ularni su bilən yuojin; ¹³ Hərənə


40:5 «huxbuy kəydürgüqi kurbangah» – huxbuygahni kərsitidu.

40:5 Mis. 26:36

40:8 Mis. 27:16

40:10 Mis. 29:37

IBADƏT QEDIRI (MUKƏDDƏS QEDİR) («Misirdin qıqxı» 25-31, 35-40-bab)



«Misirdin qikix »

mukəddəs kiyimlərni kiydürüp, Manga kahinlik hizməttə boluxi üçün uni məsihləp, Manga ayriq mukəddəs kılqın.

¹⁴ Andin uning oqlullerini elip kirip, ularoğa halta kengləklərni kiydürüp, ¹⁵ ularning atisini məsihliginingdək Manga kahinlik hizmitidə boluxi üçün ularnimu məsihligin. Xuning bilən ularning bu məsihlinixi ular üçün əwlədən əwlədkiqə əbədiy kahinlikning bəlgisi bolidu..

¹⁶ Musa xundak kıldı; Pərvərdigar uningoja nemə buyruqjan bolsa, u xundak bəja kəltürdi.

¹⁷ Xundak boldiki, ikkinçi yilning birinqi eyida, ayning birinqi künidə ibadət qediri tikləndi..

¹⁸ Musa qedirni tikip, taglıklarını orunlaxturup, tahtaylirini tizip, ularning baldaklılarını bekitipli, hadilirini tiklidi. ¹⁹ Mukəddəs qedirning üstigə iqlik yopukni yaptı, andin uning üstigə taxkı yopukni yepip koydi; bularning həmmisi Pərvərdigarning Musaoja buyruqjinidək kılindi.

²⁰ Andin u həküm-guwahlıknı elip, uni sanduk iqigə koydi; baldaklıları əhdə sandukınını həlkiliridin etküzüp, «kafarət təhti»ni sandukning üstigə orunlaxturdı..

²¹ Əhdə sandukını mukəddəs qedir iqigə elip kirip, otturişa «ayrima pərdə»ni tarttı; xundak kılıp u həküm-guwahlık sandukını pərdə arkilik tosus koydi. Həmmə ix Pərvərdigarning Musaoja buyruqjinidək kılindi..

²² U xırəni jamaət qedirioja elip kirip, mukəddəs jayning ximal təripigə, «əng mukəddəs jay»diki pərdining sirtioja koydi. ²³ «Təkdim nanlar»ni xırəning üstigə, Pərvərdigarning aldioja tizip koydi; bularning həmmisi Pərvərdigarning Musaoja buyruqjinidək kılindi.. ²⁴ Andin u qiraqdannı jamaət qedirioja elip kirip, uni mukəddəs jayning jənub taripigə, xırəning udulioja koydi, ²⁵ qiraqlarnı Pərvərdigarning aldioja orunlaxturdı; bularning həmmisi Pərvərdigarning Musaoja buyruqjinidək kılindi.

²⁶ Andin u huxbuynı kəydürgüqi altun kurbangahını iqidiki pərdining aldioja tiklidi; ²⁷ Uning üstidə esil huxbuynı kəydürdü; bularning həmmisi Pərvərdigarning Musaoja buyruqjinidək kılindi.

²⁸ U ibadət qedirining kirix eozioja pərdə tarttı. ²⁹ Andin kəydürmə kurbanlık kurbangahını jamaət qediridiki mukəddəs jayning kirix eozioja yekin koydi; uning üstidə kəydürmə kurbanlık wə köxumqə axlık hədiyəsini etküzdi; bularning həmmisi Pərvərdigarning Musaoja buyruqjinidək kılindi..

³⁰ Yuyunux desini jamaət qediri bilən kurbangahning otturisioja koyup, yuyuxka ixlitilidiojan suni daska toxküzup kuydi.

³¹⁻³² Musa wə Hərun bilən uning oqlulları qaşanla jamaət qedirioja kirşə yaki kurbangahı yekin barsa, Pərvərdigarning Musaoja buyruqjinidək köllirini xu suda yuyattı. Bular Pərvərdigarning Musaoja buyruqjinidək kılındı.

³³ Andin u qedir həm kurbangahning ətrapişa höyla pərdisini tikləp, höylining kirix eozizining pərdisini tarttı. Xu tərikidə Musa pütük ixni tamamlıdı.

^{40:15} «Ularning atisini məsihliginingdək manga kahinlik hizmitidə boluxi üçün ularnimu məsihligin» — bu ixning, yəni Hərun wə oqlullerini məsihləp kahinlikkə təyinləş murasimining tapşılataları «Law.» 8-babta hatırıləngən.

^{40:17} «ikkinçi yili» — demək, Misirdin qıkkandın keyinki ikkinçi yili.

^{40:17} Qəl. 7:1

^{40:20} həküm-guwahlık — Huda Musaoja tapxurojan «on pərz» yaki «on əmr» pütülgən ikki tax tahtayıñı kərsitidu (31:18ni kerüng).

^{40:21} Mis. 35:12

^{40:23} Mis. 25:30

^{40:26} «huxbuy kəydürgüqi altun kurbangah» — huxbuygahını kərsitidu.

^{40:29} «keydürmə kurbanlığının köxumqə axlık hədiyəsi» — hərbir kəydürmə kurbanlıkqə bir axlık hədiyə köxup sunuluxi kerək (məsilən, «Qəl.» 28-29-bablarını kerüng).

«Misirdin qıqxı »

Pərwərdigarning parlak nurining ibadət qədirini қaplıxi

³⁴ Xuning bilən bulut jamaət qədirini қaplap, Pərwərdigarning julası ibadət qədirini toldurdu..

³⁵ Bulut sayə qüxürüp, Pərwərdigarning julası qədirni tolduroqını üçün, Musa jamaət qədiri ola kirəlmidi.

³⁶ Қaqankı bulut jamaət qədiridin kətürülsə, Israillar səpərgə atlinatti. Hərbir ketim səpərdə xundak bolatti. ³⁷ Bulut kətürülmisə ular қozojalmay, taki kətürüldidən künqişə səpərgə qıkmayıtti. ³⁸ Qunki kündüzi Pərwərdigarning bulutu mukəddəs qədir üstidə turattı, keqisi uning üstidə ot kərünətti; pütkül Israil jəmətining kez aldida ularning barlıq kılɔan səpərliridə xular kərünətti..

^{40:34} Qəl. 9:15; 1Pad. 8:10
^{40:38} Mis. 13:21; Qəl. 14:14; Қan. 1:33; Nəh. 9:19; Zəb. 78:14; 105:39; 1Kor. 10:1

Қoxumqə səz

«Қoxumqə səz»də biz adəttikidək kitabtiki kixilərning dikkitini bəkrək tartidiqan bəzi ixlar yaxı qüxinix təsrək bolən bəzi yərlər üstidə tohtilimiz.

Misirdiki «18-sulalə» wə uning bəzi tarixiy təpsilatları

Misirdiki «18-sulalə» «Hıskoslar» sulalisini aqdurup ornini bastı. «Hıskoslar» xəmning əwlədləri bolup, ular Xəmning əwlədliridin bolən Yəhədiy kəbililirigə iltipat kərsətkən boluxi mumkin. Misirdiki «18-sulalə»ning tarixiy təpsilatları Misirdə bəzi əldimki abidilər wə papiruslarda (arheologlar tapşan əldimki oram yazmilarda) hatirləngən bolup, təpsilatlarını «Misirdin qikix»ning tarixi bilən selixturx tolimu əhəmiyyətlik bir ix bolidu. Xu abidilər wə papiruslardın biliximizqə, «18-sulalə» dəwridiki Pirəwnlərning həküm sürgən wakıtları həm ularning təpsilatları təwəndikidək: —

1. Akmos (miladiyədin ilgiriki 1570-1546-yillar).

Akmos Yəhədiylərə dəst bolən «Hıskoslar»ni aqdurmuş padixah idi. Xunga u toqıruluk: «**U wakıtlarda Yüsüpnı bilməydiqan yengi bir padixah Misirdə təhtkə qıktı**» dəp hatirlinidu (1:8)

2. Amənhotəp I (miladiyədin ilgiriki 1546-1526-yillar).

Amənhotəp bəlkim Yəhədiy oğul bowaklarnı əltürük yarlığını qübürgən padixah boluxi mumkin (1:22).

3. Tutmos (I) (miladiyədin ilgiriki 1526-1512-yillar).

Tutmos (I)ning birləqi hanixi uningoja «Hutxəpsut» degən bir kıznı tuoqup bərdi. Tutmos I elgəndin keyin, Hutxəpsutning ana bələk bir tuoqşan inisi (Tutmos II) təhtkə qıkkudək yaxka kirgüqə Hutxəpsut Misiroja «muwaķķət padixah» bolup turdi.

Ixənqımız barkı, Musani bowak waktida dəryadın süzüwaləjan «Pirəwnning kizi» dəl muxu Hutxəpsut idi. U kəyojan «Musa» (ibraniy tilida «moxi») degən isimning mənisi «sudin tərtiwaləjan» idi; əlbuki, Misir padixahlıları (Pirəwnlər) pərzəntlirigə isim kəyojanda, adətə əzlirinən məlum bir butining namiqə «mos» yaxı «moxi» degən əxumqını koxup, andin uni eəz pərzəntinən ismi kılatti. Məsilən, yukirik «Tutmos»ni alsak, «Tut» bir butning nami, «moxi» yaxı «mos» degənlər bolsa, «sowoqat» yaxı «tartuk» degənlik bolup, «Tutmos» degən isim ««Tut» bərgən adam» degənlik bolatti (okurmənlər «mos» degən əxumqını Misir padixahlırinən nəsəbnamisidin kəp uqritalaydu). Yənə alayluk, Misirliklər kuyaxka qoğunattı. Xunga, «kuyax» (Misir tilida «Ra») ularning bir buti hesablinatti; Misirdə ətkən padixah, «Ramos» yaxı «Ramosis» degənning mənisi: «Kuyax bərgən» degənlik bolidu.

Xunga kerüwelixinə boliduki, «Musa» degən isim uning isminin ikkinçi tərkibi boluxi mumkin. Lekin isminin birləqi tərkibi Misirliklərning məlum bir butining nami boləqə, bu kışmini eli wetip, pəkət «Moxi» degən əxumqını eəz ismi kılıp ixlətkən boluxi mumkin.

4. Tutmos II (miladiyədin ilgiriki 1512-1504-yillar).

Ixinimizki, Tutmos II həküm sürgən wakıtlarda «**Musa misirliklarning barlıq bilim-həkimi bilən tərbiyilinip, səzdə wə əməldə intayın əhəmiyyətlik adəm bolup qıktı**» («Ros.» 7:20).

«Misirdin qikix »

5. Tutmos III (miladiyədin ilgiriki 1504-1447-yillar)

Tutmos III Huxxəpsutka eq bolup, uning bilən munasiwətlik boləjan adəmlərni wə nərsilərni kəzidin yokitixkə urunattı. Musa xu qaoqlarda xahzadə həsablanoqqa, adəttikidək uning məlum bir «kul bexi»ni əltürüxi «həq gəp əməs» idi; lakin Musa Huxxəpsut bilən munasiwətlik boləqqa, kul bexini əltürgəndin keyin uning əhwalimu qataq idi. Tutmos III Huxxəpsutning olümidin keyin kırık yil həküm sürdi; Musamu muxu wakıtlarda qəl-bayawanda turdi.

6. Amənhotəp II (miladiyədin ilgiriki 1447-1425-yillar)

Amənhotəp II bəlkim Musa pəyoğəmbərning: «Pərvərdigarning həlkini köyup bərgin» degən təlipini rət kılınan, «Misirdin qikix»ta təswirlinidioqan «**kengli kəttik, jahil Pirəwn**» dəl xu bolsa kerək. Israillar u həküm sürgən wakıttı Misirdin qikqan bolsa kerək.

7. Tutmos IV (miladiyədin ilgiriki 1425-1417-yillar).

Tutmos IV Misirning tarıhnamisi boyiąqə Amənhotəp IIning «tunji oqlı» əməs idi. Amənhotəp IIning «tunji oqlı»ning nemə boləjanlıqi «Misirdin qikix»ni okuojan barlıq okurmənlərgə ayandur.

8. Amənhotəp III (miladiyədin ilgiriki 1417-1379-yillar)

Amənhotəp III ajiz bir padixaḥ bolup, əslidə u həküm sürgən «Qanaan zemini» қolidin qikip kətti. Dəl xu wakıtlarda Yəxua pəyoğəmbər Qanaan zeminiqə kirip uni igilögənidi.

9. Amənhotəp IV (miladiyədin ilgiriki 1379-1361-yillar) Amənhotəp IV mu ajiz bir padixaḥ idi, u sırttiki həqkandaq əllərgə tajawuz kılınıqan; uning dəwrində «Batur Həkimlər» Israillar turoqan Pələstingə həküm sürüxnə baxlıqanıdi.

«Mis.» 3:14-15, 6:3

Hudanıng «Yahwəh» degən alahidə nami — «Mən əzümdurmən» «Əzəldin bar Boloquqımən»

«Yahwəh» degən namni adətə «Pərvərdigar» dəp tərjimə kılımımız. Muxu 6:3-ayəttə Huda Musaoğa Əzini axkara kılınandan keyin: «**Mən İbrahimoğa, Ishakka wə Yakupka կadir-mutlək Təngri süpitidə kəründüm; lekin «Yahwəh» degən namim bilən ularqa axkara tonulmidim**» degən səzlərini okuojan səgək okurmənlər bəlkim səl həyran kəlixin mümkün. Qünki İbrahim, Ishak wə Yakupning tərjimihalını okuojanlar bu üç atimizning Hudanıng namining «Yahwəh» ikənlilikini bilidiləqanlığını bilidu (məsilən, «Yar.» 12:7, 8, 14:22, 26:22-25, 28:13). Əmdi bu ayətning mənisi nemə?

Ibrahim, Ishak wə Yakup kəqürmixliridə dərwəkə Hudani kəprək «Həmmigə Қadir» dəp tonuojan — demək, Hudanıng küq-kudritining zor, uluoq ikənlilikini bexidin kəp etküzgən. Həlbuki, Hudanıng «Yahwəh» degən namining mənisi ularqa tehi toluk ayan bolmıqan. Qünki «Mən əzümdurmən» degənnəng yəki «Əzəldin Bar Boloquqımən» degən bu nam Hudanıng (a) əzgərməs təbiitini; (ə) Əz əhdisigə mutlək sadıq bolidiqanlığını, yəni «Əz əhdisidə turoquqi Huda» ikənlilikini təktitləydi. Hudanıng harakterining bu ikki təripi pəkət wakıtning otüxi bilənlə ispatlinip kərsitilixi mümkün. Musa pəyoğəmbər dəl xu ixni ispatlioqankı, İbrahim, Ishak wə Yakupning dəwridin tət yüz yil keyinkı Musanıng dəwridimu Hudanıng İbrahim, Ishak wə Yakup bilən baqlıqan əhdiliri yənilə pütünləy inawətlik bolidu. Adəmlər ezining kılınan

«Misirdin qikix »

wədilirini untup қalidu yaki uningoja əməl kılmayıdu, əmma Huda hərgiz Əzi eytən birmu səzni yaki Əz aldida etikəd bilən қılınojan hərkəndək iltijanıng birmu səzini untumaydu. Xuning bilən Musa wə xu dəwrdikilər Hudanıng harakterining ata-bowlılıri kərmigən bir təripini bilip ispatlaxka müvəssər bolidu.

3:2-22 «Pərwərdigarning Pərixtisi»

Bu uluq zatning salahiyiti toopruluq okurmənlər «tərbirlər»ni kərsun.

4:24-26

«Əmma Musa səpər kılıp bir қonalıqoja kəlgəndə, Pərwərdigar uningoja uqrap, uni əltürüwətməkqi boldi»

Bu ayət, xübhisizki, okurmənlərgə intayın oqlıtə tuyuluxi kerək; Huda Musani qakırıp uni Misiroja kaytuzojandin keyin nemixkə həzir «uni əltürüwətməkqi boldi»?

Bu ixta ayan қılınidiojan həkikət intayın qongkur mənilik wə əhəmiyyətlik bolup, həmmimizning Hudadin korkux yolunu tooqra igiliximiz üçün bu həkikətni toluk biliximizgə tooqra kelidu; Musa pəyərəmbər bu həkikətni eż həlkigə eğitixtin ilgiri, ezi uni bu dəhəxətlik wə körkənquluk yolda obdan əginixi kerək idi.

Musa Misirlik xahzadə süpitidə bekip qong қılınojan bolsimu, dəslipidə eż anisi təripidin emitilgən, əməqəktin ayrılojan xundakla qong қılınip tərbiyə kərgən (anisi bu ix üçün Pirəvnning kizi təripidin ix həkkə alatti! — «Mis.» 2:9-10). Xunga Musa eż anisidin, Yəhədiy həlkining İbrahimning əwlədləri ikənlikini, xunga Yəhədiy həlkining Huda İbrahimə qələmənə bilən berixkə wədə kılıqan zeminoja mirashorları ikənlikini anglap bilgən bolsa kerək; wə yənə xu əhdining hərmitinining bəlgisi wə simwoli süpitidə Israilda tuqulojan hərbir oqlul bala səkkizinqi kündə sünnet қılınxı kerək, dəp əgənən bolsa kerək.

«Misirdin qikix» 4-babtin kerüniduki, Musa pəyərəmbər oqlulliridin birini (bəlkim ikkinqi oqlu Əliezərn) sünnet kilməy, Hudaqa itaat қılıxitin bax tartkan bolsa kerək. Bəlkim ayəli Zipporah Yəhədiy bolmiojını üçün dəsləptə Musanıng xundak қılıxiqə ərəfəsi qıkkən boluxi mümkün (4:25-26). Uning Musadin aqqiklinip eytən səzlirigə ərəfəsi («**Sən dərwəkə aldimda kən tekrar bir ər ikənsən!**»), Zipporah sünnet қılıxiqə ərəfəsi həm əhəmiyyətsiz bir murasim dəp ərəfəsi bolsa kerək.

Əmdi Huda Musani eż həlkini kütkuzuxka qel-bayawanda qakirojinida nemixkə uni xu ixni қılımiojanlıkı toopruluq əslətmidi? Bəlkı, nemixkə uning aldiqə kelip, uni tosup, itaətsizlik tütəyəlidin «**uni əltürüwətməkqi boldi**»? Bu bəkmə oqlıtə kerünməmdü?

Bu ixta Hudanıng mutlək pak-mukəddəslikining wə xundakla Uning Əz həlkini tərbiyiləxkə sadıq boloxanlığının bir kısmini oql-pal kərəp ələmiz; Uning həlkigə kılıqan tərbiyisi bolsa ularningmu pak-mukəddəs boluxi üzqəndür. Bu pak-mukəddəslikning bir kismi Uning barlıq səz-kalamioja pütünləy kəngül bolüximizdin ibarət bolidu.

Əməliyəttə Huda Musa pəyərəmbərni sinap keliwatattı, uning ata-bowlılıri arkılık tapxuruwalıqan Əzinin səz-kalamını ədərləydiqan yaki ədərliməydiojanlığını kəzitiwatattı.

«Misirdin qıqxı»

Bu ix huddi Huda Musaqa: «Mən sanga məlum bir ixni birlə ketim eytsam, kupaya bolmasmu?» yaki «Həmmə əmrimni sanga biwasitə deyixim kerəkmə?» degəndək bolatti. Əmma Musa pəyojəmbər xu wakitkinqə əz hayatıdiki kılıqan həmmə ixini tooraq dəp karap kəlgən bolsa kerək — bəlkim: «Huda Əzi manga karamət bir wəzipini amanət kılıqan əməsmu, xunga həmmə ixim mukəmməldür» dəp oylioqan boluxi mumkin.

Musa ayali təripidin kütküzulidu. Ayali oqlining sünnitini ezi etküzidu. Biz xuni enik kerimizki, Hudanıng «**əltürməkqi bolojını**» Musanıng ayali əməs, bəlkı Musanıng əzidur; xunga yənə kerimizki, Huda bu ixning məs'uliyitini Zipporahdin əməs, bəlkı Musadin soraydu. Musa pəyojəmbər ez ailisidə pəyda boluoq bu itaətsizlikkə məs'ul idi. Xuningdək, Hudanıng ailisi boluoq jamaət üçün məs'uliyətkə tuyassər kılıqan kixilər Hudanıng söz-kalamiçə itaət kılıxka mutlək kəngül bəlüxi kerək, xundaqla həqqundak baxbaxtaqlıq kılmaslıkı yaki ixni addiy qaoqlimaslıkı kerək: — «**Kimgə kəp berilsə, uningdin tələp kılınidiojını kəp bolidu. Qünki adəmlər kimgə kəp amanət köyoqan bolsa, uningdin tələp kılıdiqınımu kəp bolidu**» («Luğa» 12:48).

Xunga biz təwəndiki hulasılərgə kəlsək bolidu: —

(a) hərkəndək xəhs, hətta pəyojəmbərmə Hudanıng yolyoruğu bilən, xundaqla Hudanıng bərikitini kərgən halda məlum bir ixni ijra kılıwatkan bolsımu, bu uning barlık ixlirining durus ikənlikigə barawər bolmayıdu. Hudadin kəlgən bəht-bərikətning ezi xuni kərgüqiqi adəmning həmmə ixini kəm-kütisiz dəp ispatlıqan bolmayıdu.

(ə) Xunga, gərqə əz hayatımda Hudadin bəht-bərikətni yaki iltipat (jümlidin Hudanıng alahidə yolyorukını köbul kılıp) kerüwatkan bolsakmu, «həmmə iximiz durustur» dəp oylap kətməslikimiz kerək («1Kor.» 4:4ni kərung). Xuning bilən biz hərkəndək wakitta «**hər tərəptə kəmtər bolup**» («Ros.» 20:19) wə tooraq bolsa baxkılarning pikrini köbul kılıxka təyyar turuximizə toorqa kelidu («Yak.» 3:17). Hətta rosullarmu bəzidə ixlarnı hata qüxinip əkalidu («Gal.» 2:11-14).

Misir zeminoğlu qüvkən apətlər — «Misirning but-ilahlırinin üstdin həküm qıkırıx» (12:12)

Huda Musa pəyojəmbərgə Misirliklarning butlrı toopruluq intayın kiziçk bir söz kılıdu: — «**Qünki Mən u keqisi Misir zeminini kezip etimən; mən Misir zeminida məyli insan bolsun, məyli haywan bolsun ularning tunji tuşqan ərkikining həmmisini əltürimən; xuning bilən mən Misirning barlık but-ilahlırinin üstdin həküm qıkırımən; mən Pərvərdigardurmən**» (12:12)

Bu ix toqrisida Huda keyin yanə Musaqa əslitudu: —

«**Bu qəyda Misirliklər ularning arisidiki Pərvərdigar təripidin əltürülgənlərni, yəni barlık tunji oqullarını dəpnə kılıwatkanı; Pərvərdigar Misirliklarning məbədlinin üstdin həküm qüxürdi**» («Qel.» 33:4).

Muğəddəs yazmilardiki təlimlərdin xuni bilimizki, butlar yaki «ilahılar» əməliyəttə insanlarning təsəwwuridin yaki jin-xəytanlarning aldamqılıkının qıkkən nərsilərdür. Undakta Huda kaysı jəhəttə ularning üstdin **«həküm qıkırıdu»?**

Bu, xübhisiżki, «aldamqılıning salahiyitini pax kılıx», «təsirlirini yokitix» «butpərəslikning əhməkənilikini axkara kılıx» degənlik bolsa kerək.

«Misirdin qikix »

Biliximizqə, Misirlıklar səksəndin kəp but-ilahqa qoğunattı. Ular hərbir but-ilah kainatning məlum bir dairisini baxkuruđu, dəp կարaytti. Bu dairə xu but-ilahning «həkümranlığı» bolatti. Injilda jin-xəytanlarning xundak dairisi qəkklik «həkümranlıq»lirining məwjuṭ bolojanlıki bayan kılindı (məsilən, «Mat.» 24:29, «Rim.» 8:38, «Əf.» 3:13, 6:12, «Kol.» 2:15ni kərüng). Lekin Huda Misiroja qüxürgən on balayı'apətning hərbiri Misirlıklärning məlum birnəqqə butlirining «həkümranlıq»lirining yok bolojanlığını yaki Hudaning həkümranlığı aldida həqnemigə ərziməydiqənlilikini ispatlaytti. Muxu yerdə səhipə qəkklimisi bolojaqka, buni təpsiliy kərsətməymiz, lekin təwəndiki üç misal buni enik kərsitudu: —

(a) 1-apət, yəni Nil dəryasını կառօյա aylandurux təwəndiki butlarqa «təsir yətküzdi»: —

«Nil dəryasını կառօյա aylandurux» degən apət «ilah» dəp կարalojan Nil dəryasioja, «Nil dəryasını mudapiə kılıquqi ilah» dəp կարalojan «Knu» degən butka, «Nil dəryasining rohi» dəp կարalojan «Həpi» degən butka, Nil dəryası «uning kəni» dəp կարalojan «Osiris» degən butka wə Nil dəryasining «Timsah ilah»ı oja qüxüp, ularning üstidin «həküm qıkarojan» — məsilən, Nil dəryasidiki barlık timsahlar əlgən yaki dəryadin həydiwetilgən bolsa kerək.

(ə) 5-apət, yəni Misirlıklärning qarpay mallirioja qüxürütləgən waba; bu təwəndiki butlarqa «təsir yətküzdi»: —

«Taħ» degən ilahning wəkili bolojan, mukəddəs dəp կարalojan «Apis» degən buča; «Ra» degən «Kattiwax ilah»ning wəkili bolojan mukəddəs dəp կարalojan «Nəwīs» degən buča; «Non» degən butka wəkil bolojan mukəddəs dəp կարalojan koqkar. Bu butlarning wəkili bolojan bu həyanlanlar daim etizlarda bekilojaqka, xəksiz waba bilən əltürüləgnədi

(b) 9-apət, yəni կարangoşluğ apiti. Bu Misirlıklärning «asmanlar wə հաւա rayini baxkuroquqi» dəp կարalojan kəp butlirioja, bolupmu «Kattiwax ilah», yəni «Kuyax ilahi» bolojan «Ra» oja təsir yətküzgən bolsa kerək. Pirəvn «Raning ooļi» dəp կarilatti.

Bu yolda Misirlıklär kədəmmu-kədəm asman-zeminni yaratkan həkikiy Hudani tonuxka yetəkləndi. Bu baxlinix jəryani awwal ularqa anqə eçir azab kaltürmədi. Awwalki üç apət bolsa həmmə adəmgə təsir yətküzdi; tətinqi apəttin baxlap Huda Əz həlkini Misirlıklärin pərk etip, apətlər pəkət Misirlıklärqa qüxti. Misirlıklärning towa kılıp Israilining Hudasioja etikad kılıxi oja ularqa enik bir pursət yaritip berilsun dəp, xu yolda apətlər tədrrijiy կattik dərijigə yətti.

20:5 «**Sən bundak nərsilərgə bax urma yaki ularning küllükioja kirmə yaki ularqa hizmet kılma. Qünki Mənki Pərvərdigar Hudaying wapasızlıkka həsət kılıquqi Hudadurmən. Məndin nəprətləngənlərning kəbihliklirini əzlirigə, oqullirioqa, hətta nəwrə-qəwrilirigiqə qüxürimən».**

Balilar ez atisining gunahlırinin təsirigə uqrayıdu, əlwəttə; lekin muxu yerdə: «**Məndin nəprətləngənlərning kəbihliklirini əzlirigə, oqullirioqa... qüxürimən**», xundakla «hətta nəwrə-qəwrilirigiqə» degənnəng mənisi nemə?

Mukəddəs Kitabtiki «jaza» degən səzning hərhil mənisi üstidə oylinix paydılık ixtur. Mukəddəs Kitabning hər yərliridin roxənki, Hudaning bizning gunahımız üstigə adil, tegixlik bolojan birlə jazası bolsa dozahtur — bu Hudadin ayrılip, Uning huzuridin məhərum bolux degənlik, bu yənə «mənggülü əlüm» dəpmu atılıdu (hər jayda pat-pat təkrarlioqinimzdək, hux həwər xuki, bizda kəqürüm-məqpirət wə nijat pursiti bolsun dəp, Əysə Məsih həmmimizning barlık gunahımızning jazasını Əz teni wə rohida ketürüp kobul kılıqan).

«Misirdin qıqxı »

«Mis.» 20:5tə **«kəbihliklirini... qüxürük»** (ibraniy tilida «pahad»)ning kəp tərəplik mənisi bar: — asasıy mənisi «yoqlax»tur. Huda bizni «yoqlisa», towa kilmiojan bolsaq nətijisi «jaza» bolidu; towa kılıojan bolsaq «yoqlax»ning nətijisi bəht-bərikət bolidu. Xuning bilən bu ayəttə «yoqlax»ning mənisi qoqum «jaza»ni ipadilixi kerək. Əgər bu jaza toluk bolsa, nətijisi balilar atisining gunahlıları tüpəylidin dozahka qüxüxi kerək idi. Undakta həqkəysimizda ümid yok bolatti. Birak «jaza» bəzi wakıtlarda toluk mənisi də əməs, ayrim mənidə ixlilikidu; u «tərbiyə»ning mənisi də boluxi mumkin; məsilən, ata əz balılırini tərbiyə üçün jazalıqinida: «Balamni қandak jazalısam bolar?» dəp oylayıdu, bəlkı «Kandakla jaza bolsa uningoşa sawak, uningoşa tərbiya bolsun?» dəp oylayıdu. Əməliyəttə Mükəddəs Kitabning kəp yarlıridə «jaza» xu mənidə ixlilikidu, xu yərlərdə «jaza» Hudanıng adəmni dozahka qüxüridiqlənlərini, yəni «gunahka tegixlik wə adil bolojan jaza»sini kərsətməydi.

Əmdi «Mis.» 5:20gə kəlsək, atining gunahlırininə bəzi nətijilərini balılırioja qüxidü degili bolidu. Bizningqə təwəndiki hulasılərgə kelixkə toqra kelidu: —

(1) Atining gunahlıları balılar oja xu tərəptə təsir yətküzdüki, balılar atining gunahlırinin kerüp ularını dorisa, atılırioja bolojan jaza bolidu; xu yolda bəzi qaoqlarda atılar balılıri arkılıq əz kilmixlirininə nətijə-mewisini kəridü wə tetiydi, həmdə kilmixlirinin yirginqlikini kerüp, towa kılıxi mumkin.

(2) Atining gunahlıları balılar oja xu tərəptə təsir yətküzdüki, balılar bu dunyada atisining gunahlırininə akıvitidin japa tartıdu. Məsilən, bir hərəkkəx dada bolsa, u pulni hərəkəkə buzup qaqsı, balılıri yahxi eginix pursitigə erixəlməydi. Əzakiyal pəyoqbərbər buning oja bir misal bolidu — əz həlkining ata-bowlırinin gunahlıları tüpəylidin, u amalsız sürgün bolojan («Əzakiyal» 1-babni wə izahatları körüng). Baxka misallardın yənə ikkini körük üçün Təwrat, «2Sam.» 12:1-25, wə «Yəx.» 39:3-8 ayətlərnimə körüng. Birinqi misaldın, Natan pəyoqbərbərning Dawut pəyoqbərbəri gunahlıları üçün əyibliginini, gunahlırininə akiwiti, jümlidin Dawutning yengila tuquşluqan bowikining dunyadın kətkinini kərimiz, ikkinqi misaldın Həzəkəya padixa həning təkəbburlıxip kətkinimə keyinkı dəvrələrgə yətküzgən ziyanlarını kərgili bolidu.

(3) Israil Misirdin qıqqandın keyinkı dəvrələrdə, Əzakiyal pəyoqbərbərning: **«Ooqul atisining kəbihlikining jazasını kətürməydi, wə yaki ata oqlining kəbihlikining jazasını kətürməydi»** («Əz.» 18:20) degən bayanı Hudanıng Musaoja eytikan sezinin pütürnləy tərbiyə berix, toqra yoloja baxla xələd yolidə eytılıojinini ayan kılıdu. «Əz.» 18:20də bolsa «jaza» eziñin toluk mənisi də, yənə rohiy, mənggülük həyat-mamat jəhəttə ixlilikdən bolsa kerək. Atining gunahlıları oqlining towa kılıxi keraklikini bilip yetixiga tosalıq bolmayıdu wə xuningdək, uningoşa towa kılmaslığı üçün həqkəndək bahanə bolalmayıdu. Ooqul əz gunahı oja towa kilsə, uningoşa Hudanıng həzurında turuxioja, mənggülük həyatka erixixigə həqkəndək tosalıq məwjujt əməs. **«Gunah, sadır kılıquçı jan igisi elidü»** degənning mənisi «Əz.» 33:8də izahlıojinimizdək, jismaniyyət jəhəttikə elümdin baxka yənə bir elümni kərsitixi kerək. Həmmimiz əlimiz — birak xu qaoşa biz Hudanıng həzuridin ayrılojan əldən əlsək, bu həkikətən bir pajiədur, mənggülük elümdur. Ohxaxla **«Rəzil kixi barlıq gunahlıridin yenip towa kılıp, Mening barlıq bəlgilimilirimi tutup, adillik həm adalətni yürgüzgən bolsa, u jəzmən həyat bolidu, u əlməydi»** («Əz.» 18:21) wə uningoşa ohxaydiojan baxka ayətlərdimə kərsitilgən «həyat» pəkət «elümdin aman kəlix» yaki «turmuxning dawami» əməs, bəlkı «aliy dərijidiki bir həyat»ni, «həkikiyət həyat»ni kərsitixi kerək. Bu dal Injil bizgə yətküzgən təlim: **«Manə mənggülük həyat — u bolsimu, Sən həkikiyət Hudanı həm Sən əwətən Əysə Məsihni tonuxtın ibarəttur»** («Yh.» 3:17). Mənggülük həyat

«Misirdin qıqxıx »

jismaniy əlüm bilən əməs, bəlkı həqiqiy imanning pəyda boləjan dəkikisi bilən baxlinidu; u pəkət «yaxaxning üzlüksiz dawamı»la əməs, bəlkı tırık Huda bilən boləjan munasiwəttin ibarəttur.

Bu həqiqəttin bilimizki, Hudanıng Musa pəyəmbərgə eytən «**ķəbihlikni... qüxürüx**» i pəkət waqtılık, jismaniy birhil həküm-jazanıng dairisidila qəklinidu. «İkkinqi, üçinqi yaki tətinqi əwlədlər»da, ata-bowlirininq etküüzgən gunahlıridin towa kılıx niyiti boləjanlar oja bu jismaniy jazalar qəklinixi yaki pütünləy əmaldın qalduruluxi mumkin — həmmidin mühimi xuki, Məsih bu dunyaçqa kaytip kəlgüpə, Huda bilən həqiqiy alakıda bolup hayat etküzüx yoli barlıq insanlar oja izqıl oquq turidu.

«Qanaaniylarnı yokittinglar» degən əmr toopruluk

«Mening Pərixtəm sening aldingda mengip, seni Amoriylar, Hıttiyalar, Pərizziylər, Qanaanlar, Hıwiylar wə Yəbuslarning zeminiçə elip kirdi; Mən bolsam ularnı yokitmən, ularning ilahlıriçə bax egip ibadət kılma, ularning kilmixlirini dorima, bəlkı ularnı yokıtıp, ularning butlirini urup qekiqət» («Mis.» 23:23-24, «Qan.» 7-babnimu kerüng).

Təwrat wə Injilni okuydiqan akkengül kixilərnin bexi bəzidə xu nukta toopruluk կaymukup կalidu. Injilda Rəb Əysə Məsih bizgə hətta düxmənlirimizgimu mehîr-muhəbbət kərsitinglar, dəp buyruqları yerdə, Təwratta «Misirdin qıqxıx» tiki muxu yerdə nemixkə Israillar oja muxu adəmlərni yokittinglar, dəp buyruqları? Nemixkə Təwratning baxka yərliridimu xundak buyruk kərlidu? Hudanıng iradisi zadi nemə? Undak buyruk zalimlik əməsmu?

Bundak soaloja jawab berix üçün biz awwal Qanaanlarning əhwali bilən Israillarning əhwalini təpsiliy körüp qıqxımız oja toqra kelidu: —

(a) Qanaaniylarning əhwali

Tət yüz yil ilgiri Huda İbrahimoja Qanaan zeminini berixkə wədə kılıqan waqtida uningoja yanən mundak degəndidi: —

«**Pərwərdigar Abramoja: Jəzmən bilixing kerəkki, sening nəslinq ezlirininq bolmiojan bir zemində musapir bolup, xu yerdiki həlkinqı kullukında bolidu wə xundakla, bu həlk ular oja tət yüz yiloqıq jəbir-zulum salidu.** Lekin Mən ularnı kullukka saloqıq xu taipining üstidin həküm qıkirımən. Keyin ular nuroqun bayılıkları elip xu yerdin qıkidu. Əmma sən bolsang, aman-hatırjəmlik iqidə ata-bowlirininq qoxulışın; uzun əmür körüp andin dəpnə kılınisən. Lekin xu yerdə tət əvlad etüp, nəslinq bu yərgə yenip kelidu; qunki Amoriylarning ķəbihlikining tehi zihi toxmidi» («Yar.» 15:15-17).

«**Amoriylarning ķəbihlikining tehi zihi toxmidi**» yaki «**Amoriylarning ķəbihlik tehi toxmiojanidi**» degən səzlər bizgə, gərqə zemindikilərning gunahı xu zamanda nahayıti eçir boləjini bilən, Huda ularning bexioja həkümini qüxürgüqə ular oja tehi towa kılıqudək wakit bərməkqi idi, dəp kərsitudu. Əgərdə «qəbihlikining zihi toxkan» bolsa, undakta insan gunahką tolojan bolupla kalmay, bəlkı uning ahir berip Huda aliddə towa kılıp kilmixlirini tüzütx pulsətlərini rət kılıqanlığını kərsitudu. Xunga Hudanıng İbrahimoja boləjan bu səzi xuni kərsituduki, kəlgüsü bir zamanda u bu rəzil ķəbililərni (Amoriylar Qanaaniylar ķəbililərning kattabexidur) zeminidin, xundakla yər yüzidin yokatmaqçı idi.

«Misirdin qıqxı »

Biz «Қанаaniylarning yürüx-turuxliri қandaq idi?» dəp Mukəddəs Kitabning baxka kisiimliridin izdisək yaki arheologiyilik ispattin təkxürsək, nətijisi ohxax qıkıdu; ular dərwəkə «wəhxiy ilahlarqa» qoqunoquqlar bolup, butpərəslikkə bəqqlik hərhil nəprətlik wə yirginqlik ixlarnı əlləti, jümlidin insanlar (bolupmu eż balılıri)ni kurbanlıq əlləti. Buthanilirida hərhil pəhixiwazlıq wə bəqqiwazlıq ətküzülətti (xuning bilən ular arisida hərhil sakaymas jinsi y keşəlliklər tarkalojan idi), ərp-adətlili hərhil zulum-rəhimsizliktin ayrılmayıtti. Xundak bir həlk Hudanıng həlkı Israilni buloqpla əlləti, bəlkı yirginqliklərini pütküldunyaoqa yukturuxi mumkin idi. Yahxi bir taxkı kesəl dohturi adəmni kütküzux üçün uning tenidin əlük atlırını kesiwətkinidək, Hudamu xu kixılerni dunyadın kesiwətməkqi idi; Israil bolsa uning piqiqi bolatti.

(ə) Israelning əhwali: —

Təwrat dəwriddiki Hudanıng Israiloja tapiliojan barlıq əmrliri toopruluk tohalojinimizda, ularning Hudanıng nijatini tehi toluk kərmigən bir həlk ikənlilikini yadımızda tutuximiz kerək. Xunga Təwratta hatiriləngən əmrlər bəlkim Hudanıng kenglidikidək məksət-muddialırını toluk bildürüp ketəlməsliki mumkin; bəlkı U kengli qattik bir həlk kobul əlləti, ular oja nisbətən mumkin bolidiojan, ular ada əlləti, əmrlərni tapxurojan. Bu ix Rəbbimizning «Mat.» 19:3-9-ayəttə «talak berix» toopruluk bolovan sezliridə enik qüxəndürülidü, bolupmu 7-8-ayəttə hatiriləngən bu misalda: —

«Pərisiyələr uningdin yənə: — undakta, Musa pəyoqəmbər nemə üçün Təwrat əkanunida ər kixi eż ayalıqə talak hetini bərsila andin uni қoyuwestixə bolidu, dəp buyruqan? — dəp soraxtı.

U ularoja: — Tax yürəkliklərinin Musa pəyoqəmbər ayalliringlərini talak əlləti ruhsət əlləti; lekin aləmning baxlimida bundak əməs idi» — dedi».

Hudaşa ming təxəkkur, «yengi əhdə» tütülliği bilən, yəni Oz Roğining küq-kudriti wə qəksiz iltipati bilən, Hudanıng barlıq əmrlirigə, jümlidin «Silərgə düxmənlik bolovanlarqa mehîr-muğəbbət kərsitinglər, silərdin nəprətləngənlərgə yahxılık əllətinglər, silərgə ziyankəxlik əllətinglərə dua əllətinglər» («Mat.» 5-babni körüng) deqinigə əməl əllətingə uroqup qıkıdıcıqan yengi əlləblər wə yengi rohlar bardur. Mana bu «yengi əhdə»diki pak-mukəddəslikdər. «Kona əhdidiki pak-mukəddəslik» bolsa baxkığış idi — Huda Oz həlkini buloqloquqı amillardin saklinixə ularning ətrapıqə birhil «kaxa» selixi kerək. Қanaaniylarnı zemindin qıkırıwetix həm keyin ularning Israil zeminin sirtidiki əllətlərini bilən həqkandak bardi-kəldi əllətingə bolsa, Israillini Məsihning dunyaoja kelixigiqə ayrim saklaydiqan muxu «kaxa»ning dəl kerək bolovan bir kismı idi.

Biz «Əfəsəsluklarqa»diki «köxumqə sez»imizdən nəkil kəltürümüz: —

«Məsihning kelixi bilən bu «kaxa» kerəksiz bolovanidi; Israil Məsih, təripidin kütkuzulojan bolsa, yəna taipə köxnilirinin buloqloquqı təsirlirigə bekiniq ketixi mumkin bolmayıtti; əksiqə, ular tolup taxkan pak-mukəddəs muğəbbət bilən eż ətrapıdikilərgə təsir kərsitixi mumkin bolatti. Xunqə paskinilik arisida turojan bolsimu, ularda pak-mukəddəs turuweridiojan birhil pak-mukəddəslik bar bolatti; həqkandak əqmənlik wə nəprət arisida turojan bolsimu, ularda mehribanlık turuweridiojan birhil muğəbbət bar bolatti (xunga hazır barlıq etikadqilarqa, Yəhudiyl bolsun, Yəhudiyl bolmisun, həqkandak «kaxa» kerək əməs)».

Lekin kona əhdə dəvriddə, yəni Təwrat dəwriddə bolsa (Hudanıng Roğının tehi ata əllinimiqəqə), xundak birnəqqə «kaxa» bolovan əmrlər intayin kerək idi («kaxa» bolovan əmrlərning əng qattikı «Қanaaniylarnı kirişgələr, həydiwetinglər» degəndək əmrni eż iqigə elixi kerək idi).

«Misirdin qikix »

Lekin bular hazır dərwaqə Məsihning muhəbbət wə küq-kudrətkə tolojan yüksək əmrliri təripidin bikar kılınoğandur; Hudanıng mehîr-xəpkiti bilən ularda mangaylı!

Musa pəyqəmbər Sinay teoqıqa zadi қanqə ketim qikip-qüxkən?

Biz hesablap bəx ketim dəymiz: –

- (1) Taoqning baqrioja berip, Hudanıng qakırıqını anglaydu (19:3)
- (2) Huda bilən uqrıxix üçün taqning qokkisiqa qikidu; həlk bolsa taqning tüwidə turidu (19:17, 20)

(3) Huda həmməyləngə «on pərz»ni qüxtürəndin keyin, həlk Musadin ezlirigə wəkil bolup, Hudaoja yekinlixixini etünüdu. Musa Pərvərdigardin birnəqqə təpsiliy həküm-bəlgilimilərni tapxuruwalidu (20:19-23:33).

(4) Musa, Hərun, Hərunning oğulları wə Israilning akşakalları Huda təripidin taqına qakırılıdu. Musa awwal Hudanıng həlk bilən baqliojan əhdisini həlkning köbul kılınınını bəlgisi süpitidə ularning üstigə kan sepidi, andin Hərun katarlıklar bilən təq etikigə kelidi. Huda uni tehimu kəp həküm-bəlgilimilər, xundakla tax tahtaylarnı köbul kılıxka tehimu yukriqa qikixka qakırıldı (24:1-12). U taqning baqrioqıqə, qokkisiqa yekin qikidu (24:16-17) andin taqning qokkisida Hudanıng huzuriqa kiridi (24:18). U xu yərdə kırıq kün turidu; Huda uningçə «mukəddəs qedir»ning təpsilatlarını həm uning xəkil-nushisini kərsitidu (25-31-bablar, «Ibr.» 8:5).

(5) Kırıq kündin keyin Huda Musaçı: — Həlkning manga asiylik kılıp, butlaroja qokunup kətti, dəp həwərləndiridu. U taqdın qüxidu wə dərwəqə həlkning dəl xundak kıləolanlığını baykadı. U oqəzəplinip, ikki tax tahtayni etip qekiyetidu. Musa həlk üçün dua-tilawət kılıdu, andin Hudanıng xan-xəripi gəruhəsi boluxka yənə bir ketim taqına qakırılıdu (32-33-bablar). Bu ketim u ezi ikki tax tahtayni oyup qikidu (lekin u ularning üstigə həqnərsə pütməydi). U taqdə turuwatkinida Hudanıng xan-xəripi aliddin etidi. Musa yənə bir ketim həlk üçün dua kılıdu wə xuning bilən kəprək həküm-bəlgilimilərni tapxuruwalidu (34:1-27). U yənə həq yeməy-iqməy kırıq kün turoqandin keyin, taqdın yenip qüxidu; Huda yənə tax tahtaylar üstigə «on pərzəni yazdı (34:28-35).

Xu künldərə Musa pəyqəmbər səksən kündin artuk, həqnəma yemigən wə iqmigənidir.

Huxbuygahning roli

(1) Adəttə huxbuygah «əng mukəddəs jay»diki pərdininq aldida turatti (40:5). Hər künü ətigəndə wə kəqtə uning üstidə huxbuy kəydürülətti.

(2) Yilda bir ketim «kafarət kün»də, Bax kahin «əng mukəddəs jay» iqigə kirixtə, uningda kəprək huxbuy kəydürətti. Xu yol bilən huxbuydin bir bulut qikip, «kafarət tahti»ni kaplaytti («Law.» 16:12-13). Xuning üçünmu məlum jəhəttin «huxbuygah» «əng mukəddəs jay»çı təwə dəp kərəlidü («Ibr.» 9:4, «Wəh.» 8:3).

Misirdin kutkuzulux – mənggülük nijatni kərsitidiqan «bexarətlik rəsim»

Israilning Misirdin kutkuzuluxı həm qəl-bayawandin etüp «wədə kıləolan zemin»çı baridiojan səpiri Injilda wə Təwratning əzidimu Məsihədə bolovan əbədiy nijatni kərsətküqi «bexarətlik rəsim» süpitidə kəp yərlərdə tilqə elinidü.

Ulardiki oxhaydiojan yərlər intayın kəptür; təwəndə biz pəkət əhəmiyyətlik, ibrətlik selixturmılardın bəzilirini kərsətməkqimiz. Awwal biz Musa pəyqəmbər bilən Məsihning

«Misirdin qıqxı»

otturisidiki selixturmioğa, bolupmu ularning ikkisining Israil bilən bolğan munasiwitigə қarap bağaylı: —

Musa pəyojəmbər «Israilni Kütkuzoquqi» süpitidə kəlgüsidi ki «Məsih»ni kərsətkən bexarət bolidu

Musaning (hayatida) Məsihni kərsətkən bexarətlik yərliri təwəndiki ixlarnı əz iqigə alıdu (baxkılar mu bar): —

(1) Musa pəyojəmbər «Israilning Kütkuzoquqısı» bolup, u tuqulğanda ata-anisioğa Hudanıng wəhiysi bilən Hudanıng məksətlirini əməlgə axuroquqi alahidə bala dəp tonulğan («Mis.» 2:2, «Ibr.» 11:23).

Məsih «Dunyanıng Kütkuzoquqısı» bolup, tuqulğanda ata-anisi, xundakla kəp həlkələrgə Hudanıng wəhiysi bilən Hudanıng məksətlirini əməlgə axuroquqi alahidə bala dəp tonulğan («Mat.» 2:2-12, «Luka» 2:1-39).

(2) «Kütkuzoquqi Musa» tuqulğanda düxmənlər uni əltürməkqi bolğan, lekin Huda uni alahidə saklıdı («Mis.» 1:22-2:10).

Kütkuzoquqi Məsih tuqulğanda düxmənlər uni əltürməkqi bolup izdигən, lekin Huda uni alahidə saklıdı («Mat.» 2:13-18).

(3) Musa pəyojəmbər kırık yaxka kirgəndə Hudanıng Əz həlkini kütkuzuxką əzinə qakıroqını qüxəndi («Ros.» 7:23).

Məsih anisining qorsikidiki qaoğdin tartıpla (əməliyəttə, əzəldinla) kənglidə Hudanıng Əz həlkini kütkuzuxką əzinə qakıroqını bilətti («Zəb.» 22:9-10, «Yəx.» 49:1, 5).

(4) Musa pəyojəmbər əz həlkini kütkuzuxką Misirdiki ordining xəhrət-baylıklıridin waz keqixkə razi boldı («Ibr.» 11:23).

Məsih Əz həlkini kütkuzuxką ərxlərning baylıkları wə xan-xəripidin waz keqixkə razi boldı («Fil.» 2:5-8, «Yəh.» 1:14, «2Kor.» 8:9).

(5) Musanıng Hudanıng adımı bolğanlığı asmandın qüvkən bir awaz bilən təstiklənoğan («Mis.» 19:19).

Misihning Hudanıng Oqlı bolğanlığı asmandın qüvkən bir awaz bilən təstiklənoğan («Mat.» 3:17, 17:5, «Yəh.» 12:28)

(6) Israil Musa pəyojəmbərnı, yəni Huda təripidin ularnı küllüktin kütkuzuxką həm ularnı aman-hatırjəmlikkə erixtürükə əwətilgüqini qətkə əkəkti («Mis.» 2:11-14, «Ros.» 7:19-29). Ularning qətkə kekixining nətijsisidə, Musa qel-bayawanda azab tartıdu.

Israil Məsihni, yəni Huda təripidin ularnı gunahdin kütkuzuxką həm ularnı mənggültük aman-hatırjəmlikkə erixtürükə əwətilgüqini qətkə əkəkti («Mat.» 21:42, «Mar.» 8:13, 12:10, «Luka» 9:22, 12:14, 19:42, «Ros.» 3:14). Ularning qətkə kekixining nətijsisidə, Məsih əng dəhəxətlik elümni bexidin etküzidü.

(7) Israil təripidin qətkə kekiloğandan keyin, Musa pəyojəmbər ulardin ayrıldı, uzun wakit (40 yil) ular bilən bolğan alaklısı üzüldü. Bu wakit iqidə u Yəhədiy bolmioğan bir kıznı kütkuzidü wə uni əmrigə alıdu («Mis.» 2:15-22).

Israil təripidin qətkə kekiloğandan keyin, Məsih ulardin ayrıldı, uzun wakit (həziroqıqə təhminən 1990 yil) ular bilən bolğan alaklısı (omumiy jəhəttin eytkanda) üzüldü. Bu wakit dawamında U kep kisim Yəhədiy bolmioğanlardın bolğan jamaətni kütkuzdi wə kütkuziwatidü, xundakla uni «kız süpitidə» «Əz əmrigə» elip kəlməktə («Ros.» 15:14, «Rim.» 11:11, «Kol.» 1:27, «Əf.» 5:22-32, «Wəh.» 21:2, 9).

«Misirdin qıkıx »

(8) Musa həlkə bolqan muhəbbiti bilən, həlkning gunahlırini ez üstigə elip, ularni dəp Hudadin ayrılip lənət boluxka təyyar bolqan («Mis.» (32:30-34)

Məsih pütkül dunyaoqa bolqan muhəbbiti bilən, dunyadiki həlkning gunahlırini Əz üstigə elip, ularni dəp Hudadin ayrılip lənət boluxka təyyar bolqan wə dərwəkə xu yolda əzini kürbanlıq kıldı («2Kor.» 5:18»).

(9) Bu uzun wakittin keyin Musa pəyojəmbər Misir zeminiqa kaytip, Hudaning küq-kudriti bilən nuroqun alamət-karamətlərni kərsitudu; u Israil təripidin Huda əwətkən Kütkuzojuqi dəp tonulidu wə ularni Pirəvnning küllükidin kütkuzidu.

Zamanning ahirida Məsih Israil təripidin tonulidu («Zək.» 12:10-13:1); U küq-kudriti bilən nuroqun alamət-karamətlərni kərsitip bu dunyaoqa kaytip, Israillni gunahlıridin kütkuzidu, xundakla ularni yokatmakçı bolqanlarning həmmisidin kütkuzidu (masilən, «Zək.» 12-bab wə 14:1-9ni kərüng).

Israillarning Misirdin kütkuzuluxi – u mənggülük nijatni kərsitidiojan bir «bexarətlik rəsim»

Ohxap ketidiojan yərliri: —

(1) Israil awwal mutlak, ajiz wə ümidsizlik hələtkə qüxüp, andin Pərvərdigarə nida kılıdu («Mis.» 2:23).

Adəmlər ez ajizlikini tonup, ümidsizliktin Rəbgə nida kılıdu; insanlar pəkət xundak hələtkə qüxkəndə gunahdin kütkuzuluxtin bolqan nijatka erixidu («Ros.» 2:38-39 «Rim.» 10:12-13).

(2) Israil kütkuzulux üçün Huda əwətkən Kütkuzojuqi Musa pəyojəmbərgə pütünləy ixinixi kerək idi.

Insanlar gunahlıridin kütkuzulux üçün Huda əwətkən Kütkuzojuqi Məsihgə pütünləy etikad kılıxi kerək.

(3) Israillning Musa pəyojəmbərgə bolqan ixənqi azab-okübatlər arkılık sinaldi («Mis.» 5:1-21).

Ixəngüqilərning Məsihgə həkikiyi iman-ixənqi bolsa, undakta ularning etikadi azab-okübat arkılık sinildi («Mat.» 3:21, 24:9, «Ros.» 14:22, «1Tes.» 1:6, «2Tes.» 1:5, «2Tim.» 3:12)

(4) Israillning kütuluxi közining kəni arkılık wujudka qıktı («Mis.» 12:3-13).

İnsanlarning gunahdin kütuluxi «Hudaning közisi», yəni Məsihning kəni arkılık wujudka qıkıdu («Yh.» 1:29, «1Kor.» 5:7-8, «Wəh.» 7:14).

(5) Pütün Israil közining gəxini («aqqık-qüqük kektat wə petir nan bilən») yeyixi kerək idi («Mis.» 8:12-13).

Pütkül jamaat Məsihni yeyixi kerək («Yh.» 31:6-35, 48-63, «1Kor.» 7:5-8).

(6) Israil küllüktilə kütkuzulux üçün birhil «ölüm»din, yəni «Kızıl Dengiz»din etüxi kerək idi. Bu etüxnı birhil «qəmündürülük» degili bolidu; keyin rosul Pawlus bu «qəmündürülük»ni ««bulut həm dengiz»ning wasitisi bilən Pirəvnning küllükidin «Musanning yetəkqılıkiga etüx» dəydi («Mis.» 14:19-31, «1Kor.» 10:1-2). Demək, bu «qəmündürülük» ularni Musa pəyojəmbər bilən yengi birhil munasiwbətka kirgüzdi; Musa pəyojəmbər Hudaning yolyorukı astida ularoja bax, yetəkqi wə yar-yələkqi boldi.

Hudaning jamaiti gunahının küllükidin Məsihning ölümüning wasitisi («Kızıl Dengiz» Əysanıng kənioja yaki ölümigə wəkillik kılıdu) bilən wə Mukəddəs Rohning kəq-kudriti («bulut» Mukəddəs Rohka wəkillik kılıdu) bilən «Xəytanning küllükidin» «Məsih Əysa oqa kirixkə qəmündürülüp» kütkuzulidu («Yh.» 3:3-5, «Rim.» 6:3-4, «1Kor.» 12:13, «Kol.» 2:11-12).

«Misirdin qıqxı »

(7) Israil Kızıl Dengizdiki «elüm»i bilən düxmini bolovan Pirəvn wə uning barlık қoxunlırının kütqidin mənggüğə halas ķilinip kütkuzuldi.

Məsihning elümi bilən wə xundakla bizning Uning xu elümi iqigə eliniximiz bilən Uningoşa ixəngüqilər ezlirining düxmini bolovan «bu dunyaning hökümədari», yəni Xəytandin, xundakla қoxunlari bolovan barlık jinlarning kütqidin mənggüğə halas ķilinip kütkuzuldi («Kol.» 2:11-12, «Ibr.» 2:14-15, «1Yh.» 3:8).

Həzir Xəytan wə barlık jinlarning Məsihgə etikad kılıqan hərkəndək kixining üstidin həqkəndək höküki yaki baxçurux küqi yoktur («Luğa» 10:19, «Əf.» 2:1-7, bolupmu 2-ayetni kerüng). Həlbuki, biz «**Iblisə həqkəndək orun կoyup bərməslək**»ımız kerək («Əf.» 4:27) wə daim «**Iblisning hıyle-nəyərənglirə tağabil turuxi**»miz lazımdır («Əf.» 6:11).

(8) Hudanıng կudratlık kütkuzuxi arkılık, Israil uning bilən yengi bir alakıgə kirdi; bu munasiwət bilən ularning otturısida («mukəddəs qedir»da) makan կildi wə kahinliri arkılık ular bilən alakılıxiwatidi («Əf.» 2:19-22, «Ibr.» 4:14-16, 12:18-28).

(9) Israilning Musa pəyoqəmbərning yetəkqılık astida yaxixi üçün ularoşa yengi bir қanun-tüzüm beoixlandı; bu қanun-tüzüm əhdə süpitidə taxlaroşa pütlədi («Mis.» 19-23-bablar).

Hudanıng jamaiti Məsihning yetəkqılık astida pütünləy yengi bir қanun yaki tooprıraq eytkanda yengi bir қanuniyətkə kirgüzüldü. Bu қanuniyət sirttiki məlum birləşən elqəməgə yetixkə tirixixtin ibarət əməs («Rim.» 2:29, 7:6, «2Kor.» 3:6), bəlkı iqidiki yengi bir həyatning küqi wə türktisi, yəni Hudanıng Rohı arkılık Hudanıng ularning kəlbığa pütkən bir əhdisi bilən bolidü: — «**Qunki Məsih Əysada bolovan həyatlıknı bəhx etdiqan Rohning қanuniyəti adəmni gunahka wə əlüməgə elip baridiqan қanuniyəttin bizni halas կildi**» («Rim.» 8:1-4, «2Kor.» 3-bab).

Musa pəyoqəmbərning tərjimihalidin elinoqan bəzi sawat-sawaklar

Musaning tərjimihalidin intayın mühim bir rohiy prinsipning süpətlənginini kərükə bolidü. U rosul Pawlus təripidin bayan ķilinidü: —

«**Bəlkı Huda danalarnı hijalətkə қaldurux üçün bu dunyadiki əhmək sanaloqlanları tallıwaldı; küqlüklərni hijalətkə қaldurux üçün bu dunyadiki ajiz sanaloqlanları tallıwaldı; U yənə bu dunyadiki əhdəsizlərni, pəs kərəlidioqlanları tallıwaldı, «yoq bolovan nərsilərni məwjuut xəy'ilərni yokça qıkırıwetix üçün tallıwaldı.** Uning məksəti Huda aldıda həq ət işisi mahtanmaslıq üqündür. ... xuningdək Təwratta pütləngəndək: «Pəhirlinip mahtiqoqı bolsa Rəbdin pəhirlinip mahtisun!» («1Kor.» 1:27-29, 31).

Huda Əz կulini Misiroşa կaya əwətixtin burun «qəlning ang qetidə» (3:1) kırıq yil yoxurun turoquzuxıja bəlkim həyran ķeliximiz mumkin. Birinqidin, u (Musa) əz həlkigə yardımlix nüyitidə bolovanında, ularning qətkə ķekixining dərdini yətküqə tarttı; uningoşa nisbətən Pirəwnnning ordısında ezləxtürgən barlık bilim-həkmətləri «qəlning ang qetidə» paydisizdək kərünətti; həlkni kütkuzuxtək uluq bir ixning ornioşa, u qəldiki կoyqıllarning japalıq həyatını etküzüüp, adəmlərdin əməs, bəlkı կoylardın həwər almakta idi. U bihudə etüwatlıq künlərinini oyliojinida wə əz həlkini dəp egəngən bilim-həkmət, ordidiki hökük wə hərmət-xəhrətni taxliwətəninə əsliginidə, ularning həmmisi mutlak bikarоşa kətkəndək kərünətti. Uning Israilni kütkuzuxka baqlıqan ümidi muyları yokça qıkqandək կıllatti.

«Misirdin qıkıx »

Rosul Pawlus bayan kilojan prinsipka yənə қaraydiojan bolsak, Huda karamət uluq bir ixni barlıkkə kəltürüp, əz küq-küdritini kərsətməkqi bolsa, u bu ix üçün muwapiq bir wasitiqi tepixi kerək, dəp biliyimiz. Lekin xu wasitiqi daim degündək əzini «ajız», dəp bilidiojan, baxkilar təripidin «kədirsiş», «pəs kərülidiojan», hətta «əlning nəziridə yok» dəp hesablanıjan bir adəm boluxi kerək. Əzini «dana.», «küqlük» dəp sanaydiojan adəm bolsa bolmayıdu. Bolmisa, Huda niyat kilojan bu ix ada kılınojanda, wasitiqi adəm: «Mən nemidegən uluq bir ixni կildim-հե!» dəp oylixi, yaki bu ixni kərgənlər «Palanqi-pokunqi kəltis ikən, u karamət bir ixni kiptu!» deyixi mümkün. Hudanıng wasitiqisi bolup, uning təripidin ixlitilixi üçün, insan ajız («2Kor.» 12:9-10, 13:3-4), yəni əzining əbiləyi yaki küqiqə tayanmaydiojan boluxi kerək («Fil.» 3:3-8); uning tayanqisi pəkət Pərvərdigar Əzidur, uning ixənq-ümidi pütünləy Pərvərdigarda bolidu. Xuning bilən bu ix tamamoloqanda u xan-xərapni pütünləy Pərvərdigarningkidur dəp biliyidu — wə baxkə adəmlərmə xuni biliyidu — **«Pəhirlinip mahtıouqı bolsa Rəbdin pəhirlinip mahtisun!»**.

Musa pəyojəmbər qəl-bayawanda uzun yillarnı etküzgəqkə, u Huda ixlitixkə muwapiq kərgən xundak «kədirsizlər» yaki «əlning nəziridə yoklar» dinolojan bir wasitiqi bolup qıktı. U Hudanıng wəzipisini etiginidə, əzining kərgən qonguktur tərbiyisi wə igiligən bilmigə tayanmida. Bundaq deginimiz Huda Musani Pirəvnning aldiqa əwətip, Israilni Misirdin kutkuçozuinida, u kəp yil burun əzləxtürgən tərbiyə wə bilimni ixletmədi, degenlikimiz əmas; pəkət Musa pəyojəmbər Hudanıng uluq kutkuçuxını: «ezümning əbiləyi yaki həkmitidinolojan» dəp hesablimaytti. Lekin Musa həlkini **«xamal həwlaydiojan dəhəxtlik bayawan»** dinolojalap mangojanda («Qan.» 32:10), xübhisizki, uning qəldə etküzgən kırıq yillik «mənisiz künləri»ning təjribisining paydisi qıçıp, heli karoja kəldi. Əməliyəttə, Musanıng kənglidiki tüğün bolsa, «Mən Hudanıng ixioja yarımymən» degəndək birhil ixənqsizlik idi («Mis.» 4:10-17).

Ahir berip, uning kənglidiki xu tüğünü yexildi; u həman təjribisini yaki bilimini «tayanq» kılınmay, pəkət Hudaojila tayandı.

Hudanıng mukəddəs ənənə-bəlgilimilərni ata kılıxining «mukəddəs qedir» bilənolojan munasiwitı

Hudanıng həlkini kutkuçux tərtipi bizni Uning yollırını heli qüxinidiojan kılıdu: —

(a) Həlkning kətürgən nalə-pəryadını anglap ular üçünolojan keyümqanlığını kərsitixi (4:31)

(ə) Ularnı Misirdin kutkuçuxı (5-15-bablar) həmdə ularnı qəl-bayawanda aman-esən saklap, ularoja yemək-iqmək təminlixi bilən əz küq-küdritini kərsitixi (16-18-bablar)

(b) Ularoja mukəddəs ənənəni tapxurux arklılıq əzininq mutlak həkkənayı həm pak-mukəddəs harakterini ayan kılıxi (19-24-bablar)

(p) Israilning otturisida makan kılıxkaolojan arzusunu ipadıləp, ularoja **«Manga bir qedir əzurungular»** dəp əmr kılıxi (25-31-bablar). Keyin Musa Hudaoja mundak dua kıldı: **«Əgər Sən əzüng biz bilən billə mangmisang, bizni bu yərdin qıkarımıqaysən»** (33:14-15).

Muxu tərtiptə biz Hudanıng nijattaolojan muddia-məksətlərini, yəni ahir berip əz həlkining kələbliridə makan kılıxtin ibarət təxnasını kəraləyimiz. Bizning Hudani tonux, xundakla Uning bizgəolojan mənggülükmuddia-məksətlərini tonup yetix yoli kepinqimiz üçün eytkanda, kədimki Israilning Hudanıng məksətlərini tonux yolioqahoxax tərtiptə bolidu:

«Misirdin qıqxı»

- (a) biz Uningoja nalə-pəryad kətürsək, Uning bizgə bolqan mehîr-muhəbbitini tonuxğa baxlaymız;
- (ə) U bizning pəryadımızni anglap, küq-küdrətini kərsitudu
- (b) U Əzining pak-mukəddəs harakəti toqqlılık bizgə əgitidü.
- (p) U Əzining pəkət «**biz bilən billə**» əməs, bəlkı «**bizdə, kəlbimizdə**» makan əsilxətiki muddia-məksitini bizgə ayan kılıdu («Yh.» 14:17)
- (t) Uning Muğəddəs Rohı əlbətimizdən orun aloğanda, uning muddia-məksiti əməlgə axurulidu!

«Mukəddəs qedir»ning «bexarətlik shemisi»

Rosul Pawlusning «Rim.» 15:4, «1Kor.» 10:11 wə «Kol.» 2:16-17diki bayanlırları boyiąq Təwərratın barlıq hatırınlığından ixlar Injil dəwəridimən Hudanıng həlkə üçün kəp ibrət-sawatlarnı beridü; qünki ular biz Məsihədə müvəssər bolqan bəht-bərikət wə imtiyazlarnı aldın'ala kərsətti. «İbraniylar»ning müəllipimən «mukəddəs qedir»ni bugün etikad arkılık bizgə nesip bolqan ərəxtiki əməliyatlərning nushisi yaki sayisidur, dəp alahidə kərsitudu («İbr.» 9:1-5, 23, 10:1-2).

Xuning üçün biz qedirning barlıq təpsilatlırinin (hətta «**höylining hadiliri**»)ning atmış mis təqlikidin tartıp «**əeqə tiwitidin ixləngən yopuk**»ning ikki parçısını bir-birigə baqlaydıqan «**əllik mis ilmək**» kiçə (ez waktida tehi əməlgə axurulmioğan), həmmisining Məsihədə bolqan nijatni aldın'ala ayan kılıdiqan birhil rohiy əhəmiyyəti bar, dəp ixinimiz. Injilning birnəqqə kisimlarda okurmən bu «bexarətlik shema»ning bəzi jəhətlirininq qüxəndürüxini kərələydi.

«Bexarətlik shema»ning əng enik wə muhüm təripi bolsa intayın addiydur; mukəddəs qedirdə birinqidin Hudanıng həzuri «ap'ak bir tam» bilən, yəni höylisinin pərdisi bilən tosalıqan. Pərdə bəx gəz egizlikdə bolqaqka, insan höylining iqini kərəlməydi. Xübhisiżki, höylisinin xu egiz ak kanap rahtlik pərdisi Hudanıng mütlək həkkənaliyikini kərsitudu – insan uning sırtında turoğanda iqini kərəlməydi wə uningdin etüp kərəlməydi («Wəh.» 15:6, 19:8, 14ni kerüng).

İkkinqidin Hudanıng həzuri qedir bilən yoxurunattı. Hudanıng julası qedirning iqidə bolqını bilən, u insanlarning kəzlinrigə yoxurun idi; qünki qedir bək kəlin bolup, tət kat pərdə-yopuk bilən tosulıqan. Hudanıng parlak xan-xəripi bugünümən tehiqə insanning kəzlinidin yoxurun turidi («1Tim.» 6:1). Həlbuki, höylida, andın qedirininq ezdə bir «kirix eoqizi» bardur! Əmdi biz bugün bu «kirix eoqizi»ni kəyərdin tapımız? Jawabın Injildən tapımız; qünki Rəbbimiz Əysə Məsih Əzzi toqqlılık nahayəti enik kılıp bizgə: «**Mən İxikturmən**» («Yh.» 10:9) andın «**Mən Yoldurmən**» dəydi («Yh.» 14:6).

Rəbbimizning əlümidə bu ixning toluk əhəmiyyətini kərimiz: «**Wə mana, xu pəyttə ibadəthanining ieqiri pərdisi yüksəridin təwəngə ikki parqə belüp yırtıldı. Yər-zemin təwrinip, taxlar yerildi,...**» («Mat.» 27:51). Bu ix, dərəvək, etikad kılıqıqı barlıq kixilər üçün Hudanıng həzurioja baridiqan yolnı mənggü oquq turidi, dəp kərsitudu. Bu yol «**yırtılıqan pərdə**»din, yəni Məsihning yırtılıqan ət-tenidin etidi («İbr.» 10:20).

Mukəddəs qedirininq «bexarətlik shema» bolqanlığının nuroqun baxqa tərəplirimən bardur. Huda buyrusu, bularnı ayırm yərdə təpsiliyraq xərhələyimiz. Xundak deginimiz bilən

«Misirdin qıqxı »

bilginimiz intayın qəkliktur, bu bizning qedirning hərkəysi inqikə təpsilatlırını qüxəndürələymiz, degənlikimiz əməs (Huda bizni təlwilərqə təsəwwurlardin saklısun!). Xundaktimu, qedirning qüxəngili bolidioğan kəp jəhətliri bar; bularni qüxinip yətsək, etikad kədəmlirimizgə riqbət berip küqləndürirdü.

Oğurmənlər mukəddəs qedirning türlük əsaslıları, xundaqla kahinlik kiyimlərni süpətləydiqan rəsim-shemilarnımu kərsun.